

DƏYANƏT SƏLİMXANLI

# SOY AĞACI



MİR CƏLAL PASA YEV  
119

MÜQƏDDƏS YOLUN  
İŞİQLI DAVAMI

SOY  
AĞACI

MİR CÖLAL PASA YEV  
119

MÜQƏDDƏS YOLUN  
İŞİQLI DAVAMI



**SOY AĞACI**  
**MİR CƏLAL PAŞAYEV-110**  
**MÜQƏDDƏS YOLUN İŞİQLI DAVAMI**

(tədqiqat şəhri)

272 səh.

**MÜƏLLİF:**

Dəyanət Səlimxanlı,

Şair, tədqiqatçı jurnalist, "Məmməd Araz" və "Qızıl qələm" mükafati laureati

**RƏYÇİLƏR:**

Seyxül-İslam Hacı Allahşükür Paşaçadə,  
Qafqaz Müsəlmənləri İdarəsinin sədri,  
tarix elmləri doktoru, professor

**İzzət Rüstəmov,**

Bakı Dövlət Universitetinin Sosioziologiya kafedrasının müdürü,  
falsəfa elmləri doktoru, professor

**MƏSLƏHƏTÇİLƏR:**

Vasim Məmmədəliyev, akademik

Ayotullah Seyid Hüseyn,

Müfti-şia, Nəsəbüşünaslıq elmləri doktoru, Qum şəhəri

**SOY AĞACINI TƏSDİQ EDƏNLƏR:**

Ayətullah Şəriət Mədəri,

Yəqub Hüseyni (Höccətül İslam)

Əbülgasim Musavi

Məhəmmədəli Novruzı

Cəfər Sübhani

**TƏRTİB EDƏNLƏR:**

Mir Səfər Tağıyev

Mir Rəsul Tağıyev



**BƏDİİ REDAKTOR:**

Sənan İbrahimov,

Bakı Dövlət Universitetinin Mir Cəlal Paşayev adına

Ədəbiyyat kafedrasının professoru

Şəddat Cəfərov,

Poliqrafiya üzrə məsləhətçi-Azərbaycanda ilk poliqrafi alım

**DİNİ REDAKTORLAR:**

Rəhimə Dadaşova

Aqıl Şirinov

**MƏSUL REDAKTORLAR:**

Lala Hüseynova

Vüqar Əliyev

Qüdrət Karimov

Bəhərçin Mustafayev

**DİZAYNER:**

Rəmzi Quliyev

**KORREKTOR:**

Seyvə Hasanova

**ISBN 978-9952-34-329-8**

© D.Səlimxanlı, 2018

Kitab Şərq-Qərb mətbəəsində ofset üsulu ilə çap olunub.

Kitabın çap edilməsinə göstərdiyi maddi dəstəyə görə  
Qubadlı rayonu, Ballıgaya kəndi sakini, Cümşüdəvə Yadulla Fətulla oğluna  
TƏŞƏKKÜR EDİRİK!

*Mir Cəlal Əlişəraf oğlu Paşayevin  
əziz xatirəsinə ithaf olunur*

Bu kitab əslində müəllifin tarixi  
mənbələrə söykənən ən qiymətli tədqiqat  
iştir. Müallif 2010-2015-ci illərdə Cənubi  
Azərbaycanın – Təbriz, Sofyan, Şəbüstəri,  
Əndəbil, Təhran, Qum elm hövzəsi və  
Urmiya şəhərlərini qarış-qarış gözərk  
XIV əsrlik bir tarixi əhatə edən Müqaddəs  
bir nəslin Soy ağacını dünyanın tanınmış  
nəsəbşünas alimlərinin imza və möhürü  
ilə təsdiq olunmuş dəyərlili tarixi mənbələri  
üzə çıxarır. Bu dünya oxucuları üçün  
maraqlı və dəyərlili olan tədqiqat əsəri  
müəllifin elmi müdafiəsi üçün on sanballı  
faktlərlə zəngin bir vəsaitdir.



## SANBALLI TƏDQİQAT ƏSƏRİ

*Bismillahir-rəhmanir-rəhim!*

**Q**adir və Mərhəmətli Allaha həmd-sənalar olsun ki, Azərbaycan Allah-Təalanın bir çox sərvətlərlə yanaşı, mənəvi baxımdan zinətləndirdiyi nadir məmləkətlərdəndir. Azərbaycan torpaqları tarixən O Bir Olan Yaradana tövhidi ilə seçilən insanların qaynayıb qarşıldığı, adalıtsızlıq və təqiblərdən pənah göttirdiyi, zülməndən amanda qaldığı məkan olmuşdur. İlahi hikmətdəndir ki, Azərbaycan torpağı daim Əhli-Beyt (ə.s) ailəsinin sığınacaq yerlərindən biri olub. Əhli-Beyt (ə.s) hərəmləri Bibiheybətə, Nardaranda və digər məkanlarda mövcuddur. Təbii ki, bu ölkədə sığınacaq tapan peyğəmbər assılı müqəddəsələr, imam övladları – məsumələr və imamzadələr yaşayış yeri kimi təsadüfən Azərbaycanı seçməyiblər. Peyğəmbər Məhəmməd Salavatullahın nəslinin nümayəndləri burada böyük sevgiylə qarşılıanıb, darin ehtiram görübllər. Onları xalq qoruyub, türbələrini fəzilət, kəramət mənbəyi kimi məhəbbətlə ziyarət edib, çətin anlarında mənəvi dayaq sayıb, onları vasitəçi bilib öz isteklərinə Allah-təalaadan istəyib.

Qadir və Mərhəmətli Allaha həmd-sənalar olsun ki, Azərbaycanda ilbəl yeni inşa olunmuş, böyük məhəbbətlə bərpa olunaraq yeni nəfəs verilmiş əzəmətli məscid və ibadətgahları ziyarət etmək imkanına nail oluruq. Biz, Azərbaycan müsəlmanları, bunu Uca Allahanı-

Lütfü ilə qovuşduğumuz dövlət müstəqilliyimizin dindarlarla bəxş etdiyi etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndirik. Müasir Azərbaycan dövlətçiliyinin bənisi Heydər Əliyev Təzəpir məscidində Hz. Mühəmməd (s.a.s) Peyğəmbərimizin mübarək Mövludunda iştirak edən, şəhid Bibiheybat məscidinə yeni həyat bəxş edən, İslam dəyərlərinə müstəsnə qiymət verən ilk dövlət rəhbərimiz olmuşdur. Şükürlər olsun ki, bu ənənəyə sadıqlik hissi bu gün da vardır və Hz. Muhəmmədin (s.a.s) və Əhli-Beytin xatirinə layiq olan həm dövlət-din birliyinin, həm də məzəhəbi vəhdətin nadir nümunəsini ölkəmizdə yaşamaq və bayan etmək imkanımız mövcuddur. Peyğəmbər Məhəmməd Salavatullahın nəslinin nümayəndlərinə ehtiram Azərbaycanda hər zaman ən yüksək mənəviyyat nümunəsidir.

Şair, tədqiqatçı-jurnalist Dəyanət Səlimxanlinin ərsəyə gətirdiyi tədqiqat əsəri Həzrəti Peyğəmbər şəcarisinin nümayəndəsi, görkəmli adıb, parlaq qəlam sahibi Mir Cəlal Mir Əlişəraf oğlu və onun nəsil tarixinə həsr olunmuşdur. Biz onu Seyyid kimi tanıyırıq və bunu subut edən tarixi-dini sənədlərə geniş ictimaiyyətin tənşülliği bu baxımdan olduqca böyük onəm kasb edir. Xüsusi vurğulamaq istərdik ki, müəllif bu şəraflı və məsuliyətli missiyani çox böyük ehtiram, diqqət və məhəbbətlə həyataya keçirməyə nail olmuşdur.

2010-2015-ci illərdə müqəddəs nəslin seyyidlər şəcarəsi ilə bağlı tədqiqat işinə başlamış müəllif Təbriz, Sofyan, Şəbüster, Qum, Urmiya şəhərləri, Əndəbildə ezamiyədə olaraq dəyərlə malumatlar, tarixi mənbələr və dini əhəmiyyətli məxəzləri dərindən tədqiq etmişdir. Bu istiqamətdə beş il tədqiqat aparmış tədqiqatçı-jurnalist D.Səlimxanlı Mir Cəlal Mir Əlişəraf oğlunun, onun nəsil tarixinin Həzrəti Peyğəmbər Məhəmməd Salavatullahdan, onun Əhli-Beytindən olmasını subut edən şəcərə malumatlarını əldə edə bilməsdir. Bu, olduqca böyük maraq kasb edən qiymətli mənbələr tədqiqat əsərində öz əksini tapıb. "Soy ağacı, Mir Cəlal Paşayev-110, Müqəddəs yolun işıqlı davamı" və "İlahi

nur" kitablarında verilən şəcərələrin tarixi çox qadımdır. Bunları İsləm dünyasının 30 nəsəbşunas alimi öz möhür və imzası ilə təsdiq etmişdir. Tədqiqatçı-jurnalist bu nəslin yaşadığı tarixi dövrləri mərhələ-mərhələ göstərməklə, onların son yaşadığı məkan -Əndəbil haqqında diqqətəlayiq məlumatları üzə çıxarır. Əndəbilin Seyyidlər kəndi, onun səkkiz asrlı tarixi, coğrafiyası, bu kəndin möcüzələri müəllif tərəfindən ehtiram və incəliklə qələmə alınır. Özünün yaradıcı axtarışları və yaşılı insanlarla səhbətləri əsasında qələmə aldığı tədqiqat əsərində müəllif Əndəbilin Seyyidlər kəndində Mir Cəlalın ulu babalarının imkansızlırları, əlsiz-ayaqsızlara, yetimlərə yardımçı olması barədə məlumatları faktlara vurğulmuşdur. Tədqiqatçı jurnalist Əndəbilin Seyyidlər kəndinin müsəlman dünyası tarixində özünün layiqli yerini alması üçün şərəflə bir iş arşaya gətirmiştir.

Müdirik atalarımız buyurmuşlar ki, ot kökü üstə bitar. Bu gün Mir Cəlal Mir Əlişər oğlu Paşayev nəslinin davamçıları öz nacib və xeyirxah əməlləri ilə ulu babalarının ananələrini ləyqətələ davam etdirirlər. Bu, Uca Allahu Lütfüdür. Mir Cəlal nəslisi Azərbaycana dünya məqyasında fərxi və hörmət yaşıdan görkəmli elm və ictimaiyyət xadimləri, tanınmış ziyalılar baxış etmişdir.


Qafqaz Müsəlmanları İdarəsinin sədri, bir tarixçi kimi D.Səlimxanlinin bu tədqiqat əsərini yüksək qiymətləndirir, belə bir kitab arsaya gatırması münasibətilə tabrik edir və ona yeni yaradıcılıq uğurları diləyirəm.

Bəla sanballı əsərlər Mir Cəlal Paşayevin təvəllüdünün 110-cu ildönümüna dəyərli töhfə və Azərbaycanın mənəviiyyət tarixi üçün qiymətli mənbələrdür.

Vəs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu!

**Şeyyülislam Allahşükür PAŞAZADƏ,**  
Qafqaz Müsəlmanları İdarəsinin sədri,  
tarix elmləri doktoru, professor

## "SOY AĞACI" VƏ MİR CƏLAL PAŞAYEVİN İŞİQLI YOLUNUN DAVAMI




Xatırladıram ki, bundan bir az əvvəl istedadlı jurnalist Dəyanət Səlimxanlinin görkəmli ədəbiyyatşunas alim, yazıçı, unudulmaz müəllim Mir Cəlal Paşayevin, onun övladlarının nəsl şəcərasına hasr olmuş "İlahi Nur" poemasını işiq üzü görmüş və çox müsbət əks-sədaya, ictimai rəyə səbəb olmuşdur. Bundan ruhlanan müəllif başlığındı nəcib işi davam etdirirək, böyük Mir Cəlal Paşayevin Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) həmişəlik sevimli müəllimi olaraq qalacaq ülvilər arasında soy kökünü yaratmağa ciddi, deyərdim avəzsız bir səy göstərmişdir. Hələlik, biz Dəyanət Səlimxanlinin böyük oxucu marağına səbəb olacaq tədqiqatının əlyazması ilə tanışq. Söhbət çox yaxşı tanıldıım, uzun müddət Bakı Dövlət Universitetində bir yerdə ciyin-ciyinə çalışdıığımız unudulmaz Mir Cəlal müəllimin, onun Azərbaycan camiyatında dəyərli mövqeyə malik olan övladlarının bir sözü ilə nəsinin soy kökünün yaradılmasından gedir. Hazırkı əsər bununla diqqəti cəlb edir ki, müəllif kita-



Öndəbil Kəndi



bında Mir Cəlal müəllimin anadan olub, dünya-ya göz açlığı doğma Təbrizin lap yakınında yerləşən Seyidlər kəndi adlanan Öndəbil haqqında çox zəngin məlumat toplamış. Öndəbinin ictimai-siyasi mühiti, yaşayışı, həyat mənzərəsi adət-ənənəsi, mənəvi dünyası haqqında çoxaydır parlaq mənzərələrini oxucularına təqdim edir. Müəllifin toxunduğu tarix bir çox əsrləri əhatə edir. Özü də səhəbat zamanı ölçüsü ilə desək, təkə əsrlərin bir-birini tamamlama-şından, əvəz etməsindən getmir. Haqqında bəhs etdiyimiz zaman ölçülərinin mayasını, əzəla sütunu-nu Mir Cəlal Paşayev nəslinin soy kökü tarixçəsinin, bu nəslin manşayı, kökləri, yayılması, müsəlman camiyiyatında tutduğu yerin, oynadığı müqəddəs rol və s. məsələlərin inandırıcı şəhri təşkil edir. Oxucu kitabında Mir Əliəşrəf, onun oğlanları Mir Cəlal, Mir Xəlil, Mir Vəli, Mir Cəlil, Mir Ağə, Mir Əbülfəz haqqında ətraflı məlumat ala bilir. Şərhələr həmçinin ona görə ciddi oxucu



marağı doğurur və idrakı əhəmiyyətə malikdir ki, bunlar tarixi həqiqətlər, real insan talebərinə əsaslanır. Müəllif Dəyanət Salımxanlı da dəfələrlə Öndəbil kəndində və digər məskənlərdə olmuş, real insanlarla görüşmiş, onlardan müsahibələr almış, bir çox dəyərli sənədləri aşkar-çıxara bilmüşdür.

Oxuculara artıq məlumdur ki, Mir Cəlal müəllim Öndəbil kəndindən təhsil almaq üçün Şimali Azərbaycana gələrkən 12 yaşında idi. Bundan sonra yaranan çox işqli "Mir Cəlal dünyasının" doğma məkanı Azərbaycan Respublikası olmuşdur. Mir Cəlal müəllim burada böyük şəxsiyyət kimi, adəbiyyatşunas alım, görkəmlili yaziçi, "Bir gəncin manifesti"nin müəllifi kimi yetişmiş, bütün bir nəşr adəbiyyatşunas alım yetişdirmiş, tələbələrin, aspirantların sevimli müəllimina çevrilmiş, qürurla "müəllimlərin müəllimi" adını daşımışdır. Ən yadda qalan həmçinin budur ki, Mir Cəlal müəllim Azərbaycana çox işqli yer tutan, böyük xidmətlər göstərən övladları armağan etmişdir, yanı xalqına, bəşəriyyatı xidməti özündə ehtiva edən "Mir Cəlal yolu" uğurlara davam edir.

Bəs müəllif Dəyanət Salımxanlı bu barədə hansı şərhələrini oxucularına təqdim edir?

**Ö**mrünü  
elma  
sərf  
edan adam heç  
vaxt ölmür.

# Mir Cəlal Müəllim hayat yoldaşı Püstəxanın ana, ailə üzvləri və qohumları arasında



Hər şeydən əvvəl müəllif Mir Cəlal müəllimi titanik, nəhəng bir şəxsiyyət kimi oxucularına təqdim edir, onu böyük pedaqoq müəllim kimi, təlim-tərbiyə sahəsində öz xüsusi üslub və metodları olan ziyanlı, sevgi və şəfqət duyğuları ilə zəngin bir insan, səbr və dözmən sahibi kimi səciyyələndirir. Kitabın alyazmasını oxuyarkən, Mir Cəlal müəllimin böyük humanist obrası qarşımızda canlanır, oxucu ona insansevər, xeyirxah, dara düşənə kömək ali uzadan, başqasının acısına acıyan, sevincinə sevinən bir insan kimi tanumağa başlayır. Bütün cavan vaxtlarından tamasda olduğum Mir Cəlal müəllimin xeyirxah nəfəsinini öz üzərimdə hiss etmişəm.

Mir Cəlal müəllim böyük həm də nümunəvi ailə başçısı idi. Bunu, bərpaqlığı çizgiləri ilə oxucularının diqqətinə çatdırmaq üçün müəllif Dəyanət Səlimxanlı necə deyərlər, öz qələminin gücündən məharətlə istifadə edir. Mir Cəlal müəllimin ailəyə bağlılığını, ailəyə sevgisini daha qabarq diqqətə çatdırmaq üçün müəllif böyük ustادın aşağıdakı sözlərini misal gətirir: "Püstəxanın və övladlarının mənim şah əsərimdir". Çox gözəl deyilmiş-



dir. Fəxrlə və cəsarətlə təkrar etmək olar ki, Mir Cəlal müəllim, həqiqətən camiyyətimizə çox dəyərli övladları ərməğan etmişdir. Təkcə buna görə Mir Cəlal müəllimin ruhu həmişəlik, əbədilik şad ola bilər. Mir Cəlal müəllim çox sağlam, çox möhtəşəm bir ailə şəcərəsinin başlanğıcını qoymuşdur. Müəllif bu şəcərənin üzvləri haqqında, Mir Cəlal müəllimin övladları, nəvələri, nəticələri, bir sözlə, nəsl davamçıları haqqında yerli yerində, faktlara və məntiqə əsaslanan söhbət açır, onları geniş oxucu kütlələrinə layiqincə çatdırmağa şalışır.



Xoşbəxtliyikdən mənə nəsib olmuşdur ki, Mir Cəlal müəllimin dəyərli övladlarını yaxından tanıya bilim. Müəllifin

E  
Im  
xorc-  
lon-  
mayan xəzino  
kimidir.



Həzrəti Əli (ə.s)  
buyurur:

«Atanın  
övlada ədəb və  
tərbiyədən daha  
üstün hədiyyəsi  
ola bilməz.»



alyazmasında etdiyi şəhərlər rəğbətlə qarşılınlar. Müəllim Mir Cəlal müəllimin böyük oğlu, görkəmli fizik alim,



Azərbaycan Aviasiya Akademiyasının rektoru, dünya standartlarına cavab verən əsərlərinin, xüsusi kəşf və ixtiraların müəllifi olan akademik Arif Paşayev haqqında geniş söhbət açır, onu oxucularına xeyirxah və nəcib bir insan, respublikamızda şan-söhrət və nüfuz sahibi olan şəxsiyyat, nəhəng elm və təhsil rəhbəri kimi təqdim edir.

Oxucu daha sonra Hafiz Mir Cəlal oğlu Paşayevlə tanış olur. Fizika-riyaziyyat elmləri doktoru, bir çox fəaliyyət sahələrində şərəflə çalışmış Hafiz müəllim 1993-2006-ci illarda Azərbaycan Respublikasının ABŞ-da Fövqəladə və Səlahiyyətli səfiri (eyni zamanda Meksika və Kanadada) işləmiş, respublikamızda "diplomiya elminin" yaradıcılarından elə həmçinin diplomatiya quruculuğunu fəal iştirakçılarından biri olmuş, ulu öndər Heydər Əliyevin tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Oxucu bu barədə daha geniş və aydın təsəvvür əldə etmək istərsə, haqqında bəhs etdiyimiz tədqiqat işi ilə yanaşı professor Hafiz Paşayevin çox qiymətli və olduqca sanallı "Bir səfirlən manifesti" kitabını oxuya bilər. Cəsarətə deyə bilərəm ki, bu kitab diplomatiya tariximizə dair qiymətli dars vasaitidir. Hər halda



Həzrət  
Məhəmməd  
(s.a.s)

"Elmin fəziləti  
ibadətin fəzilətindən  
çoxdur."





təvazökarlıqdan kənar olmaz deyim ki, hörmətli Hafiz müəllim 1998-ci ilin iyun ayında BMT-nin narkomaniya və narkobiznesə qarşı mübarizə məsələlərinə həsr olunmuş

**E** imi  
fayda  
alımlı yetmiş  
min abiddan  
üstündür.

xüsusi sessiyasındaki çıxışından sonra Vaşinqtondan Nyu-Yorka zəng edərək mənə öz təbrikini bildirdi. İndi hörmətli Hafiz Paşayev Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, XİN-nin Diplomatika Akademiyasının rektoru. Hazırda diplomatiya elminin və təhsilinin istedadlı rəhbərindən, təşkilatçılarından biridir. Azərbaycanı bütün aparıcı dünya diplomatiyasına tanınan görkəmli şəxsiyyətdir. Hafiz müəllim də öz növbəsində böyük humanist, xeyirxahı insandır. Buyurun, Dəyanət Səlimxanlının kitabını oxuyun. Kitabda daha sonra Mir Cəlal müəllimin qızı Ədibə xanım haqqında çox maraqlı şərhlər verilir, onun çox yüksək insanı cizgiləri, birinci növbədə sadəliyi, yüksək təvazökarlığı, insanşərvərliyi oxucuların nəzərinə çatdırılır. Mənə də nəsib olub ki, uzun illər müddətində Ədibə xanumla Bakı Dövlət Universitetində bir yerdə çalışıraq. Ədibə xanım uzun müddətdir "Rus dili və ədəbiyyatı" kafedrasının müdürü işləyir, hamının sevimlisidir.

Mir Cəlal müəllimin nəvərləri akademik Arif Paşayevin övladları haqqında bir sıra ürkə sözlərimi deməkla rəyimi tamamlamaq istərdim. Əvvəla, tədqiqat işinin müəllifi Dəyanət Səlimxanlı Arif müəllimin həyat yoldaşı, görkəmli ərəbüñəs alım Aida xanım İmanquliyeva,

övladları Mehriban xanım, Nərgiz xanım haqqında çox maraqlı məlumatlar verir və bunlar oxucunu razi salır. Mənə də qismət olub ki, Bakı Dövlət Universitetində Aida xanuma fəlsəfədən dörs demişəm. Respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım istar respublikamızda, istərsə də bütün dünya miqyasında mədəni-mənəvi-intellektual quruculuqda o qədər böyük işlər, aməllər sahibidir ki, ona çoxlu yazılar hər etmək lazımdır. Akademik Nərgiz Arif qızı Paşayeva haqqında böhs etdiyimiz tədqiqat əsərində maraqlı şəhərlər verilib. Kitabda göstərilidiyi kimi akademik Nərgiz Paşayeva Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru olmuş, filologiya fakültəsində Dissertasiya Şurasının sədri olmuşdur. Hazırda Nərgiz xanım Moskva Dövlət Universitetinin Bakı filialının rektoru işləyir, çox istedadlı elm və təhsil təşkilatçısı kimi böyük nüfuz qazanmışdır. Akade-



**Həzrət  
Məhəmməd (s.a.s)  
buğurur:**

**“Bəşikdən  
qəbradək elm  
axtarışında  
(öyrənməkdə)  
olun.”**

mik Nərgiz Paşayeva hazırda həmçinin Bakı Dövlət Universitetində Mir Cəlal Paşayev adına ədəbiyyat kafedrasının müdiridir.

Yekun olaraq deyə bilərik ki, böyük Mir Cəlal Paşayevin başladığı yolu nəsl şəcərəsi uğurla davam etdirir. Böyük humanistin ovladları, nəvələri, nəticələri, kötüycələri, xeyirxah, nəcib işlərini davam etdirməkdədirler. Azərbaycan xalqının saadəti, xos gələcəyi naminə onlara sağlam və işiqli həyat arzulayıram.

### İzzət Rüstəmov

Bakı Dövlət Universitetinin  
Sosiologiya kafedrasının müdürü,  
fəlsəfə elmləri doktoru, professor, akademik  
S.İ. Vavilov adına medalın laureati, şöhrət ordenli

10. 03. 2018-ci il



## *Yuxularımın Təbrizi*

**U**lu babalarımın dünyaya göz açdığı bu yerləri görmək arzusu, məndə hələ kiçik yaşlarından od alb içimi yandırırdı. Bu həsrət göz yaşına dönüb daim ısladırdı məni. Dünnyaya göz açığım Çanaxbulaq kəndi ulu babamız olan Səlimxan kişisinin gəldiyi ilk məskən olub. Bu kəndə o tay arasında olan sərhəd dirəklərinə bir düşmən kimi baxırdı. Araz həsrəti buğda qovrulan kimi iç sacında qovrularaq məni rahat buraxmurdı.



**P**eygəmbər  
(s.a.s) "Kimsə  
yaxşılıq  
edim", - deyə  
soruşanəshəbəyə  
üç dəfə "anana", -  
cavabını verdikdən  
sonra dördüncü  
dəfə soruşulduqda  
"atana yaxşılıq et",  
- demişdi.

1985-ci il Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin II kursunda oxuyurdum. Bir gün ata-anama baş çəkmək üçün evimizə, kəndimizə gedirdim. Yolum sərhəd kənarından düşdü. Cəlilabad rayonu istiqamətindəki yolla gedərən o taylı vətonimiz lap ovcumun içində görünür. Sürűcübən yol kənarında maşını saxlamış xahiş etdim. Gözlərim dop-dolu olan kirpiklärimin ağırlığına tab gotıra bilmirdi. Maşından enib, çox ehtiyatlı bir az sorhədə yaxın gelib gözlərим cətan yerlərə qədər bütün yeri seyr etdim. Amma hələ ürəyim dolu idi. Evə golib çıxdıq.

Bu barədə də evdə valideynlərimlə xeyli söhbət etdim. Yol golmamışdım, yorğun idim, yatdım. Bu gecə mənim üçün başqa gecalərdən biri oldu.

### Bu gecə bir yuxu gördüm

Bu gecə bir yuxu gördüm  
Gördüm Araz boyu yiğilib sərhədlər  
Gördüm Arazdan keçirəm  
Hər yerdə, sevincdən ağlayır, dərdlilər.  
Əylib Arazın suyundan içirəm...  
Görürəm Arazın rəngi durulub.  
Xəstəlikdən qalxan insan kimi.  
Bu qan gəlib üzünə, qayıdır özünə.

Bu gecə bir yuxu gördüm  
Gördüm at belindəyəm, Xudafərin körpüsündə  
Gördüm bacı-qardaşların çıxıb yoluma.  
Alıram körpələrin qucağıma  
Öpürəm körpə dodaqlarından  
Göynərtili həsrət duyuram nəfəslərində  
Sığınırlar qoynuma, sığınırlar qoluma.  
Üz-gözümü yalayırlar, ağlayıram hönkür-hönkür.

Bu gecə bir yuxu gördüm...  
Gördüm tamarzi Təbrizimdəyəm,  
Bir ana çörək verir mənə...  
Savalan dağının sinasındayəm,  
Bir Təbriz gözəli çiçək verir mənə,  
Alıram çəçəkləri, bağırmı basıram.  
Biri dasmal uzadır, nə yaxşı ki, almamışam.  
Dəsmal ayrılmış son demə  
O çiçək verən qızın əyilib əlindən öpmək istəyirəm.  
Qeyb olur, birdən saksanıram.  
Aylımdım, yaşımuñ gözümde gördüm  
Aylımdım, özümüñ-özümdə gördüm.  
Sevincim azaldı, çoxaldı dərdim.  
Gördüyüüm yuxunu beləcə yozdum.

At - muraddır,  
Su-aydınıq,  
Çiçək-şənlik,  
Ağlamaq-gülmək,  
Çörək də qismət.

Yuxum çin olacaq.  
Arazdan keçəcəyəm,  
Təbrizə gedəcəyəm  
Təbrizi görəcəyəm.

Yuxum bir az  
gec olsa da, çin oldu.  
1985-ci ildən xey-  
li ötdü. Ən nəhayət,  
Allahın köməkliyi ilə  
zaman, vaxt dəyişdi.  
Yollar açıldı, kəndi-  
mizdən elə bir adam  
yox idi ki, ya gizli yol-  
la, ya da qanuni yolla o  
taya getməmiş olsun. Qəribə olan isə bu yazının müəllifini  
gözləyən həsrət idi, özü də uzun illərin həsrəti. Bəlkə də

**H**əzərl  
(s.a.s) buyu-  
rur:

"Dünyada  
yaxşılıq  
edənlər  
Axırda  
xeyrə nail olar,  
dünyada  
pislik edənlər isə  
Axırda bolaya  
diçər olalar".



bu həsrət, həsrətini çəkdiyi Savalan dağından da böyük olardı. Bir gün bibioğlu Mir Rəsulla qəti qərara gəlib, o həsrət buzunu əriməli olduq. Burada səfərimizə, onun programına müqəddəs yerləri birinci daxil etdi. Böyük Azərbaycan şairi Şəhriyarin qəbrini, qəbrləri birlikdə olan şair və mütəfəkkirləri də ziyanət etməyi və bibi oğlu Mir Rəsulun ata nəslinin mənşəb olduğunu, imam nəvəsi Seyid Həmzənin də ziyanətgahına ziyarət etməyi qərara aldı.

Eyni zamanda Mir Rəsul ağa öz şəcəralarının 7-ci İmamdan, Museyi Kazımdan olması ilə bağlı ilk tədqiqatda bu programında yer ayırmışdı.

2009-cu ilin isti bir iyun gündündə səfərimiz başladı. Biləsuvar keçid məntəqəsindən getməli olduq.

Bizim Biləsuvar keçid məntəqəsindən yoxlamadan sonra o biri Biləsuvara təraf keçdi. Həyacandan bəzən ayaqlarım da bir-birinə dolasındı. İran tərəfindəyik. Sənədlərimiz hamısı qaydasındadır. Bibi oğlu adəti üzrə tanış sürücülərə yaxınlaşır. Ona görə tanış ki, o bir neçə dəfə gedib-gölmüşdi. Birinci dəfə gedən mən idim. Sövdələşmə baş tutandan sonra yola düşdük. Yol boyu ac adam kimi gözlərim vurnuxurdu har yeri. Bir-birinin dalınca gah bibi oğlundan, gah da sürücüdən suallarına cavab istayırdı. Ən qəribəsi də maşının maqnitofonundan Yaqub Zurufçunun "Aman ayrılıq" mahnısını oxuması oldu. İndi bu mahni təkcə mənim üçün qeyri adı

səslənirdi. Yalnız mənim üçün Savalan istiqamətindən gedirik. Sürücüdən xahiş etdim ki, maşını bir anlıq da olsa saxlasın. Sağ olsun saxladı. Maşından düşüb bir xeyli Savalanın ətəklərinə doğru addimlaşdıq. Elə bil nəfəs alıqca, içimdəki həsrət yanğısı qarşılındır. Amma ürəyim çırpinır. Əjdahaya dönüb Savalan dağının bir dəfəlik udmaq istayırdım. Yolcu yolda gorak. Təbrizə az qalır. Özümü ərköyün uşaq kimi hiss edirəm. İndica ilk qarşımıza çıxan qohumlardan kimsə olacaq deyə düşünürəm.

Təbrizə daxil oluruq. İlahi, şəhər nə qədər gözəldir. Mir Rəsul maşını "Məşhəd" otelinə sürməyi sürücüdən xahiş etdi. O da bizi həmin qonaq evinə apardı. Taksidən düşəndə sanki bizi bütün Təbriz qarşılıdı. Neca də qonaqpərvər insanlardır. Əslində, biz qonaq deyildik, öz doğma şəhərimizdə idik. "Məşhəd" otelində yer alıq. Bir az dincələndən sonra bir maşın saxlatdırıb böyük... Şəhriyar başda olmaqla şair və mütəfəkkirlərin uyuduğu ziyanətgahına getdik. Onları ziyanətdən sonra, imam nəvəsi Seyid Həmzənin də qəbrini ziyanət etdi. Dualar oxuduq, sonra otelə qayıtdıq. Mir Rəsul dostu Səyidağaya zəng edib göldüyü bildirdi. Heç yanım saat keçməmiş Səyidağ'a gəldi. Azaq səhəbdən sonra daha doğrusu Mir Rəsul ağa öz dostuna bizi öz maşını ilə Sofyanə aparmağı xahiş etdi. Biz Sofyanə getdik. Orada səhəbat zamanı məlum oldu ki, Sofyanın yuxarı tərəfində dağların ətəklərində gözlə bir kənd var. O bu kəndi bizə göstərib dedi: "Bu kəndin maraqlı tarixi var, seyidlər kəndidir. O seyidlərin bir nəslı, sizin məmələkətdədir". Özü də, həmin nəslin bir xanımı sizin prezidentin həyat yoldaşıdır. Sizin ölkənin birinci xanımıdır. O daqıqə sözü onun ağızından alıq. Bizi o kəndə aparmağı xahiş etdi. Kəndin Əndəbil və ya xud Əndəhbil olduğunu söylədi. Səyidağa bizi Əndəbilə apardı. Kənd doğrudan da əsil möcüzəni xatırladırdı.

“İnsanlar sizin ardınca gedir. Siza dünən hər tərəfindən adamlar gələr, dinin inciklərini öyrənmək istəyəcəklər. Onlara yaxşı davranışın, onlara xeyir oğulları öyrədin.”



# Əndəbilin qonağı




**J**lk dəfədir Əlahəddin ağa dədə-baba yurduna ziyarət gəlib. Bu müqəddəs seyidlər ocağından ona da bir xoşbəxtlik nəsib olub. Atası Mir Xəlil Mir Əliaşraf oğlu bu kənddə anadan olub. Ömrünün mübariz anlarını, qəhrəmanlıq yollarını bu kənddən başlayaraq Təbriz, Sofyan, Şəbüstəri, Culfaya qədər kasıbin, məzəlum zümrənin azadlıq hərəkatına hərəkət etdi. Nəcə deyərlər "Yetimlər atası" olub.

Əlahəddin ağa ovvəlcə babaları Mir Məhəmmədin, Mir Əliaşrafın, bibiləri Ruqayya xanımın, onun oğlu Mir Əlinin qəbirlərini ziyarət edir. Mərhumların ruhlarına dualar oxunur.

Sonra kəndə daxil oluruz. Kəndin əsas hissəsini əhatə edən Mir Əliaşraf dərbəndinə doğru gedirik. O dərbəndə Mir Məhəmməd (coxlarının Mirpaşa adlandırdıqları), onun oğlu Mir Əliaşraf və zövcəsi Fatimə ana yaşayır. Onların övladları, qızı Ruqayya xanım, oğlanları Mir Cəlil, Mir Xəlil, Mir Cəlal, Mir Vəli, Mir Ağa, Mir Əbülfəz dünyaya göz açıb".

Ailənin yaşadığı palçıqdan hörülülmüş üç ev, tarixi abida kimi bu günə kimi də qorunub saxlanulmaqdadır.

Həyətə daxil oluruz. Həyət özü möcüzədir. Onun hər bir guşasından müqəddəs seyidlərin ruhu boylanır. Sanki dil açıb hər birimizi sorğu-suala tutmaq istayırlar. Eva daxil oluruz. Mən Əlahəddin ağa, Mir Rəsul, Mirmaqsud və Mir Əliaşraf birlikdə otaqda iki rükət namaz qıldıq. Və bir






daha seyidlərin ruhuna dualar oxuduq. Dədə-baba yurdunun göynəltisi, uzun illərin həsrəti, atası Mir Xəlilla bağlı addimbaşı söylənilən şirin xatırələr Əlahəddin ağanı elə kövrəldi ki, gözlerinin yaşına, bu ağrıya kirpikləri tab gətirə bilmədi. Onun yanğılı ney kimi ağlamağı indi də gözlərimin qabağındadır. Qohum-əqrəba ona elə salırmışdı ki, hər birinin nəvazisində uzun illərin həsrəti düşüb yanurdu. Buxun, davranış Mir Xəlilin özüdür durub qarşımızda deyirdilər. Vaxtimuz az idi. Qısa vaxt ərzində yaşadığımız o anların hər biri, yaşlı insanların söhbatları, şirin xatırələr, olbəttə ayrıca bir kitabımızın mövzusu olacaq. Bir sözla, Əndəbildən ayrılmaq istəməsək də, vaxt bunu bizdən tələb edirdi. Əlahəddin ağa göz yaşları içərisində ata yurdundan ayrıldı. Sağlıq olsun, yollar açılıb, tez-tez gələrək dedi:

O günü Təbrizə qayıtdı.

Vətoni  
sevmək  
imandandır.

## SEYİDLƏR KƏNDİ ƏNDƏBİL



Bu kəndin qədim tarixi var. Monqol-tatarların Cənubi Azərbaycana sonuncu yürüşü zamanı Təbriz, Sofyan, Şəbüstəri və onun ətraf kəndlərindən olan insanlar bu dağların ətəklərinə sığınaraq, düşmən görməsinə deyə palçıqdan öz-

lərinə evlər tikmiş burada məskən salmışlar. Palçıq evlərin bir çoxu tarixin yadigarı nişanə kimi saxlanır. Kənd camaatinin səhbatindən hesablayanda Əndəbil kəndinin təqribən 800 illik tarixi var. Bu tarixi sübut edən üzərində səkkiz qoç təsviri olan daş abidələr da tarixi abidə kimi bu günümüzə qədər qorunub saxlanılıb. Kəndin adı Əndəbil olsa da, yaşlı kişilərin çoxu bu kəndin əslində "Əndehbil" olduğunu söyləyirlər.

"Əndehbil" sözünün mənasında galincə isə ən-yaxşı, deh - kənd deməkdir. Ən yaxşı kənd mənasında səslənir. Doğrudan da belədir.

Kəndin coğrafiyasına gəldikdə bura sözün əsil mənasında təmiz havası, daim axar suyu olan əsil turizm ərazisidir. Torpağı həm münbətidir, həm də rənginə görə tamamilə fərqlənir.

### Əhalisi:

Kənddə hazırda 650 nəfər yaşayır. Bunların hamısı da seyidlərdir.


- Baş onda seyidlər bu kəndə haradan gəliblər, onlarin kökü hansı imamımıza gedib qırx?

- Bu seyidlər kimlərdir?

Biz Əndəbildə olarkən, kəndin sakinləri bu kənddə yaşayanların dördüncü imamımız İmam Zeynüləddin (ə.s) in budağından olduğunu söylədi və biza onların ən yaxınları olan, Mirməqsud, onun oğlanları Mir Əliəşraf və Mir Hüseynin telefon nömrələrini verdi. Onlar Təbrizdə yaşayırlar. Ancaq yaydan-yaya gəlirlər dedi.



**K**imliyindən  
va haradə  
kolmasından  
asılı olmayıraq  
momin adamlar  
mənə ən yaxın  
adamlardır.



Nəslin imamətlə  
bağlılığını təsdiq  
edən ilk şəcərə

Telefon nömrəsini aldıdan sonra Təbrizə qayıtdıq. Səyidəga bizi nahara qonaq etdi. Yeməkdən sonra o zəng vurub həmin adamlardan birini tapdı və bizim onunla görüşmək istədiyimizi bildirdi. Etiraz etmədilər. Həmin gün axşam Mir Əlişəraf gəlib bizi otelden evlərinə qonaq



Nəslin imamətlə  
bağlılığını təsdiq  
edən ilk şəcərə

apardı. Şam yeməyinə qədər atası Mir Maqsud biza öz şəcərələri baradə məlumat verdi.

Mir Maqsudun dedikləri:

"Mənim adım Mir Maqsuddur, Mir Əlinin oğluym.  
Mir Əli də Ağarzanın oğludur. Ağarza Mir Əlişərafın

kürkənidir. Onun zövcəsi, mənim nənəm Ruqayya, sizin məmləkətinizdə yaşayıb, vəfat edən Mir Cəlalın, Mir Xəlilin təbəcisiidir. Onlar altı qardaş bir bacı olublar.

"O, nənəsin Ruqayyanın və nənəsinin atı və babalarının qəbrinin Əndəbil kənd qəbiristanlığında olduğunu bildirdi. Biz ondan sabahı gün kəndə getməyi, o qəbirləri bizim də ziyyarət etməyimizi xahiş etdik. Səhər oğlanları Mir Əlişər və Mir Maqsudla birləşdə gəlib bizi Əndəbila apardılar. Kəndin girişində olan qəbiristanlıqdə maşından düşüb, Ruqayya xanumun, onun oğlu Mir Əlinin qəbirlərini ziyyarət etdik. Sonra kəndə daxil olduq. Qədim kənd qəbiristanlığında isə Mir Əlişərin, Mir Paşanın qəbirlərini ziyyarət etdik. Mir Maqsud bizi atı evinə apardı. Bura böyük bir orazını əhatə edir. Elə böyük olduğuna görə də "Mir Əlişər dərbəndi" yəni qapısı adlanır. İçəri daxil olduqda abidə kimi saxlanılan yüzdən çox yaşı olan palçıqdan tikilən evlə bizi tanış etdi. Ətrafda gözümə ranglı ilanlar göründü. Mir Paşa, Mir Əlişər baba-larımız və onun uşaqları bu evdə böyüküylər dedi. Bu kəndin 110 yaşı sakını Mir Həsənin oğlunun dediklorunu Mir Maqsud da təsdiq etdi ki, dahi şəxsiyyət, imam nəvəsi Mir Cəlal bu kənddən Şimali Azərbaycana təhsil almağa gedərkən onun 12 yaşı olub. O, onun yola salındığı yolu da bize göstərdi. Bu yol indinin özündə də "Mir Cəlal yolu" adlanır. Mir Maqsud nəsillərinin mənsub olduğu şəcərə baradə molumat verərkən bildirdi ki, nənəsi Ruqayya xanumun altı qardaşı olub. Mir Cəlal, Mir Xəlil, Mir Cəlil, Mirağa, Mir Vəli və Mir Əbülfəz. Mir Əbülfəz cavan dünyasını dayışib. Onların nəşil şəcərəsinin Zeynüləbidin (a.s) bağlılığı haqqında bize bir şəcərə təqdim etdi. Biz şəcərənin dəqiq olduğunu bilmək üçün Qum şəhərinə yollandıq.

Bəli, belə bir isti vaxtda etdiyimiz ziyyarətdən böyük həzz aldıq. Rza bizi evlərinə qonaq apardı. Yeməkdən sonra Rza ilə birləşdə on ikinci imamımız üçün tikilən məscidə getdik. Orada da namaz qıldıq, ziyyarət etdik. Sonra Rza

Şükürbəyli bizi Qum elm hövzasına apardı. Mühəmməd Müfti Şia Müsəvi Ərdəbilinin oğlu, tədqiqatçı alim Seyid Hüseynin yanına apardı. Biz burada iki rükat namaz qıldıq. Sonra gəlmişimizin məqsadını anladıq. Tədqiqatçı alim apardığımız "şəcərənin" dördüncü imamdan, onun budağından olmasını təsdiq edən böyük dini alimlərin imzalarını və möhürlərini təsdiq etdi. O, biza bildirdi ki, siz bu "Şəcərə" üzərində işinizi davam etdirin. Və onu da bildirdi ki, bu şəxslərin əvvəli də var. Mən sizi təbrik edirəm. Bu şəcərədə göstərilən adlar, seyidlər 4-cü imam Zeynüləbidin buğağından olanlardır. Biz böyük alıma öz təşəkkürümüzü bildirir, sevinicərsindən ondan ayrıldıq. Sonra Rza bizi imam qızı Rəhimə xanımın ziyyarətinə apardı. Biz ziyyarətdən sonra iki rükat də namaz qıldıq, mon Qurandan "Yasin" surasını oxudum. Daha sonra müsafirxanaya qayıtdıq. Sonra Tehrana yola düşdük. Tehrandan da Bakıya qayıtdıq.

Növbəti səfərimizdə ikinci şəcərəni də tapdıq. Quma sofr etdik. Alımlar bu şəcərəni də təsdiq etdilər. Beləliklə, bu nəslin doqquzuncu babasının Əndəbila gəldiyi, Mir Məhəmməd, onun oğlu Mir Əlişər və onun övladlarının dördüncü imamın budağından olmayı sübut olundu. Bəs onlar yəni doqquzuncu baba bu kəndə Əndəbila haradan və kimin zülmü üzündən gəlib?

**Q**ocalara  
yaşlarını  
gördi  
hörmət edən  
gənələrə Allah  
ömürlərini  
artırmalı aər  
verər.

\*\*\*  
Qocala hörmət  
- Allaha hörmət  
deməkdir.

## Yeddi rəngli ilanlar

Bu dağların hansına qalxmaq istəsən, sən bələdçidən başqa ilanlar da müşayiət edəcək. Ən qaribəsi odur ki, bu ilanlar da 7 rəngdən ibarətdir. Dediil bu ilanlar əslində zəhərli deyil. Ancaq dağlara qonaq gələnləri müşahidə edirlər. Hətta hörmət əlaməti olaraq, ilk qarşılaşanda sənə baş da ayırlar. Ziyarət başa çatan kimi, sənki yoxluğa çəkilirlər.

Əndəbilə yeddi rəngli ilanlar sürü halında, daha dəqiq desək, kəndi həlqə halına alaraq gözətçi rolunu oynayırlar.

## Suyun yeddi rəngi

Əndəbil kəndinin sinəsindən təbii bir çay axır. Bu çay adı çaylar kimi görünür. Suyu o qədər dadlı və lazzətlidir ki, içdikcə doymaqla bilmirsən. Bəs bu suyun sırrı nədədir?

Əndəbillilərin dedikləri: Bu dağ çayının tarixi kəndin tarixindən də qədimdir. Buraya ilk köçənlər burada bu dağ çağının olduğunu deyiblər. Ən qədim xəritələrdə də bu çayın məkanı tətbiq yeri göstərilir. Bu su yeddi xəstəliyin dərmanıdır. Mədə-bağırşaq, öd və sidik yolları, böyrək xəstəlikləri, saç tökülməsi, gözün selikli qışalarının təmizlənməsi, asan həzm prosesi, on asas işa insan bədənində dövr edən qanın çirkiləndən təmizlənməsidir.

Suyun üzərinə günəş düşərkən o adamın gözlərini qamaşdırır. Bir-birini sürətlə avaz edən yeddi rənglər sənki yeddi gözəli xatırladır. Hər il yayda bu sudan içmək üçün dünyadan bir çox ölkələrindən insanlar bura gəlirlər. Əslində bu kənd istirahət üçün ən qiymətli bir məkandır.

## Əndəbil gecələri

Bir gün Əndəbilə qalib, gecəni orada keçirməyə qərar verdik. Sakinlər deyirdilər gecəni qalın ki, Əndəbilin

İmam Rıza (ə.s.)  
bu yurur:

Qohumluq  
səlaqəsinə bir  
içim su ilə də  
olsa,  
möhkömləndir.

# Əndəbil möcüzələri

## Dağların yeddi rəngi

Alimlər yazar: Uca Yaradan yeri altı günə döşədi, yeddinci günə orşı yaratdı. Yer üzü yeddi təbəqə, göy üzü yeddi təbəqədən ibarətdir. Allah kələmündə 7 rəqəminin dayarı nə qədər qiymətlidir, hələ də elmə gizli qalan sırları var.



Dağlarında yerləşən Əndəbil özünün yeddi rəngi ilə insanları heyvətdə qoyur. Sağ çiyində yerləşən dağ qalxanda sol çiyinin dağı yeddi rəngə boyanır.

Sol çiyində yerləşən

dağda qalxanda da eləcə. Az qala rənglər dünyasında insan özü də yeddi rəngdə tanımaz olur.

Bütün bunları yaşamaq üçün yalnız gecə qalib Əndəbil möcüzəsini seyr etməlisən.

**Ö**z qarda-  
şına  
baxış meh-  
ribanlıqla  
gülümşəmək  
- savabdır;  
insanı xeyrəx  
horakatlara  
sövq etmək  
və qanunsuz  
işlərdən  
çəkindirmək  
savabdır.  
Nabəlod  
adamlara yol  
göstərmək və  
korlara kömək  
etmək savabdır.



### Əndəbilə üçüncü səfərimiz

2010-cu il Əndəbil kəndindəyik.

Mir Cəlal qardaşlarının tek bacısı olan Ruqayya xanımın nəvəsi Mir Maqsud ağa, onun oğlanları Mir Həsən və Mir Hüseyn bizi baba yurduna olan Əlişərəf Dərbəndinə

gecə dünyasının rənglərini görə biləsiniz.

Elə ona görə də bu möcüzəli gecənin başlamasını sabırsızlıklı gözlöydik. Buna görə müşahidə üçün nə teleskopu, nə də rəsədxanaya ehtiyac var idi.

Bəli, saat 11-dən sonra Əndəbil kəndinin üzərində sanki bir xalı toxumağı başladılar. Bu xalılar yavaş-yavaş rəngdən-ranga keçməyə üzlətildi.

Bu anda kəndimizin bir gecəsini xatırlamalı oldum. Bizzad də bir gecə göyün rəngi belə olanda nənələrimiz demisi: "Fatimə nənə xalı toxuyur". Amma Əndəbilədəki bu xalı isə göy qurşağı deyildi. Bu bir möcüza, göyün yeddi rənginin, yeddi libası idi. Ən qəribəsi bu idi ki, bu yeddi rəng Əndəbil kəndini də yeddi rəngdə göstərirdi. O gecənin Əndəbil dünyasını möcüzələrlə kipriyimizi qırpmadan səhərə qədər oyaq qalmaqla keçirdik. Sən demə, Əndəbil dünyasının möcüzəsiymiş.

apardı. Bu Dərbənd kəndin ilk bünövrəsi olub. Dərbənd sözünün mənəsi qapı deməkdir. Qapını açıb içəri girdik. Bu qapıya gələndə həmişə möcüzələrlə rastlaşıraq.

Bu həyətin, həyətdəki evin səkkiz əsrən artıq yaşı var. 6 qardaş, 1 bacı bu evdə doğulub. Həyat elə qalib ki, elə bilirsən ki, hər şey indicə hazırlanıb. Həyat bacaya baxanda adamı heyət bürütür. Ən qəribəsi odur ki, Dərbəndə daxil olanda gözümüzü qızılı rəngdə ilanlar qamaşdırıldı. Son demə, agar biz ailinən üzvünün iştirakı olmadan o qapıya yaxınlaşsaydıq, o ilanlar bizi içəri buraxmazdı. Mən maraqlandım ki, bəs bu ilanlar burada na ilə qidalanırlar.

Mir Maqsudun dedikləri: bu ilanların yaşam tərzini çox maraqlıdır. Onlar zəhərli ilanlardır. Amma çox güclü, qüvvətlidirlər. Bu Dərbənd salınandan onlar bura köçüb galıblor. İnsanlara zərər vurmazlar, kanar şəxslər də içəri buraxmazlar. Burada yaşayanlar qohumlardır. Onlar hər gün növbə ilə onları qidalandırırlar.

Mən dedim ki, onların qocalığı var, ölümü var. Mir Maqsud ağa dedi ki, onlar qocalıq üz verəndə özləri çıxb Gedir, əvəzinə cavanları gəlir. Biz da yaydan-yaya gəlirik.

Bəli, Dərbənd bütün görünüşü ilə bir möcüza adasına bənzəyir.

### Fatimə ananın təndiri

Mir Maqsud Ağa bizi evin gəlini, nəslin müqəddəsənəsi Fatimə ananın təndiri olan yerlə tanış edir.

Dayılarımın anası Fatimə ananın burda böyük bir təndiri olub. Bu təndirin boyu o qədər hündür, dairəsi o qədər geniş olub ki, gün ərzində 100-dən çox çörək bişirilmiş Fatimə ana. Açıq vaxtlarında insanlar çörək üçün bu qapıya, bu təndirə üz tutublar.

Fatimə ana elə təndir üstündə isti çörəkləri, arası pendirli dolu ac-yalavac insanların xurcunlarına yiğib yola salıb. Nənəm deyirdi ki, Fatimə ana o qədər xeyirxah

**K**imliyindən  
va harada  
aslı olmayaraq  
momin adamlar  
mano an yaxın  
adamlardır.

**H**or bir  
mərhamətdir.  
Qardaşını  
salamla  
qarşılayıb, öz  
tulugundan  
onun  
bardağına su  
tökəmək məgər  
xeyr və həlq  
deyil?

insan olub ki, yoxsulluq içinde yaşayan kəndlərə ömrü-  
gün yoldaşı Mir Əlişərəflə, qayınatısı Mir Məhəmməd  
(Paşa bəy) özü də gedər, onlara hər ay ərzəq aparardı.

O günü kimsəsizlər sevindirməsəydi, canını qoyma-  
ğaya yer belə tapmazdı. Nənəm deyərdi, anama ətraf  
kəndlərin ac insanları, yetimləri anamız deyə müraciət  
edirdilər. Onlar böyüküň təhsil almaq üçün müxtalif  
ölkələrə getdikdən sonra belə, evlərinə qayydanda ilk  
yollarını bizim qapıdan salardılar. Fatimə ananı ziyarət  
edib, Əlişərəf atanın, Mir Məhəmməd (Paşa bəy) babanın  
əlindən öpüb gedərdilər. İndisə onların nəvələri, nəticələri  
bu Darbənda ziyarət gəlirlər. Fatimə ananın tədirindən  
çörək yeyənlər, isti nəfəsindən, nəvazisindən, qayğısın-  
dan pay alanlərin çoxu dünyanın ən ucqar ölkələrində  
özüna isti yuva, ocaq qurub.

Onlar həmişə belə deyirlər: Biz ocağımızın közü-  
nü Fatimə ananın tədirindən, bərəkətini Əlişərəf babanın  
dəyirmənindən, qazandığımız elmin mayasını Mir  
Məhəmmədin (Paşa bəyin) Mədərəsəsindən almışıq.

### Mir Maqsud Ağanın dedikləri:

Nənəm Ruqəyya ailənin ilk uşağı olub. Ondan son-  
ra altı qardaş bir-birinin ardınca dünyaya gəlib. Nənəm  
məni atası manım babam Əlişərəfin dəyirmənina apa-  
rardı. Mir Maqsud babasının dəyirməninin yerini biza  
göstərdi və səhərbətinə davam etdi.

Babamın dəyirməni daşlardan, çaxılardan ibarət idi.  
Axan bu çayın üzərində qurulmuşdu. Hər gün bu çaxı-  
lari su hərəkətikdən daşlar hərəkətə gəlir və bu hərəkətdən  
də un əmələ gəlirdi. Buğda çuvallarını un kisələri avaz  
edirdi. Un hazır olan kimi kisələrə yiğilir, atlara yüklənir,  
kəndlər, evlərə yola salınırdı.

Babam deyərdi: "Kənddən gedəndə ac-yalvac in-  
sanları yaxşı-yaxşı öyrənir, yaddan çıxan bir kimsə qal-  
masın". Babamın böyük taxıl zəmiləri, mal-qara sürülləri,

əkin sahələri var idi. Dayılarım Mir Cəlil və Mir Xəlil isə  
qənd fabrikında rəhbər vəzifədə idilər. Onların işlədiyi  
yerdə kasıblara, xəstələrə daim yardım edərdilər. Belə  
bir çatın vaxtda insanların artıq ümidi yeri, çörək tapa  
biləcəyi bir ünvanları var idi. Mir Məhəmməd Ağanın  
oçağı. Əlişərəf kişinin dəyirməni. Zaman keçidkə, illər  
bir-birini əvəz etdikdə Əlişərəf kişinin dəyirmənin səsi  
dünyanın hər yerinə səs saldı. Ulu ocağın xeyir bərəkət  
dəyirməni bu gün də xatırlanmaqdadır.

Bəli, o illərdən nə qədər ötüb və bundan sonra nə  
qədər ötsə də, Əlişərəf kişinin dəyirməni əslərin yadda-  
şında yaşayacaq. Müqəddəs ruhun şad olsun Əlişərəf kişi.

### Mir Məhəmməd (Paşa bəy) Ağanın mədrəsəsi:

Mir Məhəmməd ağanın ən böyük arzusu övladları-  
ni tohsilli görmək idi. Onlara elm vermək üçün nə qədər  
maddiyyat lazımdırsa xərcləsin, təki övladları zülümətləri  
işiqlandırın, nurlandıran elm arxasında getsinlər.

O həmişə Ulu hərəkəti Hazrəti Məhəmməd  
Peyğəmbərin bu sözlerini tez-tez dileyərirdi. "Elm da-  
lmıca Çində olsa belə gedin". Mir Məhəmməd (Paşa bəy)  
ağa kənd və qonşu kənddən olan uşaqlar üçün kənddə  
bir mədrəsə açmışdı.

Bu mədrəsədə "Quran elmi" öyrədilirdi. O dövrda  
bu nə qədər təhlükəli idisə, Mir Məhəmməd ağa üçün  
uşaqların işiqli sabahları üçün ən şərəfli bir məqam, bir  
yol idi.

Hətta o vaxtlar onu bir neçə dəfə təqib edib,  
həbs etmək istəmişdilər. Amma müqəddəs Quranın  
möcüzələri ilə bu təhlükələrdən xilas olmuşdu. Uzun  
illər nə qədər uşağı Quran elmi ilə şərəfləndirmişdi.

Onun mədrəsəsində təhsil alanların çoxu artıq tanın-  
mış ilahiyat alımlarıdır. Dördüncü nəvəsi Mir Cəlil Mir  
Əlişərəf oğlu 6 yaşında Quranı öyrənmiş, on iki yaşında

**I**nşanlara  
iltifat ol  
və kobud-  
luq etmə; xoş  
davran, onlara  
haqqarla  
baxma.  
Cənnətin  
açarlarını  
soruşan yəhudi  
və xristianlara  
de ki, cənnətin  
açarları Allahın  
varlığını sübut  
edənlər və  
xeyir işlər  
görənlər  
üündür.

**Həzrət  
Peyğəmbəri-  
Əkrəm (s.a.a)  
buymusdur:**

**S**izlərdən  
Shəhər hənsi  
birinçin  
Allahla dənn-  
maq istəyirə,  
Quran oxusun.  
Elmin əvə-  
lini və axırını  
(öyrənmək)  
istəyənlər  
gərək Quran  
oxusular.

o Quranın verdiyi biliklə, ədəbiyyata bağlanmış Füzuli sənətkarlığına aşiq olmuşdur. Axi Füzuli İmam Hüseyin aşiq idi.

Bu gün Əndəbildə Mir Məhəmməd Mədrəsəsinin xatirə ocağıının közü yanmaqdadır.

### Mir Həsən əmioğlu

Mir Həsən 1898-ci ildə Əndəbildə varlı ailədə anadan olub. Mir Cəlal ağa ilə əmi uşağıdır. Biz Rəsul bibi oğlu ilə 2011-ci ildə Əndəbildə olarkən, Mir Maqsud bizi Mir Həsənin evinə apardı.

Gölimizini hans məmləkətdən gəldiyimizi biləndə hönkür-hönkür ağlamağa başladı. Yaxına gəlin, sizdən Mir Cəlal əmioğlunun qoxusunu alım. Axi onu o vaxt man yola salmışım qohum-əqrəbə ilə birlikdə.

Gözlərinin yaşı, quruduqca dərindən ah çəkirdi: Hə bir danışın görkə, Şurəvidə nə var, nə yox?

Biz aramlı danışdıqca, o xəyalda dalındı. Birdən mən ona sual verməli oldum. Deyirlər, Mir Cəlal ağadan yaşca on il böyük olmayıñiza baxmayaraq, on yaxın sirdəsi, dəstu olmusunuz. Miri barədə on çox yaddaşınızda nələr qalıb?

Mir Həsən əmi oğlu: Mir Cəlal doğulanda mənim 10 yaşım var idi. Miri Əliaşraf əmimin dördüncü oğul övladıdır. İndiki kimi yadımdadır, onun doğum xəbərini eşidib əmimgilə qaçdım. Dərbəndə, yəni qapıya çatanda Ruqəyya əmizi dedi ki, daha bir peyğəmbəri qardaşım oldu. Əmim Əliaşraf da o biri övladlarında olduğu kimi növbəti qurbanını kəsdi.

Mir Cəlal əmioğlu uşaq vaxtlarından kitablarla maraqlanırı və bir savadlı alim görən kimi yanında oturar, ona diqqətlə qulaq asardı. Gözel hafızası vardi. Əmimiz Mir Məhəmməddən mədrəsə təhsili alıb, Quranı öyrənmişdi. Fars dilini də yaxşı bilirdi. O sizdə Şurəvidə bu elmi Quranı bilməyini gizli saxlamışdı. 11 yaşı olan-da Füzulinin qəzəllərini farsca əzəbər bilirdi. Həmişə də

deyirdi ki, mən Füzuli aşiqiyəm, Füzuliçi olacağam. Mən Mir Həsən əmi oğlundan dünyasını dəyişən babalarının qəbir yerləri barədə soruşdum.

Mirhəsən əmioğlu dedi:

### “İki qəbiristanlığımız var”

Əliaşraf Mir Məhəmməd əmimin, Fatimə ananın, Ruqəyya əmizişinin qəbirlərini sizə göstərə bilərəm deyərək, bizi kəndin qəbiristanlığına apardı. Əvvəlcə, ilk kəhən qəbiristanlığı getdi. O, biza iki yanşı qəbir göstərdi. “Bu qəbir Mir Məhəmməd əminindir.” Bunu subut edən bir daşı biza göstərdi. Bu daşın baş tərəfdən çıxardı. Mir Həsən əmioğlu dedi ki, bu daşın üzərinə bir baxın. Daşın üzərində yazı həkk olunmuşdur. Çətinliklə da olsa oxuya bildik: “Mir Məhəmməd”. Sonra o bize ikinci bir daş, o biri məzərin baş hissəsindən çıxarıb göstərdi. “Mir Əliaşraf”.

Bundan sonra bizə Fatimə ananın da baş daşını göstərdi. Sonra bizi ikinci qəbiristanlığa apardı.

Kəndin aşağı hissəsində olan qəbiristanlığın nisbətən orta hissəsində bir qəbrin baş nişəgahını (taxtadan iddi) göstərdi. Rüqəyya adı asanlıqla oxunurdu. Biz qəbirləri ziyanat etdiğdən sonra Mir Həsən əmioğlu bizi evə gətirdi. Həyətə daxil olarkən bişən düyüünə atri, qoxusu, az qala ağlımızı alırdı. O, bunu hiss etdi.

Bu bizim öz dütümümüz ətridir. Biz yemək yedikdən sonra Təbrizə qayıtməq ərafəsində, Mir Həsən əmioğlu biza çox maraqlı hadisəni danışdı.

### Altı qardaşın bir bacısı

Ruqəyya Mir Cəlalin, qardaşların bir bacısıdır. Ruqəyya bütün qardaşlarını çox sevərdi. Miri ona anam Fatimə deyə müraciat edərdi. Ruqəyyə də qardaşı Mir

**I**nsanın  
sizin  
ardınca  
gedər. Sizə  
dünyanın hor  
tarafından  
adamlar  
gələr, dinin  
incəliklərini  
öyrənmək  
istəyəcəklər.  
Onlara yaxşı  
davranın,  
onlara xeyir  
əməkləri  
öyrədin.»

## Ağ atın göz yaşları

Miri əmioğlunun ilxumda bir ağ atı var idi. Miri bu ata xüsusi qayğı gösterirdi. At ığidin silahıdır deyirdi. Hara getsydi, ağ atın belində gedərdi. Qayıdan kimi də onu tumarlar, yeməyini verardı. Doğrusu son iki gün idi ki, ağ at baxa bilməmişdi. Səfərini göz öününe getirib, bir anlıq ağ atı düşündü. Cəld tövlayə baş çəkdi. Bəli, iki gün ərzində ağ atı sinixmişdi, heç onu tanıya bilmirdi. Hər şey yerində idi. Axi mehtər ona pis baxmamışdı. Birdən yuxusu yadına düşdü. Ağ atın gözlərinə baxdı. Gözlərinin ağı elə saralmuşdu... tez onu tumarlamaga başladı. Ağ atın gözlərindən axan yaşları onun yanalarını islatmışdı. O, onun dostunun getdiyini hiss etmişdi.

## Mir Cəlal yolu

Əndəbildə bir yol var. Bu yoluñ indi 98 yaşı var. O gecə əndəbillilər Əlişəraf Dərbəndinə yığışib səfər üçün hazırlıq gördürdül. Kimi şirniyyat bışırı, kimi de həftəlik azuqə hazırlayırdı. Bu onlarda adət idi. Hərə evindən nəsə gətirməli idi. O gecəni də yatmamalı idilər.

Ruqəyya bacı da su qablarını hazır etmişdi. "Sabah su atım dalınca deyə."

Baba Mir Məhəmməd (Paşa bay) nəvəsinə çıxdığı səfər ərafəsində on qiymətli nəsihətlərini verirdi. Fatimə ana, öz ana dünyasında heç də rahat deyildi. Ana oğlunun dərin zəkasına, elmi dünya görüşüne arxayın olsada, Miri sabah yola düşəcək deyəndə dili titrəyir, dodaqları əsirdi. Hami sahərin açılmasını, sahər işə Mir Cəlal ağanı aparacağı anı, o əzəməlli yol işə 12 yaşı Mirini yola salmağı gözləyirdi. Gözlənilən an galib çatdı. Dərbəndin öündə nəinki kəndin sakinləri, qonşu kəndlərdən da böyük insan axını var idi. Bu böyük axın bu ocağa olan hörmətin, ehtiramın nəticəsiydi. Yola salmağa gələnlər bir-bir görüşüb öz xeyir-dualarını verdilər.

**K**im  
bir  
elm öyrədərsə,  
əməl edəndə,  
elmi verən də  
savab qazanar.

## Eyni gecədə eyni yuxular

Əmioğlu Ruqəyyanın anasına gecə gördüyü yuxunu danışdığını eşitdim.

Ruqəyya deyirdi ki, yuxuda gördüm ki, Mir Cəlal qardaşım bu ağ atımızın belində oturub Şürvəyi gedir.

Hamımız ağlayırıq. Atam deyir ki, niyə ağlayırınız? O təhsil almağa gedir. Özüm aparıram. Fatimə ananın gözələri dolsa da dedi ki, qızım təhsil almaq, elm öyrənmək bizim üçün şərəfdir. Ağ at muraddır, ağlamاق sevinməkdir. İnsallah qardaşın Şürvədə təhsil alib hörmətli, nüfuzlu elm adamlarından olar. Söhbətin bu maqamunda Mir Cəlal əmioğlu əmim Əlişərafə içəri daxıl oldular. Elə bu vaxt Miri qardaş, nə vaxt yola düşürsən deyə, Ruqəyya əmioğlu ona sual etdi. Son hardan bilirsən əziz bacım deyə, Mir Cəlal əmioğlu ona söyləndi.

Ruqəyya bacı dedi: "Axşam yuxuda görmüşəm." Mir Cəlal heyrətdən yerində donub qaldı. Bu yuxunu mən də gecə gördüm və atama danışdım. Bəli, sabah atamla yola çıxırıq.

**K**im elm  
üçün  
yola çıxarsa,  
dönənə  
kimi o Allah  
yolundadır.

**E**slim, İnsanlara  
Allahın röh-  
mündən ümidi  
kasdırmanın,  
əzabından  
əmin qılma-  
yan, Allahın  
haramlarına  
icazə verməyən  
şəxşdir. İçində  
elm olmayan  
ibadətdə  
xeyir yoxdur.  
İçində qavrayış  
olmayan elmədə  
da xeyir yoxdur.  
İçində düşünmə  
olmayan  
oxumaqda da  
xeyir yoxdur.

Sonda ailə üzvləri halallaşdırılar.  
Beləliklə, Mir Cəlal ağa atası Mir Əliaşrəfə birlikdə  
1920-ci ildə təhsil almaq üçün bu taylı Azərbaycana,  
Gəncə şəhərinə gəlir.  
O ildən bu yol, Əndəbildə Mir Cəlal yolu adlanır.

### Dünyadan galən Səs

Mir Məhəmməd ata kədinin həm ağsaqqalı, həm də axundu idi. Müqəddəs Qurani-Kərimi evində öyrədirdi. O, evə kiçik mədrəsə də demək olardı. Ailonin oğul övladı Mir Əliaşrəf isə həm atasından elm öyrənir, həm də kasib, yetim, əlsiz-ayaqsızlara yardım etməklə imamət nurnu günbəgün artırırı. Mir Əliaşrəfin Fatimə ana ilə izdivacının da yaşı az deyildi. Qızı Ruyaşa olmuşdu, Mir Cəlal, Mir Xəlil, Mir Cəlil, Mirağa, Mir Vəli, Mir Əbülfəz ailənin nurlu çırqları idi. Mir Məhəmmədin sinini xeyli olmasına baxmayaraq, sağlam qalmışdı. Amma hiss edirdi ki, ömrün son günlərini yaşayır. Nigarançılığı qalmamışdı. Əvvəl və son sözü oğlu Mir Əliaşrəfa belə olub: "Babamız peygəmbər bizə "Müqəddəs Qurani" və Əhli-beytini əmanət qoyub getdiyi kimi, mən də siza islam dəyərlərini, uca tutmağa, gözünüzünönüne, daim qəlbinizdə və üzünzdə olan imam nurnu gətirib, imamı saflığınızı qorumağı, dördüncü imam övladları olmağınızı bir-bir bütün nasillərimizə xatırlamağı əmanət edirəm". O, dünyasını dəyişdi. Mir Məhəmməd elə kənd qəbristanlığında da dəfn olundu. Xoşbəxtliyi onda idi ki, imam çoxlu nurundan ocağına işıqlı çırqlar qoyub getdi. Ailonin başçısı Mir Əliaşrəf övladlarını ocaq başına yiğib, ata-babalının vasiyyətini, müqəddəs əmanətini göz bəbəyi kimi qorumağı onlara bir daha tapşırı. O dedi: "Bizim bir vəzifəmiz var. Bu kənddə olan kasıbları tanıyırıq. Onlara hər gün baş çəkib, yardımalar edəcəyik. Əsas vəzifələrdən biri də ətraf kənddə olan imkansızları axtarib tapmaq, onların qarınlarını doydurmaqdır."

Yaşa böyük olan Mir Cəlil və Mir Xəlil bu vəzifəni tapşırı. Hər iki oğlu bu işlə məşğul olmağa başladı. Mir Əliaşrəfin taxıl zəmirləri, böyük əkin yerləri, qoyun sürülləri, mal-qarası var idi, say-hesabı yox idi. Kənddə tikdiyi "Dəyirman" isə təkcə kənddə deyil, bütün ətraf kəndlərə də bəs edirdi. Əlbəttə achiq idi. Bu alichdan əziyyət çəkənlər isə yoxsun tabaqça, əlsiz-ayaqsızlar idi. Bəli, Mir Əliaşrəf qohum-əqrabaların, elaca də kənd sakinlərinin köməyi ilə taxılı əli ilə biçir, döyüür, sonra çuvallarla dəyirmana daşıtdırdı. Buğda un halına düşən kimi, vaxt itirmədən çuvallara yiğdirin, siyahı üzrə kəndlərə paylaşıdırırdı. Zövçəsi Fatimə ana da ona yaxından köməklilik edirdi. Bu ilahi borc, əmamətdən galən fəzilət Əndəbil kənd sakinlərinin, ətraf kəndlərin insanlarının yaddaşında yaşayır. Ətraf kəndlərdə onu Ruzi, Bərəkat, Mir Əliaşrəf kimi dila gətirirlər. O seyidlər olmasayıd, nə bizim dədələrimiz sağ qalardı, nə də biz olardıq. Biz həmişə onlara, dünyadan gedənlərinə rəhmət, qalanlara Allahdan cansağlığı dilayirik. Bəli, Mir Əliaşrəf kişinin dəyirmanı neçə-neçə nəsillərin həyatını alichdan, xilas etdi. Bu dəyirman nə qədər insan var, həyat var, yaddaş-yaddaş yaşayacaq. Amerikadan, İngiltərədən, Fransadan bu dəyirmanın səsi indi də gəlməkdədir.

### Fatimə ananın süfrəsi

Fatimə ananın həyatında bir təndir olub. Elə bir gün olmayıb ki, o təndirdə çörək bısmasın. O, çörəyin qoxusu isə kənddə birlikdə bütün Təbrizi, Sofiyani, Şəbüstərini bəlkə də dünyani başına götürürmiş. 110 yaşlı Mirhəsən kişinin söyləməsinə görə çörəyin qoxusu behişt atını xatırladırmış.



Həmin vaxtlar bir neçə yetim uşaq ətraf kəndlərdən

**H**əzərət Əli  
(as)  
buyurur:

"Məzümlə  
kümək və qəm-  
gini şad etmək  
böyük  
günahların  
köffarların-  
dəndir."

**Ö**mrünü  
elma  
sorf  
edən adam heç  
vaxt ölmür.

bu kəndə Əndəbilə, seyid ocağına pənah gətirmiş. Fatimə ana onlara isti təndir cörəyi ilə motal pendirini yedizdirdər, sonra da heybələrinə həm cörəkdən, həm də pendirdən qoyarmış ki, yolda acanda yesinlər, qalanlarınu da evə aparsınlar. Bu xeyirxalıq uzun müddət davam edib. Bir müddət sonra o uşaqların gəlmədiyini görən Fatimə ana narahat olub, arxalarınca Mir Xəlil göndərib. Mir Xəlil anasına xəbər gətirib ki, onlar artıq təhsil almaq üçün, İngiltərə, Amerika, Fransa və başqa ölkələrə gediblər. Hər biri gedərkən məktub yazıb qoyublar. Məktublarının ümumi məzmunu belə olub.

"Əziz anamız Fatimə!

Bizi aqlıdan, susuzluqdan xilas edib, halal təndir çörəyinlə böyüdüñün. Bizim hər birimizin canımızda sənin zəhmətin var. Harda olsaq da, səni unudan deyilik. Bəzilərimizin anası, bəzilərimizin isə atası yox idi. Son bunu bizdən birçə dəfə də soruştmadın. Bütün bunlara baxmayaraq anamız olub-olmamağımızdan asılı olmayıraq. Biz hər birimiz sənin, Fatimə ananın övladlarınyıq."

Bəli, o uşaqlar təhsil aldıq illərdə evlərinə titələ gələrkən, birinci yollarını bu kənddən Əndəbildən, salarmışlar. Anaya övlad payndan sonra, yenə o isti təndir çörəyindən və motal pendirindən yeyib, evlərinə gedərmişlər. Hazırda o uşaqların çoxu təhsil alındıq ölkələrdə qalıb yaşayır və işləyirlər. Bu gün də, Fatimə ananın övladları ilə duz-cörəyi davam etdirirlər.

Fatimə ana yetimlərə qayğını ömrünün sonuna qədar davam etdirib. Bu seyid ocağından heç bir vaxt Allahumüzün ən çox sevdiyi yetim əksik olmayıb. Xoş üz, şirin söz, navazış, qayğı görüblər və bu qapıya gəlməkdə davam ediblər. Ulu nənələri xanım Fatimeyi-Zəhra da həmisi ağızının tikəsini yetimə yedizdirirmiş.

- Bir gün Həzrəti Əli (ə.s) və xanım Fatimə (ə.s) niyyət orucu tutmuşdular. Daha dəqiq Həzrət Əli övladları İmam Həsən və İmam Hüseyn xəstə olduqları üçün nəzir vermək үrəklərindən keçdi. Ona görə də Hz. Fatimə (ə.s) birlikdə Allahın rizasını istəmək, ona şükr

etmək və övladlarının şəfa tapmasını Allahdan diləmək üçün "Üç gün oruc tutmağı" qərar etdilər.

Tezliklə övladları sağaldı. Onlar da oruclarına başladılar. İftara yemək üçün bir şəyleri yox idi. Həzrəti Əli (ə.s) xeybərlə Şəmən adlı yahudidən üç günlük iftar süfrəsi üçün borc olaraq üç qab arpə aldı. Fatimə (ə.s) arpanın bir hissəsini üyündüb adəti üzrə həmişə yapdıqı qədar, yəni beş cörək yapıb. Axşam düşür, iftarı gözlayırdılər. Bu vaxt bir kasib galib:

- Əssalamun aleykum ey Mühəmmədin Əhli-beyti! Mən fağır bir müsəlmanam. Məni doyuzdurun ki, Allah da sizi cannat süfrələr ilə doyuzdursun - dedi. Onlar da dərhal süfrədəki cörəklərini bu fağira verdilər. Həzrəti Əli (ə.s), Fatiməyə (ə.s) xitabən:

- Ey insanlar! Ən xeyirlisinin qızı! Ey iman və şərəfin kamalına sahib olan Fatimə! Bu gördüğün fağır үrəkləri parçalayan halımla, ac olduğunu biziər edəndə də sanki Allaha dua edirdin. Həzrəti Fatimə, Həzrəti Əliyə cavabında:

- Ey əmim oğlu! Həmişə qulluğunuzdayam. Ancaq o fağırı sad və məmənun edərək bir şəyə sahib deyiləm. Ümid edirəm ki, ac bir kimsəni doydurduğum üçün xeyirli insanlardan sayılıb cannatə girər, şəfaata nail olaram. Ev xalqının hamısı bir loxma belə almadan süfrədəki cörəklərini fağira verdilər, özləri isə su ilə iftarı etdilər.

- Ertəsi gün oruclarına davam etdilər. Fatimə (ə.s) o gün arpanın ikinci qismindən cörək bişirmişdi. Axşamüstü cörəyi süfrəyə qoyub iftar gözləməyə başladılar. Bu zaman bir yetim gəlib:

- Əssalamu aleykum ey Mühəmmədin əhli-beyti! Mən mühacir uşaqlarından bir yetiməm, məni doyuzdurun. Allah da sizləri cannat nemətləri ilə doyuzdur - dedi.

Yenə yeməklərini yetimə verib su ilə iftar etdilər. Axşam da ac yatıldılar.

Səhəri gün Fatimə (ə.s) qalan arpaları cörək bişirmişdi. Axşam yenə süfrəni açan zaman bu dəfə də qapıya bir asır gəlib:

“Allahın  
verdiyi  
ruziyə  
qonaq edən  
kas on  
ehtiyacsız  
adamdır.”

**“Allah  
az ruzi-  
sina razi  
olan kasin  
Allah da az  
omolini  
razi olar.”**

- Össalamu aleykum ey Allahın elçisinin ahlî-beyti! Mən əsirlərdən biriyəm, məni qonaq edin. Allah da sizləri cənnət nemətlərinə qonaq etsin! - dedi. Bu dəfə də süfrələrdəki yeməyi əsirə verdilər. Allah-təala bu mövzu ilə bağlı “İnsan” surəsi, 8-ci ayədə buyurur: “Onlar öz istahaları çəkdiyi (özləri yemək istədikləri) haldə (və ya Allah rızasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirirlər”.

- İstər ahlî-beytdən gətirdiyim nümunə, istərsə də uca Allahın bu baradə endirdiyi ayədə göstərilənlər eynilə Mir Əlişərəfin zövcəsi Fatimə ananın dəhayatında baş verib.

- Bir gün Mir Cəlal bərk xəstələnir. Narahat ana, Alıha nəzir edir ki, qonşuda tənha olan bir yaşı arvadı ömrünən sonunacan yedizdir. Allah rızası üçün, təki uşaq sağalsın. Elə də olur. Bərk hərərəti olan Mir Cəlal səhərəsi günü sağalb ağaya qalxır.

- Bir dəfə də Mir Xəlili ərbəbin adamaları incitmək istəyir.

- Yenə Fatimə ana Allaha nəzir edir ki, oğluna bir şey olmasın, kənddə bir çox yetim qız var, onlara don alib verer. Mir Xəliliin ardınca gələn ərbəbin adamlarını yolda olan ilan sürürləri kəndə buraxmur. O, qızların donunu alib verir, həm də onlara daim baş çəkir.

- Bir gün də Mir Cəlal hazırlışın bətu yaxşı. Axşam yuxuda Fatimə ana Mir Cəlali bir ağa atın üstündə gedərkən görür. Atı tutub geri qaytarmaq istəyəndə o qəş gedir. Fatimə ana yuxudan həyəcanla qalxır və deyir: “Allah xeyrliyə calasın yaxşı yuxudur” Amma atı tutmaq istəyirdilər. Yaxşı ki, təbi bilmədilər. Buna baxmayaraq ana Allah rızası üçün nəzir edir ki, kəndin aşağı başında hamışa yardım etdiyi bir qolsuz kişi var, ona nəzir edər, təki uşağı sağ-salamat gedib çıxsun. Belə də olur. Mir Cəlal sağ-salamat gəlib çıxır. O, elm və zəkası ilə an uca məqama yüksəlir. Ana o şikətə daim yardım davam etdirir.

Seyidlər anası Fatimə ana, bu gün də Əndəbil kəndində müqəddəs ocağın anası kimi xatırlanır. Bu xatırnanma İslam dünyası var olduqca, yaddaşlarda qalacaq.

## Mirzəlilər kimdir?

Əndəbil kəndində apardığım 5 illik tədqiqatın nəticəsi olaraq Mir Məhəmməd (Paşa bəy) Mir Əlişərəf və onun oğlanlarının Mirzəlilər olduğunu tədqiq etdim.

Yəni Mirzəli bu tayfanın soyadı kimi qeyd olunur. Paşa bəy kimi neçə əsr sonra yazılışma isə kəndin hörməti kəndxudası, dövləti şəxsi Mir Məhəmmədlə bağlıdır.

Tədqiqat əsərində adı qeyd edilən Mir Fətullah isə Mirzəlilərlə, Mir Məhəmməd (Paşa bəy) Əlişərəfgilla əməcioğluudurlar. Beləliklə, nəslin böyük coğrafiyasına daxil olan Hacı Fətullah baba da İmam Hüseyn övladı, onun oğlu Səccadın budağındandır.

## Xalq şairi mərhum Balaş Azəroğlu ilə səhbətimdən

Böyük nəslin övladlarından olan Mir Xəlil Mir Əlişəraf oğlu 1945-1946-ci illərdə Cənubi Azərbaycanda Seydi Cəfər Pişəvərinin qurduğu Milli hökümətin tərkibində vazifə sahibi olub. O, polkovnik rütbəsində Təbrzin Sofyan qəsəbəsindən tutmuş Culafaya qədər olan arazinin fərmandarı olub. Fərmandar sözü yani İcrə nümayəndəsi başa düşülür. Seyid Cəfər Pişəvəri ona bir qara at da bağışlayıb. Mir Xəliliin dostları çox olub. Mir Əli Cəfəri, Mir Ələsgər isə onun sərr dostları olub. Pişəvəri Əndəbil kəndinə Milli hökümətin fəaliyyəti dövründə bir neçə dəfə gəlib. Balaş Azəroğlu səhbətində deyirdi ki, Pişəvəri dövründə Milli hökümətin ilk təsis konfransında mən Bahar şeirini oxudum. Elə bu an hündürboylu, enlikürək, qaragöz bir oğlan manə yaxınlaşdı. Və dedi ki, mənim də qardaşım yazıçıdır. Adı Mir Cəlaldır. Şurəvidə yaşıyır. O zaman bu sözləri demək çox çotin və təhlükəli idi. Mən

Həzərat  
Məhəmməd  
(s.o.s) buyurur:

“Allah-təala  
sevdiyi  
bəndəsinə  
çatılınya salar  
ki, onun  
ahuzarını  
eşitsin.”



Seydi Cəfər Pişəvəri

**E**lm  
seçen  
insan üçün  
Allah da  
Behiştə sarı  
bir yol açır.  
Bilin ki, bilikli  
şəxsin cəhil  
namaz qılandan  
üstünlüyü,  
bütün ulduzlar  
qarşı on dörd  
geçəlik ayn  
nuru kimidir.

sonralar Mir Cəlalla görüşəndə dedim ki, Mir Xəlil sənin qardaşındırı? O dedi ki, mənim belə bir qardaşım yoxdur. Bir müddət sonra Mir Cəlalin yanında onu görəndə, Miri dedi ki, mən o vaxt bunu deyə bilməzdim. Sən ki hər şeyi yaxşı bilirsən.

### Mir Yəhya kimdir?

Mir Yəhya ağa Mir Əliaşrəfin ikinci oğlu Mir Cəlil ağanın kürkənidir. Məlumat üçün bildirim ki, Mir Yəhya ağa ilə səhbətimdə nəslin tarixi ilə bağlı xeyli məlumatlar əldə etdim.

Mir Yəhya ağanın dedikləri: Bu nəsildən eşitdim Mir Məhəmməd (Paşa bəy), Əliaşrəfin atası, Mir Xəlil, Mir Cəlil, Mir Colal, Mir Ağa, Mir Vəli, Mir Əbülfəzin babaları olub. Altı qardaşın bir bacısı olan Ruqayyanın hayatı yoldaşı Ağə Rıza Tüfəngi olub. Tüfəngi laqəbi isə onun özünə silahdaş göttürüyü tüfənglə bağlıdır. Onun üç oğlu olub. Mir Həsən, Mir Hüseyin, Mir Əli. Mir Əlinin mən qız nəvəsiyəm. Bu qardaşlar Mir Cəlal ağanın bacısı uşaqlardır.

### Mir Nurəddin Çilani

Nurəddin Mir Xəlil oğlu Çilani 1942-ci ildə Əndəbil kəndində varlı ailədə anadan olub. O, ali təhsilini Amerika Birləşmiş Ştatlarında alıb. Uzun illər Tehran Neft Universitetində dörs deyib, professorudur. İki övladı var.



### Mir Yəhya ağanın dedikləri

Mənim bu nəsildə tanışdım, eyni zamanda haqqında çox eşitdiyim Paşa bəy olub. Bu Paşa bəy Mir Cəlilin, Mir Xəlilin, Mir Cəlalin babaları olub. Onun oğlu Mir Əliaşrəf kişi olub. Dedişim kimi Əliaşrəfin Mir Cəlil, Mir Xəlil, Mir Cəlal, Mir Vəli, Mir Ağa, Mir Əbülfəz adlı oğlanları olub. Ruqayya adında, biz Ruhiyə deyərik. Onunda həyat yoldaşı Ağarza olub. Ağarza həmişə tüsflənglə gəzərmış, heç kimdən çəkinən deyilməs. Uşaqları üç nəfər olub. Yəni oğlanları. Mir Həsən, Mir Hüseyin və Mir Əli. Mir Əli mənim böyük babam olub. Mən Mir Əlinin qız nəvəsiyəm. Mir Əli 60 ildən artıq bir müddətdir dünyasını dəyişib. Bunlar üçü də Mir Colal mülliimin bacısı uşaqlarından. Mir Cəlalin anasının qəbri, Fatimənin qəbri Əndəbil kənd qəbiristanlığında dır. Mir Xəlil, Mir Cəlil, Mir Colal haqqında malumat çoxdur. Mir Vali, Mirağa, Mir Əbülfəz bunlar haqqında məlumatın azdır. Mir Ağanın qızı Fizza haqqında isə bilgimiz var. Son dövrlərdə dünyasını dəyişib. Onlardan da bir nəsil qalıbdır. Amma üç qardaş haqqında deyə biliram ki, onların içərisində Mir Xəlil böyükələri olub, sonra Mir Cəlil və Mir Colal. Mir Colal o toya gedəndə mənim eşitdiyimə görə 12 yaşında olub. Onunla kənddə yoldaşlıq edən bir nəfər on-ən beş il bundan avvalə kimi sağ idi. Heydarov olan bu şəxsin dediyinə görə Mir Colal deməsi ki, mən gedirəm bir daha gəlməyəcəm və gəlmədi də. Mir Xəlil Aliyə adlı rus qızı ilə evləndi. 1945-46-ci ildə Mir Xəlil Sofyanə gelir. Sofyan gizli bir qəsəbə imiş və ona bir vəzifə tapşırıllar. Bəli, fərmandar olur. Dədə-baba kəndləri Əndəbilə çox adamlara kömək üçün gəlib gedirlər. Ərbabla, kəndxudalar tutub zindana atırlar. Anbarları açırlar. Kəndxudanı mən özüm də görməmişəm. Son on-ən beş il qədr qaldı. İgid bir adam idi. Şücaətlə bir insan idi. Mirhamidağə adında yaşı bir kişi idi. Hazırda vəziyyəti yaxşı deyildi. Amma səhhətinin yaxşı vaxtlarında o söyləyirdi ki, bizim kənddə Əndəbilde dörd kira avr idi. Mirzəli, Kibriitsiz Səfiyarlı.

**I**nsanın daxilində iki qüvvə vardır: biri ona düz yola çökir və yaxşıqlara aparr, digəri isə onu mordiməzərligə və pisliyə sarı dartır. Lakin mordiməzərligə üstün golmok üçün Allahdan kömək diləyən, bu köməkən faydalanan.

**P**eygəm  
bərlə  
səfərdə ol-  
duqları vaxt  
bir neçə nəşər  
ayağa qalxub  
uca səslə  
qışqırular:  
«Allahu akbar!»

**B**u vaxt Allahın  
peyğombəri  
buyurdu:  
«Ey camaat,  
sakit olun və  
qışqırmaqla  
özünüң  
incitməyin,  
çünki adını  
çəkdiyiniz nə  
kardın, nə də  
qeybdəndir.  
Ham sizi esidir,  
ham də görür.  
O sizindər,  
səzə davənizin  
boynundan  
yaxındır.»

Bu tayfalar arasında dava düşərmış. Mir Xəlil gəlib bu davarı sakitliklə yoluna qoyarmış.

Mənim özümün də yaxşı yadımdadır. Mir Cəlil deyərdi biza Aşqabadda belə uşaqlara kommunist dərsini daha çox öyrədirler. Bizi aparıcılar restorana. Orada biza deyirdilər uşaqlar deyin "Allah qapını aç, peyğəmbər qapını aç" - açılmurdı. Amma Lenin qapını aç deyən ki, qapı açılır. Yəni biza kommunist təbliğatı, onun məzmunu təbliğ edirdilər. Biz qurtardıq fakültəni. Qurtaranдан sonra biza dedilər sizi yazaq gedib uzaq yerlərdə, uzaq rayonlarda müəllim olasınız, təbliğat aparasınız. Biz işin çətin olduğunu başa düşdük. Getdik İran konsulluğuına. Orda Abbas ağa adlı şəxsin yanına getdik, dedik əslimiz iranlıdır. Ustadım istəyir bizi başqa yerlərə göndərsin. O zaman Əlişər Hikmat İranın məarif vəziri idi. Onunla söhbət etdikdən sonra məktub yazdırıb təhsil alduğumuz mədrəsəyə, bunlar bizim nüfuzumuzdanırdı, insandır, sənin haqqın yoxdur onları göndərəsan uzaq yerlərə, albatta dedilər. Biz onlara xərc çəkmmişik, təhsil vermişik. Amma İran konsulluğu onlara qələbə ilə üstün gəldi. Bir neçə yoldaşa arıza ilə gəldik İrana. Ərizə ilə gəldiyimiz günü Aşura gününtü təsəddüb etdi. Biz orada el yeməklər yeyirdik. Bu yeməkləri Aşqabadda qaldığımız müddədə görəmədik. Biz Tehrana getdik. O zaman Rza Şah zamanı idi, dedilər gərək siz sərbəz gedəsiz, əsgərlik edəsiniz. Bildik ki, əsgərlik etməsək mümkün deyil. Getdik əsgərlik etməyə. Biza dedilər hardan gəlmisiniz, təhsiliniz varmı? Diplomlarımızı qıxdıb göstərdik ki, biz belə bir təhsil almışq, bu savadımız var. Əlişər Hikmat dedi ki, ağalar bunları gizlədlin heç kima göstərməyin, bu kommunist məzəhəbidir. Sizi tora salırlar. Bizi əsgər də aparmadılar. Yoldaşlardan biri dedi, qayıdağın geriye Mən issa dedim ki, daha qayıdan deyiləm, gəlmisəm qalmağa. Orada qənd fabrikı var. Hər halda qənd fabrikini götürüb aparırlar.

Mir Cəlil təxminən qənd fabrikında 10 il işləyir. 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli hökumət quruldu. Mir Xəlil bura Cənubi

Azərbaycana gəlir və gələn kimi əlaqə saxlayır Mir Cəlilla. Ona tacili ailisi ilə birlikdə Təbrizə qayıtmagını bildirir. Mir Cəlil xanımı və iki uşağı ilə (ondan üç uşağı var idi) birlikdə gəlirlər Təbriz şəhərinə. Hər iki qardaş gedirlər Pişəvərinin görüşünə. Onların Pişəvəri ilə çox səmimi görüşləri olur. Əmioğlu kefin necadır? Cox xoş gəlmisən. Ona bir vazife tapşırır. Hətta ona bir tapanca da verir. Yəni Mir Cəlil müəllimlik kimi şəraflı bir vazifəni yerinə yetirir. Hər-halda 6-7 ay işlər bu qayda ilə gedir. Lakin yaranmış vəziyyətdə xanımı davam götüra bilmir. Onun xanımı Fars idi. Xanının təkidi ilə il bayramı ərefəsi Mir Cəlil ailisi ilə yola düşür. Kar-xananın raisi onu yenidən işə qəbul edir. Orada 20 ilə yaxın işləyir. Sonra issa taqəüdə çıxır. Qayıdır Tehrana. Təxminən 5-10 il də orada qalır. Sonra qayıdır Tehrana-nın yaxınlığında olan Kərəcə. Ömrünün sonuna kimi də Kərəcə yaşayır və vafat edir. Tehrən şəhərinin ümumi qəbiristanlığında "Behşiti Zəhra" adlı qəbiristanlığında dəfn olunur. İki il sonra hayat yoldaşı da vəfat edir. Onu da Mir Cəlilin yanında dəfn edirlər. Onu da xatırladım ki, Pişəvəri dövründə Təbrizdə, Əndəbəldə olan Mir Cəlil sonuncu dəfə 1980-81-ci illərdə Əndəbəldə olur. Bu zaman Mirhəsən adında bacısı oğlu vəfat etmişdir. Ondan sonra qayıdış gedir. Mən məktub vasitəsilə onları tanıdım. Qızı Əfsəna xanumla evləndim. Oğlu İraqda yaşayır. Tehrana tez-tez gəlir.

Mən Mir Xəlillə uzun müddət yoldaşlıq etmişəm. Onun şücaeti, xeyirxələğli Əndəbil, Sofyan, Şəbüstəri, Culfaya qədər hamunin yaddaşındadır.

Onun qoyun sürürləri var idi. Bir dəfə achiğın tuğyan etdiyi vaxt idi. Ağə qoyun sürürlərini gətirdi xırmanın kənarına. O, sürürlərdən orda olanların hərəsində yəni kəsiblərə bir qoyun verdi. Sonra yonca amanatını aldı. Yoncadan da onlara verdi ki, mal-qaradan nə varsə, özlərini dolandırınsınlar.

Sonuncu görüşümüz nə vaxt olub? Milli hökumətin süqutu zamanı gördüm Qulam Yəhya ilə birlilikdə get-

**Hozrat  
Məhəmməd  
(s.a.s.)  
buyurur:**

**“Bir-  
birinə  
al verin  
(görüşün) ki,  
qalbinizdən  
kin xaric  
olsun.”**

**M**üsəl-  
manlar  
qardaşları hesab  
olunurlar. Buna  
göra da rava  
deyil ki, onlar  
bir-birinə zülm  
edib kömök  
etməkdən  
çəkintisizlər,  
ya da kin  
saxlaşınlar.  
Ədalətin otu-  
racığı ürkəkdir.  
Buna görə da  
ədalətin zahir  
olduğu yer, yəni  
ürük müsəlma-  
nin kinini  
saxlamamalıdır.  
Bir müsəl-  
mana məxsus  
olan şeylər, o  
cüməldən onun  
qanı, sarvəti  
və səhrəti  
başqasına  
haramdır.

dilər. Atam Hacı Nəcəf oğlu Mir Cəlil ağa ilə birlikdə Milli hökumət Pişəvəri hökumətində mübarizə yolu açılar. Əndəbil bir məntəqədəydi, Sofyanın kənarında, strateji bir yerdə idi ki, Təbriz, Mərənd, Xoy, Culfa, Səlmas-hər kəsa bir zülm olsayıdı, galib şikayəti Mir Xəlil ağına edardılar. Mir Xəlil ağa o dəqiqə onların başının üstünə kəsdirər, onların dadına çatardı. Bunu görən zalim zülmündən al çəkardı.

Bir gecə gördük ki, bir maşın silah görtirdi. Həmin silahları biza payladı. Cəsarətli olun, qorxmayın dedi. Mir Xəlil olan yerdə böyük Yaradanın köməyi ilə heç bir təhlükə olmaz. O, farmandar idi. Bilirdi ki, istanilon an onun hökumətinə istəməyən qüvvələrin zülmü baş verə bilər. Bəli, onlar azadlıq, qurduqları milli hökuməti çox saxlaya bilmədilər. Çox arzular, çox planlar yarımqıq qaldı. Bu məğlubiyətinə da siyasiyönümlü istiqaməti, həm daxili, həm də xarici dövlətlərin ucbatından baş verdi. İnqilabi hökumət Pişəvəri hökuməti məğlub olsa da nə tarix, nə tarixin qan yaddaşı onları unudan deyil.

Bu bir illik milli-demokratik xalq hökumətinin tarixində, fəaliyyətində Mir Əliaşrafın övladları Mir Xəlilin, Mir Cəlilin də böyük xidmətləri olub. Bunlar heç bir vaxt öz hörəmtlərin, öz kəramətlərin nayəsə qurban verməyiblər.

### Əsil adı Mir Paşa yox, Mir Məhəmməddir

Cənubi Azərbaycanda apardığımız tədqiqat işinin sonunda daha bir maraqlı və dəqiq məlumatı əldə edə bildik.

4-cü imamımızın şəcərəsindən-budağından olan, haqqında geniş məlumatlar əldə etdiyimiz nəslin Əndəbil kəndində məskunlaşan seyidlərin babalarından olan, coxlarının isə Paşa dediyi, Mir Əliaşrafın atasının əsl adı Məşədi Mir Məhəmməddir. Onu niyə bəs Mir Paşa ad-

landırıblar? Araşdırıcılarımız zamanı belə bir sənədin üzə çıxmazı həm bizim üçün, həm də bu nəslin davamçıları üçün çox qiymətli, dəyərli töhfə oldu.

Onun Mir Paşa adlanması belə açıqlanır: "O dövrə, yəni şahlıq zamanı seyidlər kəndi Əndəbilde bu nəsl həm böyük nüfuz sahibi olub, həm də maddi imkanları böyük olub. Belə ki vaxtda Mir Məhəmməd kəndin mollası olmaqla bərabər, kəndin ağsaqqalı, daha dəqiq desək şah dövrü olduğu üçün kəndin kəndxudası imiş. Amma, eşitdiyimiz, əsərlərdə oxuduğumuz zalim kəndxudalardan olmayıb. O, elə bir İslami dəyərlərə malik, acları, əlsiz-ayaqsızları, xəstələri, yetimləri doyuzdurən seyid övladı olub ki, bu gün də aziz xatirəsi dillərdə, üraklarda yaşayır, hər gün yad edilir. Onun var-dövlətinin coxluğu, kənddə rəhbər olması ilə bağlı ona Paşa bay deyə müraciət edirmişlər. Paşa qədim dövrlərdə, şahlıq, xanlıq zamanlarında çox işlənən və şərəfi bir ad olub. Məhz elə o vaxtdan da bu ad inđinin özüne qədər da bir çox ailələrdə doğulan oğlan uşaqlarına qoyulur.

Mənim da bu əsərdə adını tez-tez çəkdiyim Paşa bəyin adı Mir Məhəmməddir. Bu baba Əliaşrafın atası, Mir Cəlalin, Mir Xəlilin, Mir Cəlilin, Mir Vəlinin, Mir Ağanın, Mir Əbülfəzin, Ruqəyyanın babasıdır.

Həzər  
Məhəmməd  
(s.a.s) buyurur:

“Əgər öz  
yaxşı işin-  
dan sevi-  
nil, pis işindən  
narahat olur-  
sansa, deməli,  
mominən.”

## QƏND FABRİKİ

1931-1932-ci illərdə Miyandoabda ("iki suyun arasında" deməkdir) şahın qənd fabrikı olub. O illərdə bu sahə üzrə yəni, qənd fabrikini işlədə bilən mühəndislərə



əhityac var idi. Şah xəber veriblər ki, Əndəbil kəndində Mir Xəlil və Mir Cəlil Mir Əlişərəf öğulları Şuravida bu sahə üzrə mühəndislik təhsili alıblar. Yalnız onlar bu fabrikı işlədə bilərlər. Şah qardaşlara qənd fabrikini idarə etməyi həvalə edib. Eyni zamanda Əlişərəf atanın nəslinin ulu nənəsi şah qızı olduğundan İran şahının onlara böyük hörməti olub, burada da fəaliyyət dövrlərində yetim-yesir, imkansızlıra yardımlarını davam etdiriblər. Yüksək təhsil aldıqlarından bu işin gözəl mütəxəssisi olublar. Sonradan qənd fabrikı Əraka köçüb. Yenə qardaşlar bu fabrika rəhbərliyi davam etdiriblər, eyni zamanda yetim-yesirlər, səkiblər kəməkliliklərini asırgamayıblılar. Onlar 10 ildən artıq bu fabrikı idarə ediblər. Hazırda Əndəbil kənd sakinləri, eləcə də ərtəf kənddən olan insanlar qardaşların fabrikı deyə o günləri xatırlayırlar. O illərdən uzun vaxt ötsə də, indi də insanların dilində "Qardaşların qənd fabrikı" sözü qalmaqdır.



## İmamət

Ümmətin maddi və mənəvi rəhbərliyini öhdəsinə götürmək, islamın əsaslarını qorumaq, dini yaşatmaq, şəri hökm və Qurannı incəliklərini şərh etmək üçün Peyğəmbər (s.ə.s) kimi yüksək elmə malik olmaq, günah və xətaya yol verməmək tələb olunur. Bu qrup "İmamiyə", yaxud şia adlanır. Bu da peyğəmbərdən nəql olunan hadislərdən götürülmüşdür. Belə ki, əhlî-sunnənin məşhur mənbələrindən sayılan "Öd-durrul-mənsur" kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: "Biz





Peyğəmbərin (s.o.s) yanında idik. Bu zaman Əlinin (ə.s) bizi tərəf gəldiyini gördük. Peyğəmbər (s.o.s) buyurur: O və onun şıyaləri qiyamət günü nücat təpacaqlar". Bu məqamda "İnnəl-lazına amanu" və əmilus-salihiat ulakəhum xeyrul-bəriyyəh" ("Haqiqətən imam gotirib saleh iş görənlər yaradılmışların ən yaxşılardır") ayəsi nazil oldu!

"Əd-durrul-mənsur"

6-ci cild sah. 379. ("Bəyyinə surasının 7-ci ayasının təfsiri rində").

Bu kəlamları xatırlatmaqda məqsədim 4-cü imamımız İmam Zeynüləbidin budağından olan bir nəslin saleh iş görmələrini və yaradılışların ən yaxşısı olmağı qazanmalarıdır. Bu baxımdan Sofiyan yaxınlığında dağlar arasında Əndəbil kəndində özünün sakit, lakin dəyərləi islam dünyasını yaşamış və bu dəyərləi, saleh iş görməyi öz övladlarına miras qoyub gedən baba Mirməhəmməd və Mir Əliaşrəf Mirməhəmməd oğlunun işlı xatira dünyasından yalnız bir neçə səhifə təpib oxuya bildik.



Bu tarix, nənələri Fatiməyi-Zəhra (ə.s) və onun övladlarının tarixidir. Onlardan gələn müqəddəs vəzifədir.

Təbərani Əbu Hüreyradən rəvayət edir: Həzrəti Peyğəmbər(s.o.s) Fatiməni(ə.s) öpüb əzizləmədən evdən çıxmaz və evə gələrkən onun əlindən tutaraq yanın-

da oturdar oxşayardı. Peyğəmbər(s.o.s) buyurur: "Allah Fatimənin qazəbi ilə qəzəblənər, onun razılığı da Fatimənin razılığı ilədir".

Başqa bir yerdə Peyğəmbər(s.o.s) – "Fatimə mənim ciyərimin parası, canımın parçasıdır, onun atı mənim atım, sümüyü, qanı mənim sümüyü, qanımdır, kim onu incitsə, məni incitmışdır, məni incidən isə Allahı incitmışdır". Bu sözələr Peyğəmbərimizin(s.o.s) öz nəslinin yeganə davamçısı olacaq qızına necə böyük bir önəm verdiyinin nümunəsidir.

Bir il Mədinədə achıq baş verdi. Peyğəmbər(s.o.s) da ac idi. Fatimə(s.a) iki tıkə taza çörök və bir parça atmış şəkildə atası üçün göndərdi. Yeməyin qoxusuna və otri ətrafi bürümüşdü. Peyğəmbər(s.o.s) yeməyi gördükdə, əolina götürüb qızının evinə gəldi və buyurdu: Əziz qızım! Bu yeməyi haradan gətirmişən? Fatimə(s.a) çörək və ətlə dolu tabağla işarə etdi. Peyğəmbər(s.o.s) yeməyin behiştən gəldiğini anladı və buyurdu: Şükr olsun Allaha ki, qızım Fatiməyə Bəni-İsrailin seyyidəsi Məryəmə göndərdiyi kimi "Maida" nazıl etmişdir. O zaman Peyğəmbər(s.o.s) özü, Əli (ə.s), Fatimə (ə.s), Həsən (ə.s) və Hüseyin(ə.s) süfrə arxasına keçdiłər və yedilər, qonşuları, fəqirlərə və miskinlərə hədiyyə etdilər.

Atasının evində yaşadığı doqquz ilin altısını Xədicənin tərbiyəsində yetişdi. Daim islami mühitdə, ilahi tərbiyə alı, yaxşılıq, xeyrxiqliqdan başqa bir əməl görmədi. Cahiliyyat dövrünün çirkin adətləri, natəmiz ayınlarından bütünlükələ uzaq oldu. Bütün ömrü nübüvvət dövrüna düşdü. Fatimə (ə.s) atasından və digər məsūmlar kimi, digər ilahi mənbələrdən elm, mərifət öyrəndi və o dərəcədə mərifət dərəysinə qarqı oldu ki, Peyğəmbər(s.o.s) ona "Ümmi-Əbiha (Atasının anası)" dedi. Risalətin, imamətin anası, kamilliyyin anası, yanı, üstün kamal sahibi oldu. İslami tərbiyə məktəbi keçib, şücaət, şəhamət və ismətdə misli görünməmiş və görünməyəcək bir xanım oldu. Doqquz yaşında Həzrəti Əli (ə.s)-la izdivac etdi. Bu hicrətin ikinci ilinə təsadüf edir. Bu müqəddəs izdivac

**H**əzrət  
İmam  
Baqr  
(ə.s) buyurur:

«Qarın və övrlət  
iffatı (onları  
haramdan  
saxlamaq)  
ən üstün  
ibadətdir».



na xanım bunu demədi, buyurdu ki, atam mənə tapşırıb Əli(s.a.s)-dən bir şey xahiş etməyim, ola bilsin imkanı çatma, xəcalətlə olar.

Gündəlik hayatlarında biri digərinə köməklilik edir, ilahi razılıqla qurulmuş bir sərvət ocağının şösləsini sönməyə qoymurdular. Amma bu əzəmət və ismət mücəssəməsi xanumun hayatı çox qısa sürdü.

Buxarı və Müslüm, Əbu Davud və Termizi hər biri öz "Səhih"lərində rəvayət etmişlər ki, Ayişə deyir: "Peyğəmbər(s.a.s) heç kəsi Fatimə(s.a.s) qədər sevməzdı. Qızı otağı daxil olarkən Peyğəmbər(s.a.s) ayaga durub, onun qabağına gedər, qucağına alb öpər və öz yanında əyləşdirərdi. Bir gün Peyğəmbər(s.a.s) xəstələndi və Fatimə(s.a.s) onu yoxlamağa gəldi. Peyğəmbər(s.a.s) xəstə halda qızını qarşılamaq üçün bir neçə addım atdı və onunla salamlılaşib sağ tərəfində oturtdı. Qızına bir sərən dedi. Fatimə(s.a.s) ağladı. Bu zaman Peyğəmbər(s.a.s) ona bir söz dedi və xanım gülümsədi. Fatimə atasının yanından ayrıldıqdan sonra ondan soruşdum ki, bu ağlamağı və sonra gülminin səbəbi nə idi? Buyurdu ki, mənə özünün ölüm xəbərini verdi, ona görə də ağladım, bu an mənə yaxınlarımdan an tez qovuşan sən olacaqsan – dedi və mən güldüm".

**İmam Əli (s.a.s)  
buyurub:**  
İmamət ümmətin  
(islərinin)  
nizamıdır..»

kamil bir ailənin əsasını qoyma. Əli (ə.s) və Fatimə(s.a.s) bir-biri üçün yaranmış iki ilahi nur parçası idi. Onlar xoşbəxt yaşadılar. Fatimə(s.a.s) heç vaxt Əli(ə.s) -dan bir şey istəmədi, hətta, xəsta olarkən ona nar yeməyi tövsiya edərək belə hayat yoldaşdır-

Həzrəti Peyğəmbər(s.a.s)in vəfatından sonra Fatima (ə.s) çox ağır günlər yaşadı. Atasından ona irs qalan "Fədək" bağlarının ondan alınması, həyat yoldaşı Əli(ə.s) in beyni üçün olunan təzyiqlər, evinin qapısı arasında sıxlaraq zədələnməsi ona gotirdi ki, dünyaları nurlandıran bu xanım yatağa düşdü və 18 yaşında şəhid oldu. Dəfn olunduğu yer indi də gizlidir, malum deyildir.

Fatimə(s.a.s)ın beş övladı olmuşdur: 1) Həzrəti İmam Həsəni Müctəba(s.s); 2) Həzrəti İmam Hüseyn(ə.s); 3) Həzrəti Möhsin (ananın rahmından sıqt olunmuşdur); 4) Zeynəbî Kübra(s.a) 5) Zeynəbî Suğra (Üməm Gülsüm(s.a.s)).

Demək olar ki, bütün Quran tafsırçıları məzhab-indən asılı olmayaraq "Kövsər" (108-ci surə) surasının nazil olma səbəbinin Fatimənin(s.a.s) vasitəsilə Peyğəmbər(s.a.s) soyunun artıb çıxalacağı xəbəri olmuşdur. Ondan ötrü ki, Əbu Lohab (Məhəmməd(s.a.s)ə iman gətirməyən əmlərindən biri) və digərləri oğul övladı olmadığında görə Peyğəmbər(s.a.s) istehza edərək onu əbtar (soysuz) adlandırdılar. Bu surə nazil olduğunu! "Həqiqətən biz sənə Kovsər bəxş etdik! Ona görə Rəbbin üçün namaz qıl və qurban kəs! Düşmənin özü soysuzdur! Allah-taala sevimli Peyğəmbərinə(s.a.s) müjdə verdi ki, Sənə "Soysuz" deyənlərin nəslini yer üzündən silinəcək (çoxlu olmalarına baxmayaraq) amma sənin nəslin bir qızdan törayıb artacaq. Qiyamata qədər adın rəhmətdən arulacaqdır. Doğrudan balko indi dünyada milyonlarla nəsəbi Fatimə(s.a.s)ın vasitəsilə Peyğəmbərə(s.a.s) çatan "seyyidlər" vardır. Onlar İslamın missionerləridir. Yalnız varlıqları, vücutları ilə Peyğəmbərimizi(s.a.s) və dinimizi təbliğ edirlər. Yeri galmışkan "Seyyid" (səyyid) sözü lügəti mənada "ağə", "cənab" deməkdir. İlk öncə ictimai məfhum ifadə etsə də, yəni comiyətdə mövqecə qabaqcıl şəxslərə deyilsə də, sonralar xüsusi mahiyyət daşımağa başlamışlar. Nəsəb etibarilə Haşimilərə çatan hər bir şəxs "seyyid" adlanır. Amma şia fiqhına görə yalnız Fatimə(s.a.s)ın vasitəsilə nəsəbi Məhəmməd(s.a.s)ə yetişən seyyidlərin "seyyidlikdə" haqları vardır". Bu o

**Ibn Abbas**  
Peyğəmbər-  
Əkrəmdən (s.)  
bəla naql etmişdir.  
Hər kim mənim  
kimi yaşayıb,  
mənim kimi ölmək  
və Rəbbimin  
saldığı "Ədn"  
bağında  
məskunlaşmaq  
istəyirsə, məndən  
sonra Əlimi, Onun  
varisini (dostunu)  
sevsin və  
məndən sonra  
gələn imamlara  
təbə olsun. Cünki  
onlar mənim  
əlli-beytimdir!"

"Slülyüt-əlvülya",  
1-ci cild, səh 86

**İmam  
İslamın boy  
atmaqda  
olan tamamı və  
onun əcaldılmış  
qoldur.**

deməkdir ki, onlar üçün xüsusi imtiyaz nəzərdə tutulmuşdur. "Xüms" (mənasi beşdə bir) adlanan ildə bir dəfə mənəfətin gəlirindən tutulan virginin yarısı (səhmi sadat-seyyidlərin hissəsi) onların fəqir yetimləri üçün ayrıılır. Onlar cəmiyyət içərisində xüsusi geyim formaları ilə də fərqlənmış (gah qara, gah da yaşıl əmmamələr ilə) güclü ruhiyyələri və hal-hazırda da xüsusi karamatları ilə xalq arasında ehtiram və hörmətlə qarşılıqlarla.

Nəsəb alımlarına görə bu gün dünyada 17 (on yeddi) nəfər Fatimə(s.ə) övladı dövlətə və hökumətə rəhbərlik edir, dünya müsəlmanlarının onda birini seyyidlər təşkil edir ki, bunlar: Əlvə seyyidlər, Fatimi seyyidlər, Həsəni seyyidlər, Hüseyni seyyidlər, Zeynəbi seyyidlər, Bəni-Abbas seyyidlər, Zeydi seyyidlər, Cəfəri seyyidlər, İsmaili seyyidlər, Musavi seyyidlər, Rəzəvis seyyidlər və s. səbələrlə bölnünlərlər. Bu səbələrin hamisi böyük bir ailənin budaqlarıdır ki, harada olsalar, istər keçmişdə, istərsə indi çox böyük elmi, ictimai, təribyəvi təsir göstərmişlər. Onların dəfn olunduğu yerlərdə məscidlər, mədrəsələr tikilmiş, islami maarif məktəbləri salılmış, elmi hövzələr bərpa edilmiş, ziyarətgahlar qurulmuşdur. Sayısız-hesabsız qollardan ibarət bu böyük nəsil ağacının başlanğıcı ömrü bir gül qədər az olan Peyğəmbər(s.ə.s) in əziz qızı Fatimeyi-Zəhra(s.ə.s) dir ki, fazılət və kamal beşiyidir. Mühəmməd(s.ə.s) in nurundandır və övladları nur üstüne nurdurlar, iki nurun qovuşmasının məhsuludurlar. Fatimə(s.ə.s) və Əli(s.ə.s) nurlarının Quran təbərinə "bu iki nur dəryası qovuşdu və onlardan dürr və marcınlar yarandı".

Peyğəmbər(s.ə.s) buyurur: "Əli(s.ə.s) nin yaradılışı mənim nurumdanndır, mənim nurum Əlinin(s.ə.s) nurudur "Amul-fil"in (fil ilinin - Peyğəmbər(s.ə.s) həmin il dünyaya gəlməmişdir) otuzuncu ilində (hicrətdən 23 il əvvəl) (599 (600) ci il) rəcəb ayının 13-də Məkkədə Kəbə evində dünyaya gəldi.

Anası Fatimə(s.ə.s) bintü Əsəd (Əsəd qızı) Kəbəni ziyarət edərkən ağrısı tutdu. Kəbənin divarı yarıldı

Fatimə(s.ə.s) daxil olub üç gün orada qaldıqdan sonra, eyni yerdən divar aralandı və qucağında Əli(s.ə.s) nin qundağı çölä çıxdı. Kəbənin cənəbini onu intizarla gözlayanlər, o cümlədən Mühəmməd(s.ə.s) çox sevindilər. Rəvayət görə dünyaya galorən gözü bağlı idi. Fatimə(s.ə.s)nın əlindən qundağı alan əqrəbələri, bu körpə oğlanın ana və atasına mübarəkbadlıq edərkən Mühəmməd(s.ə.s) də qundağı ağusuna aldı və bu zaman körpə gözlərini açdı. Dünyada gördüyü ilk şey galacak Peyğəmbər(s.ə.s) nurlu gözləri oldu.

Əli(s.ə.s) in mübarək adları (Yeri gəlmışkan Əli adı da, Mühəmməd adı kimi o vaxta qədər heç kimə qoyulmamış ilahi bir addır) xəbər kitablarında 220 qeyd olunur. Ən maşhuru Əli(s.ə.s)dir. Əsədullah, Yodullah, Eynullah, Nurlullah. Heydər adları ilə də maşhurdur. Əli(s.ə.s) in laqobları də çoxlu saydadır. Ən maşhurları "Əmirul möminin", "İmamül-müttaqin (Müttaqılərin imamı) (Möiminlərin əmiri) laqoblarıdır". Peyğəmbər(s.ə.s) in dilindən "Əmirəl-möminin Əli(s.ə.s) in künyələri: "Əbul Həsəneyin", "əbul-Sibteyn", "əbul-reyhənatəyn" olmuşdur.

İmamı Həsən atasının "Əbul -Hüseyni", İmam Hüseyni isə "Əbul Həsən" deyə yad edərdi. Əbu-Turab künəyisi də maşhurdur. Həsrati Əli(s.ə.s) in hayatı onun haqqında yazar müəlliflər beş yera ayıırlar:

- 1) Təvallüddən Peyğəmbər(s.ə.s) beşətinə qədər (10 il)
- 2) Besətdən hicrətə qədər (13 il)
- 3) Hicrətdən Peyğəmbər(s.ə.s) vəfatındanək (10 il)
- 4) Peyğəmbər(s.ə.s) vəfatından xəlifəliyə qədər (25 il)
- 5) Xəlifəlik dövrü (5 il)

**Həsrati  
Məhəmməd (s.ə.s)  
buyurur:  
"Mən və mənim  
Əhl-i-beytima  
salavat  
göndərmək nifaq  
(ikiüzlülüyü)  
aradan götürərəm."**



mi qəbul etməklə irəli düşməyin iftixarı barədə Qurani-Kərim buyurur: "Bir də öndə olanlar, öndə olanlar! Bunlar (Allah dərgahına, Allahu lütfünə və mərhəmətinə) yaxın olanlardır!" (Vaqıə surası, 10, 11 aya).

Peyğəmbər(s.a.s) besətini üç il gizli saxladıqdan sonra ilahi əmrələ öz qohum-aqrəbasını yıgaraq, bu xəbəri onlara elan etdiyi məclisda Mühəmməd(s.a.s) in – "Allahum manə amr edib ki, sizi tövhidə, takallahlığa və öz nübüvvətinə (peyğəmbərliyinə(s.a.s)) dəvət edim. Bu işdə kim mənə kömək etməklə, mənim qardaşım, varisim və sizin aranızda nümayandam olar?" müraciətinə Əli(s.a.s) dan başqa cavab verən olmadı. Mühəmməd(s.a.s) üç dofa eyni suallla müraciət etdi. Hər üç halda ancəq Əli(s.a.s) buyurdu: "Ey Allahın Rasulu! Mən bu işdə sənə kömək edərəm!" Bu zaman Peyğəmbər(s.a.s) əlini Əli(s.a.s) in əli üzərinə qoyaraq buyurdu: "Ey mənim qohum-aqrəbəm! Əli mənim qardaşım, varisim və sizin aranızda xəlifəmdir (canışınızdır)".

Besətin on üçüncü ilində zilhiccə ayının üçündə Mühəmməd (s.a.s) la Yəsrib (Mədinə şəhəri) şəhərinin sakinləri arasında ikinci Əqəbə peyməni bağlanır. Mədinililər Peyğəmbərin Yəsribə galacıyi təqdirirdə onu himaya edəcəklərinə və İslamu qəbul edib, müdafiə edəcəklərinə söz verdiklərini bildirirdilər. Həmin günün səhərindən etibarən Məkkə müsləmlənarı Mədinəyə köçməyə başladılar. Məkkə müşrikələri islamın yayılmasından qorxuya düşərək besətin on dördüncü ili safər ayının sonunda "Darun-nədvə də (Məkkənnin şura yığıncağı) yığışib qərar alıdlar ki, Mühəmməd(s.a.s)ı öldürsünlər. Peyğəmbər(s.a.s) əlahi xəbərdarlıqlından sonra O, Məkkəni tərk edərək Mədinəyə köçmək (hicrət etmək) qərarına gəldi. Onu öldürmək istəyənləri azdırmaq üçün canından keçmiş, şücaətlə, qəhrəman bir nəfər gecəni peyğəmbərin yatağında yatmış idi. Belə bir şəxs Əli(s.a.s) dən başqa kim ola bilərdi? Quran Əli(s.a.s) in bu fədakarlığını əbədiləşdirərək, onu canını Allah yolunda fədə edən şəxs kimi buyurur: "İnsanlardan eləsi də var ki, Allah-təalanın

İmamın malik  
olduğu  
xüsusiyyətlərin  
xüsusiyyətlərin  
məlumat  
Peyğəmbər -  
əkrəmin (s.a.s)  
spesifikasi  
xüsusiyyətlərin  
az-çox oxşama  
lıdır. Cənki hər  
ikisi bir məqsəd  
şəhər  
daşınır.  
Peyğəmbər (s)  
ilkin rəhbər,  
imamlar isə onun  
ardıcılari sayılır.

**Həzrət  
Məhəmməd (s.a.s)  
buyurur:**  
"Mənim  
ümmətməndən  
har bir ağıl və  
düşüncə sahibinə  
dörd şey  
zəruridir".  
**Sorusuldu:**  
"Ey Allahın elçisi!  
Onlar nadir?"  
**Hzarət (s)  
buyurdu:**  
Elmni eşitmək,  
onu hifz etmək,  
yaymaq və ona  
əməl etmək".



kimi həmişə onun ardınca düşərdim. Gündə bir əxlaqi məsələni mənə öyrədar və tapşırardı ki, ona riyət edim".

Həzrət Peyğəmbər(s.a.s) Əli(s.a.s) ni özü ilə Hira mağarasına (Orada Cəbrayıl mələk Mühəmməd(s.a.s)in gözüne görünmüş, "Quranın" ilk ayələrini götirmiş və besat müjdəsi vermişdi) aparırı və Cəbrayıl Allah-təala tərəfindən Mühəmməd(s.a.s) in peyğəmbərliyə seçilməsi xəbərini gətirərən Əli(s.a.s) da orada idi. Beləliklə, Əli(s.a.s) hələ usaqlıqlından başqa insanların görüb-eşidə bilməyəcəklərini, yəni, yalnız peyğəmbərlərin görüb-eşitdiklərini görüb və eşidib. Əli(s.a.s)ın ömrünün sonrakı 13 ili Peyğəmbərin besətindən Mədinəyə hicrətə qədər olan dövrür ki. Bu illərdə o, islamın dirçəlişi uğrunda heç kimə nəsib olmayan şücaət və fadakarlıqlar göstərmişdir. Bu dövrə Əli(s.a.s) Peyğəmbərdən(s.a.s) sonra İslami qəbul edən ilk kişi olmuşdur – daha doğrusu əvvəlcədən olan islami etiqadını bəyan etmişdir. İsla-

razılığını qazanmaq yolunda (Allahın rızası üçün) öz canını fəda edər. Allah-təla öz bəndələrinə qarşı çox mehibəndir". ("Bəqərə surəsi, 207-ci ayə". Təfsircilər bu ayənin Əli(a.s) in islam tarixinə "Laylatül-məbütt" adı ilə daxil olmuş gecədə Peyğəmbərin(s.a.s) yatağından yataraq onu ölümdən qurtarması və öz canını fəda etməyə qalxması barədə naził olundığını qeyd edirlər".

Mühammed(s.a.s) Mədinəyə göldikdən sonra mühicirlər (Məkkədən Mədinəyə hicrət edənlər) və ənsərlər

(mədinəlilər) arasında mehibənliliq daha da artırmaq üçün bir gün müsəlmanlar arasında ayağa qalxıb burydur: "Allah xatırına bir-birinizlə iki-iki (bir mühacir və bir ənsər) qardaş olun". Müsəlmanlar




bir-biri ilə qardaş olduqdan sonra Əli(a.s) tək qaldı və bir qədər mütəəssir haldə Peyğəmbər(s.a.s) a buyurdu: "Məni heç kimə qardaş etmədin" Peyğəmbər(s.a.s) burydur: Sən hər iki dünyada mənim qardaşımsın! Sonra özü ilə Əli(a.s) arasında qardaşlıq siğəsi oxudu. Bu hadisə Əli(a.s) in fəzilət və məqamının üstünlüyü ilə bərabər, həm də Peyğəmbər(s.a.s)ə nə qədər yaxın və əziz olduğunu göstərir. Əli(a.s) həyatının bu döñəmi, yəni hicrətən Peyğəmbərin(s.a.s) həyatınadək olan 10 il əsasən mühabiblərdən keçmişdir. Həsrati Peyğəmbər(s.a.s) in bu illərdə yəhudilər və müşriklərlə 27 mühabibəsi (gəzvəsi) olmuşdur ki, bunun 26-da Əli(a.s) iştirak etmişdir. (Təbuk döñüsündə Peyğəmbər(s.a.s) in öz əmri ilə Mədinədə

qalmışdır). Bu gəzvələrin hamısında Əli(a.s) çox böyük igidlik göstərmüşdür ki, İslam tarixində hər birinin öz yeri vardır. Müsəlmanlarla müşriklərin on böyük mühabibəsi olan "Badr" döñüsündə Əli(a.s) takbatək döñüsədə Validi (Ütbənin oğlu, Əbu Süfyānın qaynu, Hindənin qardaşı) öldürdükden sonra, daha 35 nəfəri döñüsəsənədən öldürdü. Müşriklər sayca üçqat artıq olsalar da müsəlmanlar bu döñüsədə qalib göldilər. "Uhud" döñüsündə müşriklərin ən şücaətlə tayfa olan "Bəni-Əbdüddar" qəbiləsindən tutduğu doqquz bayraqlarının (biri ölürsə, digəri onun yerinə keçirdi) hamisi Əli(a.s) in qılınçından öldü. Bu döñüsədə taktiki səhvə yol verən müsəlmanlar məglub olsalar da Əli(a.s) sinasi ilə rəşadət və fadakarlıqla Peyğəmbər(s.a.s)i düşmənən ox və qılinclarından orodu. Həmin gün asimandan səda gəldi: "La seyya illa Zülfiqar və la fəta illa Əli" (Zülfüqardan başqa heç bir qılinc və Əli(a.s) dan başqa heç bir cavan yoxdur). "Əhzab" (Xəndək) döñüsündə Əli(a.s) in göstərdiyi igidliyi təsvir etmək mümkünsüzdür. Adından göründüyü kimi İslamin müxtəlif düşmənləri əl-ələ verib birləşərək, yenica çəçək açmağa başlamış bu güllü məhv etmək üçün Mədinəyə hücum çəkmışdır. On minden yuxarı kafir qoşunu-na qarşı üç min müsəlman müdafiə olunurdu. Salman Farsının məsləhəti ilə müsəlmanlar Mədinənin ətrafinı xəndəklə dövrələdilər. Yəhudilərin köməyi ilə Mədinəyə yaxınlaşan kafir qoşunu darin və enli xəndəkdən keçə bilməyib, şəhəri mühasirəyə aldırlar. Bəzi rəvayatlar görə mühasirə bir ay çəkdi. Müsəlmanlar daş və ox atmaqla kafir qoşununu zəiflətdilər. Xəndəyi keçən kafirləri də gözətçilər məhv edirdilər. Nəhayət kafir qoşunundan

**H**ədal  
Hədər ki,  
Quranla  
galib. Həram  
odur ki, Quranda  
haram buyurulub.  
O şey barəində  
ki Allah Quranda  
heç nə demayıb, o  
bağışlamışdır.



**H**azreti **Əli**  
(ə.s)  
buyurur:  
"İmanın en  
mühüm bağı  
Allaha görə  
dostluq və  
Allaha görə  
düşmənçilikdir."



müqavimətinə baxmayaraq İslam ordusunun bir-birininardınca qalaları alırıldı. Yalnız Qəmus qalası hələ də müqavimət

beş nəfər ən cəsur pəhləvan xəndəyin ensiz yerindən atalarını atladaraq keçdilər və təkbətək döyüşə pəhləvan istədilər. Bunlardan biri ərobların ən qüdrəti və şücaəti cəngavarı olan Əmr-İbn Əbdəvəd (Əbdəvud) idi. O, Yələylə adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün "Yələylə" atılı ("Yələylə qəhrəmanı") adıyla adlanırdı. Xəndəyi aşdıqdan sonra Əmr-İbn Əbdəvud qışqıraraq özüne raqib istadi. Onun qışqırığı müsəlmanların ürəyinə elə qorxu salmışdı ki, yerlərində quruyub qalmışdır. Əli(ə.s) Peyğəmbər(s.a.s) in izni ilə və Peyğəmbər(s.a.s) in qılınıcı əlində meydana gəldi. Əli(ə.s) Əmr İbn Əbdəvəd ilə üzbüüz dayandı. "İndi bütün İslam, bütün şirkəl üz-üzə gəlir" – deyə bu sahənə barəsində Peyğəmbər(s.a.s) buyurur. Əli(ə.s) Əmr İbn Əvhədə İslamu qəbul etməyi və Peyğəmbər(s.a.s) la vuruşdan əl çəkməyi taklif etdi. Əmr qəbul etmadı. Gərgin döyüş başladı. Əli(ə.s) başından yaralansa da Əmr İbn Əbdəvəd qalib gəldi. Əmrin ölməsi düşmənin ruhiyyəsini tamam zəiflədi har bir qobilə öz yurduna dönmək fikrinə düşdü. Düşmənə sonuncu zərbəni Allah-təala güclük və tufanla vurdu. Kafirlar çərasız qalaraq Mədinədən uzaqlaşdırılar. Peyğəmbər(s.a.s) Əli(ə.s) in həmin gün göstərdiyi fədakarlıq və şücaət haqqında buyurur: "Əgər sənin bu gün gördüyü işi ümmətin bütün əməlləri ilə müqayisə etsələr, sənin gördüyüni bu iş onlardan üstün olacaq". O gün Əli(ə.s) Əmr İbn Əbdəvədə vurduğu zərbə ilə məhv olmaq təhlükəsində olan İslama və Qurana nücat verdi.

Xeybər qalasının fəthi Əli(ə.s) in güc və şücaətinin daha bir nümunəsidir. Bu qala böyük divarlara və çoxlu müdafiə qurğularına malik idi. Yəhudilərin güclü müqavimətinə baxmayaraq İslam ordusunun bir-birininardınca qalaları alırıldı. Yalnız Qəmus qalası hələ də müqavimət

göstərirdi. Bir neçə şəxsin rəhbərliyi ilə, komandanlığının ilə (Peyğəmbər(s.a.s) xəstələndiyi üçün özü qoşuna rəhbərlik edə bilmirdi) İslam qoşunu bu qalanı almağa cəhd etə də natiqəsiz oldu. Nohayət Peyğəmbər(s.a.s) bir gün buyurdu: "Sabah bayraqı elə bir şəxsa verəcəyəm ki, Allah-təala o qalanı həmin şəxsin əli ilə fəth edəcək. Elə bir şəxsdir ki, Allah və Peyğəmbər(s.a.s) i sevir. Allah və Peyğəmbər(s.a.s) onu sevirlər. O gəcə bütün sahabələr onu fikirləşdirildər ki, Peyğəmbər(s.a.s) görəsən bayraqı sabah kimə verəcək. Səhər aqıldı. Peyğəmbər buyurdu: "Əli(ə.s) haradadır!" Sahabələr cavab verdilər ki, gözü ağrıdığı üçün istirahət edir. Mühəmməd(s.a.s) Əli(ə.s) in əlini tutaraq dva etdi və onun gözü sağaldı. İslam ordusunun müqəddəs bayrağını on təslim etdi. Əli(ə.s) in başçılığı ilə müsəlman ordusunu qalanı fəth etdi".

Peyğəmbər(s.a.s) məhz Əli(ə.s) özünün xüsusi nümayəndəsi kimi "Bəraət" (Tövbə) surəsini Məkkədə müşriklərin içində onlara oxumaq üçün göndərdi.

Əli(ə.s)ın həyatının ən çatın dövrü şübhəsiz ki, Peyğəmbər(s.a.s)ın vəfatından sonra başlanır. Hanım gözlayırdı ki, Peyğəmbər(s.a.s) dən sonra İslami hökumətinini zöhd, təqva fəzilət, elm, fiqh, qəzavət, şücaətdə heç kimlə müqayisəyə gəlməyəcək bir şəxs Əli(ə.s) idarə edəcək. Buna camaati həm də Peyğəmbər(s.a.s) in sağlığında və xüsusən vəfatına yaxın müxtəlif məkan və şəraitlərdə Əli(ə.s) barədə söylədikləri də kökləmişdi. Məsələn, "Həccatül-vida" (Vida həccisi) dan qayıdarkən "Qədir Xum" deyilən yerdə Peyğəmbər(s.a.s) in onun (Əli(ə.s)-in) özündən sonra canısin olması barədə ilahi xəbəri 120 min həcincin qarşısında elan etməsi. Ancaq, camaatin əksarının gözəldiyi kimi olmadı. Əli(ə.s) siyasi hakimiyyətdən müxtəlif bəhanələrlə uzaq tutuldu. Belə olduqda bu İslam fədaisi iki yoldan birisini seçməliyidi: Ya yeni hökuməti qanunsuz sayan əsl Peyğəmbər(s.a.s) sahabələrinin köməyi ilə ayağa qalxaraq hökuməti ələ keçirməli, ya da bu vəziyyətdə dözarək, mümkün qədər müsəlmanların müsgəllərini həll etməklə vəzifəsini

**I**mmam  
yağış dolu  
barətdil  
(dirlik) yağış  
və parlaq  
günəşdir.



**E**y iman  
götür-  
enler!  
Allaha,  
Peygamber  
ve özünüzden  
olan əmər  
sahiblərinə  
itaat edin!

(Ən-Nisa  
surəsi 59)

icra etməli idi. "Nəhcül-bəlağə" də Əli(a.s) bu məsələ barasında maşhur "Şiqşiqiyə" xütbəsində buyurur: "Mən xəlifilik vəzifəsindən əl çəkdim, ondan kənar oldum. Mən bu fikirdə idim ki, təkbaşına ayağa qalxıb özümün və camaatın haqqını müdafiə edim, yoxsa, bu cür qaynar bir mühitdə və belə bir zülmətdə səbr edim. Bu mühit qocaları əldən salmış, cavanları isə qoçaltmışdır. İmanlı kişiləri ömrünün son anlarına qədər əziyyətdə qalmağa vadar etmişdir. Gördüm ki, səbr etmək ağıl və düşüncəyə daha yaxındır. Buna görə də səbr etdim. Ancaq səbr edərkən gözüne tikan batmış, bölgəzində sümük qalmış şəxsə bənzəyirdim. Öz gözümlə gördüm ki, mi-rasımi qəsb edirler".

Bələliklə, İslama ola biləcək daxili və xarici təhlükələri hiss edərək Əli(a.s) 25 il öz haqqını əldə etmək üçün səbr etdi və bu illər ərzində da çoxlu işlər gördü. Allaha ibadətlə. Eşq əhlinin edə biləcəyi ibadətlə məşğul

oldu; Quranın təfsiri, ayələrin təvili, qarşıya çıxan çatınlıklar tələblərinə izah etməklə Abdullah ibn Abbas kimi alimlər yetişirdi; İslam dini barəsində maraqlanan dünya alimlərinin, xüsusunən Mədinəyə gələn yəhudisi və məsihi alimlərinin sülallarına cavab verirdi; İslamda o vaxta qədər görünməyən yeni hadisələrin şəri hökmərini verir, qazavat edirdi; Tamiz ruhlu, ilahi seyrə çıxan insanlar tərbiyələndirirdi; Kimsəsizlər və kasiblərlə yardım üçün bağlar alıb, paylayır, quyular qazib vəqf edirdi; xilafətdə olanlar siyasi və elmi, fiqhi məsələlərdə çatınlıya düşündükdə, onlara məsləhət verirdi.

İdarəciliyədə yol verilən ayıntılar ona gətirdi ki, camaat Osman hökumətinə qarşı qiyam qaldırdılar. Onun (Osmanın) evi 49 gün qiyamçıların mühasirəsində qaldı. Axırda müsəlmanlar qazabənləb (Osmanın) evinə tökü-lərək onu qətlə yetirdilər. Osman öldükdən sonra xalq Əli(a.s)yə beyət etdi. Əli(a.s) xəlifəliyi indiki şəraitdə qəbul etmək istəmirdi. "Həhcü'l-bəlağə" də bu haqda deyilir: "Məndən al çəkin, gedin başqa adam tapın. Çünkü indi vəziyyətin siması müxtəlif olub, cəhətləri ayrı-ayrıdır". (Vəziyyət çox qarşısqıdır)...

"Bilin ki, agar sizin təklifinizi qəbul etsəm, sizinlə öz elmimlə rəsftər edəcək və onun-bunun sözlərinə qulaq asmayıb dedi-qoduqların sözlərinə etina etməyəcəyəm. Amma məndən əl çəksəz, mən də sizin kimilərdən biri olacağam. Bəlkə də mən yeni xəlifənin sözlərinə sizdən yaxşı qulaq asacaq və omurlarını sizdən yaxşı yerinə yetirəcəyəm. Mənim sizin rəhbər və xələfanız olmağimdansə, sizin vəzir və məsləhətçiniz olmağım yaxşıdır"

Ancaq keçmiş zülməldən doymuş camaatın Əli(a.s) in evinə dəstə-dəsto axışması və sabit takidləri nəticəsində o, beynə qəbul etdi. Yenə "Nəhcül-bəlağə" də "Şiqşiqiyə" xütbəsində Əli(a.s) buyurur: "Məni qorxudan o idi ki, camaat kaftar kimi six şəkildə hər tərəfdən mənim üstümə hücum çəkib, məni əhatə etmişdi. Belə ki, Həsən(a.s) və Hüseyn(a.s) ayaq altda qaldılar, palтарım iki tərəfdən cirildi. Camaat qoyun sürüsü kimi mənim ətrafımı toplaş-

**İmam Rıza  
(a.s) buyurur:**

**“Peygamber  
ailesinə  
dostluq ümidi  
llə saleh əmali  
və ibadətdə  
səy göstər-  
manınızı tərk  
etməyin.”**

**I**badət  
çoxlu  
namaz  
qılıb, oruc  
tutmaqdə  
deyildir,  
əksinə, on  
kamil ibadat  
Allah-təalanın  
işlərində  
təfakkür  
etməkdən  
ibarətdir.

di. And olsun toxumu bölən və insanı yaradan Allah'a! Əgər o camaat beyət üçün ətrafına toplaşaraq mənə arxa olmaları ilə hüccət mənə tamamlanmasaydı və həmçinin, Allahın alimlərdən zülmkarların zülmü və məz'lumların achiği qarşısında sükit etməmələri barədə peymən olmasaydı, mən xilafət məqamından el götürib, ondan üz döndərər, onun sonunu başlangıçındakı piyala ilə doyuздurardım. (Yəni necə ki, ilk üç xəlifənin dövründə kənardə qalmışdım, indi də o cür edordim). Onda yaxşı bilərdiniz ki, sizin dünyانız mənim nəzərimdə keçi burunun suyundan da dəyərsizdir..."

Əli(a.s) xilafəti dövründə bu "dayərsiz dünyani" məqsəd edənlərin ciddi müqaviməti ilə qarşılaştı. Onun gördüyü işləri naqış ağıllar qəbul etmədilər və 4 il doğquz aylıq xilafəti zamanında Əli(a.s) üç böyük mühərabə aparmalı oldu. İslam tarixində bu mühərabələr "Nakisin" (əhdələrini sindiranlar), "Qasitin" (haqqdan dönmüşlər), "Mariqin" (yolunu azmışlar) adları ilə məşhurdur. "Nakisin" döyüşünün sabobə Telha və Zübeyrin Əli(a.s) dən beyyat mütəqabiliyə Bəsra və Kufa şəhərlərinə onları vali təyin etmək istəklərinə onun radd cavabı vermişə oldu. Onlar qoşun toplayıb Ayişa (Peyğəmbər(s.a.s) in həyətindən biri) ilə birlikdə Əli(a.s) yə qarşı mühəribəyə qəbəldər. Bu mühəribə "Cəməl" mühəribəsi də adlanır. (Mühəribəyə Ayişa dəvə ("cəməl" dəvə deməkdir) minərk gəlməmişdi). "Qasitin" (Siffeyn döyüşü də deyilir) mühəribəsi Əli(a.s) in Müaviyəni Şam valiliyiyindən azad etməsi haqqında fərmanından onun narazı olması səbəbindən baş verdi. Bu mühəribədə baş verən "Şura" ohvalatı nəticəsində Xilafətdə faktiki ikihakimiyətılık yarandı. Bir dəstə bu mühəribədən sonra na Əli(a.s), na də Müaviyəni qəbul etməyərək, Əməmən qoşunundan xəric oldu və bu dəstə tarixdə "Xəvaric" adlanır. Bu dəstə qoşun toplayıb Nahravan adlı yerdə Əli(a.s) in qoşunu ilə üzbüüz gəldi. Bu mühəribə "Mariqin" döyüşü adını almışdır. Bütün bu mühərabələr, xəyanətkar ünsürlərin törətdiyi təxribatlar Əli(a.s) in nəzərdə tutduğu isla-

hatları həyata keçirməyə mane olurdu, lakin, o, vaxtilə Məhəmməd(s.a.s) in Mədinədə qurdugu idəal İslami dövlət modelini bərpə etdi. Hicrətin qırxicı ilində ramazan ayının 19-cu gecəsində Mariqindən olan Əbdürəhman İbn Mülcəm tərəfdən sübə vaxtı Kufa məscidində namaz qılarkən zərbətləniib iki gün sonra şəhadətə qovuşmuşdur. "Elm şəhərinin qapısı" bir xainin əli ilə qapandı.

Əli(a.s) həm ata, həm də ana tərəfdən Haşimi id. Anası Fatimə Əsəd İbn Əsəd İbn Haşimat İbn Əbdumənaf in qızıdır. Atası Əbu Talib (İmrən) İbn Əbdül Mütəllib Peyğəmbərin sevimli omisi və himayəçisi idi.


Həzrəti Əli(a.s) in doğquz qadını olmuşdur və burlardan 18 oğlu və 19 qızı olmuşdur. Oğlanları: Həsen, Hüseyin və Möhsin (siqt olmuşdur) - Fatimeyi Zəhradandır.

Məhəmməd Hənəfiyyə Xula adlı qadindandır. (13-cü hicri ilində anadan olmuşdur); Abbasi Əkbər (Əbulfazl), Əbdullahi Əkbər, Cəfəri Əkbər, Məhəmmədi Əsgər (har dördü Kərbəlada şəhid olmuşdur) Ümmül Bənindandır.

Abdullah və Övn (Kərbəlada şəhid olmuşdur) - Əsma Umeyis qızindandır.

Yəhya (atasının sağlığında vəfat etmişdir) da Əsmadandır. Məhəmmədi-Əvsət (Kərbəlada şəhid olmuşdur) Əməmə adlı qadindandır. Abbasi-Əsgər (Kərbəlada şəhid olmuşdur) - Səhba adlı həyat yoldaşındandır; Ömər Ətrəf də Səhbadandır. Cəfər-Ümmü Vələddəndir. Öməri-Əsgər-Ümmü Həbibədəndir.

Qızları: Fatimeyi Zəhradan olanlar: Zeynəbi-



İmam Riza (a.s)  
buyurur:

“Bir-birinin  
görüşüna  
gedinki,  
dostluğunuz  
möhkmələnsin.”

Kəbir (Abdullah Cəfərlə evlənmişdir); Zeynəbi Kübra (Ruqəyyə) (Ümmü Gülsüm)

Səhbadan olanlar: Zeynəbi Suğra; Ruqəyyəyi Suğra;  
Rəmələ və Ümmül-Hasən-Ümmü Səiddəndir;  
Maymuna-Ümmü Vələddəndir;  
Ruqəyyəyi-Suğra- Ümmü Həbəbdəndir;  
Ümmü Hani və Nafisa da Ümmü Səiddəndir.

Fatimeyi, Suğra, Əmmama, Xadiceyi-Suğra da  
Səhbadandır. Həmmama-Ümmü Cəfərdəndir. Bunlardan  
əlavə bəzi müəlliflər müxtəlif qadınlardan Ümmü-Ki-  
ram; Ümmü-Sələma; Ümmü-Gülsümü-Suğra; Faqiyə  
adlı qızları da olduğu söylənilir. Bəzi müəlliflər Əli(a.s)  
in övladlarının bir neçəsinin adlarının məlum olmadığı  
qeyd edirlər.

Əli(a.s)ın qəbri-şərif Nəcəf şəhərindədir. Bu  
şəhərdə çoxlu məscidlər və mədrəsələr tikilmişdir.  
Uzun illər İslamın an böyük elmi hövzələri bu şəhərdə  
qurulmuşdur. İndi də hər gün müsəlmanlar bu şəhərə  
Əli(a.s) in barığını ziyarət etməyə gəlirlər.

Əli(a.s) in ilk övladı  
Peyğəmbərin qızı Fatimeyi  
Zəhra(s.a) dan olan, "Əhlibeyt"  
imamlarının ikinciisi (birinci İmam Əli(a.s) in  
özüdür), "iki ilahi nurun  
qovuşmasından yaranan  
inci" İmam Həzərəti Həsəni  
Müctəba(a.s) həzərətin üçün-  
cü ili ramazan ayının on beşində Mədinədə dünyaya göz  
açıdı. Təzəcə doğulmuş körpəni babası Mühəmməd(a.s)  
in yanına apardılar. Peyğəmbər(a.s) körpəyə bükülmüş  
sarı parçanı dəyişdirməyi buyurdu və onu ağ bir par-

caya bükdürlər, sonra Mühəmməd(s.a.s) mübarək dilini Həsən(a.s) in ağızına salıb əmizdirdi. Bu körpə ısa  
peyğəmbər(s.a.s) kimi altı aylıq olaraq doğulmuşdu və  
sağ qalmasının özü bir möcüzə idi.

Həsən(a.s) yeddi yaşındaykən babası Peyğəm-  
bər(s.a.s) dünyadan köcdü. Az sonra o, anasını da itirdi.

Sima cəhətdən Peyğəmbər(s.a.s) a çox bənzəyirdi.  
Elm, zöhd, təqva ilə yanaşı, zamanın on saxavəli şəxsi,  
məzəlmlərin, miskinlərin köməkçisi kimi də ad qazan-  
mışdı. O, həzərətin vücudu dərdli ürəklərin, fağır və im-  
kansızların pənahı, ehtiyacı olanların ümidi yeri idi. Ona  
dərdini danışan har bir kəsi dinləyərək, dərdinə əlac  
edər, istək üçün qapısına gələnlərin istəklərini verərdi.  
Hətta çox zaman imkansız şəxs öz ehtiyacını deməmiş,  
onu utandırmadan ehtiyacını ödər, xəcalat çəkməyə qoy-  
mazdi.


Süyuti öz kitabında ("Tarixül-Xülfə") yazır: Həsən  
İbn Əli(a.s) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə  
malik id. O, alicanob, sabrli, vüqarlı, mətin, saxavəli və  
camaatin rağbatını qazanmış bir şəxsiyyət idi...

Həsən(a.s) bir dəfə Allaha dua edərək on min dir-  
həm pul istəyən bir kişini gördü. Onu evinə gətirib  
yemək verdi və əhvalını soruşturdu. Həmin adam hayatının  
və dolanışığının çətinliyindən söz açdı. İmam ona əlli  
min dirhəm pul bağışladı və kişidən hadiyyənin az ol-  
ması barədə üzrxaqliq etdi. Tarixçilər İmam Həsən(a.s)  
həyatından çoxlu bu cür hadisələr qeyd etmişlər, hətta  
onu da yazardırlar ki, Həsən(a.s) ömründə iki dəfə tamam  
mal-dövlətini, üç dəfə isə mal-dövlətinin yarısını Allah  
yolunda xorcləmişdir.

İmam Həsən(a.s)i Müctəba(a.s) in elmi barədə  
də tarixçilər çox böyük təşəhələr vermişlər. Təbii ki,  
nübüvvət beiyində, vilayət quçağında, ismət və təharət  
xanədanında təriyə alıb, böyüyan, vohy məktəbindən il-  
ham alan bir şəxsin elmi tələtümü dəryə olmalıdır. Fəsahət  
və bələğətdə Əli(a.s) in məktəbinin böyük şagirdlərindən  
idi. 20 dən artıq xütbələri və bir neçə məktub və şerləri

“Aranzıda  
yaxşılığı  
dəvət etməyən,  
seyir işlər  
görməyi amr  
və pis oşmaları  
qadağan edən  
bir canaat  
olsun. Bunlar  
haqqıqtan  
nicat tapmış  
şəxslərdir”

(Quran,  
Ali-İmrən  
surəsi,  
aya 104.)



Hazret  
Mahmməd  
(s.a.s) buyurur:

“Sizlərdən  
hər birinə  
öz (din)  
qardaşına özüna  
etdiyi kimi  
xeyirxalıq  
etməlidir.”

günüümüzə qədər gəlib çatmışdır ki, imamın bu sahədəki qüdrətinin nümunəsidir.

Atası Əli(s.a.s) in vəfatından avval onunla birlikdə İslam yolunda çox fədakarlıqlar göstərmişdi. “Cəmal” döyüşündən avval atasının əmri ilə bir neçə səhabə ilə Kufaya gələrək, o zaman həmin şəhərdə Osman tərəfindən tayin olunmuş vali Əbu Musa Əşərinin gizli müxalifətinə baxmayaraq bu şəhərdən 9 min qoşun yığaraq döyüşə aparmışdı. “Siffeyn” müharibəsində da döyüşün ön sıralarında vuruşurdu. İbn Əbil Hədidi “Şərhi Nəhcül-Bəlağə”də yazar: İmam Həsən(s.a.s)nın haqqında fədalliyi o dərəcədə idi ki, Əli(s.a.s) “Siffeyn” döyüşündə öz səhabələrinə deyirdi ki, Həsən və qardaşı Hüseynin mübarizə etməkdən qarşısını aldım, məbəda onların ölümü ilə Peyğəmbərin(s.a.s) nəslini kasılı:

Həzrəti Əli(s.a.s)ın şəhadətindən sonra xilafət İmam Həsən(s.a.s) çatdı. Dəfn işləri başa çatdıqdan sonra Həsən(s.a.s) minbərə çıxdı. Xütbə oxuyaraq vəziyyəti dəyərləndirdi. Camaat ona beyat etdilər və İmam Həsən(s.a.s) altı ay xilafətdə oldu.

Osmanın xalifiliyi dövründən Şamda vali olan və Əli(s.a.s) a da tabe olmayıb onunla müharibə edən Müaviyə (Əbu Sufyanın oğlu) Kufaya, Bəsrəyə gizli casuslar göndərərək onlara vəziyyəti öyrənərək ona xəbər verməyi, yerlərdə mənsəb pərəst adamları onun tərəfinə keçməyə sövq etməyi və həttə İmam Həsən(s.a.s) ı öldürməyi tapşırıdı. İmam Həsən(s.a.s) bu casusları ifşa etdərək Müaviyəyə bir məktub yazdı və onu ağlıni başına yığıb, düz yola hidayət olunmasını tövsiyə etdi. Müaviyə cavabında təhqirəmə ifadələr işlədərək, hakimiyətin onun haqqı olduğunu iddia etdi və İmam Həsən(s.a.s)ə qarşı müharibəyə başlamaq üçün 60 min qoşun topladı. İmam Həsən(s.a.s) Müaviyənin ordusunun Kufaya tərəf hərəkət etdiyi barədə xəbəri eйтidikdən sonra camaati məscidə topladı və onları batılə qarşı cihadə çağırıldı. Amma onlar imamın Şam ordusuna qarşı çıxməq dəvətinə çox gec qəbul etdilər. İmam sözünü qurtardıqdan sonra

məscidə dərin sükut çökdü. Bu zaman Əli(s.a.s) in şücaətli səhabəsi, tacribəli sərkərdə Ədi İbn Hatəm ayağa qalxaraq camaata müraciət edərək buyurdu: “SübħanAllah! Sizin bu vəziyyətiniz na qədar piş və rüsvayıdır! Siz öz rəhbəriniz – Peyğəmbərinizin oğluna cavab vermirsiniz? Şəhərin maşur natiqləri hara gediblər? Rahatlıq və əmin-əmənləq çəqləri dilləri iti qılınc kimi idi, indi isə iş ciddi olanda, tükü kimi yuvalarına giriblər! Sonra İmam Həsən(s.a.s) a xitab edərək dedi: “Ya İmam! Allah sənin əlinlə hidayət yollarını açın, səni pis, xoşagalmaz hadisələrdən amanda saxlasın, yaxşı şəylərə müvəffaq eßsin. Biz sənin sözlərini eşidirik, sənin fərmanına vəsfliyiq. Sözlərinə canla-başa nuş etdik. Sənin nəzərində olan və əmr etdiyin şeyə itaat edirik. Mən də indi ordugahə tərəf getməyə hazırlam. Hər kas istəsə mönimlə yoldaş ola bilər”.

Ondan sonra Qeys İbn Səd, Müfəzzəl İbn Qeys Ruhani, Ziyad İbn Səssə Təmimi növbə ilə ayağa qalxıb camaati danlayaraq onları cihad meydənına getməyə təşviq etdi.

Sonra bir neçə səhabənin komandanlığı ilə ayrı-ayrı ordular təşkil edərək Şam ordusunun qarşısına göndərdi. İmam Həsən(s.a.s) özü də on iki minlik ordu ilə hərəkət edərək Mədəin ordugahına tərəf hərəkət etdi. İmam Həsən(s.a.s) in qoşun başçılarının əksorunu Müaviyə pulla satın alaraq xəyanətə sövq etdi. Qoşunların çoxu ya Müaviyənin tərəfinə keçdi ya da başsız qalaraq dağıldı. Bir tərəfdən də Müaviyənin casusları Kufalılar arasında təfriqə, qorxu yaratmaqla onları imamın tərəfindən dağıdırdılar.

O dövr İraq camaati müxtəlif ünsürlü və bir-birinə zidd olan dəstələrdən ibarət idi. Bir dəstə Müaviyəyə meylli adamlar, bir dəstə həm Müaviyə, həm də İmam Həsən(s.a.s) a nifrat edənlər (xavaric), başqa bir dəstə əqidəsi sabit olmayan, İmam Həsən(s.a.s) la Müaviyə arasında şəkədə olan insanlar idi. Birləşdikdən sonra fərqli olaraq digər bir dəstə də Əli(s.a.s) in həqiqi dostları idi.

Nəhayat,  
Allah  
ham dünə  
nemətlərinin,  
ham də on  
gözəl axırat  
nemətin  
(cənnəti) verdi.

(Ali-İmran,  
148)



**Həzrət Əli  
(ə.s) buyurur:**

**“Səbr üç  
növdür:  
Müsibətə  
dözmək,  
(Allah)  
itaatına  
dözmək  
və günahə  
dözmək  
(yə ni özünü  
günahdan  
saxlamaq).”**

Tarixi şərait İmam Həsən(ə.s)i Müaviya ilə sülh bağlamağa məcbur etdi. Sülhün səbabları baradə İmam özü belə buyurur: “Mən hökuməti Müaviyaya onunla vuruşmağa heç bir tərəfdarım olmadıqdan həvalə etdim, agar tərəfdarım olsayıdı, gecə-gündüz onuna vuruşub işi birdəfəlik həll edardım. Mən Kufa camaatını yaxşı tanıyıram və onları dəfələrlə sinamışam, Onlar islah olunmayacaq azğın insanlardır. Nə vafalı idilər, na da ki, bir-birilə yola gedirlər. Onlar zahirdə biza itaat edir, batında isə bizim düşmənlərimizlə əlbirdirlər”. Sülhün maddələrinə görə Müaviya təhvil aldığı hökuməti Quran qayda-qanunu və Peyğəmbər(s.a.s) in sünnəsi əsasında idarə etməli idi: Müaviyənin ölümündən sonra hökumət Həsən İbn Əli(ə.s) a keçməliydi, agar onun başına bir iş golsa Hüseyin ibn Əli(ə.s) hakimiyyət başına keçəcəkdi; Müaviyənin özündən sonra canişin tayin etməyə haqqı yox idi; Xütbalordə və namazlarda Əli(ə.s) i söymək və lənətləməyin qarşısı alınmalıdır və o Həzrət yaxşılıqla yad edilməliyidi; Cəməl və Səffeyn mührəbələrində şəhid olmuş Əli(ə.s) in qoşunundan olanların övladlarına Darabegərd şəhərinin xəracının bir milyon dirhəmi bölünməliyidi; Keçmiş fəaliyyətlərinə görə istə Şəm, istə İraq, istərsa də Hicaz ahalisindən kimsə taqib olunmamalı, ona əzab-əziyyət verilməməsi baradə Müaviya zəmanət verməliyidi.

Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər hərə öz ordusu ilə birlikdə Kufaya gəlib məscidə toplasdılar. Camaat gözləyirdi ki, indi sülh müqaviləsinin şərtləri oxunacaq, hər iki tərəfin rəhbəri onların yerinə yetirilməsinin qaranti olacaqlarını bəyan edəcəklər. Lakin, bu cür olma-

di. Müaviya minbərə qalxıb sözə başladı: “Mən sizinlə namaz qılıb, həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuq siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özüma tabe edib, hökuməti əla keçirəm. Bunu da bilin ki, Həsən İbn Əli(ə.s) la bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onlan heç birinin dəyəri yoxdur”.

Bələliklə, Müaviyə gələcək cinayətlərinin təməlini qoysa, Əli(ə.s) tarafdarlarının qara günləri başladı. Əli(ə.s) in silahdaşlarına qarşı əzab-əziyyətlər artı, hətta Hic İbn Ədi kimi İslamin böyük şəxsiyyətləri qotla yetirilməyə başladı. Darabegərd məntəqəsinin xərcinə da müqavilədə olduğu kimi əməl etmadı. Müaviyə camaati qorxu içorisində saxlayırdı. İbn Əbil Hədidi yazır: “Hərada şəhər vərdi, qətlə yetirildi. Bəni Üməyyət tərəfindən şəhər olduğunu ehtimal verən şəxslərin əl-ayaqları kasıldı. Peyğəmbər(s.a.s)in ailəsinə möhəbbəti olanların hamisi ya həbs edilir, ya da mal-dövlətləri müsədər olunur, ya da evi viran edilir... Müaviyə Ziyad ibn Süməyətin Küfanin valisi tayin etdi, sonradan Basranın da hökumətini ona tapşırıdı. Bir vaxtlar Əli(ə.s) in şialarından olan Ziyad onları çox yaxşı tanıyırdı. O, şialəri harada gizlənmişdilərsə, tapıb öldürdü, bəzilərini hədələyərək əl-ayaqlarını kəsdi, gözlərini çıxardı, xurma ağaclarının budaqlarından asdırı və onları İraqdan didərgin saldı. Belə ki, daha şəhərin tanınmış şəxsiyyətlərindən heç biri İraqda qalmadı”.

Müaviyə camaatın İmam Həsən(ə.s)dan mənəvi dayaq aldıqlarını görür və bu əzəmatlı vücud onu qorxudurdu. Çünki, Müaviyə öldükdən sonra xilafət İmam Həsən(ə.s) a çətməli idi. O zaman İmam Həsən(ə.s) in 48, Müaviyənin isə 68 yaşı var idi. Buna görə qarara aldi ki, Həzrəti zəhərlətsin. Bu məqsədla İmam Həsən(ə.s) in həyat yoldaşlarından biri Cödəyə (o Əşəsin qızı idi) çoxlu pul verməklə, oğlu Yezidə alma vədəsilə aldadıb, o Həzrəti zəhərləməyə məcbur etdi. Tarixa görə İmam Həsən(ə.s) i yetmiş dəfə zəhərləmişdilər, sonuncu dəfə qırx gün ya-

**Həzrət  
Peyğəmbər (s.a.s)  
buyurur:**

**“Har kəs  
qırx gün  
müddədində  
əməllərini ixlasla  
yerinə yetirsa,  
Allah-hələ  
hikməti onun  
qəlbindən dilinə<sup>a</sup>  
carı edar”.**

**I**bn Abbas  
Peygamberi  
- Əkrəmdən  
(s) belə naql  
etmişdir.  
Hər kim manim  
kimi yaşayıb,  
manım kimi  
ölmək və  
Rabbimini saldıçı  
“Ədn” bağında  
məskunlaşmaq  
istayırsın, məndən  
sonra Əlini,  
Onun varisini  
(dostunu) sevin  
və məndən sonra  
gələn imamları  
tabe olsın. Cüntü  
onlar mənim  
əhlı-beytimdir!”

“Siliyyatü'l-öliya”,  
1-ci cild, səh 86

taqdə xəstə yatdı. Camaat onun yoluxmasına gəlir, elm  
günsi otrafa nur saçır, yanına gələnlərə təlim verirdi:  
Ömrünün son saatında buyurdu: “Qardaşım Hüseyin  
babam Peyğəmbər(s.a.s) düz buyurubmuş man və sanın  
barında”. Hüseyin(s.a.s) soruşdu: Qardaşan babam nə de-  
mişdi? Cabav verdi ki, babam-merac gecəsində behiştə  
daxil olarkən iki yan-yana hündür qasr gördüm-deyirdi.  
Onlardan biri yaşıl zəbərcəddan, digəri qırmızı yaqtudan  
idi. Soruşdum ki, bu qasırlar kimdən öteridir? Dedi lər biri  
Həsən(s.a.s) in, digəri Hüseyin(s.a.s) dır. Niyə eyni rəngdə  
deyillər? - deyə sorusдум. Cobrail(s.a.s) susdu. Nə üçün  
cabav vermişən? - dedikdə, buyurdu ki. Yaşıl qasr ona  
görər ki, Həsən(s.a.s) zəhərlə şəhid ediləcəkdir, qırmızı  
rəng Hüseyin(s.a.s) in qanına boyanaraq şəhid ediləcəyinə  
iştiradır”.

İmam Hüseyin(s.a.s) anladı ki, qardaşı şəhadətə  
yetişmək üzərdir. Ağlamağa başladı. İmam Həsən(s.a.s)  
buyurdu ki, manim dəfnimdə qan tökülməsinə, qarış-  
şılıq salınmasına razı deyiləm. Qardaşına vəsiyyət  
edərək, ömrünün 48-ci ilində şəhadətə yetdi. Müaviyənin  
hiylisi ilə Ayişa İmam Həsən(s.a.s) in Peyğəmbərin ya-  
nunda dəfn olunmasına imkan vermedi. Cənazəni Bəqi  
qəbristanlığında torpağı təpsirdilər.

İmam Həsəni Müctəba(s.a.s) in övladları barədə  
müstəlif mənbələr fərqli məlumatlar verirlər: Bəziləri  
onun 16 oğlu və beş qızı, yaxud 13 oğlan 6 qız; 15 oğ-  
lan 7 qız və s.olduguñu yazırlar. Lakin, məlumdur ki, bu  
övladlardan yalnız iki nəfəri Həsəni-Müsənnə və Zeyd  
hayatda qalmışdır, qalan övladlarının nəslə qalmamışdır.

Şeyx Müfid (Şiələrin an böyük hədişilərdən biri)  
İmam Həsən(s.a.s) in 15 övladının adını göstərmişdir:  
Səkkiz oğlan və yeddi qız: 1), 2), 3) Zeyd İbn Həsən və  
iki bacısı Ümmü Həsən və Ümmül Hüseyin - Ümmi Başir  
(Əbi Məsudi Əqəbə Xəzräcinin qızı) adlı qadındandır.

4. Həsən İbn Həsən(s.a.s) (Həsəni Müsənnə) - Xulə  
(Mənzur Fərzənənin qızı) adlı qadındandır.

5), 6), 7): Ömrə İbn Həsən(s.a.s), Qasim və Abdullah

- Ümmü Vələd adlı qadındandır. (Ümmü Əbu-Bəkr da  
deyirlər, adı Rəməl idi).

8. Əbüdrəhəman da Ümmü Vələddəndir.

9), 10), 11): Hüseyin Əsərə, Fəhla və Fatimə - Ümmü  
İshaq adlı qadındandır. (Tələhə İbn Əbdullah Səminin qızı)

12), 13), 14), 15): Ümmü Əbdullah, Fatima, Ruqayya.  
Ümmi-Saləmə müxtəlif qadınlardandır.

Hasan İbn Hasan (Həsəni Müsənnə) 11 yaşındayken  
ölülərin arasına düşmüş, oradan sağ olaraq çıxardıldıq-  
dan sonra həyatda qalmış və İmam Həsən(s.a.s) in gələcək  
nəсли qeyd olunduğu kimi ondan və qardaşı Zeydən art-  
mışdır.

Zeyd İbn Həsən(s.a.s) İmam Həsəni-Müctəba(s.a.s) in  
ən böyük oğludur. Dövrünün böyük fəzilət, kəramət, elm  
və kamal sahiblərindən biri, cəddinin, ata və əmisinin  
adalat və doğruluq (düzgünlük) varisi hesab olunur-  
du. Yüz ilə yaxın ömür sürmüş, Məkkə ilə Mədinə arasında  
vəfat etmiş, Bəqi qəbristanlığında dəfn olunmuşdur.  
İmam Həsən(s.a.s) in nəslinin çoxu onun sülbündəndir.  
Tehran şəhərində ziyarətgahı olan Həzrəti Əbdül Əzim  
Zeyd in nəvəsidir. “Zeydiyyə” təriqətinin tərəfdarları onu  
öz imamları hesab edirdilər.

Qasim İbn Həsən Kərbəlada şəhid olan İmam

Həsən(s.a.s) in oğlanlarından  
dir (Ömrə və Abdül-  
lah da Kərbəlada şəhid  
olmuşlar). O, iki yaşın-  
da olarkən atası şəhid  
olmuşdu və Qasim əmisi  
Hüseyin(s.a.s) in təriyəsi  
altında böyümüşdü. Kər-  
bəlada 13 (yaxud 14) yaşı  
olmasına baxmayaraq çox  
böyük qəhrəmanlıqlar  
göstərmiş, ərəblərin şü-  
caətlə və güclü pəhlavan hesab etdikləri Əzräqi-şamini

**Həzrət İmam  
Rza (a.s)  
buyurur:**

**“İman  
dörd  
əsasdan  
ibarətdir:  
Allah-taala  
təvəkkül  
etmək, onun  
qəzasına  
(maslahat  
bildiynə)  
razi olmaq,  
Allah əmriňa  
taslim olmaq  
və (hayatda  
işlerini)  
Allaha  
təpşirməq”.**



İمام Hüseyin(a.s) yegana şəxs idi ki, babaşı Peygəmbər(s.a.s), nanası Xədiceyi-Kübra(s.a), atası Əli(a.s), anası Peygəmbərin qızı Fatimeyi Zəhra(s.a), qardaşı İمام Həsəni-Müctəba(a.s)nın bacıları Zeynəb-i Kübra(s.a) və Ümmü-Gülsüm(s.a) idi.

İمام Hüseyin(a.s) coxlu fazılatlara sahib idi: qonağı aziz tutar, saili əlibəs qaytarmaz, sileyi-rəhm edir (yaxınları yoluxmaq), fəqir və kasiblara əl tutar, acları doyurur, borcu olanların borcunu ödəyər, zoiflərə, gücsüzlərə həmlik edər, ona çatacaq mali bir ehtiyacı olana bəxş edərdi. Bir gecə ona qonaq olan birinə min qoyun və min dinar pul bağışlamışdı. Ənas İbn Malik (17 il Peygəmbər(s.a.s) xidmət etmişdir) buyurur: "İمام Hüseyinin(a.s.) xidmətində idim. Kənizlərdən biri gül şaxsı gətirərək O Həzrətə təqdim etdi. İمام həmin kənizi azad etdi".

İمامət məqamının elmi barədə artıq qeyd olunduğundan İمام Hüseyin(a.s)ın elmi barədə söz deməya ehtiyaç görmürük. Onun fasahət və bəlağatına nümunə olaraq o Həzrətə aid edilən "Ərəfə" duasını oxumaq kifayətdir. İمام Hüseyin(a.s) atasının sağlığında onunla birlikdə olmuş, Əli(a.s)nın siyasi kursunu himaya etmiş xilafəti dövründə atanının apardığı müharibələrdə iştirak edərək İslami mərdliklə müdafia etmişdir. Camal döyüündə Əli(a.s.) in ordusunun sol cinahınından İمام Hüseyin(a.s.) başçılıq edirdi. Siffeyn müharibəsində Əbu Musa Əşəri və Əmr İbn As arasında gedən danışqlarda əsas şahidlərdən biri da İمام Hüseyin(a.s.) idi.

Əli(a.s.) in əvfatından sonra qardaşı İمام Həsən(a.s.) in yanında olmuş, İmamla birgə Müaviyəyə qarşı mübarizə aparmış, sülh müqaviləsindən sonra qardaşı ilə birlikdə Mədinəyə qayıdaraq (Kufədən) orada yaşamağa başlamışdır.

İمام Həsən(a.s.) in 10 ilə yaxın imaməti (batını imaməti) dövründə siyasi hakimiyyətdə olan Müaviyənin cinayətlərinə işarə etdi. Qaradığının şəhadətindən sonra İمام Hüseyin(a.s.) da Müaviya ilə on il keçindi və onun zülmlərinə dözərək sülhün şərtlərinə əməl etdi

**İmam  
Baqır (a.s)  
buyurur:**  
"Elmi fayda  
verən Alim  
yemisi min  
Abidən  
üstündür."

dörd oğlu ilə bərabər öldürmüştü. Sonra qoşun onun üzərinə tökülmüş və bu qönçə gülü açmamış soldurmuş, şəhid etmişlər.

İمام Həsən(a.s) şəhid olduqdan sonra imamət qarادışı İمام Hüseyin(a.s) a çatdı.

İمام Hüseyin(a.s) hicrətin dördüncü ili, şaban ayının üçündə Əli(a.s) və Fatimeyi Zəhra(s.a)nın evində dünənaya göz açdı. Peygəmbər(s.a.s) İمام Həsən(a.s) kimi onu da qucağına alaraq dilini dodaqları arasına qoydu və əmizdirdi. Babası onun qulağına azan dedi və barasında dua etdi: "Pərvərdigər! Hüseyni sevirəm və hər kəs ki, onu sevir, məni sevmişdir, hər kəs ki, məni sevir. Allahu sevmışdır!" Adını Hüseyin(a.s) qoydu və onun üçün aqıqə etdi (körpənin yeddi günlüyündə saçının ağırlığı qədar sadəqə vermek və qurbanlıq kəsməkələr edilən şadlıq aqıqə adlanır). Hüseyin(a.s) bir şəxsin adı idi ki, Tovratda Şübər (Həsən(a.s) Tovratda-Şəbəkdir. Həsənin(a.s) adının mənəsi gözəl-göygəç deməkdir) olaraq qeyd olunur (mənəni kiçik gözəl (göygəç) deməkdir). O bir şəxsin adı idi ki, bəşəriyyət tarixində bir təfəkkür tərzinə, fikri inqilab təkan verən, dünyaya xalqları qiyamətə qədar onun qoyduğu azadlıq məktəbindən öyrənəcəklər.

Müqəddəs ləqəbləri: Rəşid, Təyyib, Təqi, Zəkiyy, Mübarək, Tabi limərzətəllah; Dəlil əla zatillah; Əşşəhid; Sibti-sani (ikinci nəvə (birincisi İمام Həsən (a.s.)) və s.Bunlar o Hazrətə verilən ləqəblərdir ki, bunlar içərisində on üstününg Peygəmbər(s.a.s) in ona verdiyi "Seyyidüşşəbab əl cənnəh" (Cənnət cavanlarının ağası) ləqəbidir.

Oba Əbdullah; Obu-Əmmə (imamlar atası), Əbul-Məsakin (faqirlər atası) onun künýələrindəndir.

Nübüvvət qucağında, ismət və təharət beişiyində çox az bir müddət olsa da (altı ya yeddi yaşındaykən bəbasi və anası dünyadan ködülərlər) onların canınıñşırəsi ilə qidalandığından hələ uşaq yaşlarından kəramət, fasahət və bəlağəti, elmi, fəzilətləri ilə ətrafdakıları heyətləndirirdi.

**P**eygəmbəri-  
Əkrəmdən(s)  
Həzrəti  
Hüseyin haqqında.  
"Mənim bu övladım  
Hüseyin (ə) imam,  
imam əvladı, imam  
gardası və doqquz  
imamın atasıdır."

"(Kəşfūl-Murad",  
1-ci cild, sah 178-179)

**Həzrət  
Muhammad  
(s.a.s) buyurur:**

**“Əməl olunan  
elmdən  
savayı,  
bütün elmlər  
qiyamət gündündə  
vizrü-vəbəl  
olacaqdır.”**

və qiyama qalxmadi. Müaviyə camaati elə bir vəziyyətə salmışdı ki, onlarda qiyam həvəsi qalmamışdı, islam pərdəsi altında qeyri-islami bir cəmiyyət formalşmaqda idi. Bütün çatınlıklar baxmayaraq İmam Hüseyin(ə.s.) həmin dövrda bacardığı və mümkün olan hər vasitə ilə Müaviyənin hiylə və yalanlarına, cinayətlərinə qarşı mübariza edir, onları ifşa edirdi. Xüsusan Müaviyə öz oğlu Yezidin vəlihələyi üçün xilafətin hər yerindən böyük şəxsiyyətlərdən beyət almaq istərkən Mədinədə ona dediyi sözlər o dövrün tarixi mənzərsini açıq göstərir: Müqəddimədən sonra İmam buyurur: “Sən özünü üstün tutmaqla ifratə düber olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmis! Sən camaatın malını onlara özüna qaytarmaqdən çəkindin və bu işə xəsislik etdin. Açıq-əşkar o qədər qarətlər etdin ki, öz həddini aşdır. Haqq sahiblərinin haqlarını özlərinə qaytarmadığın üçün şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid üçün saydiğın fəsiləni və islam ümmətinin idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtırırmış istayırsın ki, elə bil camaat onun hayatı sabiqəsini tanımır. Sanki, burda olmayan bir nafardan xəbər verirsin ki, camaat onu görməyib. Elə bil ki, onu ancaq sən tanyırsan. Xeyr. Yezid batınını açıq əşkar etmişdir. Yezidi olduğu kimi tanıdır. Yezid it-baz, quşbaz və keyf adamıdır. O, ömrünü çalmaq, oxumaq və ayyaşlıqla keçirir. Yezidi bu cür tanıdır. Bu boş tabliğlərini kənara qoy! Bu ümmətin müqəbilində boy-nuna yiğdiğin öz günahların bəsdir. Elə bir iş görmə ki, Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batıl və zülm yoluna davam edib ağlışlılıq, düşüncəsizlik üzündən zülmər etdin ki, camaatın sobr kasasını doldurmusun. İndi səninlə ölüm arasında bir göz qırpmından artıq vaxt qalmayıb. Bunu bil ki, sənin bütün əməllərin Allah yanında qorunub, saxlanır və son onlardan ötrü cavab verməli olacaqsan.” (“İmamat və siyaset” kitabından).

Həmin dövrə Mədinə valisi Mərvan İbn Həkəm

Müaviyəyə İmam Hüseyin(ə.s.)in yanına Hicazın nüfuzlu şəxslərinin gəlib-getdiyi barədə xəbər verdi və Müaviyə İmama bir məktub yazdı. İmam Hüseyin(ə.s.) Müaviyəyə cavabında onun cinayətlərini açıq göstərdi və sülhün şərtlərini necə pozduğunu açıq sadaladı.

60-ci hicri ilinin rəcəb ayında Müaviyə öldükdən sonra Yezid xilafəti ala aldı və Madina valisi olan amisi oğlu Vəlid İbn Ütbəyə məktub yazaraq onun üçün Hüseyin(ə.s.) dan beyət alınmasını istədi. Əgər beyət etməsə imamı öldürməyi əmri etdi, əgər beyət edərsə xilafətin irən keçməsini təsdiq etmiş olacaqdı, həm də Yezid kimi bir şəxsin, pozğun və layqaçsız adının hakimiyyətinə razı olmuş olacaqdı ki, bu da mümkün deyildi. İmam beyəti qəbul etməyərək Mədinədə qalmağın təhlükəli olması və öz haqq baxışlarını yamaq; Yezid hakimiyyətinin mahiyyətini camaata çatdırmaq üçün Məkkəyə getməyi qərara aldı. Rəcəb ayının 28-i İmam Hüseyin(ə.s.) Mədinədən çıxdı və Məkkəyə yol aldı. Bu hicratin (köçmənin) İslam tarixində çox böyük önəmi vardır. Tarixçilər deyirlər ki, Məhəmməd(ə.s.) in Məkkədən Mədinəyə hicrət İslamin doğuşu üçün nə qədər əhəmiyyətlidir, İmam Hüseyin(ə.s.) in da Mədinədən Məkkəyə və daha sonra Kərbəlaya hicrəti də İslamin nəticə üçün o dərəcədə əhəmiyyətli olmuşdur.

Şaban ayının üçündə İmam Hüseyin(ə.s.) Məkkəyə daxil oldu və taqrıbən dörd ay Məkkədə qaldı. Bu müddət arzində atraf qobilələrdən və ölkələrdən həcc ziyrətinə gələnlərlə görüşür və Yezidin batıl hakimiyyətinin devrilməsi zəruriyyəti başa salırdı. Həmin dövrədə Kufadə camaat Müaviyənin ölüm xəbarını aldıqdan sonra İmam Hüseyin(ə.s.) a məktublar yazıb Küfəyə dəvət etdi və imama beyət edib, qoruyacaqlarına, Yezidə qarşı onun rəhbərliyi altında mübariza aparacaqlarına söz verdiklərini bəyan etdi. Məktubların ardi-arası kəsilmirdi. Onların sayı on minlərlə idi. Sonda İmam Hüseyin(ə.s.)ın vəziyyəti dəyərləndirmək və camaatın beyətini qəbul etmək üçün əmisi oğlu Müslüm İbn Əqili

**Həzrət İmam  
Sadiq (ə.s)  
buyurur:**

**“Allah-taala  
yanında  
ən sevimli  
əməllərdən biri  
da mö'mini  
sevindirmək,  
(bu sevindir-  
mayın yolları  
isə) onu  
döyməq,  
ya çatılıyini  
dəf etmək  
və yaxud da  
borcunu  
ödəməkdir”.**

## Həzərət İmam Sadiq (ə.s.) buyurur:

«Hər kəs Allah-təalanın ondan ölüm çətinliklərini asanlaşdırmasının istəyir, qohum və yaxınları ilə rəfibədə olub, valideyninə ehtiram (və yaxşılıq) etsin. Belə olduqda, Allah-təala ölmənən çətinliklərini onun üçün azalda və dünyada heç vaxt onu yoxsul etməz».

Kufaya göndərdi. İmamın Kufəlilərin dəvətini qəbul etməkdə məqsadi hüccəti tamamlamaq idi. Məkkə bu günlər İmam Hüseyin(ə.s.)in məqsəd və məramının təbliğü üçün nə qədər əlverişli olsa da, həyatı üçün təhlükəli idi. İmam Zihicca ayının səkkizində oradan çıxaraq Kufaya tərəf istiqamət aldı. "Yolda bir nəfər ondan Mədinədən və Məkkədən çıxmاسının səbəbini soruşdu. İmam buyurdu: Mən heyvan yuvasında gizlənsəm də, onlar mənim qalbimdən qan tökməyənə qədər al çəkməyəcəklər. Mənim onurlarla mübarizəm barişmaz mübarizədir. Onlar məndən heç vaxt qəbul etməyəcəyim bir şey tələb edirlər. Mənim istadiyimi də onlar heç vaxt qəbul etməyəcəklər". (M. Mütəhərrə: Hamaseye Hüseyni)

İmam Hüseyin(ə.s) in Kərbəla yolculuğunun səbəbləri barədə çoxlu kitablar yazılıb, mövzumuzdan konara çıxmamaq üçün İmamın öz sözləri ilə bu səbəbləri ümumiləşdirək! Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə verdiyi vəsiyyətnamədə deyir: "Mən Mədinədən na özümü qorumağa, na havayı nəfsə tabe olmağa, na də fasad və zülm törətməyə görə çıxmırəm. Mənim bu hərəkətə məqsədim cəddimin ümmitinin fəsadın islah, əmr-be-məruf (yaxşılığı dəvət) və nəhayəz-münkəri (pisliklərə qəskindirmək) icra etməkdir".

İraqa (Kufaya) gedərkən yolda Beyza adlı bir yerdə Hürrün qoşunu ilə üz-üzə golərkən onlara xitabən buyurur: "Camaat Allahan peyğəmbəri buyurmuşdur: "Kim Allahan haramını halal edən, Allahan əhdini sindiran Peyğəmbər(ə.s.)in sünnetinə müxalif olub, Allahan bəndələri arasında güñah, fasad və düşmənçələn edən bir hökmərlər üzəlşə və bu cür bir hökmərdən qarşı əməli hərəkəti və ya sözü ilə etiraz etməsə, Allah (sükut edən) həmin şəxsi o hökmərdən düçər olacağı azaba (cəhənnəməzəbine) düçər edər"

Məkkədən Mədinəyə gedərkən Bəsrəlilərə yazıdı məktubda İmam belə yazar: "...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərərim. Sizi Allahan kitabı və Peyğəmbərin sünnetinə dəvət edirəm. İndi elə bir

vəziyyətdəyik ki, peyğəmbərin sünneti tamamilə itibatmış, aradan getmiş və onun yerini bidətlər tutmuşdur. əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayət edirəm. Allahan salamı, rəhməti və bərəkəti sizə olsun!"

Göründüyü kimi İmam Hüseyin(ə.s) düşünülmüş şəkildə qiyama qalxdı. İmam Kufaya tərəf yoldaykən Yezid Übeydullah İbn Ziyad Bəsrədən Kufaya vali olaraq təyin etdi ki, oradakı vəziyyəti nazarət götürsün. Bu zaman Müslüm İbn Əqilə Kufada bəzi müəlliflərə görə 80000 adam beyət etdi və o, vəziyyəti məktubla İmam Hüseyin(ə.s) a bildirdi və camaatın onu səbirsizlikla gözlödiyini xəbər verdi. Übeydullah İbn Ziyad Bəsrənin hökumətini qardaşı Osman İbn Ziyada təşpri və haşimilərin paltarına oxşar palta geyinib, kiçik bir dəstə ilə Kufaya doğru hərəkat etdi. Gecəyən Kufaya daxil oldu, camaat onu İmam Hüseyin(ə.s) a bənzətilər, darul-imarəyə girib, sahəri öz valiliyini elan etdi. Qorxu, şirəkləndirmə və s.üsullarla qəbilə başçılarının əksəriyyətini ala alaraq, Müslümə beyət edənlərin çoxunu onun ətrafindan dağdı. Xəyanət nəticəsində Müslümün saxlandığı evi müəyyən etdi. Evin sahibi Hanini görüşmə bəhanəsilə yanına dəvət edib, zindana salındı və şəhid etdi, amma qəbiləsinə onun sağ olduğunu söyletdi. Müslüm İbn Əqil camaati qiyama qaldırısa da, Übeydullah İbn Ziyad ona və Yezid hökumətinə rəğbəti olan qorxaq qəbilə başçılarının vəsatisilə camaatı Müslümün ətrafindan uzaqlaşdırıldı. Tək qalan Müslümü müqavimət göstərməyinə baxmayaq rət tutdular və qəddarcasına şəhid etdilər. Müslüm şəhid olan gün İmam Hüseyin(ə.s) Məkkədən Kufaya hərəkat etməyə başlamışdı. O, Müslümün şəhadətini Sələbiyyə mənzilində eşitdi. Kufanın vəziyyəti barədə yol boyu məlumatlar alan İmam mənzillərin birində Hürr Riyahının qoşunu ilə qarşılaşı və iki qoşunun qarşıluması onunla nəticələndi ki, İmam Hüseyin(ə.s) Kufaya getmədən səhrada dalaşmağa başladı. 61-ci hicri ili məhərrəm ayının 2-si İmam Hüseyin(ə.s) Kərbəlaya daxil oldu. Übeydullah İbn Ziyad

## Həzərət İmam Əli (ə.s) buyurur:

«Allah-təala bir bəndənin xeyrinə istadıkdə, ona az danışmaq, az yemək və az yatmayı ilham edər».

Hürrə məktub yazıb Hüseyin(a.s) saxlamağı göstəriş verdi. Übeydullah İbn Ziyad ard-arda Kərbələyə qoşunlar gönderdi. Sonunda qoşunun sayı 30 minə çatdı. Qoşuna rəhbərlik etmək üçün Ömrə İbn Sədi Rey vilayətinin valiliyi vədi ilə şirnikləndirərək razı etdi. Ömrə İbn Səd Fəratın çayının suyunu imamın qoşunu və ailəsinin üzünə bağladı. Bu yolla İmam Yezidə beyt etməyə məcbur etmək istayırdı. İmam Hüseyin(a.s) bir neçə dəfə Ömrə İbn Sədin qoşunu qarşısında çıxış edib məqsəd və məramını onlara bayan etdi. Özünü onlara nişan verandan sonra: "Mən heç vaxt Yezidə beyt etmərəm, heç vaxt zilləti, xarlığ



qəbul etməz, sizdən isə qulların öz sahiblərindən qaçlığı kimi qaçmaram!... Mən sizi aydın hidayət yoluna çağırıram, hər kəs mənə ibadət etsə, düz yolu tapar; hər kim də mənə qarşı üşyana qalxsa, falakət düber olacaq".

Aşura axşamı (Məhərrəmin ayının 10-nun axşamı (əşərə-10 deməkdir)) İmam Hüseyin(a.s) çadırındaki şəmləri da söndürərək tərəfdarlarının üzərindəki beytini götürdüyüni elan etdi və hayatıda qalmaq üçün onu tərk

etmələrinə icazə verdi. Lakin, heç kəs getmədi. Beləliklə 72 nəfərlik İmam qoşunu təqribən 30 min nəfərlək bir ordu ilə üz-üzə dayandı. Ömrə İbn Səd Aşuranın sübhündə qarşı tərəfə, ox atmaqla müharibəni başladığını bildirdi. İmam Hüseyin(a.s) in dostlarının mordlik, qəhrəmanlıq və fədakarlığında baxmayaraq, sayca çox olan Ömrə İbn Sədin qoşunu azadlıq və din mücahidlərinə qanlı divan tutdular. Uşaqlara, yaşıllara və qadınlara da rəhm olundu.

Şahidlər ağası İmam Hüseyin(a.s) xütbələrinin birində buyurur: "Camaat dünyanın qulu olub, həyatını sahmana salmaq üçün dina meyl edirlər. Sınaq zamanı yetişəndə dindarların sayı azalacaqdır". Kərbəla hadisəsi bu sözün doğruluğuna əyani sübutdur. İndi bu acıcaqlı hadisədən on dörd əsra yaxın vaxt keçir. O vaxtdan indiyə kimi Kufa saysız-hesabsız nəsilləri yola salmışdır. Hər yeni nəsil həmin günü ürkə doluslu nisgillə İmam Hüseyin(a.s) in ziyyarətinə gelir. Sanki, öz balalarının işindən utanaraq göz yaşı tökü və İmamın ruhu ilə dostluq və itaat ilqarı bağlayırlar. Kərbəla hazırlıda islam və şia aləmindən Məkkədən sonra ikinci səhrətlə şəhər kimi tanınır. Kərbəla haqq ilə batılın, zülüm ilə adalətin qarşı-qarşıya dayandığı yerdir. Kərbəla ölümü zalimlərin yanında cırkıń yaşıyışından üstün tutan orənlərin yatağıdır. "Kərbəla İrfan və mənəviyyat nümayisi idi. Bu nümayişdə insan bəşərin əxlaqi, ruhi və mənəvi qüdrətinin əzəmətini anlaya bilir. Bəşərin nə qədər fədakar, azad, allahporast, həqsevər olması burada anlaşıılır. İnsan başa düşür ki, sabr, riza, təslim, şücaət, müruvvət, kərəm, alicənəbliq nə qədər özünü göstərmək qüdrətinə malikdir". (Mütəhərri M. "Həməseye Hüseyini").

Kərbəla hadisəsində İmam Hüseyin(a.s)ın yaxın ətrafindan, yəni, haşimilərdən on yeddi nəfər (bəzi məlumatlara görə 30 nəfər) şəhid oldu. O cümlədən İmam Hüseyin(a.s) in iki oğlu, altı qardaşı və dörd qardaşı oğlanları (İmam Həsən(a.s)in və Əbülfəzl(a.s) in oğlanları) şəhid edildilər. Məqtəllərdə (Kərbələdəki qatlılar və

**Həzərlə  
Peyğəmbər  
(s.a.s)  
buyurur:**

**"Mən və  
mənim  
Əhl-i  
beylimə  
salavat  
göndərmək  
nifaqı  
(ikiüzlülüyü)  
aradan  
götürür".**

**Həzrət İmam  
Sadiq (ə)  
buyurur:**

**“Var  
dövlət  
məsə-  
ləsində  
özünü sən-  
dən aşağı  
səviyyədə  
olanlarla  
müqayisə  
et, özündən  
yuxarı  
səviyyədə  
olanlara  
baxma.  
Çünki,  
(yalnız) bu  
zamanın  
üçün ayrılmış  
ruziya qane  
olarsan..”**

faciələr barəsində yazılan kitablar) daha doxsan beş nəfər şəhidin adları qeyd olunmuşdur.

İmam Hüseyn(ə.s) in dörd qadını olmuşdur:

1. Rübəb (Ümrəl Qeyzin qızı) – Kərbəlada olmuşdur. İmamın şəhadətindən bir il sonra Mədinədə vəfat etmişdir. İmam Hüseyn(ə.s) in bu felakətlə və inca ruhlu qadından iki övladı olmuşdur: Səkinə və Abdullah (Əli-Əsgər).

2. Şəhrəbanu (İran (fars) padşahı Yəzdəgürdün qızı) – İmam Səccadə(ə.s) (Əli ibn Hüseyn(ə.s)) in anası; ləqəbi “Şahizənan” (Qadınlar şahı) –dir. Əsirlikdən azad edilərək İmam Hüseyn(ə.s)ə qəd edilmiş (22-ci hicri ilində) və Əli ibn Hüseyn(ə.s) in dünyaya gəlisiindən sonra vəfat etmişdir.

3. Leyli (Leyla) – Əbi Mərrə İbn Məsud Səqəfinin qızı. Əli Əkbər(ə.s) adlı oğlu oldu.

4. Ümmü-İşhaq – Təlhə İbn Abdullahan qızı: Əvvəllər İmam Həsən(ə.s)in arvadı olmuşdur. Onun vəsiyyətinə asasən İmam Hüseyn(ə.s)in bu qadının qardaşının vəfatından sonra izdivac etmiş və ondan Fatimə adlı qızı olmuşdur.

Bunlardan əlavə İmam Hüseyn(ə.s) in xüsusi kənizləri də olmuşdur ki, bəzi mənbələr onlardan da övladlarının olduğunu qeyd edirlər.

İmam Hüseyn(ə.s)in dörd oğlu (bəzi mənbələrdə 6 oğlu) və iki qızı (bəzi mənbələrə görə 4 qızı) olmuşdur.

Yuxarıda qeyd olunduğu kimi oğlanları: 1) Əli Əkbər – 33-cü hicri ilində anadan olmuşdur və Kərbəla hadisəsində 27 yaşındı. Rəvayata görə İmam Hüseyn(ə.s) in atasına sonsuz məhəbbəti vardi və o, özüne söz vermişdi ki, neçə oğlum olsa, hamisinin adını Əli qoymağam. Doğrudan da onun Əli adlı üç oğlu olmuşdur: Əli Əkbər (Böyük Əli deməkdir), Əli Əvsət (Əlövsət) – (Ortancı Əli), Əli Əsgər (Kiçik Əli).

Əli Əkbər(ə.s) in künəyəsi Əbul Həsəndir. Ucaboylu, xoşsimalı davranışları və danışığı, həmçinin camalı ilə

babası Peyğəmbər(ə.s) a bənzəyən bir gənc idi. İmam Hüseyn(ə.s) in ilk oğlu, Kərbəlada hasimilərdən ilk döyüsha attıla da məhz o oldu. Düşmən qoşununa qarşı mərdliklə vuruşaraq şəhid edildi.

2. İmamın Hüseyn(ə.s) in ikinci oğlu qeyd olunduğu kimi Əli ibn Hüseyn(ə.s) (eyni zamanda: Əlövsət, İmam Səccad, İmam Zeynüləbədin) –dir.

3. İmamın üçüncü oğlu Cəfər İbn Hüseyn(ə.s) dir ki, o da Kərbəlada atası şəhid olarkən vəfat etmişdir. (bəzi müəlliflər görə atasının sağlığında vəfat etmişdir).

4. İmam Hüseyn(ə.s) in dördüncü oğlu Abdullah (Əli-Əsgər) adlı oğlandı. Kərbəlada altı aylıq südəmər körpəyən şəhid edilmişdir. Bu faciələ şəhadət barəsində çoxlu qəsidişlər və mərsiyələr yazılmışdır.

İmam Hüseyn(ə.s)in iki qızının adı yuxarıda qeyd olunmuşdur. Səkinənin övladının olmadığı bəzi müəlliflər tərəfindən qeyd olunmuşdur. Fatimə isə İmam Həsən(ə.s) in oğlu Həsən İbn Həsən(ə.s) (Həsən Müsənnə) ilə evlənmiş, övladları olmuşdur.

İmam Hüseyn(ə.s) hicrati 61-ci ili, Məhərrəm ayının 10-da, “Aşura” günü Kərbəlada şəhid oldu. Bu şəhadət qiyamətə qədər yaşanacaq bir peyamin, bir həqiqət, azadlıq və Allahsınasılıq məktəbinin başlanğıcı oldu. İmam Hüseyn(ə.s) in qanlı qiyamından on dörd əsrə yaxın vaxt ötsə də, camaat bu məktəbdən fədakarlıq, şücaət, qəhrəmanlıq, fədalilik, vəfadariyə, təmizlik, şəhamət və igidilik dərslərini öyrənirlər. Bu məktəb Ənbiyə (peyğəmbərlər) məktəbinin davamıdır, hər vaxt və hər il yenidən yada salınmaqla daim dırı və canlı qalmışdır. İmam Hüseyn(ə.s) in məktəbi böyük şəxsiyyətlərin ilham mənbəyidir. Onlar bu məktəbdə yetişib, comiyyəti yetişdirmək, böyük islahatlar həyata keçirmək gücü ahlərlər. İmam Hüseyn(ə.s) şəhadəti ilə adını, peyamını ürkəklərə yazdı və nə qədar bəşər, insanlıq var, o yaşayacaqdır!

İmamat somasının dördüncü parlaq günüşi, İmam Hüseyn(ə.s) in nəslinin davamçısı, onun yegana sağlam

**Həzrət  
Məhəmməd  
(s.a.s) buyurur:**

**“Cavanlıq  
yaşlarında  
evlənən  
gəncin seytan  
fəryad edərək  
belə deyər:  
“Vay olsun!  
(Bu gənc)  
dininin üçdə  
ikisini məndən  
qorudul!»  
Banda, qalan  
üçdə birində  
isə taqvəli  
olmalıdır.”**

**Hazret  
Məhəmməd  
(ə.s) buyurur:**

**“Fitmələr  
qaralıq  
geçələr  
tək sizi əhatə  
etdiyikdə,  
Qurana  
üz tutun.  
Cüntki, Quran  
şəfaati qəbul  
olunmuş  
şəfaətçi və  
sözləri təsdiq  
olunmuş  
xəbər  
verəndir. Onu  
özümə rəhbər  
edənləri  
cənnətə,  
ondan qabağı  
keçənləri isə  
cəhənnəmə  
aparacaqdır.”**

caq oğlu, qeyd etdiyimiz kimi Əli ibn Hüseyn(ə.s) hicrətin 38-ci ilinda, şaban ayının 5-də Medina şəhərində dünyaya gəldi. Anası fars padşahı Yəzədgürdüñ qızı Şəhrəbanu (Əsl adı Şahizənan) idi. Bəzi müəlliflərə görə İmam Əli ibn Hüseyn(ə.s) in Kufədə dünyaya gəldiyini yazmışlar. O, iki yaşında olarkən babası Əli(ə.s) şəhid oldu.

Mübarək adı Əli – “Ucalma” (uca) monasını verir. Babasının adıdır ki, Allah-tələ özü qoymuşdur. Əli ibn Hüseyn(ə.s) in ləqəbləri: Zeynüləbidin (abidlərin yaraşığı, zinəti), Zeynüləsəhin (salehlərin zinəti); Zəkiyy; Əmin, Səccad (çox sədə edən), Bakai (ağlayan), Ədl və s.-dir.

Onu Əbul Həsan; Əbu Məhəmməd; Əbul Qasim; Əbi Bəkr; Əbal Məsakin də çağırırmışlar ki, bunlar da o ağıanın künýələridir.

İmam Səccad(ə.s) ortaboylu, xoşimalı, cəddi Peyğəmbər(ə.s) a, babası Əli(ə.s)ya və amisi Həsən(ə.s)ə bənzəyirdi. Zamanın on böyük abidi, böyük təqva sahibi idi. Bəziləri yanlış olaraq İmamu xəsta kimi yad edirlər. (savadsız müsləmlərin dördüncü İmamı “Bimar” ağa deyə çağırırlar. “Bimar” xəsta deməkdir). Lakin, İmam Səccadə(ə.s) heç də onların düşündüyü kimi bədəncə zaif, əldən düşmüş, saralıb-solmuş bir şəxs olmamışdır. O, ancaq Kərbəlada, özü də çox qısa bir müddətdə xəsta olmuşdur. Kərbəla hadisəsindən sonra sağalmış və otuz beş il o biri İmamları kimi sağlam bədənlər fəaliyyət göstərmişdir. Yeri gəlmışkən, İmam(ə.s) in Kərbəlada xəstələnməsinin özü ilahi məsləhətdir ki, o vasita ilə Əli ibn Hüseyn(ə.s) cihad vəzifəsindən azad olmuş (xəstəyə cihad haramdır), müqaddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq İmamat xətti davam etmişdir.


İmam Səccad(ə.s) altı xəlifə ilə həzmətən olmuşdur: Yezid ibn Müaviya; Abdullah ibn Zübeyr; Müaviyə ibn Yezid; Əbdülməlik ibn Mərvən; Vəlid ibn Əbdülməlik.

İmam Səccad(ə.s) in hayatı osasən iki böyük dövrə ayrılır: Atası İmam Hüseynin sağ olduğu zaman- yəni,

“Aşura” hadisəsinə qədərki dövr və “Aşura”dan ömrünün sonuna - şəhadətinə qədər olan dövr. Həyatının ilk 23-24 illik dövrü sakit, şad, izzət və kəmali-ədəbələr keçmişdir. İkinci dövr təqrübən 35 il daim hüzün içində, ağlamaqla, Kərbəlada faciliyi şəkildə şəhid olan ażizlərini xatırlamaqla keçən bir yaşayış olmuşdur. Ömrünün ilk dövrü İmam Səccad(ə.s) in elm, bilik, əxlaqın təriyəsi. İnkişafı dövrüdürsə, ikinci hissəsi alda etdiklərini hayata keçirmək, mənəvi qudrətini, nəfsani fəzilətlərini, vilayət məqamını təsərrüf etmə kimi səciyyələrin.

İmam Səccad(ə.s) Kərbəla hadisəsinin karşısına kimi hesab olunur. O, xütbübərləri və söhbətləri ilə Əməvi hakimiyyətinin çırkıñ üzünü aşkar edir, camaatın fikrini oyadırıd.

Hər bir inqilabin iki mühüm anı vardır: qan və peyam (xəbər, müraciət). İmam Hüseyn(ə.s) Kərbəlanı qan rənginə boyarayaq öz inqilabının birinci hissəsini başa çatdırı. Lakin, onun peyamını camaat arasında yaymaq, ürkəklərə hopdurmaq, mütqəddəs məqsədlərini bayan etmək işini asasən onun Kərbəlada böyük uzaqgörənliliklə gətirdiyi ahli-beyti, xüsusən, İmam Səccad(ə.s) (Zeynəbi Kübra(ə.s), Ümmü Gülsüm(ə.s) və başqları ilə birgə) gördü. Bu inqilabın qələbə çalışmasında ikinci hissənin əhəmiyyəti, birincisindən az deyil. “Aşura” gününün güntərtəsinə qədər birinci hissə, yəni, qan və şəhadət hissəsi cilvələnirdi, hadisələrin mərkəzində İmam Hüseyn(ə.s) özü dururdu. Şəhadətdən sonra inqilabın ikinci önemli hissəsi başlayır ki, qeyd etdiyimiz kimi burada hadisələrin



**Hazret  
Məhəmməd  
(ə.s) buyurur:**

**“Əgar  
öz yaxşı  
isindən  
sevinib,  
piş işindən  
narahat  
olursaşa,  
deməli,  
mominən.”**

**H**azret  
İmam  
(ə.s) buyurur:

“İbadət  
çoxlu namaz  
qılıb, oruc  
tutmaqdə  
deyildir,  
əksinə,  
ən kamıl  
ibadət Allah-  
taalanın  
iştirində  
təfakkür  
etməkdən  
ibarətdir.”

mərkəzində İmam Səccad(ə.s) və Zeynəbi Kübra (s.ə) durur.

Kərbələdan asır olaraq Kufaya gətirilən ilk gün İmam Səccad(ə.s) la Ubeydullah İbn Ziyad arasında söhbət İmamın necə mübariz və qorxmaz olduğunu nümunəsidir: İbn Ziyad onu gördükdə – “Bu kimdir” – deyə soruşdu. Məclisdakılar dedilər: “Əli İbn Hüseynidir”. İbn Ziyad: “Məgər Allah Əli İbn Hüseyni öldürmədi?”

İbn Ziyad: “Yox, onu Allah öldürdü.”

İmam Səccad(ə.s) : “Allah (əcili çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüryü zaman, ölməyənlərin (hələ acili çatmayanların) canlarını isə yuxuda alar (çünki, yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir)” (“Zümrə” surəsi, 42-ci ayə).

Bu zaman İmamət əmanatının qoruyucusu xanım Zeynəb(ə.s) buyurdu. “Ey Ziyadın oğlu! Bizim kişilərimizdən birini da sağ qoymadın, əgər onu öldürmək istiyrsənə, məni də onuna birlikdə öldür!”

İmam Səccad(ə.s) buyurdu: “Bibi sakit ol, qoy onuna mən söhbət edim”. Sonra İbn Ziyada üzünü tutub buyurdu: “Ey Ziyadın oğlu! Məni öldürməkə hadəlayırsan? Bilmirsən ki, ölüm bizim üçün şərəfdir?” İmam Hüseyn əhli-beytinin Şama əsir olaraq gətirilməsi və burada İmam Səccad(ə.s) və bacılarının fəaliyyəti Kərbəla hadisəsinin xəborını yaymaqdə və Yezid hakimiyyətinin çirkin mahiyyətini tanıtmaqdə müstəsnə rol oynadı. Yezidin məclisində camaatın təkidilə (Yezid icazə vermək istəmirdi) minbərə çıxan İmam Səccad(ə.s) bir xütbədə özünü avvelca camaata təndib, sonra baş verən hadisələri anlatdı. Din pərdəsi altında Yezid hakimiyyətinin törətdiyi cinayətləri bəyan etdi. Xütbənin ortasında Yezid camaat arasında çaxnaşma düşəcəyindən qorxaraq azançıya əmr etdi ki, azan oxusun. Azançı ayağa qalxıb azan deməyə başladı: “Allahu Əkbər, Allahu Əkbər...”

İmam Səccad(ə.s) buyurdu: “Bəli, heç bir şey Allah-dan böyük deyildir!”

Azançı “Əşhadu Əlla İlaha İlləllah” deyəndə, İmam Səccad(ə.s) buyurdu: Bəli mənim tük, dəri, ət və qanım Allahın taklıyına şəhadət verir”. Ela ki, azançı “Əşhadu ənna Muhammedən Rəsulullah” dedi, İmam Səccad(ə.s) minbərin üstündən üzünü Yezida tutub buyurdu: “Yezid, Mühəmməd(s.ə.s) mənim babamdır, yoxsa sənin baban? Əgər desən ki, sənin babandır, yalan demiş və haqqı danmış olarsan. Yox əgər mənim babam olduğunu desən, bəs onda nə üçün onun övladlarını öldürdü?” Bundan sonra İmam Səccad(ə.s) ağlayaraq buyurdu: “And olsun Allaha, əgər dünyada bir nəfər varsa ki, Peyğəmbər (ə.s.ə.s) onun caddi olmuş olsun, o da mənəm. Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zəlincasına öldürdü və bizi (Roma İmperiyasından tutulmuş) asırlar kimi təmirdi?” daha sonra İmam əlavə edib dedi: “Ey Yezid! Bu cür iş görürsən, sonra da “Mühəmmədən Rəsulullah” deyib, üzü qibləyə durursan? Vay olsun sənin halına! Qiymət günün atam və cəddim sənin düşmənin olacaqlar”.

İmam Səccad(ə.s) in xütbə və söhbətləri o qədər təsireddi oldu ki, Yezid peşmən olduğunu bildirdi, İmam Hüseyn(ə.s.) əzadıraq keçirməyə icaza verdi, qarət olunmuş bəzi şəyərləri İmamə qaytarıb və asırların Mədinəyə qayıtmamasına razi oldu. Mədinədə İmam Səccad(ə.s.) öz İmamətiniz gizli və təqiyiyə şəraitində apardı. Çünki, zamanın xəlifələri şia əhalisiyə çox böyük diyan tuturdular. Xüsusun Həccacın valiliyi dövründə Hicazda Peyğəmbər(ə.s.) xanədanına məhəbbət bəsləyənlər kütəvi şəkildə məhv edilirdilər. Lakin, İmamın müqəddəs vücudu insanların inam, guman yeri kimi daim ucada durdurdu. O, istor yanına gələnlərə, iştərsə də hər il həcc ziyarəti üçün Məkkəyə piyada gedərkən imkan qədər Əməvi hakimiyyətinin zülm və sitəmlərindən, bəşəri cinayətlərindən söhbətlər edir, atasının inqilabının səbəbələrini, bu şəhadətin əzəmətini xalqa çatdırırı. İslami mözələrlə, insanlar arasında maarifləndirmə işi aparır, islam mədəniyyətinin yayılmasına və möhkəmlənməsinə səy edirdi. İmam Səccad(ə.s) in təbliğ və mübarizə me-

**H**azret  
İmam  
Baqır  
(ə.s) buyurur:

Qiyamət  
güñü  
bəndədən  
hesab  
olunacaq  
ilk (əmal)  
namazdır.  
Əgər namaz  
qəbul olunsə,  
başqa əməllər  
da qəbul  
olunar.

**H**əzrət İmam Sadiq (ə.s) buyurur:

«Təqəvü  
olun və  
siza əmanat  
təpşirilmiş  
şəxsin  
əmanatını  
qoruyun.  
Hətta Əmirəl-  
mominin  
Əli(ə.s)-in  
qatılı belə  
mənə bir  
əmanat  
verərsə, onun  
əmanatını  
(olduğu kimi  
qoruyar və  
vaxtında)  
özüna  
qaytararam».

todalarından biri da İslam maarifini dua şəklində bəyan etmək idi. Dua insanla yaradan arasında çox mühüm və tərbiyəvi təsir bağışlayan bir vasitədir. Bu baxımdan duamın İslam dinində, İslami yaşayış tərzində, bəndəcilikdə xüsusi yeri vardır. İnsanlara təsəvvürə galmaq ruhi qida verən "Səhifeyi-Səccadiyyə" İmam Səccad(ə.s) in dualar toplusudur. Bu kitab Həzrət Əli(ə.s) in "Nəchul Bələğə" sindən sonra ən böyük ilahi maarif xəzinəsi hesab olunur. Təsadaüfi deyildir ki, alimlərimiz bu kitabın "Üxtül Quran" (Quranın bacısı, "Nəchul Bələğə"yə "Əxul Quran" ("Quranın qardaşı" deyilir)) "İncilü Əhli-Beyt" (Əhli-Beytin İncili), "Zəburü-Ali-Muhammed(ə.s)əs" (Muhammed(ə.s) ailəsinin Zəburu) adları vermişlər.

"Səhifeyi Səccadiyyə" takca Allahın dərgahına dua etmək və hacat istəməkdən ibarət deyil. Eyni zamanda İslami elmlər və maarif dəryasıdır. Onun işində aqidəvi, mədəni, ictimai, siyasi bir sira təbiət və şəriət qayda-qanunları vardır ki, dua şəklində bəyan olunmuşdur. Bu kitab 54 duadan ibarətdir. Həmin kitabdan Peygəmbər(ə.s) in ailəsindən olan ilahi rəhbərlər və imamların xüsusi mövqeyi haqqında danışılan "Ərafə" gününün duasından (zilhiccənin 9-cu günü) bir hissəyə nəzər salaq: "İlahi, camaata rəhbərlik etmək və sonin əmərlərini yerinə yetirmək üçün seçdiyin, onları sonin elm xəzinədarlarının və dininin gözətləri təyin etdiyin Peygəmbər ailəsinin ən pak adamlarına salam göndər! Sən onları öz hüccətin təyin edib, onları öz istəyinə əsasən bütün çirkinliklərdən təmiz etdin və onları vasitə və öz connətinin yolu qarar verdin... İlahi, Sən hər bir vaxt öz dinini bir imam vasitəsilə qoruyub saxlamışın, O İmamı qeybi əlaqə vasitəsilə Özünlə əlaqədə saxladıdan, onu öz Rizayətinə vasitə qərar verdikdən, ona itaat etməyi vacib etdiqdən, ona ası olmayışı nəhayət etdiqdən, onun əmr və qadağalarına itaat etməyi əmr etdiqdən, hamının ona itaat etməsini vacib bilib heç kəsi onun itaatindən çıxmamasını əmr etdiqdən sonra onu bəndələrinə rəhbər və bayraqdar, dünyada

hidayət məşəli qərar verdin. İmam Səccad(ə.s) dövrünün saxta alimlərinə, bidətlərə və bidətçilərə qarşı da kəskin mübarizə aparırı. İslam hökmərlərinin, əxlaqi və tərbiyəvi məsələlərin toplusu olan "Risalatü'l hüquq" adlı bir toplu yaşaraq insanın, istər Allah qarşısında, istərsə da özü və başqları qarşısında vəzifələrini bəyan etdi. İmam Səccad(ə.s) Əməviların zülmündən acınacaqlı vəziyyətə düşən kasiblərə, kimsəsizlərə ömrünün sonuna qədər yardım etmiş, həyan olmuşdur. O, gecələr naməlum şəkildə çörək, yemək və s.şeyləri şəxsən özü çiyinə atır, kimsəsizlərin qapısına aparıb buyurardı: "Gizli verilən sədəqə Allahan qəzəb odunu söndürər".

İmam Səccad(ə.s) təqrübən 35 il İmamət məqamında təsəvvürə siğmayan çətinliklərlə üz-üzə durdu. Onun şəhid edilməsi haqqında müxtəlif tarixlər qeyd olunur. Hicrətin 93-cü, 94-cü yaxud 95-ci illəri yazanlar var. Daha çox qəbul olunan varianta görə Hicrətin 94-cü ili Məhərrəm ayının 25-də Vəlid İbn Mərvən tərəfindən zəhərləndirilərkən, ömrünün 57-ci və imamətinin 35-ci ilində şəhid edilmişdir. Bəzi müəlliflər Hışam İbn Əbdülməlik tərəfindən zəhərləndiyini yazımışlar. Oğlu İmam Məhəmməd(ə.s) Baqir(ə.s)a vəsiyyətindən: "Bəs təyfa ilə (dəstə ilə) səhəbat edib, dostluq etmə, onlara məclisdə oturma: Birincisi fəsiqlər (günahkarlar), ikinci paxullar, üçüncüsü yalançılar, dördüncüsü axmaqlar, beşincisı qohum-əqrəbəsi ilə əlaqəni kəsənlər.

İmam Səccad(ə.s) Mədinədə Bəqi qabaristanlığında əmisi İmam Həsən(ə.s) in qəbrinin yanında dəfn olunmuşdur.

Onun qardaşları barədə avvalda qeyd etmişdik. Əli İbn Hüseyn(ə.s) in yazdığımız kimi iki bacısı olmuşdur. Fatima və Səkinə. Fatimənin Həsən İbn Həsənlə idzivac etdiyin bilirik. Bu idzivadın onların üç oğlu olmuşdur: Abdulla-İmhəz; İbrahim Ömar və Hasan Müsəlləs (Həsən İbn Həsən İbn Həsən - 3 dəfə Həsən) Həsən İbn Həsən 35 yaşındaydan Mədinədə vəfat etmiş və Fatime

**H**əzrət İmam Baqir (ə.s) buyurur:

«Sileyi-rohim  
(qohum və  
yaxınlara  
rabitədə olmaq),  
əməlləri  
saflaşdırır,  
malları əxaldır,  
bələni qaytarır,  
(Qiymət  
günüñün)  
hesabını  
asanalıdır və  
əcili təxir salır».



Peygamber (s.a.s)  
buyurmuştur:

**“Ey camaat!  
Man sizin  
arazində el  
bir şey qoyub  
gedirəm ki,  
onlara təbə  
olsaz, heç  
vaxt yolunuza  
azmayacaqsınız:  
Allahın kitabı  
və mənim Əhlili-  
beytim».**

İmam Səccad (ə.s) ikinci bacısı Səkinə(s.a) (digər adı Aminə) olduqca ağıllı, fəsahət və bəlağət sahibi olmuşdur. İmam Hüseyn(ə.s) ona "Xeyratun Nisvan" (Qadınların xeyirlisi) deyə müraciət edərdi. Təbərinin yazdırığında görə Abdullah İbn Həsənələ izdivac etmiş, lakin, o öldürülüyündən övladları olmamışdır. Sonra Masob İbn Zübeyrə ilə qurmuş, o da öldürülükdən sonra Abdullah İbn Osman İbn Əffanla izdivac etmişdir.

Bacısı Fatimə ilə bir ildə. Yəni hicrətin 117-ci ilində Mədinədə vəfat etmişdir. Səkinə(s.a) hədis söyləyənlərəndəndir. Həm də zamanın üstün şairlərindəndir. Hadis, rəvayat və şərləri indiki dövrümüzə qədər gəlib çatmışdır.

İmam Əli İbn Hüseyn(ə.s) in bir nikahlı həyat yoldaşı olmuşdur ki, o da Ümmi-Əbdullah (İmam Həsən(ə.s) in qızı) dir. Övladlarının çoxu müxtalif kanızıldəndən ki, sonralar onların hamısını İmam azad etmişdir. İmamın 15 övladı olmuşdur ki, bunlardan 11-i oğlan, 4-ü isə qızdır. (11 oğlan, 5 qız yazarlar da var). Onların adları bu qoralarıdır:

1) Muhəmməd Baqır(ə.s) (Kunyaşı Əbu Cəfər)  
Ümmi Əbdullah adlı qadındandır ki, yuxarıda qeyd olunmuşdur;

bir il ərinin qəbri  
üzərində xeymə  
(çadır) quraraq  
ona əza saxlamış-  
dır. Fatima simaca  
çox gözəl və həm  
də kamal sahibi bir  
xanum olmuşdur.  
Bəni Haşim onu  
Hurul-eyn adlan-  
dırıldırdılar. Hicrətin  
117-ci (bazılardır 110-  
cu hicri ili yazılmış-  
lar) ilində 70 yaşın-  
da vəfat etmişdir.

- 2) Zeyd
- 3) Ömər – bunlar bir anadandırlar;
- 4) Abdullah;
- 5) Həsən;
- 6) Hüseyn – bunların üçü bir anadandır;
- 7) Hüseyni-əsgər;
- 8) Əbdürəhman;
- 9) Süleyman – bu üçü də bir anadandır;
- 10) Əli-əsgər;

11) Mühammadi-əsgər – bir anadandırlar. İmam Səccad(ə.s)ın qızları: Fatimə, Əliyyə, Ümmi-Gülsum – üçü bir anadan, Xədicə isə başqa qadındandır.

İmam Səccad(ə.s)ın övladlarından dördüncüsü olan Zeyd İbn Əli İbn Hüseyn(ə.s)ının üşyani tarixdə məşhurdur. O, çox şücaaltı, qorxmaz və hissiyatlı bir adam olmuşdur. İmam Hüseyn(ə.s)in və Kərbəla şahidlərinin intiqamını almaq üçün qiyam etmişdir. Kufəlilər ona beyət edərək üşyana qalxdılar ki, sonralar ona beyət qalanlara, Zeydilər (Zeydiyyələr) deyildi ki, in迪ya qədər də bu təriqətdə olanlar vardırlar. Bu qiyam atasının ölümündən 27 il sonra, hicrətin 121-ci ilində baş verdi. Kufənin o vaxtkı hakimi Yusif İbn Ömər Səqafı onunla müharibə etdi. Döyüş zamanı Yusifin quşlamı Rəşid Zeydin alnundan oxla vuraraq onu şəhid etdi. Zeydin conazasını dəfn etdi. Onun şəhadət xəbərini o zaman xəlifa olan Hüsam İbn Əbdülməlik qətdirdilər. Hüsamın göstərişi ilə Zeydin dəfn olunmuş bədənini çıxardaraq başını kəsildər və Şama Hüşama göndərdilər, bədənini isə şəhərdə dar ağacından asıdilar və 4 il orada qaldı. Hüsamın ölümündən sonra xəlifa olan Vəlid İbn Əbdülməlikin göstərişi ilə Zeydin bədənini dar ağacından alıb, yandırdılar və külünü Dəclə çayına töküdüler. Zeydin şəhadəti Əməvilərin son cinayəti oldu. Zeydin cənəzəsi yandırıldıqdan yeddi gün sonra Bənni Üməyyərin hakimiyyətinə son qoyuldu.

Zeydin dörd oğlu olmuşdur: Yəhya, Hüseyn, İsa Məhəmmədi Əşər. Bunlardan Yəhya atasının bədəni dar

Həzər İmam  
Sadiq  
(ə.s) buyurur:

«Dostunu  
öz sırında  
xəbərdar  
etmə. Lakin,  
düşmənin  
xəbərdar  
olduqda sənə  
ziyan yetirə  
biləmeyeçəyi  
sırını  
açmağının  
eybi yoxdur.  
Çünki,  
(bugünkü)  
dostun bir  
gün sənə  
düşmən ola  
bilər».

Həzrət İmam  
Əli (ə) buyurur:

“Həqiqətən,  
taqva  
sahiblə-  
rinin bir neçə  
özünəməxsus  
əlamətləri  
vardır. Düz  
danışmaq,  
əmanatı qay-  
tarmaq, əhdə  
vəfa qil-  
maq, fəxr və  
xəsisliyin azlıqı,  
qohumlarla  
rabitə yaratmaq,  
zəiflərə qarşı  
mehriban  
olmaq, qadın-  
lara az əlaqə,  
yaxşılıq ha-  
diyyası, gözəl  
əxlaq, böyük  
dözüm və in-  
sani Allaha  
yaxınlaşdırın  
elmə tabeçilik.  
Xoş və gözəl  
aqibətlər olsun  
onlara!”

ağacında olduğu zaman qiyama qalxdı. Onu şəhərbəşəhər axtararaq nəhayət, Cuzcanda tutub üç gün saxladıqdan sonra şəhid etdilər. Bu zaman onun 18 yaşı vardi. Bəzi müəlliflər görə hicrətin 125-ci ilində Yəhəyə Xorasanda dar ağacından asdlar və Cuzcanda dəfn etdilər.

İmamiyyə şələrinin beşinci İmamu, Mühəmməd Baqir (ə.s.) Mühəmməd ibn Əli İbn Hüseyn(ə.s.) cüma günü, safer ayının üçü, hicrətin 57-ci ilində Mədinədə dünyaya gəlməşdir. Atasının zamanı 38 yaşı vardi və İmamat müddəti 19 idir. Anası Fatima (Ümmi-Əbdullah) İmam Həsən(ə.s.)ın qızıdır. Beləliklə İmamatın hər iki şəksi onda birləşmiş olur. Künyəsi Əbu-Cəfərdir. Ləqəbi Baqirul-ulum-yarı, elmləri yaran, tədqiq edən deməkdir.

Mütənasib bədənli, orta boylu, çatmaqlı, iri gözlü. Nazik burun, qara saqqallı, geniş çörəklə babaşı Peyğəmbər(s.ə.s) a bənzər bir şəxs olmuşdur. Beşinci İmamin ədəbi barəsində yazırlar ki, o, heç vaxt qəh-qəhə ilə gülməzdi, sakit danışar, əsəbiləşməz, danışmağı və yeməyə başlarkən Allah adıyla başlar və onuna da bitirəndi. Allah qorxusundan çox ağlayardı. Mütvəvazi danışı vardi. Əkin sahələrindən və xurma bağlarından əldə olunan məhsulları Allah yolunda infaq edərdi və dövrünün ən səxavətli adamı idi. Elm və fəzilətdə heç kəs ona bərabər ola bilməzdi, çünki, vilayət məktəbindən dars almış, nübüvvət beiyində və vəhyy mühitində tərbiyə almışdır.

Mir Səftər Tağıyev  
İlahiyatçı



## Rəsulü-Əkrəm (s.ə.s)in nəsəbi!

Biz Adəmdən başlayaraq, Nuri-Mühəmmədin hansı rabitələrlə nəql edilməsini izleyib, onun Əbdül-Mütəllibə, sonra da Əbdullahə və nəhayət Həzrəti Rəsulü-Əkrəm (s.ə.s) conablarına yetişməsini bayan etdik. Bu silsilə daha yaşćam surətdə, aşağıdakı şəkildə təsvir oluna bilər.

Həzrəti Mühəmməd (s.ə.s) Xətamül Ənbəya - Əbdüllah - Əbdül - Mütəllib - Haşim - Əbdül - Mənaf - Quseyy - Kilab - Mürrə - Kəb - Lüveyy - Galib - Fehr - Malik - Nəzr - Kinanə - Xüzeymə - Müdrīkə - İlyas - Müzərr - Nəzar - Müedd - Ədnan.

Peyğəmbərlərin nəsəbi müxtəlif rəvayət və xəbərlərdə Ədnanə qədər bir-biriylə müvafiq gəlir. Lakin Ədnandan o tərəfə nəlin rabitəsi dəqiq deyil.

Müsəlmann  
istəyinə yerinə  
yeterlik üçün  
say göstərmək,  
Kobanı yetmiş  
dəfə təraf  
etməkdən  
üstündür.

Rəsuli-Əkrəm (s.ə.s) cənabları buyurmuşdur ki, "Ədnana çatanda dayanın". Bu fikirdən məlum olur ki, Ədnana qadər bu silsilənin həlqələri öz yerindədir. Tam dəqiq olmasa da Ədnandan o tərəfə bu silsilə belə təsvir olunur.

Ədnan - Əddəd (əddər) - Hümeysə - Nəbt - Həml-Qeydar - İsmail İbrahim - Tarix - Naxur - Səru (Nəru) - Ərğu - Şam - Faliq - Abir (Hud) Ərfahşad - Sam - Nuh - Ləmək - Mətuşəlx - Uxnx (İdris) - Bərdə (Barid) - Məhlil (Məhail) - Qiynan - Ənuş - Şeys - Adəm.

Buradan məlum olur ki, Peygəmbərimiz (s.ə.s) in 21-ci babası Ədnan tam dəqiq olmayan məlumatə görə isə 47-ci babası Həzrəti Adəmdir.

Yüz min illərlə qeyb aləmində kainatı dolaşan və bütün mövçudata ziynət verən Nuri-Məhəmmədi indi dünya aləmində o cənabın (s.ə.s) mübarək vücuvdunda mücəssəm olmuşdur.

Onun vəladəti bütün kainatı və fələkləri fərəh və şadlığa qərq etmişdir.

Cənabi - Əqdəsi - İlahi buyurmuşdur ki, "Sən olmasaydin, fəlakları xəlq etməzdim". Deməli fəlaklər o cənabin (s.ə.s) qadəmlərinə nisar edilmiş bir hədiyyədir. Eləcə də onun səxavəti, kərəmili rəhməti üçün geniş fəaliyyət meydandır.

Onun mübarək qadəmləri bu dünyaya rəhmət, nur və surur gəttirdi.

Mərhum Kərbəlayı Füzuli bu barədə deyir:  
Əşrəqəl min fəlaku - behcəti Şəmsun və biha.

Mələkəl aləmə nurən və sururən və bəha. Yəni: şadlıq fələkindən - bir günəş baş vurdur ki, aləmi nurla, surula və işiqla doldurdu. Bu nur, bu surur, bu işiqli bu gün bütün İslam dünyasını öz ağıuşuna alıb.



Mühəmmədin Nurundan  
əhl-i-beyt dən kimlərə, hansı kişi  
və hansı qadınlara  
kimin vasitəsilə nur gəlib



Peygəmbər nuru - xanım Xədicəyə, ondan Fatimeyi-Zəharaya-ondan İmam Əliyə - ondan - İmam Hüseynə, İmam Həsənə - İmam Həsəndən oğlanları Zeyd, İbn Həsənə, Həsən İbn Həsənə, Ömərə, Qasimə, Əbdullahə, Əsgərə, İsmayıla, Mühəmmədə, Yaquba, Cəfərə, Təlhəyə, Həmzəyə, Əbu-Bəkrə, İmam Həsənə galən nur eyni zamanda qızlarına da naqıl olunmuşdu.

Bu nur qızları Ümmül-Həsən, Ümü'l Hüseyn, Fatimeyi-Kübra, Fatimeyi Suğra, Ümmül-Əbdullah, Ümmi-Sələmə və Ruqəyyada da var idi.

Atası Əli-Əbtalib, anası Fatimeyi-Zəhra bint Rəsulullahdan nəvəsi imam Hüseynədən olan nur övladlarının da davam edib.

Dünya  
və  
ondan  
olan na varsa,  
qılımtılardır;  
ancaq onların  
ən qılımtılı  
- fəziplatı  
qadındır.

**Hazret  
Məhəmməd  
(s.ə.s) buyurur:**

**“Allahın  
razılığı  
ata-ananın  
razılığında,  
qazobı işa  
onların  
qəzəbindədir.”**

Bu nur Əli-Əkbərdə, anası Leylidə (Rübəbədə), Əlidə (ləqəbi Zeynüləbidin) – anası Şahi-Zənanda (və yaxud Şəhrəbanu) Əli-Əşgərdə (südəmər olmasına baxma-yaraq) Mühəmməddə, Cəfərdə – anası Qızaiyyədə, Əbdullahə, qızlarından Səkinədə (daha doğrusu Sukeynədə), Fatimədə-anası Ümmi-İshaqda, Zeynəbdə olub.

Mühammad nuru Əli-ucalıq manasında olan “Əla” sözündən müşfaqq olmusdur. Atası Hüseyin (ə.s) Seyyidüş-Şühəda, anası İran şahı Yazdgürd İbn Şəhriyərin qızı Şəhrəbanu (əsl adı isə Cahanşah və ya Şahi-Zənandır).

Nur bu ardıcılıqlı davam edib. Mühammed nuru Əli-İbn Hüseyindən, İmam Zeynüləbidindən anası Şahizənəna, zövcəsi Ümmü-Əbdullahə, oğlanları imam Mühəmməd Baqır, Zeydə, Əmrə, Əbdullahə, Həsənə, Hüseyni Əkbərə, Hüseyni-Əşgərə, Əbdürrohməna, Süleymana, Mühəmmədi-Əşgərə, Əli-Əşgərə, Əliyyə, Məlikə, qızları Ümmü-Gülsüm və Fatiməyə nəql olunmuşdur.

İmam Hüseyin onun zövcəsi olan Şəhrəbanu (əsil adı Cahanşah və ya Şahi-Zənandır) onların övladları 4-cü imam Zeynüləbidinin (əsl adı Əli ibn Hüseyin) nuru daha sonra bu ardıcılıqlı davam etmişdir. Bu nur onlardan övladları olan seyidlərə, Mir Məhəmmədə, oğlu Mir İbrahimə, oğlu Mir Əliquluya – oğlu Mirəhmədə (bütün Mirzəlilərin babası) oğlu Mirrza Sultana, oğlu Məşadi Mirməhəmmədə (onu Paşa adlandırmışlar) oğlu Mir Əliaşrafə, zövcəsi Fatiməyə, qızı Ruqayyaya, oğlanları Mir Cəlilə, Mir Xəlilə, Mir Ağaya, Mir Valiyə, Mir Əbülfəzə, Mir Cəlala, zövcəsi Püstəxanıma, oğlu Arifa, zövcəsi Aida xanuma, oğlu Hafiza, Aqila, qızı Elmiraya, qızı Ədibaya, sonra bu nur Arif müəllimləndən zövcəsi Aida xanıma qızları Mehribana, Nərgizə nəql olundu.

Mir Xəlil nuru isə zövcələri Aliyə, qızı Səriyə, oğlu Nurəddinə, ikinci zövcəsi Mədinə xanuma, oğlu Ələddində özünü göstərdi.

## **Uca Allahın Yer üzündə yaratdığı nurlu qadınlar**

1. İbrahim peygəmbərin anası – Sara.

2. Lut peygəmbərin anası – Vərəqə Sara və Vərəqə Lahicin qızları idi. (Lahic peygəmbər olsa da – mursel peygəmbər deyildi).

İbrahim peygəmbərin arvadı – Sara. Bu qadınlardan usağı olmadığına görə kəniz Hacərlə evləndi.

İsmayııl peygəmbər Hacərin oğludur. Beş ildən sonra İbrahimin arvadı Saradan oğlu oldu. Adını İshaq qoyular. Də o peygəmbərdir.

Musa peygəmbərin anası – Naciyə, Firounun arvadı – Asiya, Şüybəy peygəmbərin – qızı Safurə, İmrəninin qızı – Məryam (Isa peygəmbərin anası idi).

Məryəmin anası – Hənnə.

Məryəmin bacısı – Hənnənə.

Mühammad nurunun nəsib olduğu Allahın peygəmbərləri, onların zövcələri.

Adəm nurunun Həvvənin alına nəql edilməsi. Adəmdən sonra, Şəys Allahın amriylə Cənnətdən Nəzələ adlı huriylə izdivac etdi. Nəzələ hamilə olduqda Mühəmmədin nuru onun alına nəql edildi. O huridən Şəysin Ənuş adlı oğlu oldu ki, Nuri – Mühəmmədi onun almında qərar tutdu. Ənuş üçüncü hüccatdır. Ənuş həddi kəmələ yetişəndə siyə Allah-taala ilə edilən əhd ona yetirib buyurdu ki, bu nuru dünyanın ən pakızə qadınlarına nəql edəsən.

Sonra Ənuş da eyni qayda ilə bu əhdə öz oğlu Qiyanına yetirdi.

Qiyanın da bu əhdə öz oğlu Məhaiyılə, o da öz oğlu Bərdaya vəsiyyət elədi. Bərdə vəsiyyətə əməl edərək, Birra adlı qadınla izdivac etdi və ondan Uxux əmələ gəldi ki, İdris adı ilə maşhurdur. İdrisin atası onun almında nuri Mühəmmədini görüb, ata-babalarının vəsiyyətini ona söylədi. Odur ki, İdris özünə Zəra adlı bir qadını təzvici etdi və ondan Mətuşəlx adlı oğlu oldu, sonra Mətuşəlxin

**Cənnət  
anaların  
ayağı  
altıdadır**

**Mühammad (s.ə.s)**

**P**eygəmbər  
(s.a.s) dedi:  
“Üç dua  
vardır ki, onlar  
qəbul olunur;  
mazlumun duası,  
müsafirin duası  
və valideyin  
övladına  
etdiyi duası”

Ləmək adlı oğlu Tərkasülün qızı Qənsus ilə izdivac edib, ondan Nuh (ə.s) törədi və Rəsuli-Əkrəmin nuru onun alnında parlamaya başladı. Atası bu nuru görüb Nura dedi ki, bu, Xatamül-Ənbiya peyğəmbər Həzərəti-Mümməd (s.a.s) canabalarının nurudur. Ata-babalarınız Allah-Təala ilə əhd ediblər ki, bu nuru yalnız pakızə qadınlara nəql etsinlər.

Sən da gərək bu əhədə sadıq qalasan. Nuh öz atasının vəsiyyətini qəbul edib, Əmudə adlı bir möminə qadınla izdivac etdi və Sam adlı bir oğlu oldu ki, Nuri-Mümmədi onun alnında qərar tutdu.

Nuh Samı vəsiyyət edib, Adam (ə.s) peyğəmbərdən yetişən Tabutu ona taslim qıldı və gözlərində misli olmayan bir padşah qızını ona təzvici elədi. Samın o qadından Ərfəhşəd adlı oğlu oldu. Ərfəhşəd həddi-komala çatan da Sam onu Mərcana adlı qadınla evləndirdi, sonra ona vəsiyyət edib, öz yanında olan əmanətləri və Tabutu ona taslim etdi. Tabut cənnətdən Adəmə nazıl olmuş bir qutu idi ki, qırmızı yaqtıdan hazırlanmışdı. Onun bir-biriylə saf qırmızı qızıldan olan zəncirlə əlaqələnmiş iki qapısı və zümrüddən bağları var idi. O qutuda əhd və sənədlər saxlanırdı.

### Mədinədə Fatimeyi-Zəhranın (s.a.s) Əli(ə.s) ilə evlənməsi

Hicrətin ikinci  
ili səfər ayında cüma  
günü Hz. Fatimeyi-Zəhra(s.a.s)nun o zamən 15 yaş yarımlı, Hz. Əli (ə.s) isə 21 yaşındadır. Toyuları eyni ildə olmuşdur.

Hz. Əli (ə.s)ın



Fatimeyi-Zəhra(s.a.s) ilə evlənməsi və Əbu Turab ləqbini alması, oruc və zəkatın, fitrə zəkatı və qurbanın vacib olması – bunların hamisi hicrətin ikinci ilində olmuşdur.

### Hz. Fatimeyi-Zəhranın özünəməxsus xüsusiyyətləri və xarici görünüşü

Hz. Fatimeyi-Zəhra(s.a.s) atasına o qədər bənzəyirdi ki, səhabalar arasında “Binti Əbiha”, yani, “atasının qızı” – deyə yad edilirdi. Ayişə belə rəvayət edir: Özünəməxsus xüsusiyyət və xarici görünüş, ədəb və gözəl əxlaq, xasiyyət və davranış baxımından Peyğəmbərimizə (s.a.s) ən sevimli qızı Fatimeyi-Zəhra(s.a.s) qədər bənzəyən bir kimsə görmədim. O, gələndə Peyğəmbərimiz ayaga qalxaraq, onu qarşılıyət və yanında oturdardı. Hörmətlə alını öpər, çox vaxt öz yerini ona verirdi.

Ümumiyyətlə, Hz. Fatimeyi-Zəhra(s.a.s)nın çox xüsusiyyətləri atasına bənzəyirdi, duruş və davranışlarından Peyğəmbərimizi (s.a.s) xatırladırı. Əxlaqi xü-

**D**ünya  
və  
ondan  
olan no varsa,  
qiyomatlıdır;  
ancaq onların  
ən qiyomatlı  
- fəziləti  
qadındır.



susiyyatlınə görə oxşarlıq və bir çox zahiri görünüşünə görə oxşarlıq heç də cismən və ruhən, yəni, tamamilə eyni olmaq demək deyildir. Çünkü, tam bənzərlilik yaradılmışların heç birində yoxdur.

Fatimeyi-Zəhra(s.ə) qadər doğru danışan heç kimə rast gəlmədim. Hətta, bir hadisə baş verəndə, onun doğru və xaxud, yalan olmasına xanım Fatimeyi-Zəhradan soruşarlar. O, heç bir vaxt yalan danışmayıb.

Həzrət Zəhra (s.ə) in təvazökarlıq və nəzakətinə, tərbiyə və səmimiyyətinə diqqət etsək, Ulu Peyğəmbərdən (s.ə.s.) aldığı gözəl və yüksək əxlaq, İslami davranış və tərbiyə bütün İslam aləminin qadınlarına bir örnək olmalıdır.

İbn Hacər Heytəmi "Fətəvayı Hadisiyyə" adlı əsərində Fatimeyi-Zəhranın bir çox özünməxsus xüsusiyyətləri, ləyaqət, əhval və fəziləti ilə bacılardan, bütün dünya qadınlarından üstün olduğunu söyləyir və bu xüsusiyyətləri aşağıdakı kimi sadalayır.

1. Allah-toala Fatimeyi-Zəhra(s.ə)nı Hz. Əliyə yerdən öncə göydə nikahlamışdır.

2. Yüksək dərəcəli cənnət qadınlarının ən ulusudur.

3. Heç bir xəstəlik sə-

bəbi olmadan cənnət qadınları kimi qadınlıq adətindən uzaq olmasına görə "Bətül" laqəbi verilmişdir.

4. Cənnət qadınları kimi nurlu çohrəyə malik olduğuna görə "Zəhra" laqəbi verilmişdir.

5. Peyğəmbərimizin (s.ə.s.) vəfatından sonra üzünün güldüyüնü görən olmamışdır.

Həzrət  
Məhəmməd  
(s.ə.s)  
buvurur:

“Allah-  
taala ata  
və anaya  
yaxşılıq edən  
insanın əmrünü  
uzadar.”



## İmam Zeynül-abidinin (ə.s) Qısa həyat tarixçəsi

**A**di-Əli, məşhur laqəbləri zeynül-abidin (ibadət edənlərin bəzəyi) və səccaddir (çox sacda edən). Başqa bir laqəbi züs-səfinatdır. Bu sözün tərcüməsi "sacda üzvləri yera dəyməkdən qabar olmuş şəxs" deməkdir. Çox ibadət etdiyinə görə, müasirləri tərəfindən ona bu laqəblər verilmişdi. Atası - üçüncü imam Hüseyin ibn Əli (ə.s), anası - sonuncu Sasançı şah III Yəzdəgürdüñ müsəlmanlara əsir düşmüş qızı Şahzənan idi.

İmam Zeynülabidin (ə.s) hicri 38-ci il şaban ayının 5-də (m. 659-cu il) Mədinədə doğulmuşdur. Kərbəla faciəsi zamanı 22 yaşı vardı, lakin xəstə olduğuna görə döyüsdə iştirak etməmişdi. Mənbələrdə imamət nəsinin kəsilməməsi üçün Allah tərəfindən Ona bu müvəqqəti



**İ**مام  
Zeynül-abidin  
(ə.s) buyurur.  
“Bütün  
xeyirləri, xalqın  
əlinde olana  
göz dökməməkə  
gördüm.”

xəstəliyin verildiğini yazırlar. Aşura hadisəsindən sonra əsir düşmüş qadın və uşaqlarla birlikdə əvvəlcə Kufaya, oradan Şama (Dəməşqə) aparılmışdı. O, həm yol boyunca, həm Kufa valisi Übeydullah ibn Ziyadin hüzurunda, həm də Yezidin Dəməşqdəki sarayında atışın xütbələr söyləyir, Kərbəla faciəsinin mahiyyətini insanlara açır, zələm Əmavi hökumətinin iç üzünü ifşa edirdi. Bir müddət Dəməşqda saxlandıqdan sonra Madinaya qaytarılmışdır.

Tədqiqatçı alimlərin fikrincə, Kərbəla hadisəsinin günümüzə kimi yaddaşlarda yaşamasının əsas səbəbkarları məhz İmam Zeynül-abidin (ə.s) və Həzərət Zeynəb (s.ə) olmuşlar.

İmam Zeynül-abidin (ə.s) hakimiyətə qarşı açıq mübarizədən çəkinir, dinc təbligat yolu ilə Əhli-beyt məktəbinə yaşıadırdı. Onun təbligat üssüllərindən biri Kərbəla şəhidlərinin matəminə həsr olunmuş təziyə məclisləri təşkil etmək idi. Bu məclislərdə İmam Hüseyinin (ə.s) amal və məramı açıq şəkildə camaatın diqqətinə çatdırılırdı.

İmam Zeynül-abidin (ə.s) nə Muxtarın qiyamında, nə Abdullah ibn Zubeyrin mübarizəsində, nə də Madinədə baş vermiş Hərrə hadisəsində iştirak etdi. Hətta mədinililər Abdullah ibn Hənzələnin başçılığı altında birləşib, Əməvi nəslinin nümayəndələrini şəhərdən qovanda İmam Zeynül-abidin (ə.s) müvəqqəti olaraq Madinə kənarındaki mülkünə köbödü. Aralarındaki mənfi münasibətə baxmayaq. Mərvan ibn Həkəm öz ailəsini qorumaq üçün İmam Zeynül-abidindən (ə.s) yardım istəyəndə, həmin həzərət, Mərvanın ailə üzvlərini evində yerləşdirib öz himayəsi altına aldı.

İmam Zeynül-abidin (ə.s) ibadətdə, gözəl davranışlı, ehsan, səxavət, doğruculuq kimi əxlaqi keyfiyyətlərdə öz müasirleri arasında ən yüksək məqamda dururdu. Şia məzəhibinin rical kitablarında həmin həzərətən dərs almış və hadis rəvayat etmiş yüzlərlə şəxsin adı çəkilir. İmam Zeynül-abidinin (ə.s) elm və əxlaq məktəbində təriyə alanların cərgəsində Səid ibn Cübeyr, Səid ibn Müseyyib,

Əbu Həmzə Sümali, Cabir ibn Abdullah Ənsari, İmamın oğlu Zeydi-şəhid, görkəmli ərəb şairi Fərəzdəq və başqa məşhur şəxsiyyətlərin adma rast golur.

İmam Zeynül-abidindən (ə.s) fiqh, əxlaq, tarix, dua mövzularına aid yüzlərlə hədís rivayət edilmişdir. Səhifeyi-Səccadiyyə və Hüquq risaləsi də imama məxsusdur. “Əhli-beytin Zəbəru” adlındırılan Səhifeyi-Səccadiyyə Allaha imanla dolu 54 duadan ibarətdir. Hüquq risaləsində isə hər bir müsəlmanın başqları qarşısında daşıdığı vəzifə və hüquqlar əks olunmuşdur. Burada insanın Allah qarşısında, özü və bədan üzvləri, valideynləri və övladları, hayat yoldaş və xidmətçiləri, qohum və qonşuları, dost və şərkləri üzərindəki haqqı ayrı-ayrılıqla bəyan edilir. Hökmdarla rəyyiyatın, müəllimlə sağirdin, hətta borc verənlə borc alanın belə, qarşılıqlı vəzifələri unudulmamışdır. Hüquq risalası ən təsirli əxlaq dərsliklərindən biri olmaqla yanaşı, İmamın bu sahədəki elm və təcrübəsinin yüksək dərəcəsinə göstərir.

İmam Zeynül-abidin (ə.s.) Mədinənin yüzlərlə ehtiyaçı ailəsinin maddi cəhdədən tömən edir, ehsan macisları keçirir, xüsusiylə, Ramazan ayında yüzlərlə adamın iştirak etdiyi iftar süfrələri açırırdı. Çox zaman qul bazarsından kölələri alır və azad edirdi. Xidmətçilərlə nümunəvi davrandığını və qisa bir müddətdən sonra onları azad etdiyinə görə, bəzən kölələr özləri ağalarından xahiş edirdilər ki, onları İmam Zeynül-abidinə (ə.s) satsınlar.

Həzərət Zeynül-abidinin (ə.s) imamlıq dövrü 34 il davam etmişdir. Hicri 95-ci il məhərrəm ayının 12-də yaxud 25-də (m. 713-cü il) Mədinədə Əməvi xəlifəsi Vəlid ibn Əbdülmalikin əmri ilə zəhərlədiilib şəhidi olmuşdur. Məzarı Baqı qəbiristanlığında, İmam Həsənlə (ə.s) İmam Məhəmməd Baqırın (ə.s) mazarlarının arasında yerləşir. (Mənbə: *Qısa İsləm Ensiklopediyası: İsləmu dair 1001 termin və xüsusi ad.* Bakı- 2013, c. 2, səh. 129-130.)

İmam Zeynül-abidin (ə.s) öz dövründə atasından sonra insanların elm və əməl baxımından ən üstü-

**H**əzərət  
Məhəmməd (ə.s.)  
buyurur:  
“Məməni sad edən  
məni sad edən  
məni sad edən  
Allahu sad etmisiyir.”

**Hazret İmam Əli  
(ə.s) buyurur:**

**“Haqiqatın,  
xalqın bir  
dəstəsi  
Allaha (cennət  
və sabav) istəyi  
ilə ibadət edirlər.  
Bu, tacirlərin  
ibadətiidir.  
Başqa bir qrup  
(cəhənnəm  
və əzab)  
qorxusundan  
ibadət edirlər.  
Bu, qulların  
ibadətiidir. Diger  
bir dəstə isə  
Allaha şükür  
etmək üçün  
ibadət edirlər. Bu,  
azad insanların  
ibadətiidir.”**



nü olmuşdur. O, öz hikmetli kəlamları ilə İslamin əsas prinsiplərinin mahiyyətini açıqlamış böyük şəxsiyyətdir. Təkcə İslamın həcc ibadətinin mahiyyəti ilə əlaqəli fikirləri onun nə qədər dərin biliyə malik olduğunu göstərir. Mənbələrdə nəql olunduğuına görə İmam Zeynül-abidin (ə.s) həcdən qayıtdıqda, Şibli (adlı bir tərəfdarı) onu qarşılıdı. İmam (ə.s) ondan soruşdu: "Həcc etdimi ey Şibli! O da "Bəli, ey peygəmbər övladı!", -dedi.

İmam (ə.s) soruşdu: "Miqatda yera enib, tikilmiş paltarlarını soyunaraq qüsər etdimi?" Dedi: "Bəli. İmam (ə.s) "Miqatda yera endikdə, günahkarlıq paltarlarını soyunub, itaat paltarlarını geyinməyi niyyət etdimi?", - deyə soruşdu. O da "xeyr" dedi. İmam (ə.s) dedi: "Tikilmiş paltarları soyunduqda, riyakarlıq, nifaq (ikiüzlilik) və şübhələrə daxil olmaqdan uzaqlaşdırığına dair niyyət etdimi?" "Xeyr", - dedi.

İmam (ə.s) buyurdu: "Onda sən nə Miqatda yera enmiş, nə tikilmiş paltarları soyunmuş, nə də qüsər etmiş? Sonra dedi: "Təmizlik edib, ehram bağlayaraq həcc üçün niyyət etdimi?" Dedi: "Bəli". İmam (ə.s) "Təmizlik edib, ehram bağlayaraq həcc üçün niyyət edərkən xalis tövbə nuru ilə özünü paklaşdırmaq üçün də niyyət etdimi?" deyə soruşdu. Dedi: "Xeyr". İmam (ə.s) soruşdu: "Ehram bağlayarkən Allahnın haram etdiyi bütün işləri özüna haram etməyi niyyət etdimi?" Dedi: "Xeyr".

İmam Zeynül-abidin (ə.s) yenə soruşdu: "Həcc niyyəti edərkən, bütün ilahi olmayan düyündəri açmaq niyyətini etdimi?" Dedi: "Xeyr". İmam (ə.s) buyurdu: "Elə isə nə təmizlik etmiş, nə ehram bağlamış, nə də həcc niyyəti etmişən!" İmam Səccad (ə.s) daha sonra soruşdu: "Miqata daxil olub, iki rükət ehram namazı qılaraq "ləbbəy" dedimmi?"

Dedi: "Bəli". İmam (ə.s) soruşdu: "Miqata daxil olarkən, ziyarat niyyətində olmağını niyyət etdimi?" Dedi: "Xeyr". Soruşdu: "İki rükət namaz qıldıqda, əmələrin ən üstünü və bəndələrin yaxşı əməllərinin ən uca-

si sıyalan namazla Allaha yaxınlaşmaq niyyətini etdimi?" Dedi: "Xeyr". Soruşdu: "Ləbbəy deyərkən (Allaha itaat etmək barəsindəki sözün səbəbilə) hər işdə bunu söyləyəcəyinə və bütün günah sözləri deməyəcəyinə dair niyyət etdimi?" Dedi: "Xeyr". İmam (ə.s) buyurdu: "Onda sən nə Miqata daxil olmuş, nə namaz qılmış, nə də ləbbəy demisin!" İmam (ə.s) daha sonra soruşdu: "Hərəmə daxil olub, Kəbəni görərək namaz qıldımmi?" Dedi: "Bəli". Soruşdu: "Hərəmə daxil olduqda hər bir müsəlmanın qeybatını özünə haram etməyinə dair niyyət etdimi?" Dedi: "Xeyr". Soruşdu: "Məkkəyə çatdıqda (bu səfərdəki) məqsədinin yalnız Allah olduğuna dair qəlbində niyyət etdimi?" Dedi: "Xeyr". İmam buyurdu: "Elə isə nə hərəmə daxil olmuş, nə Kəbəni görmüş, nə də namaz qılmışın!" Daha sonra soruşdu: "Allahnın evini tavaf edərək, sütunlara el vurub (Safa və Marvə dəşərələr arasında) say etdimi?" Dedi: "Bəli". İmam (ə.s) soruşdu: "Səy edərkən Allaha tərəf qədəğinə və qeybləri bilən Allahnın sənən bu halını bildiyinə dair də niyyət etdimi?" Dedi: "Xeyr". İmam (ə.s) buyurdu: "Beləliklə, nə Kəbəni tavaf etmiş, nə sütunlara el vurmuş, nə də say etmişən". İmam (ə.s) daha sonra soruşdu: "Qara daşa el qoydunmu? İbrahim (ə.s) məqamında durdunmu və iki rükət namaz qıldımmı?" Dedi: "Bəli". Bu məqamda imam Səccad (ə.s) faryad çökdü və az qaldı ki, dünəndən ayrılsın. Daha sonra "Ah! Ah!", - dedi. Qara daşa el qoyan şəxs Allahla görüşmüdüd. Elə isə ey miskin, diqqət ki, hörməti böyük olan işin savabını xarab etməyib, bu el verməyi günahkarlar kimi zay etməklə sindirmayasan".

Sonra soruşdu: "İbrahim (ə.s) məqamı yanında durduqda, hər bir itaatında möhkəm qalıb, günahkarlıqdan üz döndərməyini niyyət etdimi?" Dedi: "Xeyr". İmam (ə.s) soruşdu: "Orada iki rükət namaz qıldıqda, İbrahim (ə.s) kimi namaz qılıb, öz namazına şeytanın bumunu (yerə) sürtməyi niyyət etdimi?" Dedi: "Xeyr". İmam (ə.s) buyurdu: "Onda sən nə Qara daşa el qoymuş, nə

**E**lm  
-şyrə-  
(din təla-  
basının) əcoll  
çatdıqda, sa-  
hif kimi olor

**M**ümîn xösbəxt  
Ladədər, çünki xeyrli  
ış görəndə Allaha  
ibadət edib, ona  
şükür edir, nara-  
hatlılıq üz veren-  
do iş yəna da  
Allaha dua edib  
çotinliyə dözür.  
Buna görə do-  
momin har omali  
münqabılında,  
hatta arvadının  
ağzına bir tika  
yemək verdiyi  
üçün da Allahdan  
mükafat alır.

İbrahim (ə.s) məqamında durmuş, nə də orada iki rükət namaz qılınmış!" Sonra belə soruşdu: "Zəmzəm quyuşunun başına gedib, ondan içdimmi?" Dedi: "Bəli". Soruşdu: "Allah itatına üz gətirib, gözünü günahdan çəkəcəyinə niyyət etdinmi?" Dedi: "Xeyr". İmam (ə.s) dedi: "Demək ki, sən nə Zəmzəm (quyuşunun) başına getmiş, nə də onun suyundan içmiş!" Daha sonra soruşdu: "Səfa və Mərvə arasında soy edərək onların arasında yeridimmi?" Dedi: "Bəli". Soruşdu: "Qorxu və ümid arasında olduğunu niyyət etdinmi?" "Xeyr" dedi. İmam (ə.s) buyurdu: "Ela işə nə say etmiş, nə yol getmiş, nə də Səfa və Mərvə arasında yerimisin!"

Sonra soruşdu: "Mina"ya tərəf getdinmi?" "Bəli" dedi. İmam soruşdu: "Dilin, qəlbin və əlinlə insanlarla zərər verməyacına niyyət etdinmi?" Dedi: "Xeyr". İmam (ə.s) buyurdu: Demək ki, son Minaya getməmişən!" Sonra soruşdu: "Ərəfətdə dayanıb (vəqf edib), Cəbəlur-Rəhməyə (Rəhmət dağının) çıxdınmı? Nəmirlə vadisini tanıyb, Cəmərat kənarında Allahı çağırıdnı?" "Bəli", - dedi. Sonra İmam (ə.s) soruşdu: "Ərəfətdə dayanmaqla ilahi biliklərə olan agahlığını, Allahın sənən əməl kitabını alacağını və habelə daxilində və qəlbində olanlardan xəbərdar olduğunu düşündürmü?" Dedi: "Xeyr". İmam (ə.s) soruşdu: "Cəbəlur-Rəhməyə qalxarkən Allahın bütün mömin kişi və qadınlara mərhəmat etdiyini və hər bir müsəlman kişi və qadına yol göstərdiyini düşündürmü?" Dedi: "Xeyr". Soruşdu: Nəmirlə vadisinin yanında fərmani yerinə yetirməmiş fərman verməməyin və (bir şeydən) özün yayınmayınca (bunu başqasına) qadağan etməməyini niyyət etdinmi?" Dedi: "Xeyr". İmam (ə.s) buyurdu: "Ela işə nə Ərəfətdə dayanmış, nə Cəbəlur-Rəhməyə çıxmış, nə Nəmirləni tanmış, nə dua etmiş və nə də Namiratın kənarında durmuşsun!"

İmam (ə.s) daha sonra soruşdu: "İki əlamət (Ərəfət və Məşər) arasından keçib və oradan keçməzdən qabaq iki rükət namaz qıldınmı? Müzələfəyə gedib, ora-

da xırda daşlar yiğdiymi? Məşərul-həramdan keçdiymi?" Dedi: "Bəli". İmam (ə.s) soruşdu: "İki rükət namaz qılarkən o namazın on günün (zilhicca ayının ilk 10 günü) şükr namazı olduğu və habelə hər bir çatılıyi dəf edərək, hər bir asanlığı görməsini niyyət etdinmi?" Dedi: "Xeyr". İmam (ə.s) soruşdu: "İki əlamətin arasından keçib, sağ və sol taroflarına nəzər salmayarkən, haqq (olan) dindən qəlbinə, dilinə və bədən üzvlərinə sağa və sola üz döndərməyəcəyinə dair niyyət etdinmi?" Dedi: "Xeyr". Soruşdu: "Müzələfəyə gedərkən oradan xırda daşlar yiğdiqdə, hər bir günah və cahaləti özündən uzaqlaşdıraraq hər bir elm və əməli adətə çevirməyini niyyət etdinmi?" Dedi: "Xeyr". İmam (ə.s) yenə soruşdu: "Məşərul-həramdan keçdikdə qəlbini taqva əhlisi və Allahdan qorxanların bəzəyi ilə bəzəməyini niyyət etdinmi?" Dedi: "Xeyr". İmam (ə.s) buyurdu: "Ela işə nə iki əlamətin yanından keçmiş, nə iki rükət namaz qılmış, nə Müzələfəyə getmiş, nə ondan xırda daşlar yiğmiş, nə də Məşərul-həramdan keçmişən!" Sonra (yenidən) soruşdu: "Minaya çatıb xırda daşlar atdırını? Başını qırxdırıb, qurbanlığını kaşdinmi? "Xif" məscidində namaz qılıb, Məkkəyə qayıdarqə ziyyərat tavafını (tavafi ifaza) yerinə yetirdiymi?" Dedi: "Bəli". İmam (ə.s) buyurdu: "Minaya çatıb, cəmərlərə daş vurdurduqda, istəyinə çatmağın və Allahın sənən bütün ehtiyacını qarşılıqlığına dair niyyət etdinmi?" Dedi: "Xeyr".

İmam (ə.s) soruşdu: "Cəməratda daş atarkən, düşmənin olan İblisə daş atıb, bütün gözəl həccinlə onu qazəbə gətirdiyini niyyət etdinmi?" Dedi: "Xeyr". Sonra soruşdu: "Başını qırxdırıqdə, cırkınlıklar, Adam övladlarının qalıqlarından təmizləndiyini və habelə anan səni dünyaya götərən gün kimi günlərdən sıyrıldıǵını düşündürmü?" Dedi: "Xeyr". İmam (ə.s) soruşdu: "Xif məscidində namaz qılarkən yalnız Allah və öz günahından qorxub, yalnız Allahın rəhmətinə ümidi bəslədiyinə dair niyyət etdinmi?" Dedi: "Xeyr". İmam soruşdu: "Qurban-

**O** adam  
ki, halal  
yeməkla  
qidalanıb,  
momin göstə-  
rışlarımə omal  
edir və böşər  
dünyası ondan  
tohükə gör-  
mür, o, momin-  
amanlıqdadır  
və mütləq  
Behiştə gedə-  
cəkdir.

**K**im öz  
əməyil  
qazandığı az  
görlərə başqasına  
çox yardım  
göstərirsa,  
bu, Allahu  
mərhəmatına  
layiq xeyirxah-  
lıqdır.

ha yaxınlıq vasitəsi halına gətirən Həzrət İbrahimin (ə.s) sünnasını itaət etdiyini niyyətindən keçir- dinni?" Dedi: "Xeyr". İmam Səccad soruşdu: "Məkkəyə qayıdib ifazə tavafını yerina yetirək, Allahın rahmətindən köcüb onun itaətinə qayıtmışına və habelə Onun məhəbbətinə sarılmışına, vacib əmərlərini yeri- na yetirməyinə və Allaha yaxınlaşmışına dair niyyət etdinmi?" Dedi: "Xeyr".

İmam Zeynül-abidin (ə.s) ona dedi: Elə isə sən nə Minaya çatmış nə daş atmış, nə bəşini qırılmış, nə öz həcc əməllərini yerinə yetirmiş, nə Xif məscidində namaz qılmış, nə ifazə tavafını yerinə yetirmiş, nə də Allaha yaxınlaşı-

lığıni kəsərkən, tamah boğazını pəhrizkarlıq həqiqəti ilə kəsdiyini, həmçinin öz ürəyinin meyvəsi və qəlbinin gözəl atılır gülü olan övladını qurban yerinə gətirib onu gələcək nəsil üçün bir sünnə və Alla-



rusan. Geri qayıt, çünki sən həcc etməmişən. Şibli həcc əməllərində etdiyi sahlankarlıqlarına görə ağlamağa baş- ladi. O, bu göstərişləri ardıcıl olaraq öyrəndi və bir ildən sonra mərifət və yeqinliklə həccini yerinə yetirdi. [Mirzə Hüseyin Nuri Təbərsi, *Müstdərəkul-vasail*, Beyrut, 1407, c. 10, səh. 166-172]

İmam Zeynül-abidinin on beş övladı olmuşdur:

1.	Məhəmməd. Künyəsi Əbu Cəfər Baqirdir (ə.s). Anası İmam Həsənin (ə.s) qızı Ümmü Abdullahdır.
2.	Abdullah
3.	Həsən
4.	Hüseyin
5.	Zeyd
6.	Ömrə
7.	Hüseyin Əşgər
8.	Əbdürəhman
9.	Süleyman
10.	Əli. İmamın ən kiçik övladı olmuşdur.
11.	Xədicə
12.	Məhəmməd Əşgər
13.	Fatimə
14.	Aliya
15.	Ümmü Gülsüm [Şeyx Müfid, <i>əl-İşad</i> , Beyrut, 1416/1995, səh. 155]

**İ**badət -  
möminin  
ruhunu  
ucalmaqla  
onu Allaha  
qovuşdurur.



## *İmam Məhəmməd Baqirin(a.s) Qısa həyat tarixçəsi*

**A**tası – dördüncü imam Əli Zeynül-abidin (a.s), anası – ikinci imam Həsənin (a.s) qızı Ümmi-Abdullah Fatimədir. Beləliklə, İmam Məhəmməd Baqir (a.s) hər iki tərəfdən Fatimeyi-Zəhranın (a.s) soyuna mənsubdur. H. 57-ci il səfər ayının 3-də ya-xud rəcəb ayının 1-də (m. 676-677-ci illər) Mədinədə doğulmuşdur. Yüksək elmi səviyyəsinə görə, ona baqır-ülüm (yəni elmdə yüksək məqama çatan və ya elmin sərhəddini genişləndirən) ləqəbi ilə müraciət edirdilər. Bu ləqəbin Hazrat Mühəmməd Peyğəmbər (s.a.s) tərəfindən qabaqcadan İmam Baqır (a.s) verilmiş olduğunu yazarlar. Rəvayətə görə, Hazrat Mühəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsariyə xəbor vermişdi ki, o, Hüseynin (a.s) nəslinə mənsub, adı Peyğəmbərin adı kimi


Məhəmməd olan, özü də elmin yüksək dərəcələrinə çatan bir nəfərin zamanına kimi yaşayacaq. Peyğəmbər (s.a.s) Cabir ibn Abdullaha vəsiyyət etmişdi: "Həmin övladımla görüşəndə, salamımı ona çatdırısan". Cabir ibn Abdullah artıq qocalıq gözləri tutulduqdan sonra bir gün kiçik yaşı Məhəmmədlə (s.a) görüşdü; onun kimliyini öyrənənca, ulu babası Hazrəti Mühəmməd Peyğəmbərin (s.a.s) salamını ona yetirdi.

İmam Baqirin (a.s) zamanında şia məzhabı daxilində ən böyük parçalanmalardan biri baş verdi. Bəzi şiələr İmamı Əməvilər qarşı silahlı mübarizə aparmamaqdə təqsirləndirib. Onun ata-bir qardaşı Zeydin ətrafında birləşdilər. Zeyd qiyam qaldırdı, amma öz silahdaşları tərəfindən xəyanətlə qarsılaşıb şəhid oldu. Zeydin ölümündən sonra tərəfdarları onun oğlu Yəhym imam kimi tanıdular. Beləcə, şiələrin zeydiyyə qolu yarandı.

Müasirləri İmam Məhəmməd Baqiri (a.s) xoş oxlaqlı, səbirli, zəhmətkeş, səxavətli bir insan kimi tanıydırlar. Ehsan və yaxşılıq etməyi xoşlaysırmış, ehtiyacı olanların xahişini yerə salırmışdı. Çox zaman öz əkin sahəsində işləyib, əlinin zəhməti ilə dolanırdı.

İmamın (a.s) öz zamanında ən savadlı şəxs olduğunu hamı təsdiq etmişdir. Xüsusiət, Qurani-Kərimin təfsirinə dənə çox önmən verir, bu barədə Peyğəmbərdən və özündən qabaqçı imamlardan hədисlər rəvayət edirdi. Şia mənbələrində İmam Cəfar Sadiqədən (a.s) sonra ən çox İmam Baqirdən (a.s) hədис rəvayət olunmuşdur. Bunu onların zamanındaki ictimai-siyasi şəraitlə əlaqələndiririrlər. Məhz həmin dövrədə Əməvilər sülahəsi zəifləməyə doğru üz qoymuş, Abbasilər tədricən güclənərək axırdı hakimiyəti





**Həzrat  
Peygəmbarı.  
Əkrəm (s.a.s)  
bütürmurşdur:  
"Öz övladlarımızı  
üç şəyə  
tərbiyyə edin;  
Peygəmbəriniz  
mənəbbətli,  
onun Əhli-beytində  
sevgi-istiklə və  
Quran  
oxumaqla."**

ələ keçirmişdilər. İki sülalə arasında gedən çəkişmələr fonda hökumətin Əhli-beytə nəzarəti zəifləmişdi. İmam Baqır (a.s) və İmam Sadiq (a.s) bu fürsətdən uğurla istifadə etdilər. Onlar maarifləndirmə fəaliyyətini genişləndirib, öz tərafdarlarının elmi səviyyəsini artırmaqla daha ciddi məşğul olmaq imkanı qazandılar.

İmam Məhəmməd Baqırın (a.s) tafsir mövzusunda qeydlərini Əli ibn İbrahim Qummi öz tafsir kitabında işqlandırmışdır. Şeyx Küleyni "ər-Rövzətü minal-Kafi" kitabında İmamın (a.s) iki məktubunu dərc etmişdir.


İmam Məhəmməd Baqırın (a.s) məşhur səhabələri və tələbələri sırasında Cabir Cüfi, Əbu Basir, Zürrəə ibn Əyün və qardaşları, Məhəmməd ibn Müslim, məşhur şair Kümeyt Əsədi, qardaşı Zeydi-şahid kimi şəxsiyyətlərin adına rast gəlirik. İbn Mübarək, Zühri, Övzai, İmam Əbu Hənifa kimi elm böyükleri Həzrət Baqırın (a.s) adını ehtiramla çəkir. Onun üstünlüğünü qəbul edir və çətin məsələ ilə rastlaşdıqda məsləhət üçün Ona üz tuturdular.

İmam Məhəmməd Baqır (a.s) qardaşı Zeydi-

şəhidin qiyamında iştirak etməsə də, onun haqqında müsbət fikirdə olmuş və hərəkətini mənəvi cəhətdən dəstəkləmişdir.

İmam Məhəmməd Baqır (a.s) başqa diniñərin əsaslarını da mükəmməl mənimsemişdi,ibrani və sürüyanı dillərini biliirdi. Saïr inanc ardıcılığı ilə elmi müzakirələr keçirir, onların suallarını cavablandırır, iddialarını rədd edirdi. Həmin Hazratın (a.s) xəvaric corəyani üzvləri ilə apardığı və qələbə ilə başa çatdırıldığı elmi mübahisələr tarix kitablarında qeyd edilib.

İmam Məhəmməd Baqır (a.s), Onun artmaqdə olan nüfuzundan qorxan Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin əmri ilə zəhorəldidil, h. 114-cü il zilhicce ayının 7-də (m. 733-cü il) Mədinədə 57 yaşında ikon dünyasını dəyişdi. Onu Bəqi məzarlığında, atası İmam Zeynül-abidinin (a.s) qəbrinin yanında dafn etdilər. | *Qısa İsləm Ensiklopediyası:*



*İslama dair 1001 termin və xüsusi ad. Bakı-2013, c. 2, səh. 139-140. ]*

**M**omin-lar  
ölmür-  
lor, onlar yalnız  
fanı dünyadan  
əbadiyyata  
köçürler.



İmam Məhəmməd Baqirin bir çox övladı olmuşdur:

1. Əbu Abdullah Cəfər ibn Məhəmməd (İmam Cəfəri-Sadiq)
2. Abdullah ibn Məhəmməd. Abdullahla İmam Sadıqın (ə.s) anaları Məhəmməd ibn Əbu Bəkrin oğlu Qasimun qızı Ümmü Fərvədir
3. İbrahim
4. Abdullah. İbrahimlə Abdullah kiçik yaşda vəfat etmişlər.
5. Əli
6. Zeynəb
7. Ümmü Saləma [Şeyx Müfid, *al-İşṣād*, Beyrut, 1416/1995, səh. 176]
8. Zeyd [Əli ibn Məhəmməd əl-Əlavî əl-Umari ən-Nisabə, *al-Məcdi fi ənsəbit-talibiyin*, thq. Ə. Mehədəvi Damğanı, Qum, 1422, səh. 284. Hüseyin al-Hüseyni əz-Zərbəti, *Büyükatü'l-hair fi əhvali övladil-İmam Baqir*, Qum, 1416, səh. 153]



## Həzrəti Əli (ə.s) Cənablarının fəzilətləri

**R**əsuli-Əkrəmin (s.a.s) Əhvalatında deyildi ki, o həsratın (s.a.s) nuru Adəmin yaranmasından 424 min il əvvəl yaranmışdır. Sonralar bu nur Adəmin (ə. s), Nuhun (ə), İbrahimin (ə. s) və sonrakı peyğəmbərlərin sülbündə qərar tutmaqla galib Əbdül-Mütallibə çatmışdır. Burada bu nur iki budağə ayrılmışdır: biri Əbdullahın sülbündə qərar tutub, ondan Peyğəmbəri-Əkrəm (s.a.s) yaranmış, ikincisi Əbu-Talibin sülbündə qərar tutub, ondan Əli (ə. s) cənabları yaranmışdır.

Bələliklə:

1. Peyğəmbər (s.a.s) və Əli (ə. s) eyni bir nurdan yaranmış vücuidlardır.
2. Odur ki, Rəsuli-Əkrəm (s.a.s) buyurub: Ya Əli, sə-





Həzrət İmam  
Əli (s.a.s)  
buyurur:

**“Elm yeddi  
cəhdən  
var-döv-  
lətdən (maldan)  
üstündür”**

nin ötin mənim atımdən, qanın da mənim qanımdandır.  
3. Fatimeyi-Zəhrayə (s.ə) layiq olan zövc yalnız Əli (ə. s) nəslisi yalnız o Cənabda (ə.s) oldu.

4. Rəsəli-Əkrəmin yanında qərar tutdu.
5. O Cənab (ə. s) təvəllüdü Kəbədə vəqəf oldu.
6. Rəsəli-Əkrəm (s.a.s) cənablarının çiyinə ayaq qoymağə layiq şəxs oldu.
7. İslama daxil olan birinci kişi o oldu.
8. Leylətül-Məbtidə Peyğəmbərin (s.a.s) yatağında yatan şəxs o Cənab (ə) oldu.
9. Əmirül-möminin ləğəbi Allah-təala tərəfindən o Cənab (ə) verildi.
10. Hələl-zadə ilə həram-zadəni bir-birindən ayırmak üçün o Cənab (ə) məhkəmdir. Çünkü Rəsəli-Əkrəm (s.a.s) buyurub: Ya Əli (ə.s), sənə yalnız həram-zadələr adavət bəslər.
11. Qiyamətdə Behişt ilə Çəhənnəm əhlini ayırmak o Cənab (ə) tapşırılacaq

12. Livayı-həmd ihməd bayrağını) qaldırmaq  
Qiyamətdə o Cənaba (ə) tapşırılacaq.

13. Namaz əsnasında öz üzüyünü sailə əta etdi.

14. Özü iftarsız qalib taamını miskinə, yetimə və əsirə verdi və bu barədə Quranda “Həl-Əta” surası Onun şənинə nazil oldu.

15. Namaz üstündə şəhadətə yetişdi.

16. heç bir müharibədə möglüb olmadı, vuruşda heç bir zorbəsi xətaya keçmədi, heç bir mübarizlə vuruşda möglüb olmadı.

17. Düşmənə vurdugu hər bir zərbə onu eninə, ya da uzununa iki bərabər hissəyə böllürdü.

18. Rəsəli-Əkrəmin (s.a.s) duası bərkətindən o Cənab (ə.s), İstidən və Soyuqdan mütaəssir olmurdı.

19. Xeybər qapısını iki barmaqla yerindən qoparıb atdı. Rəvayətə görə onun çökəsi indiki hesabla 36 min batman imiş (1 batman = 8 kq). Bu barədə o Cənab (ə) özü buyurub: “Mən Xeybər qapısını bəşər qüvvəsi, ilə yox, illahi qüvvə ilə qopardım”.

20. “Bərəat” surasını Məkkə əhlinə oxumaq işi, Alıahn əmri ilə Əbu-Bəkrdən alımb o Cənab (ə) tapşırıldı.

21. Fatimə (s.ə) ilə əqd mərasimi asimanda vəqəf oldu.

22. Peyğəmbər (s.a.s) dünyadan gedərkən öz zövcələrinin teləq işini o Cənab (ə. s) tapşırıdı.

23. Peyğəmbər-Əkrəmlə (s.a.s) siğə qardaşı olmaq şərafəti ona nəsib oldu.

24. Cənab Peyğəmbərin (s.a.s) buyurduğuna görə bu ümmətin atası hesab olunurdu.

25. Bövl və gayit (tabii ehtiyaclar) zamanı nəzərlərdən gayib olardı.

26. Cənabət halında məscidə daxil olmaq izni var idi.

27. Rəsəli-Əkrəmə (s.a.s) qüsəl vermək yalnız o Cənabə (ə) nəsib oldu.

28. On bir imam onun nəslindən əmələ gəldi.

29. Təthir, Mübahələ, Qədiri-Xum günü isə İkmal

**Həqiqi  
mə-  
minlər**  
**ügurlu  
gündördə  
Allaha min-  
nətdarlıq edir  
və bəd ayaqda  
onun iradəsinə  
sığınırlar.**

ayəsi, eləcə də Xatəm-bəxş haqqında ayə, bəlkə də tamam Quran o Cənab (ə) haqqında nazil olmuşdur.

30. Allah-təalanın adlarından biri Məhmud, biri da Əladır. Mühəmməd adı Mahmud, Əli adı isə Əladan müştəqq olmuşdur.

Bunlardan əlavə Rəsuli-Əkram (s.ə.s) buyurmuşdur: Allah-təala mənə bəş sey ata qılmışdır:

1. Mənə kəlamlar məcmuu əta qılıb, Əliyə isə elmər məcmuu.
  2. Məni nəbi (peygəmbər), Əlini isə vəsiy qərar verib.
  3. Mənə Kövsarı, Əliyə isə Solsəbili əta qılıb.
  4. Mənə vəhy, Əliyə isə ilham əta qılıb.

5. Mənə Meracı əta qıldı, Əlinin üzüna işa asıman-  
ların qapısını açdı, taki, manım gördüklerimi o gördü və  
mənim baxdıqlarımı o da baxdı. Rəsul-Əkrəm (s.o.s)  
İbni-Abbas'a buyurub: Ey İbni-Abbas, Allaha and əolsun,  
hər kəs Əliyə müxalifot etsə, Allah-taala onda olan bütün  
ne'mətləri təqiyir verər. Ey İbni-Abbas, Əli (ə. s) haqqında  
şəkk etmə, onun haqqında şəkk imandan çıxmaga və  
əbədi olaraq Cəhənnəmdə qalmaga səbab olar. Beləliklə,  
malum olur ki, İsləm-şəhadətəynilə, iman işa Əlinin (ə. s)  
vəsiy olmasına iqrar etməklə əmələ gelir.

Əli (ə.s) canablarının fəzilətlərini yazıb qurtarmaq olmaz, bəşər qüvvəsi buna kifayat etməz. Bu müxtəsər risalədə isə bundan artıq yazımaq imkan voxdur.

A decorative floral emblem featuring a central circular motif with intricate red and gold patterns, surrounded by stylized green leaves and a blue border.

Həzrət İmam  
Baqır (s.ə.s)  
buvvur:

“Ramazan  
ayı daxil  
olarkən,  
gündüzləri  
öruc tutan,  
geçələri zikr  
edərək namaz  
qılan, dili və  
övürtəni qoruyan,  
gözünü (haram  
baxışlardan)  
yuman və  
qulaqlarını  
(haram  
danışqlardan)  
qoruyan şəxs,  
anadan olduğu  
gün kimi  
günahsız olar  
(bütün günahları  
bağışlanan)”.

## XASİYYƏTİ VƏ ƏHLAQI

O Çanab (ə.s) yetimlərə nəvəziş edər, fəqir və yoxsullarla həmisiñ olardı və buyurardı: Miskin miskinlər həmisiñ olmalıdır. Möminlərin yanında özünü həqir və kiçik tutardı, düşmənlərin nəzərində isə əzəməti görənərdi. O Çanaba (ə) qonaq golanda, özü şəxson qonağı xidmət edərdi.



A decorative vertical border on the right side of the page, featuring a repeating pattern of stylized floral or mandala-like motifs in shades of blue, green, and gold.

## **Həzrət Məhəmməd (s.a.s) bıvurur:**

«Hər kəs üç  
xüsusiyyətlə  
Allahla  
görüşərsə,  
istədiyi qapıdan  
cənnətə daxil  
olar: Əxlaqı  
gözlənən,  
gizli və aşkarda  
Allahdan  
qorxan və haqq  
onunla olsa belə  
çəkişməni tərk  
edən».

## ƏLİ (Ə.S) MÖCÜZƏLƏRİ

O Cənabın (ə) möcüzələri mindən artıqdır, onların bəzilərini qeyd edək:

1. Qırub vaxtı Günsə geri qaytardı.
2. Fərat çayı daşış tüwyən edən vaxtda, onun suyunu azaltdı.
3. Əbu-Bəkrin öldürdüyü Ymmi-Fərvəni dəfnindən qırx gün sonra diriltdi.
4. Dəmir o həzərətin (s.ə.s) əlində yumşalıb mum kimi oldu.
5. Dəyirman milini Xalid ibni-Vəlidin boynuna salıb çənbər etdi.
6. Rəsuli-Əkrəmin (s.ə.s) vəfatından sonra, o Həzərətin (s.ə.s) surətini Əbu-Bəkrə zahir etdi.
7. Qüsəl etmək üçün o Cənaba (ə. s) asimandan bir sətəl su nazıl oldu.
8. Körpə vaxtda Tövratdan və Qurandan ayələr oxudu.
9. Həzərəti İsa (s) və Məryəə(s.ə)min gizlətdiyi bulğın üstündən daşı götürüb, bulağı aşkarla çıxartdı.
10. Mədinədə fars ordusunun iqamətgahını öz barmaqları arasından göstərdi.
11. Əsnabi-Kəhf ilə danışdı.
12. Mədinədən ol uzaq, Şamda Müaviyənin biglərini dərtib çıxartdı.
13. Xeybər qalasının qapısını iki barmaqla yerindən qopardı və onu xəndək üzərində qoyub qoşun üçün köprü düzəltdi.
14. Kufə məscidinin xırda daşlarını cəvahirata çevirdi və məscidin kərpiclərini qızılı və gümüşə döndərdi.
15. Özünün və fərzəndlərinin qotlindən qabaqcə xəbər verdi.
16. O Cənabın (ə) qəbrinə hörmətsizlik edən Mürəttibni-Qeysi qəbrindən çıxan iki barmaqla qatla yetirdi

Həzərət  
Məmməd  
(s) buyurur:


“Qiymət  
günü  
sizlərən  
mənə dəha  
yaxın və dəha  
sevimliniz,  
daha gözəl  
əxlaqlı və  
daha çox  
təvəzükər  
olanınız,  
daha uzığınız  
isə dəha  
təkəbbürlü  
olanınızdır”.

**H**əzərəti Hüseyin  
(ə.s)  
barədə Peyğəm-  
bərimiz (s.ə.s)  
dən belə məqələ  
olunur.  
“Mənim  
bu övladım  
(Hüseyin(ə))  
imam, İmam  
övladı, İmam  
qardaşı və  
doqquz imamın  
qardaşıdır.”

təlaq verib, onu özünə həram hesab edirdi.

Əli (ə.s) əlinə gələn pulla min qul alıb azad etmişdi.

Seyidlər nəslinin ulu nənəsi,  
Şəhrəbanı kimin qızıdır?



Həzrət İmam  
Əli (a.s)  
buyrur:

“Təvbənin  
dörd əsası  
vardır:

1-Qəlbən  
peşmanlıqlıq;

2-Dil ilə  
istigfər;

3-Badən  
üzvləri ilə  
(sələh) əməllər

etmək;

4-Bir daha  
günahə

qayıtmamaq  
ürün (ciddi)

qərara  
gəlmək”

Cənubi Azərbaycanda apardığımız beş illik tədqiqatın nəticəsi və qədim dini ədəbiyyatlar sübut etdi ki, Mir Cəlal Mir Əlişər oğlu Paşayevin mənsub olduğu seyidlər nəslinin ulu nənəsi, dördüncü imamımız Zeynüləbidinin anası, İmam Hüseynin zövçəsi, İran padşahı Yazdəkurd İbni Şəhriyarin qızı Şəhrəbanı (osil adı isə Cahansah və ya Şahizənandır). Tədqiqatlar seyidlər nəslinin nənə xattının şah nəslindən olduğunu sübut etdi.

## II - BÖLMƏ



# CƏNUBİ AZƏRBAYCAN DÖVRÜ

## OCAĞI ZİYARƏT EDİRİK



2011-ci ilin dekabr ayının 4-də Əndəbil kəndində ziyarətə getdi. Bu safərimizdə bizimlə yoldaşlıq edən, əslən Göyçaydan olan Bəhərçin Mustafayev də getmişdi. Biz ona Mir Məhəmməd (Paşa bəy) ocağının möcüzələrindən o qədər danışmışdı ki, bizimlə birlikdə Əndəbili, müqəddəs ocağı ziyarət etməyə qərar verdi. Ruqəyyə bacının nəvəsi Mir Maqsud, biz ziyarətə gedənlər Mir Rasul, mən və Bəhərçin Mustafayev Əliaşraf Dərbəndinə daxil oluruz. Bəhərçin Mir Cəlal ağanın, görkəmli yazılığının doğulduğu və 12 il yaşadığı eva onun asərlərindən ibarət xeyli kitab hədiyyə etdi. O dedi ki, Mir Cəlal müəllimin tələbələrinə öz elmini, saflığını, sadəliyi, zənginliyi hədiyyə edib. Biz də onun yaşadığı ata ocağını ziyarət etməyi özümüzə borc bilirik. Onun kitabları násıllar üçün zəngin adəbi xəzinədir. Biz Mir Cəlal ağanın ocağında 2 saatə qədər oturdum. Onun haqqında bacısı nəvəsinin xatirələrini yaddaşımıza həkk etdik. Ruhunuz şad olsun, müqəddəs baba!

İlahi nuru qəlbində, əməlində yaşıdan, ulu baba-sı Həzrəti Peyğəmbərimizin(s.ə.s) sevdiyi, bu sevgini əhli-Beytinə sevdirməklə əmanət qoyduğu yetimə, əlsiz-ayaqsız, xəstəyə al tutub yardım etməklə nənələri xanum Fatimeyi Zəhra kimi connat sakını adını hayatı yaşadıqı bu dünyada qazanmaqla Mehriban xanım Arif qızı Ərşin uca maqamında əhli-Beytin layiqli övladlarından biridir. Yaşadığımız bu yurdda nə qədər yetim uşaq varsa, hamisinin ümidi yeri, pənahıdır.

Onlara yetim və sahibsiz deməyin – deyir Mehriban xanım.

B<sup>ü</sup>  
dünyada  
yetimi  
sevindirən  
behəşt paltları  
gəymiş kimidir

## FATİMƏ ANA

Fatimə ana, Mir Əliaşrafın zövcəsidir. Onun altı oğlu, bir qızı olub. Oğlanları: Mir Cəlil, Mir Xəlil, Mir Cəlal, Mir Vəli, Mir Ağə, Mir Əbülfaz, bacıları Ruqəyyə.

Fatimə ana, Mehriban xanumin babası Mir Cəlalin anasıdır, atası Arifin nənəsidir.

Ruqəyyə xanım, Mehriban xanumin atası Arif müəllimin bibisidir.

Ruqəyyə – Mir Əliaşrafın qızıdır. Əri – Ağə-Rza, övladları – Mir Əli, Mir Həsən, Mir Hüseyin, nəvələri – Mir Maqsud, Fatima, Xədicə.

Uca Yaradanın könül dostu olmaq istayırsənə, bir könül qazanmağı unutma. Yetimin qarnını doyuzdur, əynini geyindir, yoluna çəraq tut. Bununla sən Allah evini Kəbəni ziyarət etmiş kimsən.

Mehriban xanım bir çox, saysız-hesabsız könülləri sevindirib, yetimxanaların, uşaq evlərinin sönmüş çəraqlarını yandırıb. Yetim könlü sevinəndə ona xoş olan Allah da sevinib.

“Allahın hüzuruna qızıl dolu minlərcə kisa aparsan, Haqq-teala: – Biza bir şey gətirmək istayırsənə, qazanılmış bir könlü gətir.”

## RUQƏYYƏ MİR ƏLİƏŞRƏF QIZI

Ruqəyyə Mir Əliaşraf qızı 1900-cü ildə Təbriz şəhəri, Sofyan qəsəbəsi, Əndəbil kəndində varlı ərbəb (mülkədar) ailisində anadan olub. 1940-ci ildə vəfat edib. Qəbri Əndəbil kənd qəbiristanlığındadır.

Həzrət  
Məhəmməd  
(s.ə.s) buyurur:

“Qiyamət  
günü üç  
gözdən  
başqa bütün  
gözlər  
ağlayacaqdır:

1-Allah  
qorxusundan  
ağlayan göz;

2-Allahın  
haram  
etdiklərindən  
yumatlanan göz;

3-Allah  
yolunda  
yuxusuyluq  
çəkan göz».

# İMAMƏT NƏSLİNİN TARİXİNDƏN

Mir Cəlilin beş oğlu var, dörd qızı.

1. Ağamehdı – onun büyük oğlundur. Amerikada yaşayır. Dövlət işindədir, doktordur.
2. İkinci oğlu Ağacavaddır – O da Amerikada yaşayır, memar-mühəndisdir.
3. Üçüncü oğlu Ağahüseyin İngiltərədə yaşayır. Elektrotexnika sahəsində çalışır.
4. Dördüncü oğlu Ağahadı isə Belçikada yaşayır. Yaziçıdır. Eyni zamanda filmlərə ssenari yazar.



Qızlarının böyüyü Fatimə xanımdır. İkinci qızı Xədicə xanımdır. Üçüncü qızı Məryəm xanımdır. Dördüncüün adı Əfsanə xanımdır.

5. Mir Məhəmməd Ağamehdinin iki uşağı var.
  - 1) Bir oğlu – Qubad
  - 2) Bir qızı – Nazənən

Ağacavadın bir qızı var. Adı Təlayədir.

- Ağahüseynin bir qızı, bir oğlu var.
  - 1) Oğlu – Əşkan
  - 2) Qızı – Rovsanə (Rəksanə)

- Ağamehdinin iki uşağı var.
  - 1) Oğlu – Əmir
  - 2) Qızı – Aidə

- Fatimə xanımın üç oğlu, bir qızı var.
  - 1) Məsud
  - 2) Əli
  - 3) Məmmədrəza
  - 4) Fərzənə

- Xədicə xanımın dörd oğlu var, bir qızı var.
  - 1) Mansur
  - 2) Nasir
  - 3) Mövsüm
  - 4) Əmir
  - 5) Qızı – Fatimə xanım.

Məryəm xanımın bir oğlu var. Adı Əlidir.

- Əfsanənin iki övladı var.
  - 1) Daniyalo
  - 2) Əli

İmam Səccad (ə) buyurur:

“Cəmaat elm oxumagın faydalarnı bilsayıdlar, qanları axıdılmaqla, dəyrəlara baş vurmaqla olsayıdı da belə, yənə təhsil ardınca gedərdilər.”

Mir Məhəmmədin iki oğlu var.

- 1) Aslan
- 2) Əmir Hüseyn

Mir Xəlilin qızı Səriyyə

- 1) Sarıçla
- 2) Adan
- 3) Vali

Anaları İngilis qızıdır.

Mir Xəlilin oğlu – Mir Nurəddinin övladları

Mir Nurəddinin bir oğlu bir kızı var.

- 1) Oğlu – Mir Şahəbəddin
- 2) Qızı – Qəzalə xanımı (Vaşinqtonda işləyir, orada ailə hayatı qurub).

**A**n yaxşı  
sədəqə  
odur  
ki, sağ olin  
verdiyini sol  
əl bilməsin.



### Mir Cəlil Mir Əlişərəf oğlu

(1906-2003)

Mir Cəlil Mir Əlişərəf oğlu 1906-ci ildə Təbriz şəhəri, Sofyan qəsəbəsi, Əndəbil kəndində varlı ərəb (mülkədar ailəsində) anadan olub. İlk təhsilini başbası Mir Məhəmmədin (Paşa bəy) dini mədrəsəsində alıb, ali təhsilini isə Aşqabadda davam etdirib. Təhsilini başa vurduqdan sonra Təbrizə qaydırıb. Şah dövründə ali təhsilli lər böyük ehtiyac olduğundan, ixtisası üzrə Miyandoabda yerləşən qənd fabrikində baş mühəndis işləyib. İşlədiyi uzun dövrlər ərzində kimsəsiz uşaqlara, əlsiz-ayaqsızlara əl tutub.

1945-1946-ci illərdə Cənubi Azərbaycanda qurulan Milli Hökumət zamanında isə Təbriz şəhəri, Sofyan qəsəbəsində müəllim işləyib. Milli Hökumətin rəhbəri Seyid Cəfər Pişəvəri ilə sıx dostluq əlaqəsində olub. Hökumətin tərkibində fəaliyyət göstərib. Sonralar isə uzun müddət müxtəlif vəzifələrdə çalışıb. 2003-cü ildə 97 yaşında Kərəcədə vəfat edib.



oğlunu özlerinin ruhani – mənəvi atası adlandırmışlar. Təbrizdən – Əndəbildən galərkən onun Əndəbil kəndində ömür-gün yoldaşı Aliya, qızı Səriyyə, oğlu Nuraddin qalmışdır. O bir daha ovladlarının yanına qayida bilməmiş, 1948-ci ildə məcburiyyət qarşısında qalaraq ikinci dəfə Mədinə Balaəli qızı ilə evlənir. Onun üç oğlu və bir qızı



## Mir Xəlil Mir Əlişərəf oğlu (1903-1966)

Mir Xəlil Xəlili 1903-cü ildə Təbriz şəhəri, Sofyan qəsəbəsi, Əndəbil kəndində varlı ərbab (mülkədar ailəsində) anadan olmuşdur. İlk təhsilini babasının mədrəsəsində almış, sonradan ali təhsilini Aşqabadda davam etdirmiştir. 1945-1946-ci illərdə Cənubi Azərbaycanda qurulmuş Milli Demokratik Hökumətin tərkibində mühüm vəzifadə olmuşdur. Polkovnik rütbəsinə daşıyan Mir Xəlil Xəlili Milli Demokratik Hökumət dövründə Sofyandan Sorab və Culfaya qədər böyük bir ərazinin fərmandarı (icra başçısı) olmuşdur.

Milli Hökumət süqut etdikdən sonra Mir Xəlil Azərbaycana Bakıya qardaşı Mir Cəlalın evinə pənah gətirmiş və onun Mərdəkandakı evində yaşamışdır. Sonralar bütün demokratların yaşadığını "Yaşıl bağ" deyilən yerda Şüvənləndə məskunlaşır.

### Haqqındaki xatirələrdən:

Seyid Cəfər, Pişəvəri, müavini Qulam Yəhya, Dəvəli, Lahruti, Kəndlili, Zöhreb Tahir, Onullahi, Mir Xəlil Mir Əlişərəf

var. Qısa müddət ərzində Bakıda və Mərdəkanda böyük hörmət qazanan Mir Xəlil ağa qalan ömrünü bu taylı vətəndə yaşamaqla 1966-ci ildə vəfat edib.

## MİR XƏLİL AĞANIN FƏZİLƏTLƏRİ

1. Ömrünün sonuna qədər "Qurani Kərim"i dərinliyinə qədər öyrənməklə məşğul olub.
2. Ac qalan günü olubsa da, namazın günü olmayıb.
3. Səxavətinin ağırlığı ibadəti ilə bərabər olub.
4. Üzünün nurundan nə qədər yetim-yesir zülmətdən işığa yol tapıb.
5. Sadəliyi mənsub olduğu imamətdən gəlib.
6. Sədəqəsi, zəkati babası Səccaddan nişanədir.
7. Sədəqə verərkən gözlərini kiprikləri arasında gizlədirmiş.
8. Kədərləndə namaz qılarmış.
9. Qeybat olan yerda oturmazmış.
10. Ağılı söhbət məclisində ancaq dinləyər, susarmış.
11. Dünya malını unudub, axırəti üçün ruzi yığarmış.
12. Yetim sevinəndə ağlayarmış.
13. Özündən yaşa küçiklərə qulaq asmağı böyük mərifət sayardı.
14. Məzəlumu, müsafiri, qəribi, yolçunu çox sevərdi.
15. Evdə yemək yeyərkən, tikəsi ağzında xəyalə daları. Görəsən harada bir tikə, bir loxma çörəyə həsrət yetim qalıb.

Həzər  
Məhəmməd  
(s.o.s)  
bunarur:

“Möminin  
çatılıyi  
hamid  
çoxdur, çünki  
o həm dünya,  
həm də axır  
isləri ilə  
məşğul  
olmalıdır.”



Mir Əlişərfin oğlu Mir Cəlala  
vəsiyyətindən bir neçə nurlu kəlamlar



– Oğlum təhsil almaq, elm almaq və bu elmi alılah bəndələrinə öyrətmək Cənnət qapısını açmaq deməkdir.

– Quran elmini bilirsən. Həmin elm həmişə sanın əlindən tutacaq, sənə, getdiyin yolda, çatdırığın mənzilə işiq salacaq. Bu işığı daim qorу.

– O taykı Azərbaycanımıza gedir-sən, onlar da Şurəvəlinən təsiri altındadır. İki şeyi sırr saxla.

– Əvvəlincisi, Quranı əzbər bilməyini heç kimə söylemə.

– Axırıncısı – İmam noslindən olmağımızı dostuna da danışma. İncidərlər sənə, oğlum!

– Elə elm öyrən ki, onun qapısı olasan. Necə ki, bəbalarımız İmam Əli olub. Çalış imkan olsa, yəni işlərini qaydaya salan kimi məktəb binası tikdir. Yetim-yesirlərə təhsil almaqdə kömək elə, qarınlarını doyuzdur. Bu işdə sənə maddi köməklik edəcəyəm.

– Yəqin ki, özüñənə vaxtsa ailə hayatı qu-racaqsan. Monim sənə verdiyim vəsiyyətləri, öz övladlarına söyle. Ola bilər dediklərimin hamisini həyata keçirə bilmədin. Onda qoy övladların, nəvələrin bu işləri görsün.

– Biz burda öz dilimizdə məktəb görəmdik. Yaxşı ki, Quranı öyrənib, kəndin uşaqlarına öyrəda bildik.

– Oğlum, harda, hansı vəzifədə olduğundan asılı olmayaraq, elə yaşa ki, günlərin yetim sevincindən dua li-



**“Bir şəxs  
Allah rızası  
si üçün bir  
yetimin başını  
sigallarsa,  
əlinin  
toxunduğu  
hər tükün  
müqabilində  
ona savab  
verilər”.**

(Əhməd. V 250)

basına bürünsün. Nə qədər yetim, kimsəsiz sevindirsən, o qədər uca Allah sənə, övladlarını, nəvələrini sevindirəcək. Heç bir vaxt ruzi süfrənizdən aksik olmayıcaq.

- Əzizim Mir Cəlal, dediklərimi unutma. Özüm və qardaşların gəlib sənənə baş çəkəcəyik.

Bəli, böyük və nadir şəxsiyyət, imam övladı Mir Cəlal atasının vəsiyyətini istor dörs dediyi elm ocaqlarında, istorşa də işlədiyi mətbü orqanlarında həyata keçirə bildi. Bu vəsiyyətləri övladları və nəvələrinə də qiymətli bir amanat kimi tapşırıdı. Övladları akademik Arif Paşaev, böyük alim Hafiz Paşaev, mərhum Aqil Paşaev,



qızları Elmira və Ədibə xanımlar atalarının həyatda keçirdiyi xeyirxah və işiqli əməlləri böyük şərəflə yerinə yetirib və yetirirlər. Nəvəsi Nərgiz xanım da onlarla birlikdə addimlayılar.

- Nəvəsi Mehriban xanım isə bütün bu və-

siyyətləri daha geniş şəkildə böyük sevgi ilə həyata keçirməkdədir.

## Nurlu və müqəddəs İmam övladı olan

### Mir Cəlal haqqında Azərbaycanda öyrəndiklərimizdən işıqlı kəlamlar

- Yetim güləndə sevinib, kədərlənəndə özünə yer tapmayıb.
- Yetimlə payını yarı bölüb.
- Yetim qapısını açğılaqla, Behist bağçısını gəzib.
- Yetimin başına siğal çəkməklə, cənnətdə öz evinin işığını yandırıb.
- Yetimi uca tutduqça, Allah qatında on uca məqamı qazanıb.
- Yetimə əynindəki geyimini verməklə, Allah qatında cənnət libasına bürünüb.
- Bir yetimə ev verib, Uca Allah cənnətdə ona bir köşə bağışlayılar.

İlahi onu Babasına verdiyi nurdan yaratdı. Ona sevgisini verdi. Bu sevgi bir zamana, bir məkana sığmadı. Bütün dünyani dolandı. Bu eşq, bu sevgi qarşısında dünya heyrətdə qaldı. Sözünün heyratında, duruşunun əzəmatında, Sözün çətin məqamunda, Söz muhibabasında hamı ona üz tutub, kömək istədi.




**H**əzərət Əli  
(ə.s)

“Xalqa daha çox  
xeyir verən kəs  
xalqın on  
fəzilətlidir.”



## MİR CƏLAL MİR ƏLİƏŞRƏF OĞLU PAŞAYEV





**M**ir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində böyük zirvalar fəth etmiş, təkcə Azərbaycanda deyil, bütün türk dünyasında şöhrət tapmış, işqli, nurlu bir şəxsiyyətdir. O, İlhaninin ona verdiyi 70 illik ömür payını mənali, şərflü, ləyaqətli, ilahi eşqlə yaşamışdır.

Mir Cəlal Mir Əliəşrəf oğlu Paşayev 1908-ci il aprel ayının 26-da Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığında yerləşən Sofyan qəsəbəsinin Əndəbil kəndində varlı ərbab (mülkədar) ailəsində anadan olmuşdur. Soy ağacı Peyğəmbərimiz Mühəmməd (s.a.s) in Əhl-beytindən olan, vücudunun bir parçası xanım Fatiməyi-Zəhranın və İmam Əlinin nəvəsi, imam Hüseynin oğlu, 4-cü imam Zeynüləbidinin budağındandır. Babasının adı Mir Paşa yox, Mir Məhəmməddir. Atası isə Mir Əliəşrəf kişi olub. Mir Məhəmməd və oğlu Mir Əliəşrəf kişi seyidlik adını uca tutmaqla, böyük nüfuz sahibi olublar. Onlar öz vədövlətinini kasib, məzлum kütłələrə paylamaqla, öz imam nəslinin müqəddəs yolunu şərflə davam etdiriblər.

Ailənin 4-cü övladı olan Mir Cəlal bu taya -

Azərbaycana, Gəncəyə atası Mir Əliəşrəfə gələrkən onun 12 yaşı olub. Əmisi oğlu Mirkəsənin söhbatından onun haqqında bu məlumatları əldə etdik. Mir Cəlal atası Mir Əliəşrəfdən və babası Mirməhəmməddən Quran elmini mükəmməl öyrənib və onun 6 yaşı olanda Quranı-Kərimi azbər bilirmiş.

Atası və baba-sı böyük İslam alimi olublar. D o g u l d u ğ u Əndəbil kəndində 12 yaşı olarkən böyük Füzulinin əsərlərini fars dilində oxumuş, Füzuliya olan sevgisi qəlbində bir ataşə dönüb, haqqında geniş yazmağı düşünübümiş. Mir Cəlal Gəncəyə gələrkən yazdığı bir çox əsərlərini də özü ilə birlikdə götürüb. Mir Cəlalin ata-baba-sının böyük badam bağları olub. "Badam Ağacları" hekayəsinin mövzusunu, "Bir gəncin manifesti", "Bostan oğrusu və başqa bu kimi hekaya və povestlərini Cənubi Azərbaycandan, ədəbiyyatımıza götürüb. Mir Cəlal Paşayev Gəncəyə gələrkən zəngin obrazlarla dolu çoxlu əsərləri əsində, beynində hazır idi. Bircə onu qələmə almaq qalırdı. Dahi yazıçının bu taydakı fəaliyyəti, yaradılılığı hamumiza məlumatdır. Ona görə də təkrar məlumatda ehtiyac yoxdur. Bir faktı qeyd edək ki, onun 1930-31-ci illərdə Kazan Pedaqoji İnstitutunda təhsil almasında qardaşları Mir Xəlil və Mir Cəlilin xidmətləri böyük olub.





Geniş yaradıcılığa, bu yaradıcılıqla böyük şöhrət zirvəsinə çatan Mir Cəlal Paşayev 1961-ci ildən ömrünün sonuna kini Azərbaycan Dövlət Universitetində (BDU) kadəra müdiri və müəllim işləmisidır.

O, Füzuli ırsının Sovet dövründə ilk gözəl tədqiqatçılardan biri, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli müətəssisi, müasir ədəbi proseslə ciddi məraqlanan nüfuzlu alim, respublikanın əməkdar elmi xadimi, milli kadrların hazırlanması, gənc nəslin yetişməsi və təlim-tərbiyəsi sayasında böyük əməyi olan pedaqoq idi.

Allah məqamında yerin behişt olsun, Mir Cəlal Mir Əliaşrəf oğlu!

**B**öyük  
gələ-  
cəyə  
gedən  
ol. böyük  
düşüncədən  
başlayar.



## BU TAYLI AZƏRBAYCAN



**G**əncəyə göldikdən sonra ali məktəbə daxil olmaq, elm adlı sərvətə nail olmağa başladı. Həmişə deyərdi! De ki, Ey Rabbim elmimi arı:

Onda elmə həvəsi babası Mir Məhəmməd ağa "Qurani – Kərimi" öyrətməklə başladı. Uca Allah ilk vəhy etdiyi ayılarda Rəsuluna və onun şəxsində bütün insanlara oxumağı və öyrənməyi əmr edir. "Yaradan Rabbinin adı ilə oxu! O, insana laxtalanmış qan-

dan yaratdı. Oxu! Sənin Rabbin an böyük kərəm sahibidir! O Rabbin ki, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi" (al-aq 96/1-5)

Mir Cəlal ağa ilk dəfə məhz Qurani –Kərimdə "oxu" əmrinin ilk olaraq enən ayalar arasında iki dəfə təkrar edilməsilə islamın elmə, elm öyrənməyə və öyrətməyə verdiyi dəyər və əhəmiyyətini öyrəndi. Ona görə də bütün ömrünü, elmə, elmdən gələn yaradıcılığı



**Həzrət  
Məhəmməd  
(s.a.s)  
buyrur:**

**“Elm ilə  
birgə olan  
yuxu,  
cəhl ilə birgə  
olan ibadatdən  
üstündür.”**

həsr etdi. Yaşadığı 70 illik ömründə, ulu babası Həzrəti Peyğəmbərimizin bu kəlamlarını təkrar etdi və övladları Arifə, Hafizə, Aqilə, qızları Elmira və Ədibə xanıma öyrətdi.

“Kim elm öyrənməyə çalışırsa, Allah həmin şəxsə cənnətin yolunu asanlaşdırır. Mələklər onun etdiyindən xoşal olduqları üçün elm öyrənmək istəyənin üzərinə qanadlarını gərərlər. Göylərdə və yerlərdə olanlar, hətta, suyun içindəki balıqlar da onun üçün Allahdan bağışlanmaq dilayirlər. Alimin abida qarşı üstünlüyü, ayın digar ilduzluara üstünlüyü kimidir. Şübə yoxdur ki, alimlər Peyğəmbərlərin varislarıdır. Peyğəmbərlər qızıl və gümüş miras buraxmazlar, yalnız elm miras buraxarlar. Həmin mirasi alan şəxs, bu nasib və qisməti almış olar. (Əbu David. Elm 1; Firuzi; Elm 19) Mir Cəlal ağanın elm xəzinəsi bu gündə öyrənilir, sabah da öyrəniləcək. Bu xəzinə gələcək nəsillər üçündür.”

## BİR MÜƏLLİM KİMİ

Mir Cəlal ağa zəngin biliyi malik bir müəllim idi. O, bu müüməliyin ilk sırrını Ulu babası Həzrəti Peyğəmbərimizin hədislərindən öyrənmişdi.

Mon yalnız bir müəllim olaraq göndərildim. (İbn Nacə, Müqqidimə, 17)

Əziz Peyğəmbərimizin də özünün bir müəllim olaraq göndərildiyi və əsas vəzifəsinin bu olduğunu müxtəlif hədislərdə ifadə etmişdir.

Kainatın fəxri Peyğəmbərimiz birbaşa Uca Rəbbi tərəfdən tərbiyə edilmiş misli olmayan bir müəllim və tərbiyəçidir. Bu haqiqətin an canlı şahidi bu gün onun yolu ilə getməyə çalışın milyonlarla insanın olmasıdır. Allah Rəsəlü - Həzrəti Peyğəmbərin (s.a.s) ilk xitab etdiyi insanlar, ümumiyyətlə tərbiyə edilməsi çətin olan şəxslər olmasına baxmayaraq onlara mükəmməl bir yaxınlıq

göstərmmiş, verdikləri əzab-əziyyətlərə səbr etmiş və onları ən gözəl vasitələrlə özünə tabe etməyi bacarmışdır.

Mir Cəlal ağa da bir müəllim kimi, ulu babası Peyğəmbərimizdən öyrəndiklərini tacrübə etmiş və istəyinə nail olmuşdur. Bu gün onun tələbələrinin sayı ölücəyə gəlmər. Tələbələri müəllim olub. Müəllim də yena tələbə yetişdirir. Hamusunun da son da bir ünvani var.

Böyük Mir Cəlal ağadan gələn yol.

## MİR CƏLAL AĞANIN TƏLİM VƏ TƏRBİYƏ METODLARI

Bütün yaşadığı ömürdə, təlim və tərbiyə metodları mükəmməl bir əxlaqa söykənirdi. O gözü önüne seyidlərin kamili olan Ulu babası Həzrəti Peyğəmbərin kəlamlarını gətirməkə, onlara söykənirdi.

Əxlaqının kamilliyi, qalbinin incəliyi, sözlərinin açıq-aydın başa düşülməsi, üslubunun şirinliyi, xəbərdarlığında nəzakəti, əsəbiləşdiyində belə səbirliliyi, zəkasının yüksəkliyi, insanlara qarşı münasibəti və məhəbbəti ilə Peyğəmbərə oxşayırıdı. Sadə və sakit. Bütün gücü ilə tələbələrinə elmin sırlarını öyrətməyə çalışırıdı. Elə bir inca insan idи ki, nəinki tələbəsini, hatta dediyi sözü, işlətdiyi ifadələri belə incitmək istəmirdi. Çox vaxt səhbət metoduna yer verirdi. Bu səhbətlərdən tələbələri çox şey öyrənirdi. Amma tələbələri də onu sevirdi: İndi də sevirlər, gələcəkdə də sevəcəklər.

## ƏSİL ŞƏXSİYYƏT İDİ

Allah-təala insanları dilləri və rəngləri kimi qabiliyyət və istedadlarında da fərqli yaratmışdır. Heç bir insanın bənzəri yoxdur. Ona görə də tərbiyə və təhsil almaq insanların ağıl, idrak və qavrama səviyyələri, duyma

**E**lm öyü-  
ranonin  
(din ta-  
labasının) ocalı  
çatlıqla, şohid  
kimi olar elm ilə  
birgə olan yuxu,  
cəhl ilə birgə  
olan ibadatdən  
üstündür."

Həzrət  
Məhəmməd  
(s.a.s) buyurur:

“Allah  
qarsısın-  
da vacib  
əməlləri yerinə  
yətdirdikdən  
sonra ən yaxşı iş  
müsəlmanlı şad  
etməkdir.”

qabiliyyətləri bir-birindən olduqca fərqlidir. Mir Cəlal ağa səhbət etdiyi insanların səviyyəsinə diqqət edərdi. Həmisi də babası Həzrəti Peyğəmbərin bu kələməni yaddaşında saxlardı. Həzrəti Peyğəmbərimiz(s.a.s) İbn Abbasa (r. a)

“Ey İbn Abbas, insanların dərk edə bilməyəcəyi sözü demə. Məhz belə etsən bu onların fitnəyə düşməsinə səbəb olar” - deyə tövsiya etmişdir.

Bu səbəbdən Həzrəti Əli :

“İnsanlara anladıqları şəyleri söyləyin (başa düşmədiklərindən əl çəkin) Siz Allah və Rəsulunun yalan danışmasını istəyirsinizmi ?” - deyir.

Yaşadığı illər ərzində Mir Cəlal ağa həmsəhbətlərinin səviyyəsini diqqətində saxlamış, onların incik düşməsinə şərait yaratmışdır.

## SEVGİ VƏ ŞƏFQƏTİ

Peyğəmbərimiz öz əhli-beytini, insanları sevməsini özü üçün bir nümunə məktəbi hesab edirdi. Mir Cəlal ağa övladlarını hansı istəkla sevirdi, taləbələrini də elə sevgi və istəkla sevirdi. Hər bir taləbən mənim meyvəmdir deyirdi. Amma nəvələrini daha çox istəyirdi.

## SƏBİR VƏ DÖZÜM NÜMUNƏSİ İDİ

Onda olan səbr və dözüm ulu babası Həzrəti Peyğəmbərdən gəldirdi. Peyğəmbərimizin başına olmayan müsibətlər görərildilər, amma o bunu səbrə qarşılıyadı. Mir Cəlal ağa da istər işlədiyi elm ocaqlarında, istərsə də yaradıcı qələm dostları arasında da daim təmkinlilik göstərir, davranışında heç bir şeyi biruza vermezdi. Açıq aşkar bəzi dırnaqarası qanun sahiblərinin bəzən qərəzlə, yanlış çıxışlarını belə soyuqqanlıqla qarşılıyır, dözmülük göstərirdi. Bu xüsusiyətlər isə yalnız peyğəmbər nəslinə aiddir.

## SƏHVLƏRİ BAĞIŞLAYAN İNSAN

Bağışlamaq – xəta və günahı əfv etmək, işlənən günaha görə coşalandırmak, qüsuru olan kəsləri qınama-maq mənalarını ifadə edir.

Uca Rəbbimizin gözəl adlarından biridə “Qafur” dur. Bu ad qullarını dünya və axırtda razıl etməyən, onların günahlarını gizlədən, örən, bağışlayan və günahlarına görə cəzalandırmayan mənasını ifadə edir. Əl-Qafur və Əl-Qaffar mübələğə ifadə edən isimlərdən olduğun-dan yalnız Allah-Təala üçün istifadə edilir. Allah-Təala günahkar qullarını bağışladığı kimi, möminlərdən bir-birlərini əfv etməyə çalışımlıdır. Məhz insanlara qarşı kin və nifrat duyğusu baslaşmak mömin insanlara xas olan xislot deyildir. Peyğəmbərimizi və bizi əfvə sövq edən ayəti-kərimdə belə buyurulmaqdadır:

“Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər” (ən. əraf 1/99)

“Onları bağışla, onlarla alicənablıqla davran” (ən. Hicr, 15/85)

Hər iki ayadə səylənlənlərdən Mir Cəlal ağa öz keçməkeşli hayatındə istifadə etmiş və bununla da o, bir daha Peyğəmbər əxlaqından qidalandığını sübut etmişdir. Səhvlərini bağışladığı insanlar sonradan gəlib bu böyük insandan üzrxahlıq etmişlər.

## AİLƏSİNƏ SEVGİSİ

“Bir – birini sevənlər üçün nikah qədər sevgini artıran başqa bir şey görmədim.”

Allah-taalanın başarıyyəti davam etdirmək üçün müssisə olaraq yaradığı ailə, ilk insan Hz. Adəm əleyhissəsələmə başlamış və Rəsulullahın (s.a.s) həyatında on kamıl mərtəbəyə çatmışdır.

Hakimi-mütlaq olan Allah hər şeyi dərin və incə bir hikmət üzrə yaratmışdır. Kişi və qadının xilqət xüsusiyyətləri

Həzrət  
Məhəmməd  
(s.a.s) buyurur:

“Mənim  
ümma-  
timdən  
hər bir ağl  
və düşüncə  
sahibinə  
dörd səy  
zoruridir».  
Sorusuldu:  
“Ey Allahın  
elçisi! Onlar  
nədir?”  
Həzrət (s.a.s)  
buyurdu:  
“Elmi  
eşitmək, onu  
hifz etmək,  
yamaq və ona  
əməl etmək».

## AİLƏ BAŞÇISI KİMİ

"Ön xeyirliniz qadınlara qarşı əlaqə münasibətlərdə xeyirli olanlarınızdır (Firuzi, Rada 11.)

"Püstəxanım və övladlarım mənim şah əsərimdir." (Mir Cəlal Paşayev).

Qurani-Kərimdə Peyğəmbərlərin ümmətinə nümunə ola bilmələri üçün evləndikləri, oğul-uşaq sahibi olduqları belə bildirilir. (Ya Rəsulüm!) Biz səndən əvvəl də Peyğəmbərlər göndərdik, onlara da övlad verdik. (er. Rad. 13/38)

Digər Peyğəmbərlər kimi Rəsulullah (s.a.s) başər peyğəmbəri olduğuna görə evlənmiş, həmi nümunə olacaq sakit bir ailə hayatı yaşamış, kişinin xanımına, bir atanın övladlarına necə davranışması lazımlı olduğunu ən gözəl şəkildə öz həyatında göstərmüş, ailə fərdlərinin haqqı və vəzifələri ilə bağlı əsasları ortaya qoymuşdu. Sevimli Peyğəmbərimizin ortaya qoyduğu bu meyar, sağlam və rahat bir ailə qurmağa kifayat edəcəyi kimi, fəzilətli bir cəmiyyətin də təməl daşıdır.

"Mömənlərin iman baxımından ən mükəmməli əxalaqı ən yaxşı olarıdır. Ön xeyirliniz isə qadınlara qarşı münasibətlərdə ən xeyirli olanızdır." (Firuzi, Rada, 11. Öbu Davad, Sünna 15).

Peyğəmbərimizin, onun Əqli-beytinin və Əqli-beytidən doğulanlarının qadına, ailəsinə münasibəti Allah qatınca bəyəniləndir. Bu münasibəti bütün islam dünyasına bir nümunədir.

Bu əqli-beytidən olan, onun layiqli davamçısı Mir Cəlal Mir Əlişər oğlu gözəl əlaqə tamamlayan islamı dəyərlərə malik ailə başçısıdır. Ağanın xanımı əsil imam övladına layiq bir ailə xanımı olub. Ulu babası Həzərti Peyğəmbərimiz, sanki dünyada Xədicədən başqa qadın yoxdur dediyi kimi, Mir Cəlal ağa da mənimcün Püstəxanımdan xeyirlisi və gözəli yoxdur deyirdi. O və mənim övladlarım şah əsərimdir. Püstə xanumla idzivancından elimizin akademiki, Arif Paşayev, böyük diplomat Hafiz Paşayev, gözəl insan, mərhum Aqil Paşayev,

yətlərindən başlayaraq, fitrətlərinin birliyini tamamlaması, bir-birlərinə duyduqları hiss və əlaqələri, bu duygulara hörmət etmək və s.hamisini bir qeyd üçün xəlq etmişdir.

Kişi və qadın bir-birlərinə möhtəc olaraq yaşadıqları üçün ailə qurmadan yaşayıb səadətə qovuşa bilməzlər. Qadın uşaqların qayığısına qalmağa, onlara baxmağa daha meylli, çətinliklərə sinə gərməyə daha zəif, həya və eva bağlılıqla kişiyyə nisbətən daha itaətkardır. Kişi isə ağıl və təcrübə baxımından daha üstün, namus və şorofini mühafizə etməkdə daha qeyrəti və güclü, çətin və təhlükəli işlərə atılmağa daha casur, qeyrət və qısqancılıq xüsusiyətinə görə qadından daha kamıl xasiyyətə sahibdir. Bu səbəbdən kişi və qadın bir-birinə möhtacdır və digəri olmadan həyatını tam mənası ilə davam etdirə bilməz.

Qurani-Kərimdə bununla bağlı belə qeyd edilir:

"Onlar sizin, siz də onların libasisiniz." (Əl-Bəqara 2/187)

"Biz sizləri (erkək və dişi olmaqla) cüt – cüt yaratdıq." (Əl-nəba 78/8)

İslamın öyrədilib yaşadıldığı ən ideal məkanlar ən üst mərtəbə ailədir. Təlim-tərbiyənin əsası ailədə verilir. Allah qorxusu, Allah sevgisi, Rəsullaha məhəbbət körpəyə sevgi on gözəl şəkildə aşınan. Din, dil, mədəniyyət, təfəkkür, anlayış bu müəssisə vasitəsilə nəsillərə ötürülür.

İslam insan fitrətine, xisətinə görə endirilmiş və insan üçün tablib edilmiş bir dindir. Daha açıq və başa düşülən tabirlə desək, "İslam insanın həyat xəritəsidir". Dünya həyatının hər sahəsini tənzimləmiş və açıqlamışdır. İnsanların cənnətə qovuşa bilməsi üçün insan dəyərinə təbə olması zəruri olan bir bələdçidir. Əbədi səadət üçün İslamın əmərlərinə uyğun və Hz. Peyğəmbərimizin (s.a.s) buyurduğu bir ailə qurmağa və yaşamağa diqqət göstəriləməlidir. Bu cəhdən Mir Cəlal ağanın ailəsi islamı dəyərlərə layiq. Peyğəmbərimizin əlaqəna bərabər səviyyədədir.

Həzərt  
Məhammed  
(s.a.s)  
buyurur:  
"Mənim əməmtəmə  
qarşı mehriban  
olana Allah da  
mehriban olar."

Həzərt  
Məhammed  
Quranla golub.  
Haram odur  
ki, Quranda  
haram  
buyurulub. O  
şey barəsində  
ki Allah  
Quranda heç  
nə deməyib, o  
başğıtanınr.

xanım qızları olan dilçi alim Ədibə xanum və Elmira xanım dünyaya və elmizə şərəf gətirdilər.

Sağlığında ailə və yaxınlarını islamı dəyərlər fövqündə tarbiyə edərək həm dünya, həm də axırət üçün gözəl şəkildə hazırlamış bir dəyərli məktəbin əsasını yaratmışdır.

## ÖVLADLARININ TƏRBİYƏSİNƏ DİQQƏT GÖSTƏRMƏSİ

Uşaqın təlim tarbiyəsinə açılan ilk qapı onun ailəsidir. Ailə daxilində gördüyü şeylər onun zehnində ömrə boyu hakk olunur və şəxsiyyətini formalaşdırır. İmam Qəzam belə deyir:

"Uşaq valideynlərinin yanında bir əmanətdir. Onun təmiz qalbi işlənməmiş bir lövhədir ona verilən hər şeyi qəbul edəcək vəziyyətdədir".

Ona doğru şeylər qazandırılsara, bu duyuğu ilə inkişaf edər, uşaqın valideynləri də dünya və axırətə xoşbəxt olarlar. Amma başıboş buraxılarsa və pis vərdişlər qazandırılsara, bədbəxt olar və konara sürüklenərlər. Bu pis aqıbətin günüha da valideynin boynunda qalır.

Həz. Peyğəmbərimiz (s.a.s) bir ailə başçısı olaraq övladlarının tarbiyəsinə həddindən artıq diqqət göstərmədi.

Rəsulullah (s.a.s) insanlara da əvvəlcə ailə üzvlərinin tarbiyəsi ilə maraqlanmağın zəruri olduğunu söyləmiş, yanına gələnə heyrətlə:

"Ailənin yanına qaydırın və öyrəndiklərini onlara öyrədin" buyurmuşdur. (Buzarı, Azan, 18)

Bu müqəddəs kəlamların işığında Mir Cəlal Paşa-yev övladlarına verdiyi tarbiya ilə Allah qətində connəti qazanmaqla, ulu babası Həzərəti Peyğəmbərin də məhbətini qazanıb.

Həmişə övladlarına ciddi nəzarət edər və onların tarbiyəsi mövzsusunda tələbkər dayanardı. Qızlarını öz təlabları səviyyəsində tarbiyə edib arə verdikdən sonra da nəzarət etmiş, onlara ailə xoşbəxtliyi, səadəti üçün zəruri olan öyüd-nəsihət verməkdən usanmamışdır.

**H**əzərəti  
Məhamməd  
(s.a.s)  
buyurur:  
"Allah-təla  
övladlarınız  
arasında, hətta  
onları öpərən  
belə odalatlı riayət  
etməyinizi sevir."

Səma aləmindən xəbar

## BABA NƏVƏSİNƏ QURBAN KƏSİR



1974-cü il Ramazan ayının  
27-ci günündə

**S**əhərin sübh vaxtı yuxusundan  
sayıldı. Mehriban xanım yuxusu-  
nu babası Mir Cəlala damışma-  
ğı özünə qərar verdi. Xoşbəxtlikdən həmin  
günün axşamı onlara geldi. Cox sev-  
diyi nəvəsinə güllü don da almıdı. İkin-  
ci nəvəsi olduğuna görə onu çox istəyir,  
həm də özü şirin idi. Özünü istatmayı  
baçırdı. Çay süfrəsi atrafında ayləşən ba-  
laca Mehribanı babası çox narahat gördü.  
Əvvəlcə baba hədiyyəsini nəvəsinə verdi  
və sonra dedi: - Gözümə bir təhor dəyirən.  
Xəstələnməmiş, mənim işqli dünyam?  
Xeyr baba - deyə Mehriban cavab ver-  
di. Gətir qulağına piçləyim. Onda çay  
süfrəsinə oturaq, gördüyü yuxunu babana  
danış. Evin gəlini Aida xanım qaynatmasına və qızına çay  
süfrəsi açmışdı. Arif müəllim isə işdən hələ gəlməmişdi.  
Hə, mənim cənnət çiçəyim, danış yuxunu.



**B**ir müsal-  
mann sadaqat-  
li və tamiz  
niyyətli olma-  
sunun sübutu  
odur ki, özüne  
aid olmayan  
işlər qarış-  
masın.

Mehriban xanım: - Babacan gördüm ki, bir ağ atın belindayəm. Ətrafım çəmənlikdir. Çəmənliyin bir tərəfində böyük bir bulaq var. Özü də bulağın suyu par-par parıldır. Bir də gördüm ki, nürrani, özü də yaşlı geyimdə bir nəfar çıxdı qarşıma. Sonra mənə dedi ki, mənə tanrıyrısan? Dediim yox.



O dedi ki, mən sənin Ulu baban, İslamin son Peygəmbəri, Həzərəti Peygəmbərəm. O gördüğün bulaq isə - "Kövsardır". Onu babana, onun əhli-beytinə uca Allah hədiyyə edib. Hovuzunun yanındaki qadını görürsən dedi. Mən ona tərəf baxmaq istəyəndə gözlərim qamaşdı. Başdanayaq nura bürünmüdü. Nurani kişi dedi: "Bu gördüğün qadın mənim qızım, cənnət qadınlarının başçısı, sizin əhli-beytin nənəsi, xanum Fatimeyi-Zəhradır". Sonra dedi ki, bu çəmən, gül çiçəklər isə cənnətin ətri, qoxusudur. Sonra mənə dedi ki, sən mənim əhli-beytimdənəsan. Sənin uca məqamın qabaqdadır. Sonra da yaxına gəlib, əvvəlcə elini başıma qoydu, daha sonra almından öpdü. Onların yanındaki qadına dedi ki, qızım Fatimə, bu sənin İmam Hüseyninin, Səccadının nəvələrindəndir. O xanum da mənə yaxınlaşub üzümdən öpdü. Ay baba, elə nurlu və rayihəli id ki, az qala mən yuxu tuturdum. Babacan, o xanum mənə dedi ki, sən mənim məqamimdənəsan. Mən həmişə Sizi Ərşin sütunundan görüürəm. Bir də dedi ki, bu yerləri uca Allah babanız, mənim atam Peygəmbərə,

onun siz əhli-beytinə hədiyyə edib. Bu məkan sizlərin nəvələrinin, nəticələrinindir. Baba, adam o yerdə ayrılməq istəmirdi. Axır-axırda hər ikisi dedilər ki, bu ağ atın üstündə sən çok uca məqamlar gözləyir. Mənə atılı çıçəkdən də bir dəstə verdilər. Çiçəkləri qoxulayarkən yuxudan ayıldım, cəld ətrafima baxdım. Elə bilirdim ki, yuxu yox, hər şey aşkarla baş verir.

Baba Mir Cəlal gülümsayarak: - Bəli, mənim cənnət çiçəyim, biz İmam övladlarıyız. Bizim məqamımız ucadır. Əlbəttə, sən qarşıda çok-çox yüksək ucalıqlar gözləyir. Babanın sevincdən gözləri doldu. O həmin günü Qurban kəsib, yetim-yesirlərə payladı.

**İmam Əli (ə.s.):**  
**“Bəndələrə**  
yaxşılıq  
etmək o  
biri dünyaya üçün  
nə güzel azuqadır”.





## QOHUMLARINA MÜNASİBƏTİ

Dinimizdə insanlar arasındaki əlaqələr dıqqət göstərildiyi kimi, ata və ananın, ən yaxın adamlardan başlayaraq qohum-aqrabənin ziyarət edilməsi və onlara hər cür kömək olunması da son dərəcə önməli bir prinsip kimi ortaya qoyulmuşdur.

"Ey insanlar!.. Adı ilə bir-birimizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübəhəsiz ki, Allah sizin üzərinizdə nəzəratçıdır. (ən - Nisa 4/1)



Həz. Peyğəmbərimiz (s.a.s) də: Alla və axirət günlənə iman edən hər kəs qohum-aqrabəsinə yaxşılıq etsin" – buyurmuş, İslamla şərəflənən bir çox insana da buna bənzər bəzi əmr və tövüsəylər etmişdir.

Bu məhəbbətlə böyük Mir Cəlal ömrünün sonuna qədər qohumlarla olan əlaqəsini kəsməmiş, onlara gözəl münasibət göstərmüşdür. Bunun nəticəsidir ki, elə bir gün olmasın ki, onun mübarək adı dila gəlməsin. Qohumları adını dilə gətirəndə kövrəlib ağlayırlar.

## QONŞULARA MÜNASİBƏTİ

Qonşularla bütün həyatımız boyu yanaşı yaşayırıq. Həyatımızın acı və şirin xatırlalarını onlara yaşayırıq. Bu sabəblərə İslam dinində qonşuluq əlaqələrinə də son dərəcə əhəmiyyət verilmişdir. Qurani – Kərimdə Allaha

imani əmr edən və şirk qadağan edən ifadələrinin dərhal ardından amma ana və qohumlarla yanaşı, yaxın və uzaq qonşuya da yaxşılıq etmək əmr edilməkdir. (əl – Nisa 4/36)

Həz. Peyğəmbərimiz buyurur ki, "Cəbrayıl mənə qonşuya yaxşılıq etməyi o qədər tövsiyə etdi ki, sanki qonşunu varis edəcəyini zənn etdim" (Bu..., Ədəb. 28; Müslim, Birr. 140. 141.)

Həz. Peyğəmbərimizin başqa bir hadisi şərfinde: "Yaxınlıqdakı qonşu ac ikən özü tox yatan kəs mömin deyildir" buyurulmuşdur (Hakim 15).

Bu müqaddəs kəlmlərə söyklənərək nəzarınızda çatdırırsınız ki, imanı nəvəsi olan Mir Cəlal ömrü boyu qonşuluq münasibətlərini elə bir nizamda saxlayıb ki, idinin özündə də o, bizim evimizdən getdi deyilir. O, bizim süfrəmizin ruzisi, bərəkəti idi. Allahu esqi, Peyğəmbərinin sevgisiyle yaşayış əsil mömin belə olmalıdır.

## QONAQLARINA MÜNASİBƏTİ

Dilimizdə səyahət, dəvət və ziyarət səbəbi ilə birinin evinə baş çəkərək ev əhlindən olmadığı halda müvəqqəti bir müddət burada ehtiramla qarşılanan hər kəsa qonaq, müsafir deyilir. Qonağa ehtiram göstərmək dinimizin müəyyən etmiş olduğu əxlaqi qaydalardan biridir. Qurani – Kərim İbrahim əleyhissəlamın heç tanımıdlığı qonaqlarına ehtiram göstərməsini təfərrüati ilə belə çatdırır.

"(Ya Mühammed!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdırımı? Onlar İbrahimin yanına gəlib salam verdikdə İbrahim salam alıb (özü - özünə):

"Bunlar tanımıdlığım kimsələrdi!"

O bir bəhəna ilə ailəsinin yanına getdi və kök bir buzov (kəsib qızardaraq) gətirdi. Onu qonaqların qabağına qoyub! "Balkə yeyəsiniz!" dedi. (əz. Zariyat 51. /24-27)

**R**əhimli,  
pak və  
sədaqətli  
ürayı olanlar  
Bəhiş bağına  
gedəcəklər.

**M**allarımı  
geç və  
gün-  
düz, gizli  
və aşkar  
(yxşullara) sərf  
edənlərin Rabb'i  
yəmənda böyük  
mükafatları  
vardır. Onlara  
(axırtda) heç bir  
qorxusu yoxdur  
və onlar qan-  
qüssəgörməzlər.  
(Əl-Baqara 274)

**Ö** vülda  
adəb  
öyrətmək,  
bilin ki, bir dəlu  
qab buğda sadəqə  
verməkdən  
yaxşıdır.

İbn Abbasdan nəql edildiyinə görə İbrahim aleyhissələmə gələn bu qonaqlar Cobrayı ilə birlikdə İsrafil və Mikayıl idi. (Qutrubî XV II. 44)

Həz. Peygəmbərimiz belə buyurur:

"Allah və axırat gününa iman gətirən hər kəs qonağına hörmət etsin!" (Buxarı. Ədəb. 85 Müslüm, İmam 74 Uca Alläh) həm də qonağı hörmət edən ev əhlinə xeyir və bərəkətə tez bir zamanda nail olacaqlarını bildirmişdir. (İbn Nacā, Etiniā 55)

Böyük Mir Cəlal qonaqlarına həmişə hörmətlə yanaşır, onlara alicənablıq göstərirdi. Allahu qonağı mənim qonağımdır deyərdi. Qırx ildir hayatdan köçüb, amma dünyadan hər ölkəsində yad edilir, adı böyük hörmətlə çəkilir. O, daim ürkəklərdədir.

## UŞAQLARA MÜNASİBƏTİ



Dinimizə görə doğulan uşaqların saflığını qorumaq vazifəsi valideynlərə həvalə edilmişdir. Ailenin sevinci, cəmiyyətin dəyişməzliyi, sabahın ümidi olan uşaqların təbiyəsi xüsusi bir qayğı tələb edir.

İslam dininin uşaq münasibəti sevgi, mərhəmət və xoş rəftar anlayışlarına asaslanır. Çünkü uşaq dünyaya tər - təmiz bir yaradılışla və günahsız olaraq gəlir. Dünyaya yeni gələn körpə, hər cəhətdən böyüklərin köməyinə möhtac olub müəyyən yaşa qədər valideynlərinə bağlıdır. Bu sababə görə uşaq lazımı olan qayığının ona göstərilidiyi təqdirdə sağlam bir şəxsiyyət kimi formalışa biler. Bu nöqtəyi nəzərdən baxanda Həz. Peygəmbərimizin (s.o.s.)

uşaqlara münasibəti və onların yetişdirilməsinə aid tövsiyələri son dərəcə diqqətə layiqdir.

Peygəmbərimizin bir hadisi şərifində: "Siz qiyamət günü özünüz və atanızın adları ilə çağırılacaqsınız, övladlarınıza gözəl adlar qoyun!" – buyurmuş (Əbu Davud, Ədəb, 61)

Məsələn; Arif, Hafiz, Aqil, Mir Cəlil, Mir Xalil və s.

Kimin uşağı varsa, onunla uşaq kimi davransın. (Deyləmə III. 513)

Mir Cəlal bir baba kimi nəvələrini sevib azıllayır, onlara olan məhəbbətini öpüşləri ilə dəddir. Baba öpüşünün dadi nəvələrin dodaqlarında baldan da şirin olardı. Mehribana manim cənnət çiçəyim, Nərgizə bənövşəm deyə azıllayırırdı.

Deyərdi: Ulu babanız nəvələri Həsən və Hüseyni sevdiyi kimi biz də nəvələrimizi azıllzməliyik.

## QOCALARA MÜNASİBƏTİ

"Kiçiklərimizə mərhəmət, böyüklərimizə hörmət etməyən bizdən deyildir." (Firuzi, Birz. 15)

Qocalıq, Allah-təalanın fitri bir qanunu-dur. Ömür ağacının an son mərhalasıdır. Uşaqlıq, gənclik, kamillik dövrü yaşayan hər kəs özünü - nüqalıq qəlbində tapır. Artıq bu mərhalada insan güclüklə yerinə acizlik, irəliləmə yerinə geriləmə, sohbat yerinə xəstəlik kimi qəcirilməz kimi hallarla üz - üzə qalır. Qurani - Kərimdə bu mövzuya belə diqqət çəkilməkdədir. "Sizi (atanız Adəmi) torpaqdan, sonra nüftədən, sonra ləxtalanmış qandan yaradan, sonra (analərinizin bətməndən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalısınız deyə (yaşadan) odur. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünün sonuna) yetişəsiniz və bälə, (Allahu vəhdəniyyətini) düşünüb anlayasınız deyə edilmişdir" (Əl - Müslüm 40/67)

**“Cənnət  
əhlinin  
dörd  
xisləti var:  
Gülərüzlük,  
şirin dillilik,  
mehriban  
qəlb,  
səxavatlı ol”.**



## KASIBLARA MÜNASİBƏTİ

Hazrati Peyğəmbərimiz həmişə kasiblərin qayğısına qalıb. Həz. Xədicə anamız ilk Vəhydən sonra Peyğəmbərimizə təskinlik verərək onun bu xüsusiyyətini xüsusi vurğulamışdır. (Buxarı, Bədül – Vəhy, 3. Müslim, İmam 252)

Hz. Peyğəmbərimizin (s.a.s) kasiblərin qayğısına qalmaq və onlara dəyər verməklə bağlı bir çox hədidi vardır. Onlardan ikisini sizlər təqdim etməyi özümə borc bilirəm.

"Bu dünya mali həqiqətən cəzb edici və şirindir. Buna müsəlmanın sahib olması nə qədər gözəldir! Yetər ki, ondan miskinə (kasibə) yetimə və yolçuya versin". (Müslim, Zəkat, 122, İbn Hənbən III, 21)

"Varlıkların dəvət edilib kasiblərin çağırılmadığı toy – düzün necə də pis yeməkdir." (Müslim, Nikah 107.)

Dul qadınların və miskinlərin (kasiblərin) köməyinə təlaşan müsəlman Allah yolunda döyuşən mücahid, yaxud gecə namaz qılan və gündüz oruc tutan abid kimidir. (Buxarı, səh. 1.)



Hz. Peyğəmbərimizin həyatında, xüsusən kasiblərlə bağlı gördüyü işləri, yerinə yetirdiyi əməlləri gözümüzün önünə gətirəndə, Mir Cəlal ağa babaşı kimi durur qarşımızda. Elm məbədgahlarında nə qədər kasib tələbələrə maddi yardımalar edib. Bir kasib tələbəsinə növbə vasitəsilə aldığı evini bağışlayıb. Allah qatında bundan gözəl əmlək varmı? Hər ay aldığı məvacibdən tələbələrinə yardımalar edirdi. Bu gün atının, müqəddəs imam övladının şərafı seyid yolu oğlanları, Arif, Hafız davam etdirir. Cənnətə gedən yol səxavət və xeyirxahlıqdan başlanır. Mir Cəlal müəllim cənnəti qazanmaqla, övladlarını da bu yola istiqamətləndirir.

Xəstənin  
yanına  
şəxs  
həmişə  
barəkət  
dünyasında  
asayı tapır.

Həzrət  
Məmməd (s.a.s)  
buyurur:

“Allah qar-

şısında on  
sevili bəndə  
Onun bəndələrinə  
daha faydalı olan  
kasib.”

“beli bükülmüş qocalar, süd əmən körpələr və otla-

yan heyvanlar olmasayı üzərinə (bəla və) əzab yağar-

dı.” (Heyşəli, X, 227)

Bu səbəblə yaşılı insanların yaşamağına dözə bil-

məmək, onlardan diksinmək, tez ölmələrini arzu etmək  
kimi mənfi davranış və fikirlərin İslam əxlaqında yeri  
yoxdur.

Hz. Peyğəmbərimiz belə buyurur:

Allah-tala yaşılı olduğuna görə bir qocaya hörmət  
edən gəncə, qocalıqda qulluq edəcək kəslər lütf edər. (Fi-

ruzi, Birz, 75)

Bütün bunları gəncliyində ulu babası peyğəmbəri-

mizin kəlamlarından öyrənən Mir Cəlal müəllim daima

qocalara hörmətlə, böyük qayğı ilə yanaşardı.

Bu gün isə, onun övladları, nəvələri onun yolunu  
davam etdirir.

Qocaların cəmiyyət içindeki  
mövqelərini İslami həssaslıqla  
dəyərləndirdiyimiz onlara bir  
uşaqlıq kimi qayğı göstərməyimiz  
lazımdır. Buna görə qocaların  
həssas duyğuları ilə oynamamalı,  
qoca olduğuna görə bir çox xoşa  
gəlməz halları xoş qarşılınmalıdır və  
onların xeyir-duaları üzərimizdə  
olmalıdır. Başqa bir tərəfdən bu  
nurani insanların mövcudluğunu

nun ruzinin çıxmasına səbəb olduğunu, bəla və  
müsibətlərə qarşı bir qalxan vazifəsi daşıdığını unutmaq  
olmaz. Hz. Peyğəmbərimiz (s.a.s) bəla buyurmuşdur:

“Zəif və məzəlmlərəməz diqqət edin!” Siz ancaq  
məzəlmlərinən yardım görür və razi qazanır-  
sınız. (Əbu Davud, Cihad, 69.)

“beli bükülmüş qocalar, süd əmən körpələr və otla-

yan heyvanlar olmasayı üzərinə (bəla və) əzab yağar-

dı.” (Heyşəli, X, 227)

Bu səbəblə yaşılı insanların yaşamağına dözə bil-

məmək, onlardan diksinmək, tez ölmələrini arzu etmək  
kimi mənfi davranış və fikirlərin İslam əxlaqında yeri  
yoxdur.

Hz. Peyğəmbərimiz belə buyurur:

Allah-tala yaşılı olduğuna görə bir qocaya hörmət  
edən gəncə, qocalıqda qulluq edəcək kəslər lütf edər. (Fi-

ruzi, Birz, 75)

Bütün bunları gəncliyində ulu babası peyğəmbəri-

mizin kəlamlarından öyrənən Mir Cəlal müəllim daima

qocalara hörmətlə, böyük qayğı ilə yanaşardı.

Bu gün isə, onun övladları, nəvələri onun yolunu  
davam etdirir.

İmam övladının xeyirxahlıq dünyasında yetim uşaq  
ən isti bir məkanda özünə yer tapmışdı. Yetimi onun  
qədər sevən imam övladına bu torpaqda bircini dəfə idi  
rast gəlirdim. O, istəmirdi ki,  
yetimin aldığı nəfəs belə incisin.  
Bir ayaqyalın uşaq görün  
kimi, əlindən tutub aparardı  
dükana. Onu həm ayaqqabı  
ilə, həm də geyim və yeməklə  
təmin edib evlərinə yola sa-  
lardı.



xitabən söylədiyi sözləri götirirdi.

“Məgər o səni yetim ikən təbib sığınacaq ver-  
dimi?” (ad-düha 93/6)

Ona görə da həmişə yetimi sevib, əzizlər, onların  
gülər üzünü görəndə elə bil dünyani ona bağışlayırdı.

“Hər kim, müsləmlanların arasında olan yetimi ye-  
diridib – içirtmək məqsadi ilə götürüb evinə apararsa, ba-  
ğışlanılmayacaq bir günah etmədiyi təqdirdə, Allah-təala  
onu mütləq cənnətlək edər”. (Firuzi, Birz14)

Bəli, Mir Cəlal Paşayev sağlığında yetimlərin da-  
yağı, atası adını qazandı. İndi də, övladları akademik  
Arif Paşayev, alim Hafız Paşayev, nəvələri, Mehriban və  
Nargiz xanım o müqəddəs insanın, imam nəvəsinin yolu  
lunu davam etdirirler. Nə yaxşı yer üzündə onlar (yer öz  
oxu ətrafindan çıxa bilərdi) imam övladları var.

Hazrat Əli (a.s.):

“Saxavat  
alicanablıq  
dan irali  
golir.”

## MİR CƏLALDAN GÖLƏN NUR DAMLALARI



ARİF PAŞAYEV  
AZƏRBAYCAN HAVA YOLLARI  
DÖVLƏT KONSERNİ  
MİLLİ AVIASİYA AKADEMİYASININ REKTORU

**“Peygəmbərlik  
məqsəminə  
daha yaxın  
olanlar alımlar və  
(haqq yolda) cihad  
edənlərdür.”**

**A**rif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olmuşdur. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirmiş, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkərıcı materialların elektrofiziki parametrlərin kontaktsız ölçmək üçün cihazlar, maşınqayırmaya məməlumatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiqliçəvirlər yaradıb seriya ilə istehsala buraxmışdır.

Bu qurğular dünyadan bir çox elm mərkəzlərində, gəmiqayırmadada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvafiqiyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nütcələrin bir çoxu ixtira səviyyəsində işlənin beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sənaye müəssisələrində tətbiq edilmişdir.

Görkəmli alim 1960-1964-cü illərdə Moskvada "Qİ-REDMET" İnstitutunda aspirant olmuş, 1966-ci ildə isə "Yüksək və ifratyüksək tezliklərde yarımkərıcıların parametrlərini ölçmək üçün kontaktsız üslub və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alımlık dərəcəsi almışdır.

## ELMI FƏALİYYƏTİ

Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıçı əsərlərin fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvafiqiyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alımlı dərəcəsinə layiq görülmüşdür.

Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin



elmi axtarışlarının əsas istiqaməti yarımkərıcılar fizika və texnikasıdır.

O, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Akademik 40ildən artıq bir dövrə zədəsiz nəzarət yarımkərıcılar fizikasının və ölkəmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə möşgül olmuşdur.

Akademik Arif Paşayev 300-a yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə mülliətlik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olunmuşdur. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRI-nin ixtiraçı" medalına, akademik Y. Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. "VEKTOR" – Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alımları" beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif

**A**llah  
yetkin  
va  
gözəl olan  
ağlıdan  
yüksek heç nə  
yaratmayıb.  
Odur ki,  
güzərlər da  
ağlıltara  
verir; axı.  
Allahu döök  
etməyin yolu  
da ağlıdan  
keçir.



edilmişdir.

Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü il fevralın 15-də Vətəninizin daha bir yüksək mükafatına – "Şöhrət ordeni"nə layiq görülmüşdür.

Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının

Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazçıarma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şurunan həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.

Arif Paşayev ilk dəfə yarımkiricili materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləmiş və bu üsulları reallaşdırıran elmi cihazlar yaratmışdır.

Akademik Arif Paşayevin rəhbərliyi altında 10-dan çox aspirant və dissertant namizədlək dissertasiyası müdafiə etmişdir. O, eyni zamanda iki doktorluq dissertasiyasının mösləhətçisi, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir.

Arif Paşayev 1971-ci ildən 1996-ci ilədək AMEA-nın Fizika İnstitutunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik etmişdir. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmiş, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etmişdir.

Həzərət Əli (ə.s.)  
buyurur:

“Atanın övladı ədəb  
və tarbiyədən  
daha üstün hədiyyəsi  
ola biləm.”

1996-ci ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektordur. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodik işlər yüksək səviyyədə təşkil edilmişdir. Milli Aviasiya Akademiyasında rektor vazifəsinə təyin edildiyi vaxtdan burada "İqtisadiyyat və hüquq", "Avianəqliyyat istehsalat", "İxtisasartırma" kimi kafedra və yeni ixtisaslar açılmışdır. Burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanılmışdır. Akademiyanın ərazisində yeni tədris korpusu, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və s.binalar inşa edilmişdir.

Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotluz uçaş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioiodarə olunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə automataqlaşdırılmış nəzarət sistemlərinin yaradılmasına və s.yönəldilmişdir. Onun rəhbərliyi altında Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülkü Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülmüş və Beynəlxalq Mülkü Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir.

Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınmasına işində gərgin, müntəzəm şəkildə aparıldığı islahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarəti, Akademiyada sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərinin ali məktəbə dəvət edilməsi alimin yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına sübuditur.

Arif Paşayev yüksək elmi-praktiki potensiala malik olmaqla yanaşı, yüksək vətəndaşlıq, vətənpərvərlik hissəli ilə yaşayıb-yaradın, respublika əhəmiyyətli işlərdə, xüsusun özəkmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına yorulmadan gərgin əmək sərf edən, gənc nəslin təlim-tərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmalarını xüsusi diqqətdə

Həzərət  
Məhəmməd  
(s.a.s) buyurur:

“Cəməata  
verilən heç  
bir sədoqə  
onların arasında  
yayılan elmən  
üstün deyildir.”

## ARİF AĞA AĞIR TƏBİƏTLİ BİR İNSANDIR

### 1. Doğru danışmaq:

Bu xüsusiyyət olmazsa, örnek seçilən şəxslə ona qoşulanlar arasında mənəvi bağlılığı təmin edən etimad yaranır.

### 2. Vəd və ahd-peymanlara sadıq olmaq:

Onların dəvətlərində böyük əhəmiyyət daşıyan cəhət öz vəd və ahd-peymanlarına vəfəli qalmalarıdır. Əgər onlar sadıq və vəfəli olmasalar, xalqın etimadını itirərlər.

### 3. Şəriətin və ilahi hökmələrin qorunmasında əmənətdarlıq:

Bu da əsas şərtlərdən biridir.

### 4. İnsanlara məhəbbət və ürək yandırmaq:

Əgər bu xüsusiyyət olmazsa, camaatla, xüsusişə nadan, təəssübkeş, və inadkar insanlarla keçinmək çətinliklər və əzab-əziyyətlə müşayiət olunar.

### 5. İxləs:

İlahi rəhbərlər maddi baxımdan təmənnasızdır. Onların bütün işləri ixləs və saf niyyət üzərindədir. Əks təqdirdə onların dəvət və çağırışları etibarsız olar.

### 6. Xeyirkahlıq və yaşlılıq:

İlamə yer üzündə məhrəbanlıq cilvəsidir. Bu işə rəhbər şəxslər ardıcılları arasında mənəvi bağlılığı qorumaq üçün zəruridir.

### 7. Şücaət:

Şücaət və Allahdan qeyrisindən qorxmamaq ilahi şəxslərin əsas xüsusiyyətlərindəndir. Ümumiyyətlə müvəffəqiyətən əsas rəmzi budur! Ona malik olmayan şəxs rəhbərlək edə bilməz.

### 8. Gözəl əqləq və müləyimlik:

Bütün ilahi rəhbərlərin (istər Peyğəmbərimizin, istərsə də məsum imamların) xüsusiyyətlərindən biri gözəl əqləq, camaatla müləyim davranmaqdır.

A İlahi elə  
adama  
böyük  
mükafat verir  
ki, o, qazəbini  
göstərməyə  
qabil olduğu  
halda, qazəbini  
boğur.

E İməni  
başqa-  
lارının  
öyrədin və  
başqalarının  
elmini  
öyrənin.

saxlayan qayğıkeş rəhbər, səmimi insan və ətrafında olan hər bir işgüzər, yaradıcı əməkdaşın yaxın məsləhətçisi və köməkçisidir.

## ELMİN İLAHİ NURU

İmam Sadiqdan (ə.s) nəql olunan bir hadisdə belə buyurulur:

"Yer üzü heç vaxt imamsız qalmır; əgər möminlər (səhvən ilahi) bir şeyi azaltalar, onu bərpa edər. "Həzərətdən nəql olunan başqa bir hadisə buyurulur: "Allah-təalanın yer üzünü ədalətli bir imamsız qoyması qeyri-mümkündür. Hətta bəzi hadislərdə göstərilir ki, əgər yer üzü bir an belə imam və ilahi höccətsiz qalsa, zəlzələ baş verər və yer əhlini özüna çəkar."

İmam Sadiqin (ə.s) buyurduğu bir hadisə belədir:

Əgər dünyada yalnız iki nəfər qalsa, onların biri mütləq imamdır.

Başqa bir hadisdə isə belə buyurulmuşdur.

Həqiqətən (dünyada) hamidən axırda ölüən şəxs İmam olacaq.

Bu gün hər birimizin yaşadığı bu torpaq imam nəvələrinin nurlu təbəssümü ilə yaşayır. İlahi onların üzüna bizlər rəzi və bərəkət verir. Onlar bizim rəhbərlərimizdir. Onların elmi Allah qatunda dəyərləndirilir.

Dördüncü imamın, Əli ibn Hüseynin golundan olan Mir Məhəmmədin nəticəsi Arif Mir Colal oğlu Paşayev imam elmini dərinliklərinə qədər öyrənib, ondan hər bir allah bəndəsinin yoluna işiq salıb. Onun üzündəki İlahi nur da imamətdən gələn elmlə birləşib. Elmin İlahi nuru Allah qatına qaldıra bilib. Onda bizim hər birimizdə olmayan xüsusiyyətlər var.

İlahi rəhbərlər və məsum imamlar "elm" və "ismət" məqamından əlavə aşağıdakı xüsusiyyətlərə də malikdirlər.

**“Bir şəxs  
Allah  
rizası  
üçün bir ye-  
timin başını  
sigallarsa, olinin  
toxunduğu  
hor tükün  
müzqabılında  
ona savab  
verilər”.**

(Əhməd, V 250)

İmamlara xas olan xüsusiyyətlər Arif Paşayev şəx-  
siyyətində cəm halindadır.

İlahinin iman övladına verdiyi an böyük nemət işə  
qızılar Mehriban və Nərgiz xanımlıdır.

Ulu babaları Həzrati Peyğəmbərə "Kövsər" surəsini  
nazıl edərən ona cənnətdəki Kövsər hovuzunu hadiyyə  
etdiyini bildirdi. Eyni zamanda qızı xanım Fatmeyi –  
Zəhra ni cənnət xanımlarının başçısı təyin etdi. Bu ta-  
leyi ulu Yaradan ona da nəsib edib. Qızı Mehriban xan-  
ım yetim, yesir, imkansızlıra kömək etməklə, xəstələrə  
mülalıcə üçün yardım etməklə, elmin inkişafına qayğı  
göstərməklə, ulu nanəsi Fatmeyi – Zəhranın behişt bağ-  
çasında, ulu babası Həzrati Peyğəmbərin Kövsər hovu-  
zunun yanında, axırat dünyasını qazanıb. Çok qısa bir  
zaman kəsiyində bütün İslam dünyasını onu ikinci Fatmeyi –  
Zəhra çağıracaqlar. Bu şərəfi də Sizə babanızın xatırına  
Allah nəsib edib.

Ulu Allah, siz imamətin xatırı üçün yer üzünü qo-  
ruyub saxlayır bizlər.

Apardığımız bütün araşdırımlar, tədqiqatlardan  
sonra bu naticaya göldik.

Arif müəllimi ulu babası Zeynüləbidin (ə.s)ə oxşa-  
dan hansı coħħatıldır.

- Əlləri bərəkətli bulud kimi.
- Feiz yağıdır və səxavəti əsla azalmaz.
- Yumşaq xasiyyətlidir və ondan qorxuya düşən yox-  
dur. Həlim və mərdlik onun şəxsiyyətinin bəzəyi-  
dir.
- Yaxşılığı bütün adamları ehtiva etdiyinə görə, onun  
mənsub olduğu ailəyə hamının böyük məhabəti var.
- İslam dünyası onunla, onun ailisi ilə, Peyğəmbə-  
rimizin (s.a.s) nəsil kimi faxr edir. Heç bir səxavət  
sahibi onların yüksəldiyi bəxşış zirvəsinə yüksələ-  
biləməz.
- İslam tarixində heç bir nəsil nə qədər səxavətli olsa  
da, onlar səviyyəsində ola bilməz.

- Güzəranın ağırlığı onların səxavət əllərini bəxşış-  
dan saxlamaz.
- Onlar Fatmeyi-Zəhra (s.a) kimi bir xanımın nəvələr  
– nəvəsidir.
- Onlar Mir Məhəmməd kimi (Paşa bay) yetim – ye-  
sirin qarınını doyuzdurub, imamat işığını artıran bir  
məmənin nəticəsidir.
- Onlar "Bərəkət dəyirməni ilə" Əndəbildən başla-  
muş Culfaya qədər kasıbları çörəklə təmİN edən Mir  
Əliaşrəf kimi imam övladının balalarıdır.
- Onlar süfrəsindən hamiya pay düşən, yoxsulu, fağı-  
ri yedizdir, Fatima nənənin nəvələridir.
- Müsibətlər onların məhəbbəti ilə aradan qalxır.
- Bu məmələkətdə Ehsan və Nemət onların məhəb-  
bətinin mərhəməti ilə artar.
- Onların alicənəbliliyi, sadalıyi, əliaçıqlığı, müqəddəs  
hörmətlərini toxunulmaz etmişdir.

Akademik Arif Mir Cəlal oğlu Paşayev öz dininə  
hörmətlə yanaşan, onun əxlaqi dəyərlərini qoruyan, ba-  
babları Həzrati peyğəmbər, imam Əli, İmam Hüseyin,  
İmam Zeynüləbidin, Mirməhəmməd, Mir Əliaşrəf, atası  
Mir Cəlalin müqəddəs yolunu davam etdirən bir nur  
zirvəsidir. Bu nur ona atası Mir Cəlaldan gəlib.

İmkansızıa, şikətə, xəstəyə yardım və səxavəti tü-  
kənməzdir.

Xəstə olan adam qəlbini, qırıq və həssas olur. Uca Al-  
lah belə insanlara daha yaxındır. Xəstələri ziyarət etmək  
Allah-təalanın çox xoşuna gəldiyi üçün, bu ziyarətləri  
Özünə edilmiş kimi qəbul edir.

Bu sadaladıqlarımızın dəyərində Arif Mir Cəlal  
oğlu nəinki xəstələrə bacşır, həm də onları müalicə  
üçün istər olək daxilində, istərsə də ölkədən kənardə olan  
xəstəxanalarə göndərir. Onların həm müalicəsi, həm yol  
xərcləri üçün maddi köməkləklər edir. Belə xəstələrin sayı  
ölçüyü gəlmir. Bunlar Allaha xidmət, müqəddəs babaları-  
nın yoluna hörmətdir.

**“Xəstə  
ziyarə-  
tına  
gedən insan,  
qaydına  
kimi cənnət  
yolundadır”.**

Müslüm,  
Birr. 39.

Akademik Arif Paşayev İslam dinində böyük önem verilən və uca Allahumz tərəfindən baş çəkiləsi, yad edilməsi vacib buyurulan "Təziyə" yas mərasimlərində də İslami dəyərlərin öündə dayanır.

Ela bir məclis olmayıb ki, ora gedib başsağlığı verməmiş olsun. Bununla yanaşı həm taziya sahibinə maddi köməklək isə ölü sirada olub həmişə.

Başına bir fəlakət gələn insana səbri olmağı, tövsiyə etmək, meydana gələn müsibətlə qədərin baş verdiyinə və bunun geri çəkilməyinin artıq mümkün olmadığı toqlid etmək lazımdır. Hər bir mömənə baş sağlığı vermək İslam əxlaqdandır.

Böyük elm fadai, dinimizin imamət xəzinəsindən bir sərvət olan akademik Arif Paşayev "öz comərdliyi" ilə insanların dilinin duasına çevrilib.

Böyük alimin xoşbəxtliyi ondadır ki, bu ayəyi-kərimədə Uca Allahumzın buyurduqlarına zaman-zaman əmlə edib və etməkdə davam edir. Farsca "cavanmərd" sözündən gəlib, türkçəsi "comərdlik" olan bu söz mənbələrdə "səxa" və "cüd" kəlmələri ilə ifadə edilir. Comərdlik-saxavət, hörmət, ehsan və kömək etmək xasiyyətinə verilən addır. İnsanın sahib olduğu imkənlərdən, Allah rızası üçün möhtaclara ehsan və kömək etmək onlar üçün üstün əxlaqi bir kəşfdır.


"Allah təala Cavaddır, yəni səxavət və ehsan sahibidir, buna görə comərdliyi sevir. Həm də O, gözəl əxlaqi sevir, pis əxlaqdan xoş galınmaz" (Suyuti 1.60).

"Şübhəsiz Allah gözəldir, gözəl və xoş olanı sevər; təmizdir, təmizliyi sevər; Kərimdir, kərami sevər; Coməddir comərdliyi, Cüd və səxavətliliyi sevər; buyuraraq, Haqq təalanı" Cavad ismi - şərifi ilə zikr etmişdir. (... adəb, 41)

Bu ayəyi-kərimədə sadalananlar səxavət və ehsan sahibi olmaq, comərdlik, kərəmli olmaq kimi sıfırlar böyük ailənin özünü və ailə üzvlərinin bütün əməlinə tacalla etmişdir.

**“Mallarını  
gəcə və  
gündüz,  
gizli və aşkar  
(yxossullara)  
sərf edənlərin  
Rəbbi yanında  
böyük  
mükafatları  
vardır. Onları  
(axırətdə) heç  
bir qorxusunu  
olmaz və onlar  
qəm-qüssə  
görməzlər”**

(Əli-Bəqərə,  
2/274).



**HAFİZ MİR CƏLAL OĞLU  
PAŞAYEV**

**H**afiz Mir Cəlal oğlu Paşayev – diplomat, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – AR XİN-in Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.

**Həz. Məhəmmad  
(s.ə.s) buyurdu:**

**“Kim birinə  
bir elm  
öyrəndərə,  
omal edəndə,  
elmni verəndə  
savab qazanır.”**



Hafız Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur.

1963 – Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiştir

1964-1967 – Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır

1971 – Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmiştir

1971-1992 – Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdürü olmuşdur

1984 – Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür

1975-1976 – İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmiştir

1993-2006 – Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli Səfiri

2006 – avqustun 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – AR XİN-in Diplomatik

Akademiyasının rektoru təyin edilmişdir. 100-dən artıq elmi asərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimali-siyasi mövzuları əhatə edən onlara məqalələrin müəllifidir.

Xarici dillərdən ingilis və rus dillərini bilir.  
Evlidir, iki övladı, dörd nəvəsi var.

## HAFİZ PAŞAYEVİN NURLU TƏBƏSSÜMÜ

1. Onun isməti imamətdən qaynaqlanıb.
2. Onun misilsiz təqəvəsi da zati yolla əldə olunan güclü iman, yüksək elm və bilimdən ibarətdir.
3. Gözəl əqləq və mülayimlik babaları Peyğəmbər və məsun imamlardan gələn xüsusiyyətlərdir.
4. İlahi qayda-qanunları qorumaq üçün yüksək elm və biliyə malik olmalı, bütövlükdə ümumbaşarı tolim-tərbiyə üssullarını bilmək lazımdır. Bunları özündə toplayan və insanların xeyrinə sərf edən Hafız müəllimin imama xas olan xüsusiyyətidir.

5. Allah-taala sizdən ötrü onu seçmiş, elm və bədəncə (qüvvətcə) ona üstünlük verilmişdir.


*(Bəqərə surəsi, ayə 247)*

6. İmamların elm mənbələrindən biri də İlahi nürdur. İmami Sadiqdən: İmam dünyadan getdikdə, Allah-taala sonrakı imam üçün nurdan bir sütun düzəldir. İmam onun vasitəsilə insanların əməllərini görür. Allah-taala bu yolla höccəti tamamlayır. Hafız Ağanın elmi onun nurundan qidalanır.

7. Allah yanında məqamı yüksəkdir, sadədir. Təkəb-burdən uzaqdır.

8. Onlar müqəddəs ruh vasitəsilə orş və yerin altın-da olanları bilirlər.

**M**üqəddəs o  
Adam-dır ki, xeyri  
göründə Allah'a  
təşəkkür edir,  
badbaxşılıyo  
düber olanda  
ışa sabrı onu  
aradan qaldırır;  
belələri Allah  
tərəfindən  
homisə müka-  
fatlanırlırlar.



**AQİL MİR CƏLAL OĞLU  
PAŞAYEV**  
**(1946-2005)**

**A**qıl Mir Cəlal oğlu Paşayev 1946-ci ildə Bakı şəhərində ziyali ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif vəzifələrdə çalışıb.

Qısa, lakin mənəli, Fəzilətlə bir ömür yaşayıb. Balaları, İmam Hüseyn, İmam Zeynüləbidinin rəhmət və mərhamət yolunu davam etdirərək, ömrünün hər anunda, hər dəqiqəsində imkansız, əlsiz-ayaqsız ol tutub. İndin özdə belə adı çəkiləndə O, əsil imam övladı idi, deyə göz yaşı tökənlər var. Gözlər onu gəzir, onu axtarır.



O isə behişt bəğçəsində dincilər. Əbədi, axırı dünyasında. O, bizlərdən cismən 2005-ci ildə ayrılib. İki övladı var.

### NUR ÇƏŞMƏSİNDƏN

1. Behiştin qapısı ən çox yetimləri sevindirənlərin üzüne açılır. Mərhum Aqılın sevindirdikləri yetimlərin həsabı sonsuzdur.

2. İnsanların bəzisi Allahu rəziliyini qazanmaq yolunda öz canını fəda edir. Allah öz bəndələrinə qarşı çox mehbibandır.

**Həz. Peygəmbər (s.a.s.)**


3. Mənim səhabələrim səma ulduzları kimidir. Onların hər hansı birindən bərk yapışsanız (itaat etsəniz) hidayət olar və doğru yola yönələrsiniz.

4. Onlar səxavətlidir, əliaçıqlıdır.

5. Onlar yer üzünün nizamidirlər.

6. Onlar yer aləminin bərəkət zəmisidir.

7. Onlar uca Yaradanın bizi xilas edən nümat gəmisiidir.



## CAMALƏDDİN MİR XƏLİL OĞLU XƏLİLİ



1958-ci il, sentyabr ayının 10-da Əzizbəyov (indiki Xəzər) rayonunun Mərdəkan qəsəbəsində, qulluqcu ailəsində anadan olmuşdur. 1974-cü ildə 123 sayılı Mərdəkan qəsəbə orta məktəbini bitirib və Bakı Dəməriyolu texnikumuna daxil olmuşdur. O, 1978-ci ildə texnikumu bitirdikdən sonra ixtisasına uyğun vazifələrdə işləmişdir. Bir müddət Mərdəkan qəsəbəsindəki çörək zavodunda ekspediter vəzifəsində çalışmışdır. 1998-ci ildə Milli Aviasiya Akademiyasında komendant vəzifəsində faaliyyət göstərmişdir. 2007-ci ildə yanvar ayının 22-də ürək çatışlığından vəfat etmişdir. İki övladı var.

## ƏLƏDDİN MİR XƏLİL OĞLU XƏLİLİ

Ələddin Mir Xəlil oğlu Xəlili 1950-ci ildə Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində qulluqcu ailəsində anadan olmuşdur. 1958-ci ildə 123 sayılı Mərdəkan qəsəbə orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1968-ci ildə orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olmuşdur.

1974-cü ildə təyinatla Azərbaycanın ən ucqar rayonlarından olan Yardımlı rayonunun "Qara-Qaya" kəndində dil-adəbiiyyat müəllimi göndərilmişdir. Təyinat müddəti bitdikdən sonra Ələddin Xəlli Mərdəkan Əzizbəyov (indiki Xəzər rayonu) rayonuna qayıdırəq müxtəlif məktəblərdə müəllim, metodist və direktor müavini vəzifəsində işləmişdir.


Qarabağ döyüşlərinin iştirakçısıdır. Müharibə veteranıdır. Hal-hazırda Azərbaycan

Milli Aviasiya Akademiyasında işləyir. Filologiya elmləri namizədidir. İki övladı, üç nəvəsi var.

Mir  
Calal ağınan  
qızları Elmira  
və Ədiba  
xanım, amisi  
oğlu Ələddin  
və amisi qızı  
Simurza  
birlikdə



## NİZAMƏDDİN MİR XƏLİL OĞLU XƏLİLİ




1956-ci ildə iyunun 10-da Əzizbəyov (indiki Xəzər) rayonu, Mərdəkan qəsəbəsində qulluqcu ailəsində anadan olub. 1963-cü ildə 123 sayılı məktəbin birinci sinfinə qəbul olunmuş, 1972-ci ildə orta məktəbi bitirmişdir. 1972-ci ildə Bakı Neft texnikumuna daxil olmuş və 1976-ci ildə oranı bitirərək, Əzizbəyov neftin qarajında texnik vəzifəsində işləmişdir. Bir müddət isə Qala qəsəbəsindəki, keçmiş S.M. Kirov adına zavodda cilingər vəzifəsində çalışmışdır. Hal-hazırda Milli Aviasiya Akademiyasında istehsalat sexində cilingər vəzifəsində çalışır. Aıləlidir. İki oğlu, bir qızı var.

# EFENDİMİZİN ŞECERESİ

PHM (A.S)

AIL (A.S)



III - BÖLME



# Xanimlar





## PÜSTƏXANIM ANA



Mir Calal belə deyardı: "Püstəxanım və övladlarım mənim şah əsərimdir". Yaşıdğı mənali, nurlu nəmründə hamiya



qohumlarının və bizlərin hamımızın şirin kəlməsində. Beləcə yaşayacaq Püstəxanım ana. Zaman-zaman, yad-daş-yaddaş ruhun şad olsun anam mənim!



## AİDA İMANQULİYEVƏ

**A**ida xanım 1939-cu ildə Bakıda ziyanlı ailəsində anadan olub. ADU-nun şərqsünsəliq fakültəsinin yeni açılmış ərəb bölümündə təhsil alıb. 1966-ci ildə universitetin Yaxın Şərqi xalqları kafedrasında namizədlik dissertasiyasını müdafiə edib.

Aida xanım İmanquliyeva əmək fəaliyyətinə Azərbaycan Respublikası Mədəniyyət və Sənət Nazirliyinin Mədəniyyət və Sənət Mərkəzində başlamışdır. 1976-ci ildə Şərqsünsəliq İnsti-tutunda yaranan ərəb filologiyası şöbəsinə müdir təyin olunub. Ömrünün sonundakı həmin şöbəyə rəhbərlik edib. Aida xanımın elmi fəaliyyəti tak bunnularla mahdudlaşdırılmışdır. O, 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini təyin olunub, 1989-ci ildə isə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyətlə müdafiə edib. Xatırladaq ki, Aida xanım



## AİDA XANIM

**H**ər bir millətin inkişaf tarixində onun nailiyyatlarının, dünya sivilizasiyasının mühüm tərkib hissəsinə çevrilidiyi çiçəklənmə dövrü var.

Aida İmanquliyeva



**Həzrət  
Məhəmməd  
(s.a.s) buyurur:**

**“Allah-ta-  
ala atə və  
anaya  
yaxşılıq edən  
insannı  
ömrünü  
üzərdə.”**

Azərbaycan tarixində ilk qadın ərəbşünasdır. O, əvəzsiz alim olmaqla yanışı, həm də gözəl pedaqoq olub. BDU-da uzun müddət çalışan Aida xanumun bir alim kimi, yüksək pedaqoji fəaliyyətini tələbələri bu gün də böyük hörmətlə xatırlırlar. Gənc yaşlarından elmin sırlarına vəqif olan Aida xanumun elmi araşdırmları orijinallığı ilə həmişə seçilib. Aida xanum 3 monoqrafiyanın, 70-dən artıq elmi məqalənin müəllifidir. Bu elmi əsərlərdə Qərb və Şərqi mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni badii coraşanların təşəkkül tapması tadqiq olunur.

Aida xanum həm də gözəl insan idi. Bu haqda uzun illər onuna bərəgə çalışan akademik Vasim Məmmədliyevin sözlərini xatırlayaq: "Allah ondan heç nə asır gəməmişdi. Zahiri, daxili gözəlli, mehribañlıq, həssaslıq. Yüksək insaniyyətə xas olan bütün cəhətlər onun simasında cəmləşmişdi. Mən bunu többi hesab eləyirəm. Çünkü Aida xanım Nəsir İmanquliyev kimi bir ağsaqqalın, milli jurnalistikən patriarxi olan ziyanının ailəsində dünyaya göz açmışdı".

Aida xanum xüsusiələ də yeni nəslə, onun inkişafına, xarakterinin formallaşmasına böyük diqqət yetirirdi. Zahiri gözəlli onun istedadını və xarakterini daha da tamamlayırdı. Onun daxili və zahiri gözəlliyyini yüksək qiymətləndirən insanlar Aida xanımı əsl ideal qadın obrazı kimi qəbul edir və daimi ehtiram göstərirdilər. Bu gün də əziz xatırası bir an belə unudulmur.

Gözəlliyi, boy-buxunu, şərəfi, ləyaqatı ilə Aida xanım Qureyşin mötəbər xanımı, atası Bəni-Zührə, başçısı Vahb ibni Əbdü Manafın qızı Əminəni xatırladırı. Ə Minəni ki, dünyadan şərəfi, şanı, uca yaradın onun xatırına yeri yaratdığı son peygəmbərimiz Muhammed (s.a.s) in anası idi.

Şərqə ilk sevgini Aida xanıma, şirin nağılları ilə anası Gövhər xanım tanımışdır. Aida xanumun 30 illik ömrünü şərq dünyasına, onun alimlərinin yaradıcılığına həsr etməsi məndə bu fikri yaradır ki, onda şərqə, ərəb ədəbiyyatına sevgi, təkcə gəlini olduğu müqəddəs imam ocağından gəlməyib. Bəlkə özü də insanlığın xilaskarı hesab edilən, Uca Allahın sevdiyi, özü yaranamışdan nuruń yaratdığı Muhammed (s.a.s) in nəslindəndir.

Uca Allah, onun ömür payının ucalıqlara, ilahi məqamlara doğru yüksəlişinə özü qərar verib.

Həqiqət belədir ki, Aida xanım da ömür payını ilahi eşq yanında şam kimi əridərək, erkən bir vaxtda yaradına, onun uca məqamına qovuşdu.

Ö alim ömrünü, qələmili nura döndərərək, neçəneçə nəsillərin ömür yoluna işq saldı. Öz tədqiqatları ilə Böyük Şərq və qərb dünyasını heyratda qoydu. Sağlığında hər iki dünyada elmin saf bir incisindən heykəlini

**Həzrət  
Məhəmməd (s.a.s)  
buyurur:**

**“Allahın  
razılığı  
ata-ananın  
razılığında,  
qəzəbi isə onların  
qozəbindədir.”**

yaratdı. Bu inci, bu zerre elm dünyasında öz çekisi, nizamı, qədəri, qiyməti ilə ürkəkləri oxşayır. Sifatındaki nur bizlərə bəxş edəcayı "Nicat gəmisiñin" arxayı, arxalı və axarlı bir gələcəyi olacağını xəbər verirdi. Axi mələklər göy aləminin elçiləridir. Mələyin cinsi olmur. Onları da Allah yaradır. Çünkü, canlıların aşşəfəi sayılan insan-



dan üstün olan varlıqdır mələklər. Ancaq, Allahın əmri ilə yera emirlər. Bu emmələr çox uzun çəkmir. Vəzifələrini yerinə yetirib, qısa zaman ərzində uca dərgahə qayıdır. Bəli, Aida xanımı, Allah öz mələyini, Nəsir İman-quliyev və Gövhər xanının ailisinə endirdi. Yaratdığı nuri-Mühəmmədi alnuna və qəlbinə həpdürmaqla şərəfləndirdi. Elə bu Mühəmməd nuru idi, Aida xanımı şərqə, ərab dünyasına bağlayan. Qəribadır, məlek şərqə olan sevgisini öz qiymətli inciləri olan Yeni Ərab ədəbiyyatı Korifeyləri (XX

əsrin əvvəllərində şərq və qərb ədəbiyyatının qarşılıqlı əlaqəsi probleminə dair) kitabında geniş şərh etmişdir.

Aidə xanım bu kitabda XX əsrin əvvəllərində yeni ərab ədəbiyyatının üç korifeyinin – bunların hər biri təkə milli ədəbiyyata deyil, eyni zamanda dünya ədəbiyyatı xəzinəsinə son dərəcə qiymətli töhfə vermiş, Cübran Xəlil Cübran, ar-Reyhani və Nüaymənin yaradıcılıq yolundan danışır. Şərqə və qarba, ərab dünyasına olan sevgi onda Allahe olan eşqdən, Peyğəmbərə olan sevgidən yaranmışdır. Aidə xanım öz mələk baxışları və duruşu, üzünün nuru ilə İmam əvlədi, böyük, müqəddəs Mir Cəlal ocağı-



Mehriban və  
Nərgiz bacıları

Məhəmməd  
Peyğəmbər (s.ə.s)  
buyur:

“Qız övladını  
gözəl tar-  
biya edib  
savadlandırın  
şəxs Allahın  
nemətlərindən  
bəhrələnər və qız  
övladının xatirinə  
bol nemətlər  
verət”.

nin nur payı idi. Bu ocağa İmam ziyarətgahına Aidə xanım bir cüt də mələk, səxavətləri, şəraf və ləyəqətləri, elmi ilə dünyani heyvətdə qoyan, ona söhret gətirən Mehriban və Nərgiz bacılarını Akademik Arif Mir Cəlaloğlunun İmamət məqamından dünyaya bəxş etdi. İki nurun işığına kimlər üz tutmayıb?! Bu işiandan nicat tapan bizlər ulu yaradana dualar edirik.

## AİDƏ XANIM YUSİF BÖYİN NƏVƏSİDİR

Naslin şəcərəsində xanum-xatın ana, bütün şərq dünyasının mələyi, xalqımıza, onun elminin inkişafına dəyərli töhfələr verən, ümüdsizin umid yeri, böyük arxa-dayaq müqəddas babalarının uca məqamını uca tutan Mehrİban və Nərgiz adlı xanımları dünyaya götərən Aida xanım Nəsir qızı İmanquliyevanın müqəddəs xatırası daim qəlbimizdədir.

Aida xanının babası Yusif bay, Gövhər ananın atası bizim Qubadlı rayonunun Balahəsənlı kəndindən 1895-ci ildə Kərbəla şəhərindən gəliblər. Mənim babam deyərdi ki, o naslin də tarixi qədimdir, onlar bay nəslidir, elm adamlarıdır. Tədqiqatçı-jurnalist Dəyanət Səlimxanlının bu istiqamətdə apardığı dəyərli tədqiqat işi uğurla davam edir. Mənim 85 yaşım var. Baba və nənələrimin söhbatlarında bilirik ki, Aida xanının ana nəslinin tərxi yaddaşlarda yaşayan çox zəngin, bu günümüzə və gələcək nəsillərimizə dəyərli mənəbə kimi yazılıcaq zəngin xəzinəsi var.

Aida xanım nəslin soyagacına qoşa qanadları ilə daha bir şərəf, daha bir müqəddəslilik gətirib. Qubadlı sakınları Yusif bayın nəvəsi Aida xanım İmanquliyeva ilə Qubadlıların şöhrət zirvəsidir deyə faxr edirlər.

Mələknisə Ələkbərova  
Qubadlı rayonu, Ballıqaya kəndi

Bır şəxs  
- dedi:  
Allahın  
peyğəmbəri,  
əgər qalmış  
ürün bir  
adəmin evinə  
getsəm və o  
məni qəbul  
etməsə, sonra  
həmin şəxs  
mənim evinə  
gələrsə və mən  
də onun kimi  
harakət etsəm,  
necə olar?  
Həzrəti  
Məhəmməd  
buyurdu: "Onu  
lap yaxşı qəbul  
et".

## HƏSƏNOVA ELMİRƏ MİR CƏLAL QIZI

**H**əsənova Elmira Mir Cəlal qızı 1936-ci ildə Bakıda ziyanlı ailəsində anadan olub. İlk təhsilini Asaf Zeynallı adına Müsiqi məktəbində alıb. Ali təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında başa vurub. Hazırda Asaf Zeynallı adına Müsiqi Məktəbində fortepiyano dars deyir.

Əməkdar İncəsənət xadimidir.

Oğlu: Altay Həsənov



## ƏDİBƏ MİR CƏLAL QIZI PAŞAYEVA



**Ə**diba Mir Cəlal qızı 1942-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bakı Dövlət Universitetində "Rus

dili və ədəbiyyatı" kafedrasının müdiridir, dosentdir.

Qızı: Leyla. Nəvərləri: Nigar, Mehin.

Oğlu: Rasim





## MƏMMƏDOVA MƏDİNƏ BALAƏLİ QIZI

# 1925

-ci ildə fevral ayının 3-də Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1932-ci ildə Hacı Zeynalabdin Tağıyevin XIX əsrin əvvəllərində tikdirdiyi 123 sayılı məktəbdə təhsil almışdır. Sonra təhsilini axşam məktəbində davam etdirmişdir. Büyük Vətən Müharibəsi ailənin vəziyyətini daha da ağırlaşdırılmışdır. MədİNə xanım növbəli iş sistemi ilə işləməyə məcbur olmuşdur. Eyni zamanda 1947-ci ildə Mərdəkan qəsəbəsindəki Cəfər Cəbbərli adına kitabxanada kitabxanaçı işləməklə bərabər, 1962-ci ildə

N. Krupska-ya adına Bakı kitabxanaçılıq texnikumunu da bitirmiştir.

1948 - ci ildə Mir Xəlil Mir Əliaşrəf oğlu Xəlili ilə ailə hayatı qurmuşdur. 3 oğlu və bir qızı var.

1966 - ci

ildə ömür-gün yoldaşı vəfat etdikdən sonra, ailənin ağırlığı onun ciyinləri üzərində qalmışdır. 2010-cu il, sentyabr ayının 4-də vəfat etmişdir.



## SƏRİYYƏ MİRХƏLİL QIZI ÇILANI (XƏLİLİ)

Səriyyə Mir Xəlil qızı 1937-ci ildə Əndəbildə anadan olub. Təbrizdə ailə hayatı qurub. Hal-hazırda Tehran şəhərində yaşayır. Bir oğlu var, 3 nəvəsi. Oğlu İngiltərədə yaşayır.



**B**əhiş  
analar  
ayaqları  
altıdadır.



## SİMUZƏR MİRХƏLİL QIZI

Sümuzər Mir Xəlil qızı 1963-cü ildə Mərdəkan qəsəbəsində ziyalı ailəsində anadan olub. Orta təhsil alıb. Uzun müddət Mərdəkan qəsəbəsində yerləşən təhsil şöbəsində işləyib.





**P**aşayeva Nərgiz Arif qızı (13 dekabr 1962, Bakı) - filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nun həqiqi üzvü (2 may 2017), İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşuraslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdarı rəhbəri.

#### Həyatı

Nərgiz Paşayeva 13 dekabr 1962-ciildə Bakı şəhərində anadan olmuşdur. 1968-1978-ci illardə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır.

- 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşvə 1983-cü ildə həmin faküləti fərqlənmə diplomu ilə bitmişdir.
- 1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu" adlı dissertasiya işini

vaxtından əvvəl tamamlamış və müvəffəqiyətlə müdafiə etmişdir.

- 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
- 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdürü vəzifəsində çalışmışdır.
- 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın badii-estetik dərki (xalq yazıçısı Elçinin yaradılılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir.
- 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür.
- 2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.
- 2006-ci ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru vafafəsə doktoru dissertasiyalarının müdafiəsini keçirən D. 02. 181 Dissertasiya Şurasının sədridir.
- 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- 23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının



Peyğəmbərimiz  
Əkbər (s.ə.s.)  
buyurub:

**M**ən  
əimin  
şəhəri,  
Əli (ə) isə onun  
qapısındır"

Prezidenti İlhami Əliyevin 2886 sayılı sərəncamı ilə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunmuşdur.

- 2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin «Klassik Azərbaycan ədəbiyyatı» kafedrasının müdiridir.

- 30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
- 2 may 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
- Akademik Arif Paşayevin qızıdır.

Qızları: Aida, Ülviyə. Nəvəsi: Sürəyya (Fərəh).



**P**eyğəmbər salavatullah soruşdu:  
“Siz necə fikirləriniz, qadın öz üzəğim odun içənə atarmı? Ona cavab verdilər: “Yox”. Onda Peyğəmbər dedi: “Axi Allah öz yaradıqlarına, ananın öz övladına qarşı olduğunu dəvət etdi. Daha mərhəmətlidir”.



### Elmli qadın, Allahın cənnət bağçasındandır

İmamət bağının inci çiçəyi  
Elminin har atri tələbəsində  
Telləri həsrat Kubra birçəyi  
Məqamı xanımlar mərtəbəsində.

Yetimə, yesirə hörmət etməyi.  
Görmüdü anası Aidi xanımda.  
Anası da yaranmışın malayı  
Alnındaki nuru Arif nurundan.

Bunlar bir ruzidir verilib bizə  
Allah dərgahına dualar edək.  
Allah ömr vərsin hər birisinə  
Onlarla birlükə gedək sonanac.

Doğulub məqamı uca bir evdə  
Evin hər bucağı nur içindədir.  
Ölkəyə xoşbəxtlik gəlib bu evdən  
Qəlb rahat, könül xoş bir biçimdədir.

**Q**adınlarla xəsrafta ofanlardan Allahın xoşu golur, çünki onlar sizin ananız, qızınız və xalanızdır.

Nərgizdir, kövrəkdir imam nəvəsi  
Dözümdə, səbrdə Həzrəti Zeynəb.  
Səsində Üməm Gülsümün səsi  
Baxışda Zeynüləbidindi eynən.

Elminin güzgüsü işiq, bələdçi.  
Elmin yolçuları söz alıb gedir.  
Öyrənir, öyrətsin xoş gələcəkün  
Elmin mənzilinə köz alıb gedir.



## MEHRİBAN ƏLİYEVƏ

Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyanlı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmlər doktoru və Bakıda Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1939-1993) görkəmlü filoloq və dünuya şöhrəti arabaşunas olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1992-ci illər ərzində Moskvada akademik Kras-



novun rəhbərliyi altında Göz Xəstilikləri Elmi-tədqiqat İnstitutunda işləmişdir.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunmuşdur. 1996-ci ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə nəşr edilən (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva həmçinin Heydar Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın

şəhəri xalq ədəbiyyatının və müsiqi irlisinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri titulunu alıb.

2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş



Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva "İlin qadım" adına layiq görüüb. 2005-ci il iyunun 9-da ictimai, məsenatlı və xeyriyyəçili faaliyyətə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sənbalı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fonduunun "Yaqt Xaç" ordeninə layiq görüüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisində keçirilən seçkilərdə namizədiyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 sayılı Əzizbəyov ikinci seçki dairəsində irəli sürülmüş Mehriban Əliyeva 92. 12% (23106 səs) səs toplayaraq deputat seçilib.

Üç dənənin qəbul olacağına şübhə yoxdur: Məzlmun duası, qonağın ata-ananın övladına etdiyi dua.

Müsəlman qar-

dasının ehtiyacını ödəmək məqsədilə yol gedən bir kimsənin hər addımlına ondan ayrıldığı yerdə döñünçəyə qədər Allah-ləla yetmiş savab yazar və yetmiş gün-hündan keçir.



7 noyabr 2010-cu il tarixində həmin dairədən IV çağırış Azərbaycan parlamentinə yenidən deputat seçilib. Parlamentin beynəlxalq münasibətlər və parlamentlərəsi əlaqələr komitəsinin üzvüdür. 2017-ci ildə Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti seçilib.

Milli Qohşerman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiyashlı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan edib.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiyashlı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmında görülən işlərə böyük dəstəyi görə Mehriban Əliyeva 2006-ci il noyabr 24-də İSESQO-nun xoşməramlı səfiri adına layiq görüllər.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığıñorumuması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görüllər.

Genişmiyashlı xeyriyyəçilik fəaliyyətinə, başəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyatlara görə 2007-ci ilin mayında Mehriban Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına layiq görüllər.

2009-cu ildə Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif olunub.

2010-cu ilda Fransa prezidenti Nikoly Sarkozinin sərəncamı ilə "Şəraf Legionu" ordeninin zabit dərcəsi ilə ("Faxri legionun böyük xaç komandoru") [4] təltif edilib. O, bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadıqlılığını görə layiq görüllər.



## FATİMƏNİN (S.Ə.) NURUNDAN BİR NUR

Vəzifəyə, ən yüksək məqama  
layiq imam nəvəsi

"Hər bir əzəmətli kişinin arxa-  
sında əzəmətli bir qadın durur".

Bizim məmələkətimizin İslam  
dünyasında əzəmətli, ləyaqətli, İslam  
layiq dəyərləri ilə nümunə  
olan Mehriban Arif qızı Əliyeva adlı  
imam nəvəsi var.



## AİLƏ MƏHƏBBƏTİ

İnsanın həlim və mehriban, yaxud sərt və əsəbi ol-  
masına təsir göstərən əsas amil, onun uşaqlıqdan yaşıd-  
ığı aila mühətidir. Belə ki, uşaq nəvəziyi, mehriban bir aila  
mühitində böyüyürəsə, o uşaq həmin abu-havani qəbul  
edib, yaşadacaqdır. Professor Fəlsəfa deyir: "Hər bir  
başar övladının keçirdiyi hayat tarzı, insanlarla davranış-  
ma üslubu ona kiçik yaşılarından ailədə valideynləri, ya-  
xud məktəbdə müəllimləri tərəfindən aşılanan tərbiyənin  
nəticəsidir". Hər bir şəxs kiçik yaşılarında aşılanan yax-  
şı və ya piş tərbiya onun galacəkdə cəmiyyət arasında  
davranışlarında özünü bürüza verəcəkdir. Başqa sözlə  
desək, hər dövrədə insanların mənəvi-əxlaqi durumu on-  
ların uşaqlıqda beyninlərinə səpilən tərbiyə toxumlarının  
məhsulu olmuşdur. Bu səbəbdən İslam uşaqlara qarşı  
nəzakətli və lütfkar olmayı, valideynlərin onlara sevgi  
ilə davranışları və problemlə üzлəşdikləri zaman onlara  
kömək göstərmələrini təkidlə tövsiyə etmişdir.

İmam Əli (a.s)  
buyrur:

“Sənин  
гүлөр üzүн  
насынын  
көрөмөттөн вә  
бөйүклюйнүн  
нишанасыдір”.

2010-cu ilin dekabrında "Gənc Liderlər" Uşaq və  
Gənclər Təşkilatının keçirdiyi ray sorğusunun nəticələrinə  
göra Mehriban Əliyeva "Gənclərin dostu" elan edilib.

Fəlsəfa elmləri namizədidir. 1 monoqrafiya, 4 ki-  
tab və bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis  
dillərini bilir.



**Ö**mrünün  
uzanmasının  
və rüzisinin  
artmasına  
istəyən kəs  
valiyeyinə  
ehtiram etsin,  
qohumlarının  
yoluxsun.

Mehriban xanım ailədə həmişə sevgi və məhəbbətlə əhatə olunmuşdur. Evin sütunları sayılan akademik Arif Mir Cəlal oğlu Paşayev, Aيدə Nəsir qızı İmanquliyevanın bir-birlərinə olan İlahi eşqindən yaranan münasibətləri istər ölkəmizdə, istərsə də İslam dünyasında bir nümunə məktəbidir. Onlar həm ailənin, həm də millitəmizin, elmimizin ziyyəsi, nurudurlar. Belə bir ailədə böyükən övlad ancaq və ancaq hamının sevimli olur.

Mehriban xanımın xoşbəxtliyinin an yüksək zirvəsi, ailənin İmam nurundan yaranmasıdır.

Allahın Peygəmbərimizə, Peygəmbərimizin İmamlarımıza, İmamlarımızın övladlarına verdiyi nur bu gün də nəsil-nəsil yaşamaqdadir. Akademik Arif Mir Cəlal oğlunun nuru qızı Mehriban xanım və Nərgiz xanımdadır.

*Allah və onun varisləri olan haqq dostlarının mənəvi hallarından və nümunəvi şəxsiyyətlərindən zövq alan və ilahi rizaya nəsib etdiyi saleh bəndələrindən etsin!*

Amin!

Allah dostlarının insanlara olan sevgisi sadə bir sevgi deyil, bir sira dəllillərdən qaynaqlanır. Onların da ən mühümü elm, iman və təqvadır. Mehriban xanımda olan bu üç amil ulu babası Peygəmbər (s.ə.s) dən, xanım Fatimeyi Zəhra(s.ə) dan, babası Mir Cəlaldan, atası akademik Arifdən, anası görkəmlı şərqşunas alim Aيدə xanım İmanquliyevdən gəlib.



Mehriban xanım alim ailəsində, görkəmlı şəxsiyyətlər, elmiminin ziyəsi və zirvəsi məqamına ucalan, akademik Arif Mir Cəlal oğlu Paşayev və dünya şöhrəti şərqşunas alim, mərhum Aيدə xanım İmanquliyevanın nurlu ocağında dünyaya göz açıb. Onun doğulduğu gün,



bu ailədə Allahın möcüzəsi baş verib. Hələ dünya yaranmadan əvvəl, Allahın yaratdığı Nuri-Mühammad yaranıb. Nuri Mühamməd imamlarımızın və onun övladlarının hər birinə naqıl olunub. Mehriban xanımın nur babalarından, atası Arifa mülliimə, Arifdən Aيدə xanıma, ondan da həmin usağın alınna naqıl olunub. Həmin gün yaşıł rəngdə, yaşıł əbəli, nuranı bir kişi gözə görünüb. Nur libasına bürünmüş bir xanım usağın başı üzərində dayanıb. Yaşıł qanadlı kəpənək işə usağın ətrafında dolanmış.

Bütün bu möcüzələr, Allahın ən çox sevdiyi, onun da xatirinə yer kürəsini, dünyani, mələkləri yaradıdı, peygəmbərimiz və onun əhli-beytinə olan sevgisindən baş verib. Peygəmbərimizin nəfəsi çatan yerlər əmək-amənliq, bolluq, mərhamət və rəhmətdən doludur. Uca Alallah, o mərhəmat və rəhmətdən bizləri uzaq salmasın.

Bir möminin möhtac, qərib, yoxsul və yetimləri

**H**eç bir  
ata  
övla-  
dına gözəl  
təriyədən  
qiymətli  
hədiyyə vəra  
bilmez.

axtarıb tapması, maddi və mənəvi olaraq onların qırıq könüllörünü xoş tutması, yəni, onlara İslamin güllər üzünü göstərməsi lazımdır.

Beləliklə, o, ilk növbədə yetimi və möhtac olanı axtarıb tapan, onların başını oxşayan Həzrəti Peyğəmbəri (s.a.s) fikirləşməlidir. Çünkü, alomlərin sultani Həzrət Peyğəmbər (s.a.s) də yetim idi.

İlahi! Dünnyaya mərhəmət və rəhmət olaraq son peyğəmbər Həzrəti Mühəmməd əhli-beytindən olan imamət bağçasının zərif çayayı, xanım Fatimeyi Zəhra, nurlu imam Zeynüləbibin(s.a) in budaqlarından olan Mir Paşa, Mir Əlişraf, Mir Cəlal oğlu Arif müəllimi, nəvəsi behişt çayayı Mehriban xanumun İslam dünyasında imamətdə qazandığı şərafı, ləyaqəti öz uca maqamınla qorur, ya Rabb!

İlahi! Onun nurlu təbəssümüdür yetim könülləri sevindirən. Onun nurlu qəlbidir əlsiz, ayaqsız yolundakı yaşıl işiq. Onun nurlu varlılığıdır, kasiblərin ruzi, bərəkət evi. Bu nurlu xanımı qoru bizlər üçün Ya Rabb!

Uca Yaradan Kövsəri, behişt-bağçasını Mühəmməd (S.Ə. S) onun əhli-beytinə, qızı xanım Fatimeyi-Zəhra və onun övladlarına, bu övladlardan olanlara hadiyyə etdi.

Bu gözəl məkanda əhli-beytindən olan Siz nəslin də öz yeri var. İmam nəvəsi, yetim-yesir, kimsəsizlər anası



**S**əpəqə, onu  
verənin  
qəbir odu-  
nu söndürər,  
məmən adam  
qiymət günündə  
öz sədəqəsinin  
kölgəsinə sığınar.



Həzrət  
Peyğəmbər (s.a.s):

“Man və  
yetimi  
himaya edən  
şəxs cənnətə bu  
şəkildə bir yerda  
olacağım –  
bu yurum və bunu  
şahadət barmağın  
ilə orta barmağın  
bir az aralayaraq  
göstərmişdir.

(Buxari, Talaqı, 14,  
25 ədəb, 24)

## MEHRİBAN XANIM ƏLİYEVA

Mehriban xanum Uca Yaradanın Quluna verdiyi qiyməti daima özü üçün meyyar götürür.

Peyğəmbarımızın əhli-beytindən olan, onun ciyarpasası, cənnət qadınlının başçısı Xanım Fatmeyi-Zəhranın (s.o.), İslam dünyasının igidi, elmin qapısı Həzrəti Əli (Ə)in, onun igitliyinin parlaq nümunəsi, cənnət cavanlarının başçısı Həzrəti Hüseynin, onun xanımı Şəhərbanından olan. İMAM Zeynüləbidin (ə.s) in ağaçından olan, Təbriz şəhəri, Əndəbil adlı müqəddəs seyidlər kəndində doğulan Mir Paşa, onun oğlu Mir ƏLİƏŞRƏF, onun oğlu Mir Cəlal, onun oğlu Arifin ailindən üzü nurlu, ayağı bərəkətlə bir xanım doğuldular. Doğulanda gülüşü ilə evin nuru bir damla da artdı. Nuruñ güclü mehrindən adını Mehriban qoydular. Allahan sevdiyi və peyğəmbərinə Merac gecəsində əmr etdiyi "Yetimi sevindirəni mən də sevindirərəm" kəlamını ulu babasına verilən Allahan əmrini həyat fəaliyyətinin ilk günündən həyata keçirməyə başladı. Heydər Əliyev fondunu yaratdı. İndiyə qədər sevinən ail, şikəst, yetim, müalicəyə ehtiyacı olan saysız-hesabsız nə qədər insanlar olub və bundan sonra da olacaq. Abbas Peyğəmbərdən (s.o.s) belə naql edir: "Həqiqətən iman gətirib sahə iş görənlər yaradılmışların an yaxşılardır". Bu aya nazil olunda Peyğəmbəri-Əkrəm (s.o.s) buyurdu: "Bu ayədə məqsəd son və sənin şiyələrindir". Mehriban xanım da Peyğəmbər nəslindən, Həzrəti Əli (ə.s) ailisindəndir.

Mehriban xanım imam ailəsindən olmaqla bərabər, uca yaradanın quluna verdiyi qiyməti daim özü üçün meyar götürür.

"İstər kişi, istər qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmıram. Sizin (hamunuz) bir-birinizdəniz (dında kişi, qadın eynidir)".

"Mömin olub yaxşı işlər görən (Allaha ibadət edən) kişi və qadına (dünyada və axırətdə) xoş həyat nəsib

edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik" (Ən-Nəhl 16/1971).

Mehriban xanım, bu ayeyi-korimədə göstərilənləri, Allahımızın buyurduqlarını neqə illərdiz həyata keçirməkdədir. Sağlığında gözləri görə-qor, qulaqları eşidə-eşid dünya və axırətdə xoş həyat qazanmaqdan gözəl nemət yoxdur. Bir və yaxud bir neqə usağın anası ola bilərsən. Amma kimsəsiz, əlsiz-ayaqsızın, yetimin anası olmaq hər allah bəndəsinə qismət olmur. İslam dünyasında bir Peyğəmbər qızı xanım Fatmeyi-Zəhra belə bir ana olub, Allah onu mükafatla cənnətə müjdələyib. Bir də İmamların nənəsi Fatmeyi-Zəhranın nəvəsi İmam Zeynüləbidin (ə.s) nəslindən olan nəvələr-nəvəsi xanım Mehriban Arif qızı o cənnət adlı məkanı qazanıb.

Mehriban xanum öz həyat yoldaşına da işlərində köməklilik edir. Quranı-Kərim də bir tərəfdən "Qadınlara sizin, siz da qadınlara libasınız" (əl-Bəqəra 21187) buyurularkən, digər tərəfdən də bu vəziyyət Allahan varlığının dəllilləri olaraq belə ifadə edilməkdədir.

"Sizin üçün onlara ünsiyyət edən deyə öz cinsinizdən zövçələr xalq etməsi aranızda, sevgi və mərhəmət yaratması da onun qidrət əlamətlərindəndir (Ər-Rum 30/21/)".

Mehriban xanım, eyni zamanda ana kimi dəyərlidir. Onun övladları Leyla xanum, Arzu xanum, Heydər onun xarakterindən, xasiyyətindən çox bəhrələnilənlər.

A  
llahın  
rızası  
läğı) valideynin  
rızasıyla.  
Allahın qızabı  
da valideynin  
qızabiyəlidir.



**M**əni haqq  
göndərən Allah'a  
and içirm  
ki, yetimlə  
mərhəmətlə  
dəvəranana, ona  
gülərlər göstər  
şırın sözlə nasihat  
verənə, onun  
yetimiyyinə  
və zaifliyinə  
aciyana, Allahın  
baş etdiyi  
ne mətlərlə  
qonşusu öñündə  
lovğanlanmayan  
Allah-laala  
qiymət günü  
azab verməz.



Büyük qızı Leyla, Mehriban xanım kimi yaşadığı  
ölkədə imkansızlara, yetim uşaqlara, tələbələrə əlindən  
gələn bütün köməkliliklərinədir.

Mehriban xanum, vaxt tapıb atasına da baş çəkir. O,  
gözəl bilir ki, uca Allah ata-anaya olan hörməti, özünə  
olan hörmət sayır. Allah ata-anaya yaxşı davranışlarının  
üzərində durmuş, xüsusi ilə qocalıqla onlara "of" be-  
lə deməyin doğru olmayacağına ifadə etmişdir (Əl-İsra  
17/23).

Qurani-Kərimin qadına baxışı ilə Peyğəmbərimizin  
söz və hərəkətləri többi olaraq eynidir. Hz. Peyğəmbərimiz  
(s.o.s) qadınlara böyük hüsn-rəğbat göstərərək onlar haq-  
qında: "Cənnət anaların ayağı altındadır." (Suyuti II.  
125) buyurmuşdur. Peyğəmbərimizin bu kəlamı İmam  
nəvəsi Mehriban xanının özüdür.

## İSLAMDA QADININ ROLU

İmam Hüseyn və onun ahlı-beytinin İslamda və Hü-  
seyn hərəkatının təbliğindəki rolu barədə bir neçə mü-  
hüm əhəmiyyət kəsb edən məsələyə toxunmağı özümüzə  
borc bildik.

Onu da qeyd edək ki, Həzrəti İmam Hüseynin bütün  
işləri ilik gündən hesablanmışdır. Onlar na iş görmüşlərsə, b-  
bu işlərin həri biri məntiq və dəliyə asaslanmışdır. Yanı, bu  
məsələlərdə təsadüf səhəbəti ola bilməzdür. Bütün bu işlər  
hesablanmış, hesab üzərində qurulmuşdur. Bu da tarixi  
dəllişkəndən əlavə, məntiqi, hədislər və bizim Həzrəti-  
Seyiddüşşühədanın imamətinə olan etiqadımıza əsasən  
öz təsdiqini tapır.

"Tarixdə qadının rolu" barəsində belə bir sual orta-  
ya atılıb. Görəsən, qadının tarixin təşəkkülündə bir rol  
varmı, yoxsa, yox? Ümmümiyyətlə, buna zərurət və ehtiyaç  
varmı? Bu məsələyə İslami münasibət necədir?

Tarixdə qadının rolü olub və var. Heç kas bunu in-  
kar edə bilməz. Qısa bir neçə adla, qadın ana, məğrur

incə şəxsləri qeyd edək.

Tomris, Nüşəbə, Həcər, Natavan və s.

Deyirlər qadın kişini yaradır və kişi də tarixi yara-  
dır, yəni, qadının kişini formalasdırmasında təsiri, kişin-  
nin qadının formalasdırmasında təsirindən daha çoxdur.

- Görəsən, qadın kişini çox islah edir, yoxsa eksino?

Tarixi tədqiqatlar və mülahizələrin sübut etdiyinə görə, qadının kişinin şəxsiyyətini islah etməsi, kişinin qadı-  
nın şəxsiyyətində etdiyi islahatdan daha tösrilidir. Bu  
cəhətdən qadının tarixi və islah etməkdə olan təsirini in-  
kar etmək olmaz.

İslam mənbələrinə müraciət etdiyimiz zaman görürük ki, İslam qadından ləyqət və dəyər tələb edir. Qadın özünün ləyqət və dəyəri ilə cəmiyyətdə məqam sahibi  
olub və olacaq. Ruhlar və cəmiyyətdəki ailə ocaqları sağ-  
lam qalacaq. Qadının dəyəri onunla kişi arasındakı İslam-  
ın qoynuğu məhdudiyyətlərdən kənara çıxmamasıdır.  
İslam insani qoruyan və xilas edən Allahın son dinidir.  
Biz "Qurani-Kərim"ə müraciət etdiyimiz zaman görürük  
ki, Quranın sərhət etdiyi din və məzhabə tarixində kişi və  
qadın bir tarixdir.

Müqəddəs kitab "Qurani-Kərim" müqəddəs və sidiq  
kişilər barədə bəhs etdiyi kimi, müqəddəs və sidiqə  
xanımlar barədə də bəhs etməyə önem verir.

Yer üzünüñ ilk yaranışı, onun ilk sakınları, Adəm  
və Həvva, İsa peyğəmbər, anası Məryəm, Həzrəti Pey-  
ğəmbər, zövcəsi xanım Xədicə, Həzrəti Əli, zövcəsi x-  
anım Fatimə Zəhra və s.

Qurandakı müqəddəs və siddiqə xanımlar Allah  
tərəfindən əzəmətlə yad edilir. Uca Allah tərəfindən İbr-  
ahimin yüksək mələklər aləmi ilə olan əzəmət və bağlılı-  
lığı, mələkləri görüb, onların səsini eşitmək üçün verilən  
basırıñ gözü, onun həyatı yoldaşına da verilmişdir. O da  
mələklərin səsini eşidirdi: İbrahimə dedilər ki, Allah Siza  
övlad vermek istəyir. (İbrahim qoca kişi, Sara qoca qadın),  
Saranın səsi ucaldı və dedi: Mən qoca qarı, ərim də  
qoca kişi olan halda dünyaya uşaqlı gətirəcəyim? Biz

**I**mam Sadiq  
(ə) «Hər kəs  
elm oxusa,  
oxuduğuna  
əmal etsə və  
Allah yolunda  
öyrətsə, mələküt  
aləmində  
əzəmətlə yad  
olunur və deyilər:  
-Allaha görə  
öyrəndi, Allahla  
görə əmal etdi  
və Allaha görə  
öyrədi”

qoca vaxtimzdə uşaq sahibi olacağı? Mələklərin o halda xitabi Saraya idi, İbrahimə (ə.s) yox. Ona belə dedi: "Sara! İlahi bərəkətə və Allahu Sizin ailənizə verdiyinə təəccüb edirsin?"

Quran Musanın anası barədə buyurur: "Biz Musanın anasına vəhbi göndəririk ki, özün oğluna süd ver"

"Əgər onun üçün qorxan, onu daryaya at və qorxub, qəmğin olma, həqiqətən, bizi onu sənə qaytaracağı və onu göndərilmişlərdən (peyğəmbərlərdən) edəcəyik".

Quran Məryəmin dastanına yetişdiyi zaman dad-fəryad qoparır. Peyğəmbərlər bu qadının qarşısında diz çökürdülər. Zakariyyə(a) Peyğəmbər, Məryəmin yanına gələrkən onun qarşısında o diyarda misli-bərabəri olmayan meyvə və başqa nemətləri gördükdə, təəccüb edir. Quran deyir: Məryəm mehrabda ibadətə möşğul olduğu halda Allahan maləkləri bu qadınıla səhbət edirdi.

"Bir zaman mələklər dedilər: "Ey Məryəm! Həqiqətən, Allah öz tarofından bir kalma ilə sənə müjdə verir; onun adı Məsih İbn Məryəmdir və o dünyada və axırtda uca məqama, Allah'a yaxın olmuşlardırndır"

Maləklər barasında onurla səhbət edirdilər. Məryəm Şənina görə peyğəmbər deyildi, lakin, onun bu məqamı bir çox peyğəmbərlərdən ali idi.

Yənə Qurana qayıdaq. Quran Həzərəti-Siddiqə Fatiməyi-Zahra(ə.s) barasında buyurur:

"Həqiqətən, biz sənə Kóvsar verdik". Kövsərdən yüksək mənali bir kəlimə yoxdur. O dünyada qadını mütləq sər və günən mənbəyi bildikləri halda, Quran onun nainki ali olduğunu, bolka da kövsər olduğunu söyləyir. Yəni qadın çox geniş bir xeyiñ anlamına malikdir. Yənə İslam mənbələrinə müraciət edək.

İslamın və müsəlmanlığın ilk gündündən iki nəfər islamı qəbul etdi. Bu iki nəfərlə İslam dünyası nura boyandı. Bu iki nəfərdən əmələ gələn əhli-beytla İslam genişləndi, razi-bərəkət tapdı. Bu iki nəfərin mübarizəsi sayasında ərəb qadını diri-dirisi basdırılmışdan xilas oldu. Bu iki nəfərdən biri xanım Xədicə idi, Əli(ə.s) in elmin cəhəlat

kapılarını açıb işçiləndirməsəydi, nələr baş verardı?

Peyğəmbərlərimizdən on beş yaş (15) böyük olan bu qadının fadakarlığı olmasayı, zahiri baxımdan Peyğəmbərimiz qabağa gedə bilməzdi.

"Tarixi-Ibrā Ishaq" hicrətdən bir əsr yarımla Xədicənin(s.ə) məqamı haqqında, onun Peyğəmbərimizin dayağı olması haqqında, ona tasallı verması haqqında yazır: "Xədicənin vəfatından sonra Əbu Talib dənyadan köç etdi. Belə bir ağır vaxtda hər bir iş Peyğəmbərə ağır golirdi. Ömrünün sonuna kimi nə vaxt xanım Xədicənin adı çəkilərdi, gözlərindən yaş axardı." Aysiə deyirid: "Bu qədər qiyməti olmayan qoca bir qadın üçün bu qədər göz yaşı tökmək nəyə lazımdır?" Peyğəmbər buyurardı: "Sən xəyal edirsin ki, mən Xədicənin zahiri görünüşünə görə ağılayıram! Xədicə hara, sız və başqlarları hara?"

Bəli, İslami tarixini öyrəndikcə, görürsən ki, İslami tarixi kişi və qadınların müstərək tarixidir. Eyni zamanda kişinin öz yeri, qadının da öz yeri vardır!

Peyğəmbərimiz qadın və kişi köməkçiləri də var. Kişilərin hədís deyəni olduğu kimi, qadınların da hədís deyəni də vardi. Min il avval yazılılan kitablarda, (bəlkə də) onların hamisının adı vardır. Bir çox hədislərimiz vardır ki, onları naql edən qadındır.

"Bələğatun-Nisa" adlı bir kitab var, yəni, qadınların söylədiyi bələğaltı xütbələr. Bu kitab Bağdadidəndir ki, hicrətin 250-ci ilinə yaxın – yəni, İmam Əsgərin (ə.s) zamanında yaşamışdır. (Hazret İmam Əsgəri(ə.s) hicrətin 260-ci ilində vəfat etmişdir). Bağdadının öz kitabında gətirdiyi xütabələrdən biri Hazrati Zeynəbin Yezidin məclisində dediyi xütbədir və biri də o zaman İbn Ziyad Mələnun məclisində dediyi xütbədir və biri də xanım Zəhranın Əbu Bəkrin xəlifəliyinin əvvəllerində etdiyi xütbədir.

Həzərəti Məsumənin qəbri üzərində düzəldilən axırıncı qızıl günbəzdə bir hədís həkk edilib. Onları naql edənlərin hamısı qadındır və onlar da silsilə ilə naql

**B**ir kimşə  
bir məməni  
sevindirərsə,  
sənki məni  
sevindirər. Məni  
sevindirən kimşə  
Allahdan vəd  
alır. Allahdan vəd  
alana cəhənnəm  
odu dəyməz

**R**əsulü-  
Əkrəm  
(ə.s) -  
"Elm ardınca  
getmək bütün  
müsəlmanlara  
vacibdir. Ağah  
olun, Allah  
elm ardınca  
olanları sevir"

**M**üsul-manlara  
göra an  
xevirili ev (ailes)  
içində yetimə  
yaşlılıq edilən,  
an şərflə ev işə  
yetimə yamanlıq  
edilən evdir.

2/4

edirlər ki, axır gəlib peyğəmbərlərə yetişir. Onların həm misin adı Fatimədir. (təxminən qurx Fatime) bu Fatima-lərdən söylənilən hadisələr nəql oluna-oluna gəlib Musa İbn Cəfərin qızı Fatiməyə çatır və yenə davam etdirilir. Beləliklə, gəlib qurx Hüseyin İbn Əbu Talibin qızı Fatiməyə. Sonda isə Peyğəmbərimiz qızı Fatiməyə yetişir.

Göründüyü kimi qadına ilk üstünlüyü hörmət və izzəti bəxş edən İslamdır.

Qadının elmi varsa, o, ölkənin ictimai-siyasi həyatında iştirak etməlidir. Eyni zamanda və on başkası isə İslami dəyərlərə söykənməkla, peyğəmbərimizin əhli-beyti kimi davranmaq şartı ilə insanlara öz kömək əlini uzatmalıdır.

- Kərbəla tarixi elə bir tarixdir ki, həm kişi həm də qadın bu mübarizə meydanının iştirakçısı olub. Buların hər birinin da ayrı-ayrılıqla rolü, xidmətləri var. Amma hər birin da kışının kişi, qadının qadın rolu olub. Bu da yalnız və yalnız islamın möcüzəsidir. Zeynəb(s.ə) Kərbəla hadisəsinin mənəvi iştirakçısı, onun ağrı-əzabını, sonucunu zərif ciyinlərindən daşımaqla, İslam tarixində Peyğəmbər(s.ə.s) əhli-beytinin şərəflə, mərd qadını adını qazanıb.

Xanum Zeynəbin gözləri qarşısında qardaşının, İmam Hüseynin şəhid olması onun ürəyini parça-parça etsə də, amma onu sindirə bilməyib. Xanum Zeynəbi qardaşı oğlu dördüncü İmam, İmam Zeynələbidinin xəstəliyinə nəzarət etməkla, İbn Ziyadlara qarşı mübarizəsini dayandıramadı. İmam Hüseynin birinci matəm məclisini xanım Zeynəb(s.ə) qurur.

Xanum Zeynəb(s.ə) əhli-beytindən olan imam övladlarının apardığı mübarizədə böyük tarixi xidmətləri olub. Bu xidmətlər, on dörd əsrən artıq bir müddətdir ki, xatırlanır, babalarının qəhrəmanlıq yolu kimi qeyd olunur. Nə qədər İslam var, bu tarixin ağrı-acılı mübarizə yolu xatırılarda nəsil-nasıl yaşayacaq.

Bəli, bu gün hər birimiz o şərəflə tarixlə öyüñür, fəxr edir, şərəf duyuruq.

Bir də ən azı ona görə ki, yaşadığımız məmələkətimizdə, bu əhli-beytdən olan 4-cü İmam Zeynələbidin(a.s) in budağının meyvələri var. Bu imam nəvələri babalarının getdiyi ləyaqətli yolu şorəflə davam etdirirlər.

İmamətin nurlu xanımı Mehriban xanım İslamın qadına verdiyi qiyməti, Uca Allahu Qurani-Karimdə bəhs etdiyi "Müqəddəs Siddiqə xanımlar" barədə kəlamlarını əsas tutaraq, müstəqil dövlətimizdə, onun məsul vazifələrində qadınlarımıza iştirakı üçün çox böyük işləri həyata keçirib və bu işi bu gün də davam etdirməkdədir.

"Ey Allah, bütün yüksək həndlərlə yalnız sənə həmd edirik. Ey Allahu, zatına, sıfatına, qadım kitablara və dirlərə xatir səndən istayırıksı ki, hər göz qırıpmında Muhəmmədə, əhli-beytina və Sahabələrinə mərhamət et. Onun saleh atalarına, zövçələrinə, övladlarına, (dİN) qardaşlara, noslından imamlar seçdiyin imamların, İmam Əliyə və Fatiməyə, onların övladları, cənnət cavanlarının ağaları, bu ümətən peyğəmbərinin peyhənəsi - Həsən və Hüseynə, İmamlarımızdan olan 4-cü imamımız Zeynələbidinə, onun budağından olan Mirməhəmmədə, Mir Əliaşrə, onun zövcəsi Fatiməyə, oğlanları Mir Cəlilə, Mir Xalilə, Mir Cəlala, Mirağaya, Mir Vəliyə, Mir Əbülfəzə, oğlanları Arifə, Hafizə, mərhum Aqila, Ədibəyə, Elmiraya, Mehribana, Nərgizə və Səriyyə xanımlara və Mühəmməd Baqırə, Cəfər Sadiqə və onların övladlarına, insanların və cinslərin rəhbəri Musa Əl-Kazimə, doğru yolu tapanların hidayətçisi Əli Rzaya, Əli Əl-Hadiya, Quran elmlərinin və peyğəmbərlik sirlərinin varisi Həsən Əsgəriyyə və Fatima müdəsinin sahibi olan İmam Mehdiyə bəxş elə".

**Q**ohumluğun  
na verdiyini  
böyükleri  
nizdən öyrənir,  
qohumluq yaxın  
adamlar arasında  
sevgi, bol varıdat  
və uzun ömür  
deməkdir.

## HƏZRƏTİ ZEYNƏB EYNİ ZAMANDA MEHRİBAN XANIMIN DA BİBİSİ SAYILIR

Həzrəti Zeynəb, İmam Zeynüləbidin (ə.s) in bibisi dir. Bu bibi, o imandan əmələ gələn budaqların hamisini bibisi hesab edilir.

- Həzrəti Zeynəb islam tarixində, İmam Hüseyin(ə.s) inqilabının bütövlükdə iştirakçı olmaqla bərabər, öz mənəvi saflığı ilə fərqlənən imam qızıdır.

- Həzrət Zeynəb(ə.s) tarixdə on çox Kərbələ müsibətinin iştirakçısı, orada yaşayış imam övladlarına edilən zülmələrə qarşı, döyük meydanlarında düşmənlərə ölüm şüərləri səsləndirən, silahdaşlarında döyük əhvalruhiyyəsi yaranadı, döyüsdən sonra isə inqilab karvanına başçılıq edən bir şəxsiyyət kimi daxil olmuşdur.

İlham Əliyev və Mehriban xanım şəxsi varlıqlarından daha çox, özlərini cəmiyyətin hüzur və səadətinə həsr edirlər. Xalq onları təvazökar və sadə insanlar kimi görür və görəcək də.

Allah-tealanının: "Rəhmanın (əsl) bəndləri o kəşlədir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzirlər" (əl-Fürqan, 63)

"Mən və yetimi himaya edən şəxs, cənnətdə bu şəkildə bir yerdə olacaq" – buyurmuş və bunu şəhadət barmağı ilə orta barmağunu bir az aralayaraq göstərmişdir. (Buxari, Talaq, 14, 25, ədəb – 24)

Mehriban xanım orta məktəb illərindən başlayaraq bu günümüz də daxil olmaqla yetimlərin himayəçisidir. Ulu babası Peyğəmbər (ə.s) və yetim ikən tapıb, sığıncaq verən Allah qarşısında Mehriban xanım da yetimləri tapıb, onlara baş çəkməklə, sığıncaq verir, yaxud da sığıncaq yerlərində yüksək şərait yaradır, başlarına siğal çəkir, qarınlarını doyuzdurur, geyimlərlə təmin edir.

İmam Sadiq  
(ə.s) buyurur:

“Yaxşı əməl və güllər- üzlülük mahabbat götür və bəhişət aparsın. Sümüklük və qasqabaqlılıq Allahanın əzəqləşdirən və cohanname aparsın.”

## FATİMEYİ ZƏHRA

Hz. Əlinin istəkli anası, Fatima bintü Əsəd Peyğəmbərimizin (s.a.s) əmisi, ulu Şəhid Hz. Həmzənin(ə.s) qızı Fatima binti Həmza nəzərdə tutulur.

“Məşəriq” adlı əsərin sahibi İbn Məlek Fatimələri bu üç nafrə aid etməsına baxmayaraq, bir rəvayətə görə Hz. Əlinin(ə.s) qardaşı Aqil İbn Əbu Talibin(ə.s) zövcsisi Fatima binti Ütbə bin Rəbia da bu Fatimələrə daxildirdi.

Hz. Peyğəmbərimizin (s.a.s) dünyası şərfləndirdiyi gecə xidmətdə olan yeddi Fatima vardi ki, “Qamus” sahibinin göstərdiyinə görə biri qüreş, ikisi qayslu, ikisi yəmənli, biri əzdi və biri də huzamdır. “Mən Fatimələrin oğluyam” hədisində Peyğəmbərimizin (s.a.s) ulu nənələrinin nəzərdə tutmuş olduqlarını İbn “Nihaya” adlı əsərində qeyd edir. Eyni zamanda Musa İbn Cəfirin qızı Fatima də var. İmam Hüseyinin də qızının adı Fatima idi.

Bu Fatimələrdən də biri, Təbriz şəhəri, Sofyan qəsəbəsi, Əndəbil kəndində məskunlaşmış, 4-cü imamımızın budağından olan “Mırzələr tayfasının” ulu nənəsi, Mir Məhəmmədin gölini, Mir Əlişəfət kışının zövcəsi, Mir Cəlalın, Mir Cəlilin, Mir Ağanın, Mir Xəlilin, Mir Əbülfəzin, Mir Volinin və Ruqəyyə xanımın anası Fatimədir.

Həzrəti Məsumənin qəbri üzərində düzəldilən axırıncı qızıl günbəzdə bir hədís yazılıb ki, nəql edənlərin hamısı qadındır və onlar da silsilə ilə nəql edirlər ki, axırı gəlib Peyğəmbər yetişən bu hədisi danışan qadınların hamisini adı Fatimadır. (təxminən qırx Fatimənin adı çəkilir).

İmam Sadiq  
(ə.s):

“Hansı müsəlman banda Allaha görə öz nafsinə nəsihət verdişə, haqqını fonsından alırsa və Onunçun alısa, ona iki nemət verildi: Allah tərəfindən ona əsən ruzi və Allah tərəfindən ona nücat verən razılıq.”

## NİTQİNDƏ ELƏ BİL XANIM ZEYNƏBDİR

Kərbəla müsibəti İslam tarixində, İmam Hüseyin haqsızlığa qarşı vuruşduğu və döyüş meydanında şəhid olduğu gün yaddaşımızın qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq səhifəsi düz on dörd əsrən artıq bir müddət ötməsinə baxmayaraq, hər il təzələnir.

İmam Hüseynin şəhid olduğu gün: Aşura. Bu bir eşq məktəbidir, öyrənirik və öyrənəcəyik. Bu bir fədakarlıq ocağıdır. Onun odu, alovu on dörd əsrən İslam dünyasının qəlbini qalayır və qiymətəcən qalayacaq.

Kərbəla hər bir müsəlmannın, Allah aşıqinin, Peyğəmbər sevgisini, Əhli-beyt məhəbbətinin Kəbəsi, qəhrəmanlıq və azadlıq simvoludur.

Kərbəla İslam tarixində ürəyimizi didib-parçalayan və qurumayan göz yaşıımızın dərdi, acısı olaraq əsr-əsr addımlamaqdadır.

İmam Əli(s.a) in qızı xanım Zeynəb(s.a) in Kərbəla müsibətində göstərdiyi şücaət İslam tarixində qadınlar üçün bir nümunə məktəbidir. Xanım Zeynəb(s.a) baləğtılı sözü, həyali danışığı ilə vurusurdu. Onun nitqi müxâliflərlər güllə kimi dəyiirdi. Sözünün ağırlığına tab gotira bilmirdi düşmən cəbhəsində duranlar.

"And olsun Allaha bundan həyali, natiq danışan görməmisiş. Əlinin şücaəti ilə qadının ləyaqəti Zeynəbdə tamamlanmışdı. Zeynəb danışında elə bil Əli(s.a) danışdı. Onun danışığı on-on iki cümlə olardı, amma, barmaqlar ağızlıarda, dodaqlar üstündə uzun-uzadı qaldarı" İslamın istədiyi şəkildə olan qadının vəzifəsi budur. Zeynəb sohbəti ilə eyni zamanda qadının ləyaqətini, iffətini, həyasını, paklığını göstərməyidir.

İmamətin nurlu qadını olan xanım Zeynəb(s.a) in şərəfi, dəyəri, ləyaqəti yoluńu bu budağın meyvəsi olan Mehriban xanım Əliyeva davam etdirir.

Heydər Əliyev fondunun Prezidenti kimi Mehriban xanım Əliyeva "Ermanistan-Azərbaycan - Dağlıq Qarabağ" münaqışosuna münasibət bildirməklə, dünyanın hər bir ölkəsində bu barədə çıxışlar edir.

Peyğəmbər (s.a.s)  
buyurmuşdur:

“Müsəlmannın  
əməsahə  
xanımına  
başlığındı  
fərqlişənmiş,  
ona bir şey  
əmr etdiyindən  
itaat etməsi,  
özünün yox-  
luğunda ifratını  
qoruması kisinin  
faydalandığı  
şeylərin on xeyr-  
lilərindəndir”



## İLAHİ EŞQ TORPAQDAN BAŞLAYIR

Təbii ki, Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ problemidir və ölkənin içtimai hayatında xüsusi yərə malik olan Heydər Əliyev fondunun da öz faaliyyətində Dağlıq Qarabağ probleminə yetərinçə yer ayırması həyatı zərurətdir.



### QARABAĞ HƏQİQƏTİLƏR

“Həqiqət, mələklər  
elə tələbasi-  
nın tələb  
etdiyinə mə-  
həbbətdən  
irali gələrk  
onu qanadıl  
ila əhatə edir,  
sonra da bir-  
birinin üstüne  
çxaraq dünya  
samasına  
qədər  
qalxılar”.

"Bu gün Azərbaycanın ən böyük, ən agrılı problemi Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışosının həlliidir. Ölkəmizin qarşısında duran on mühüm masala budur. Min il önce olduğu kimi, bu gün də hər bir millatın qarşılışa biləcəyi ən böyük haqsızlıq, ən böyük faciə tacavüz və torpağının işgalidir. Azərbaycan xalqı artıq 17 ildir ki, belə bir haqsızlıqla üzülmüşdür. Ermanistanın hərbi tacavüzü nəticəsində torpaqlarımızın 20 faizi işgal altındadır. 20 mindən artıq insan halak olmuş, 50 mindən çox adam yaralanmış və ölü olmuşdur. 1 milyondan artıq insan 10 ilden qoxdur ki, özlə doğma torpağından didorgin düşərək, qaçqın və məcburi köçküň vəziyyətində yaşıyır. Azərbaycanlılar ermənilər tərəfindən soyqırımına və et-



**İmam Sadiq  
(a) buyurur:**

**“Hər kim bu işlərdən  
birini Allah dərgahına  
aparar, Allah behi  
şti onun üçün  
vacib edər;  
yoxsullağda  
infaq, hamı  
ilə gülərəzli  
olmaq və  
insaflı rəftar”.**

nik təmizləmə siyasetinə məruz qalmışlar. Bir milyondan çox soydaşımızın insan hüquqları tapdandanmışdır. Bütün başarıyyatə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı Azərbaycanın XX əsr tarixinin ən ağır faciəsidir.

Bütün bu reallıqlar, bütün bu həqiqətlər bizim ən ağır problemimizdir və biz artıq bu reallıqlarla, bu həqiqətlərlə XXI əsər qədəm qoymuşuq.

Bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağılıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illardır, erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq Heydər Əliyev siyasetinin ayrılmaz bir hissəsi idi. Heydər Əliyev hər bir xarici səfərinə Azərbaycanın xörəkəsini də aparardı və orada keçirilən görüşlər zamanı rastlaşdırıldı insanlara bütün əsl həqiqətləri, faktları çatdırırı və bunu hər bir azərbaycanlıya təqdim etmişdir.

Bu gün də həmin siyaset davam etdirilir. Milli Elmlər Akademiyasının 60 illik yubileyinə həsr edilmiş toplantıda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında demişdir ki, Qarabağ mövzusunda coxsayı elmi işlər yaradılmalıdır, kitablar yazılmalıdır, müxtəlif dillərə tərcümə edilib dünyaya yayılmalıdır. Biz, Heydər Əliyev Fondu da ulu öndərimizin ideyalarına sadıq qalaraq, bu işi davam etdirməyi özümüzə mənəvi borc sayırıq. Bu gün təqdim olunan layihə – “Qara-bağ həqiqətləri” silsiləsi bu istiqamətdə bir addımdır.

İdeoloji iş ardıcıl, intensiv və zamanın tələblərinə cavab verən fəaliyyət tələb edir. Müasir dünyada böyük-həcmli kitablara marağın azaldığını nəzərə alaraq, biz daha qisə bir formatda üstünlük verdik və bizim bu toplumuz beş kreditlən ibarətdir. Bunlarda Qarabağın tarixi, Ermanistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə vurulan ziyən, Xocalı soyqırımı və ermanilərin törətdiyi terror aktları haqqında çox dəqiq məlumat toplanmışdır. Bu, beynəlxalq aləmə ünvanlanan bir nəşerdir və ona görə də

ingilis, fransız, alman, arəb və rus dillərində çap olunaçaqdır. Bükletləri əlinə alan hər bir kəs çox az bir vaxt sərf edərək, ədalətli və düzgün faktlara əsaslanan məlumat əldə edə biləcəkdir”.

Bu sözləri Mehriban xanım Əliyeva “Qarabağ həqiqətləri” bükletlər toplusunun təqdimat mərasimində söyləmişdir.

Doğrudan da, Dağılıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, erməni diasporu tərəfindən yayılan yalanların qarşısını almaq üçün Heydər Əliyev Fondu bu gün müstəsnə rol oynamadıdər.

Mehriban xanum fondun düzənlədiyi bütün tədbirlərdə, eləcə də işgūzar saflarlarında (ABŞ-a və Fransaya işgūzar səfəri, YUNESKO-nun xətti ilə keçirilən tədbirlər və s.) yüksək nüfuzlu və vəzifəli əcnəbilərə Dağılıq Qara-



bağ münaqişəsi ilə bağlı ətraflı məlumat verməyi özüne boric bilib. Fondu bütün mümkün təbliğat vasitələrindən istifadə etməsi dərhal nəzərə çarpır: İstər nəşrlər, multi-



media diskleri, Internet saytları ortaya qoyulur, istər böyük forumlarda ən ali beynəlxalq tribunalardan istifadə edilir, istərsə də nüfuzlu xarici KİV-in köməyindən istifadə olunur. Xocalı soyqırımının ildönümünün bütün dünyada qeyd edilməsi – öz coğrafi hüduduna və massتابına görə xüsusi çəkiyə malik oldu, əksər nüfuzlu xarici KİV-in diqqətindən yayınmadı.

Heydər Əliyev Fondu dünyanın bir çox ölkələrində xüsusi layihələr həyata keçirdi: soyqırımla bağlı foto-materiallar, nəşrlər, filmlər beynəlxalq ictimaiyyətə çatdırıldı. 7 ölkəyə Xocalı soyqırımı ilə bağlı müxtalif oyani vəsaitlərdən ibarət xüsusi bağlamalar göndərildi.

Fransanın Strasburq, Almaniyann Köln və Berlin, Hollandiyanın Haaga, Belçikanın Brüssel, Kanadanın Ottava, ABŞ-ın Nyu-York, Vaşinqton, Çikaqo, Rusiya-nın Moskva şəhərlərində, eləcə də Baltikyanı ölkələrdə xüsusi izdihamlı anım tədbirləri keçirildi.

“Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə colb etmək istiyirəm. Bu da Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistən tarafından işğal edilməsinin bizim təhsilimiz, mədəniyyətimiz üçün çox ağırlı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və məcburi kökünə termini yaranmışdır. Hökumətəmiz həmin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmağa çalışır. Planlarımızın ibarətdidir ki, onların hayat şəraitini daha da yaxşılaşdırmaq və inkiyadək müvəqqəti məskunlaşdıqları yerlerin tam ləğvinə nail olaq və bunu edirik. Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümidi edirik”.

Bu sözlər isə Mehriban xanımın Cenevrədə – Dünya Səhiyyə Assambleyasının 60-ci sessiyasında söylədikləridir.


“Biz bu münaqişənin... Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümidi edirik”. Ümidiiniz tezliklə reallığa çevrilisin, Mehriban xanım!

**İmam Həsən  
(ə) buyurur:**

**“Ağlin kamilliyi  
xalqla  
xəs müna-  
sibədə  
olmaqdır.”**



## GENDƏN GƏLƏN XEYİRXAHLIQ



**“Kim elm  
tələb  
etmək  
yolunu  
tutarsa, Allah  
onun üçün  
Cənnətə  
gedən yolu  
asınlaşdırır.”**

yevdir. Büyük ürək sahibinin, xeyirxah insanının haqqında görkəmlisi insanlardan eşitdiklərim, oxuduqlarım, bu sətirləri xatırlamağı özüma borc bilirəm.

Akademik Vəsim Məmmədaliyev:

Nəsir müəllim sözünün asıl mənasında yetim-yesirəsi ididi. İşdə çox tələbkar olan Nəsir müəllim həyatda öz işçilərinin qayğısına qalan, onların çətinliklərini həll etdən, ehtiyaclarını təmin edən bir insan idi. "Bakı" və "Baku" qəzetlərinin onlara əməkdaşı möhəz Nəsir müəllimin qayğısı sayəsində ev almış, ailə qurmuş, yurd-yuva sahibi olmuşdurlar.

Nəsir müəllim ailə qurmaq istəyən gənc jurnalistlərin elçiliyini etməklə yanaşı, toylarında ağsaqqallıq edər, ehtiyacları olan əməkdaşlarına mənzil və başqa ləvazimatlar hədiyyə edardı. Bütün bu nəcib əməllərin nəticəsidir ki, bu gün bir çox tanınmış jurnalistlərimiz, qəlam əhlimiz Nəsir müəllimdən söhbət düşəndə, onun ruhuna rəhmət oxuyurlar. Yeri gəlmışkən qeyd edim ki, elə mənim üçün də elçiliyə bir ağsaqqal kimi Nəsir müəllim getmişdi.

**M**ehriban xanım ana xəttində də nurlu şəxsiyyətlər, görkəmlisi insanlar, xeyirxah əməl sahibləri olub. Bu parlaklıq şəxsiyyət, nurlu insan, sonətkar qələmiylə biz tələbələrin yüksək sənətə doğru addımlamamasında bir ustad müəllim, mənəvi ata, qayğıkeş insan Nəsir Əsad oğlu İmanquliyevdir. Büyük ürək sahibinin, xeyirxah insanının haqqında görkəmlisi insanlardan eşitdiklərim, oxuduqlarım, bu sətirləri xatırlamağı özüma borc bilirəm.

Akademik Vəsim Məmmədaliyev:

Nəsir müəllim sözünün asıl mənasında yetim-yesirəsi ididi. İşdə çox tələbkar olan Nəsir müəllim həyatda öz işçilərinin qayğısına qalan, onların çətinliklərini həll etdən, ehtiyaclarını təmin edən bir insan idi. "Bakı" və "Baku" qəzetlərinin onlara əməkdaşı möhəz Nəsir müəllimin qayğısı sayəsində ev almış, ailə qurmuş, yurd-yuva sahibi olmuşdurlar.

Nəsir müəllim ailə qurmaq istəyən gənc jurnalistlərin elçiliyini etməklə yanaşı, toylarında ağsaqqallıq edər, ehtiyacları olan əməkdaşlarına mənzil və başqa ləvazimatlar hədiyyə edardı. Bütün bu nəcib əməllərin nəticəsidir ki, bu gün bir çox tanınmış jurnalistlərimiz, qəlam əhlimiz Nəsir müəllimdən söhbət düşəndə, onun ruhuna rəhmət oxuyurlar. Yeri gəlmışkən qeyd edim ki, elə mənim üçün də elçiliyə bir ağsaqqal kimi Nəsir müəllim getmişdi.

Akademik Bu-daq Budaqov:

Nəsir müəllimdə yumşaqürəklilik, yetimlərə qayğı, işsizlərə dayaş durmaq, əliaçiq, insanlara xoş münasibət, səmimilik, təmizlik, dərin min-nətdarlıq var idi.

Bəli, Nəsir müəllim öz xeyirxahlıqları ilə takca tələbələrinin deyil, ham də öz işlədiyi kollektivin o böyük insanın adına-sanına sığınib, iş yerinə gələn neçə

neçə insanların dilində and yeri idi.

Bizim Mehriban xanım, babası Nəsir müəllimdən, böyük şərq və eləcə də qərb dünyasında qısa zaman kəsiyində tanınmış, böyük hörmət qazanmış, İslam dünyasının mələyi Aidə xanımdan xeyirxahlığı, ucalığı işa atası akademik Arif Paşayevdən, babası İmamət məqamlı, imamət nurlu dahi yazılımız, böyük müəllimimiz Mir Cəlalın ocağından almışdır.

**A**limları eşidin,  
onlar dün-  
yanın çırığı,  
axırıñın  
nuruñurlar.

## LEYLA ƏLİYEVA



Leyla İlham qızı Əliyeva (3 iyul 1986) – Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qızıdır.



## ARZU ƏLİYEVA



Arzu İlham qızı Əliyeva (23 Yanvar 1989, Bakı) – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikinci qızıdır.

## HEYDƏR İLHAM OĞLU ƏLİYEV



Heydər İlham oğlu Əliyev 1997-ci ildə anadan olub. 2013-cü ildə yüksək balla Azərbaycan Diplomatiya Akademiyasına qəbul olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğludur.

# Minacat



*J*İlahi! İslam dünyasının ağır bir imtahana çəkildiyi vaxtda biz Peyğəmbər ümmətinin sığınacaq yeri olan 4-cü imamımızın şərəflə və şöhrəti nəslindən olan Mehrivan Arif qızımız, onun ailəsini başımızın üzərində, öz nəzarətin altında uzun müddətə bərqrər eylə, ya Rəbb!

İlahi! Mehrivan xanım, ulu nəəsi xanım Fatiməyi-Zəhranın müqəddəs seyidlik yolunu davam etdirərək, əlsiz-ayaqsızlıra, yetimlərə, xəstələrə el tutur, maddi köməkliliklər edir. Onun üzündəki nuru övladlarımızın yolda daim çıraq eylə, ya Rəbb!

İlahi! Şeytanları, şeytan xislətlə insanların artıb, çıxaldığı bir vaxtda xanım və ailəsinin övladlarını öz nəzarətin altında saxlamaqla qoruya onları, ya Rəbb!



İlahi! Yaratdiqlarından bu ailəyə üz tutanların ümidi heç bir vaxt boşça çıxmayıb. Seviniblər həmişə. Bu sevincin duaları olaraq, ailəni babaları Peyğəmbər məqməti yüksəlt, ya Rəbb!

İlahi! Nə qədər İsləm dünyası var, imamət var, bizim süfrələrimizi, 4-cü imamımızın nəslindən olan bu seyid



Nəhayət,  
Allah  
onlara  
həm dünyə  
nemətini,  
həm də ən gözəl  
axırət nemətini  
(cannati) verdi.

(Ali-İmran, 148)

ocağı ilə bərəkətli eylə, qiyamətdək onları üzərimizdə rəhbər eylə, ya Rabb!

"Gözəllər saf və parlaq ayna aradıqları kimi cömərdlik də fəqir və zoif kimsələri istayır. Gözəllərin üzü aynada gözəl görünür, yaxşılıq (inam) və ehsanın gözəlliyi də fəqir və möhtəclarla ortaya çıxar" - buyurur.

"Yetimlər yaxşı baxın, yetimlər camiyatə amanətdirdir. Ata-ana şəfqətindən məhrum olan bu biçarə məsümləri qorumaq lazımdır. Hamiləri yoxdur deyə, mallarına ol uzaatmaq ən böyük vicedansızlıqdır".

Uca Rəbbimizin Meracda Peyğəmbərimizə verdiyi 12 hökməndən biri bu qeyd etdiyimiz hökmədir.

Peyğəmbərimizə verilən bu hökmü bizim müstəqil dövlətimizdə ölkə başçısı və onun xanımı layiqincə yerinə yetirir.

İlahi! bu qoşa qanadları, bu ümmətin başı üzərindən əskik etmə, onları qoru, ya Rəbbim!

**E**y iman  
gətirən-  
lər!  
Allaha,  
Peyğəmbərə  
və özünüzdən  
olan əmr  
sahiblərinə  
itəət edin!

(Ən-Nisa  
surası 59)

Amin,  
Amin,  
Amin!

NƏ YAXŞI Kİ,  
YER ÜZÜNDƏ

# Sizlərin NURLU TƏBƏSSÜMÜNÜZ VAR





Mir Cəlal, Mir Xəlil və Mir Cəlil



Mir Cəlal ağa böyük oğlu  
akademik Arif Paşayevlə  
birlikdə



Mir Cəlal ağa ailə üzvləri ilə birlikdə



Mir Cəlal ağa  
həyat yoldaşı  
Püstəxanım ana,  
gəlini  
Aida xanum, oğlu  
akademik  
Arif Paşayev və  
Aida xanımın atası  
Nəsir İmanquliyevlə



Mir Cəlal ağa'nın nəvələri



Mir Cəlal ağa 70 illiyində hayat yoldaşı Püstəxanım ana, övladları, nəvərləri və qohumları arasında



Püstəxanım ana bacısı ilə birlikdə  
Mir Xəlil ağa'nın oğlu Cəmaləddinin toy məclisində



Mir Xəlil ağa ikinci hayat yoldaşı Medina xanım və  
övladlarıyla birlikdə



Mir Xəlil ağa birinci həyat yoldaşı  
Aliyə xanımı



Mir Xəlil ağa



Yuxarıda sağdan birinci Mir Xəlil ağanın oğlu  
Nurəddin, ikinci Mir Cəlil ağa və onun ailə üzvləri

Mir Xəlil ağanın  
birinci həyat yoldaşı  
Aliyə xanım





Mir Xəlil aghanın ikinci  
hayat yoldaşı  
Mədinə ana qızı Simuzər  
xanımla birlikdə



Mir Xəlil aghanın qızı Simuzər xanım  
ailə üzvləri arasında



Mir Xəlil ağa ömrünün  
ahil çağında



Mir Cəlal aghanın qızları Elmira və Ədibə xanım,  
əmisi oğlu Ələddin və əmisi qızı Simuzərlə birlikdə



Mir Xəlil aghanın oğlu Ələddin ailə üzvləri ilə birlikdə



Mir Xəlil ağanın oğlu  
Nizaməddin



Ələddin ağa bacısı Səriyyə xanım və  
kürəkəni Cəmşidla



Mir Xəlil ağanın qızı Səriyyə xanım və onun  
hayat yoldaşı Cəmşid, Azərbaycandan olan şair-jurnalist  
Dəyanət Səlimxanlı və Mir Rasulla birlikdə



Ələddin ağa əmisi qızı Məryəm və onun  
həyat yoldaşı Əmirlə birlikdə



Ələddin ağa bibisi nəvərləri Mir Hüseyn və  
Mir Əşrəflə birlikdə



Mir Cəlil ağanın oğlu Mir Məhəmməd



Ələddin ağa bacısı Səriyyə xanım və qardaşı oğlu  
Mir Şahabla birlikdə



Mir Cəlil ağanın qızı Əfsanə xanum, əmisi oğlu  
Ələddin ağa, qonaqları və övladları arasında



Ələddin ağa qohumu Seyidağa və yoldaşı  
ilə birlikdə




Mir Xəlil ağanın oğlu  
Mir Nuriaddin




Ələddin ağa yeznələri Cəmşid,  
Əmir və əmisi oğlu Məhəmmədla



Əladdin ağa bibisi nəvəsi Mir Maqsudla



Mir Cəlil ağanın qızı Məryəm xanım  
hayat yoldası  
Əmir və oğlu ilə birlikdə



Mir Cəlil ağanın oğlu Məhəmməd  
ailə üzvləri ilə birlikdə



Nəslin bir toy məclisindən



Ələddin ağa atə yurdunun sakinləri arasında



Mir Xəlil ağanın qız nəvələri




Ələddin ağa atası Mir Xəlilin silahdaşı Nəcəf Vidađi,  
dostları şair-jurnalist Dəyanət Səlimxanlı və  
Mir Rəsulla birlikdə






Ələddin ağa Qum şəhərində yaşayın  
Rza Şükürbəylinin övladları və  
dostu şair-jurnalist Dəyanət Səlimxanlı ilə birlikdə






Mir Xəlil ağanın oğlu Ələddin dəstəsi Dəyanət Səlimxanlı  
ilə birlikdə Ulu Şəhriyarin qəbrini ziyarət edərkən











258



259




فَلَمَّا دَعَهُ الْمُؤْمِنُونَ  
أَتَوْهُمْ مِنْ أَنْفُسِهِمْ  
أَمْ مِنْ آنَاءِ السَّمَاءِ  
أَمْ مِنْ أَنْفُسِ الْجِنِّ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ



أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ  
أَمْ مِنْ أَنْفُسِ الْأَنْعَامِ

۲۷

قال صدر مددی ناجیک کوئن بکھر پی نگاہ جو خیر سنبھالی





## MEHRİBAN XANIMIN FƏZİLƏT MƏQAMINDAN

**Y**etimlərin başına o qədər siğal çəkib ki, hara getsə Uca Allah yollarını nurlandırır. Sığət və xəstə ziyarətinə daim getdiyindən cənnət çiçəklərinin ötri var yollarında.

O qədər kasıbların qapısını döyüb, süfrələrini sevindirib, Ulu yaradan paylanan sevinclərin dualarından ötrü ona öz eşq bağışmasını verib.

Allah eşqinə, peygəmbər sevgisine dodaqları ağla-ağlaya, insan ruhunu titrədən, ağladan klassik müsiqi-



mizi dirildən, dünyaya tanınan Allahan sevdyi bəndədir Mehriban xanım.

Uca Yaradan son din olan İslama, son Peyğəmbər olan Həzrati Muhamməda göndərdiyi Qurani-Kərimin nurunda, Peyğəmbər əqli beytindən olan anamız xanım Fatiməyi-Zəhranın soyundan olan Mehriban xanım bibiləri Zeynəb və Ruqayya kimi ömrünü məzлumlara, kasıblara həsr edən cənnət bağışının çicayı.

Adı tutulanda yetimlərin rənginə qan gelir, sanki dünyana bağışlayırlar onlara.

Yetim sevinəndə sevinir Allah,  
Onu sevindirən ucadan-uca

Yetim dodağında dualar sənin  
Ömrünü artırar Uca Yaradan

Kimsəsizə kimsə, məzлumə dayaq  
O qədər yaxşılıq qurtarmaz saysaq

Ziyarət etdikcə Kəbə evini  
Bu ziyarət sənin, maləklər enir

**M**əni haqq  
göndərən Allaha  
and içiəm  
ki, yetimlə  
mərhamatla  
dəvrananə, ona  
gülərzər göstərib  
şirin sözə nəsihət  
verənə, onun  
yetimliyinə  
və zəifliyinə  
açыana, Allahan  
bəhət etdiyi  
nemətlərlə  
qonşusun öündə  
lovğalanmaynan  
Allah-taala  
qiyamət günü  
əzab verməz.

Gəzək qarış-qarış Azərbaycanı  
O Məlek simanın bənzəri varmı?

Nənəsi Fatimə, bibisi Zeynəb,  
Babası Məhəmməd, dünya öyünür

Hazrət  
Peygəmbər (s)  
burur:

“Har kim  
yetimə hi-  
mayaçılık  
edər və onun  
xorclarını  
öhdəsinə  
götürür - mən  
və o, behiştə  
bir-birimizin  
yamında olarıq”.



Hər gün milyonların Allahı onu qoruması üçün etdiyi dualar, ona Mehriban xanımı, övladlarına, nəvələrinə, həyat yoldaşına Yaradanın nəzarətidir.

Kasib, yetim, imkansızı sevdikdə Yaradan da sevənləri sevir.

İlahinin sevdiyi bəndədir ki, dinindən, təriqətindən asılı olmayaraq hamının ona hörməti, ilahi məhəbbəti var.

O, var olduqca, torpağın bərəkəti artacaq, əmin-əmənləhə yaşayacağıq.

Yetimləri yanğı solğun görəndə özüne rahatlıq tapmir.

Hacı Yadulla Fətulla oğlu

## Təşəkkür edirik!

Cümüşüdov Yadulla Fətulla oğlu 1964-cü il aprelin 23-də Qərbi Azərbaycanın Qafan rayonunda doğulub. 1968-ci ildə Qubadlı rayonunun Ballıqaya kəndinə köçüb. 1971-ci ildə 1-ci Böynükər 8 illik məktəbdə təhsil alıb. 1981-ci ildə 10-cu sinfi bitirmiştir. 1983-cü ildə Sovet ordusuna sıralarında xidmət etmişdir.

1984-cü ildə ailə qurub. 3 övladı var. 1991-1993-cü illərdə Azərbaycanın müstəqilliyi uğrunda gedən Qarabağ döyuşlərində iştirak edib. Qarabağ mühərribəsi veteranıdır. 1993-cü ilin avqustundan məcburi köçküն düşməşdir. Hazırda Sumqayıt şəhərində yaşayır. Ali təhsilliidir.

Görkəmlı şərşunas alim Aida xanum Nəsir qızı İmanquliyevanın nəsl tarixi ilə bağlı, daha doğrusu “Aida xanum Yusif bəyin nəvəsidir” və “Soyağaci, Mir Cəlal Paşayev-110, Müqəddəs Yolun İslaklı Davamı” kitablarını xeyriyyəçilik etdiyimə görə böyük şəraf duyuram.

Kitabın yaradıcı heyəti kitabların sponsoru Cümüşüdov Yadulla Fətulla oğluna öz təşəkkürünü bildirir.



Fatullayev Fətulla Yadulla oğlu, 1992-ci il avqustun 14-də Qubadlı rayonunun Ballıqaya kəndində anadan olub. 1993-cü ildə məcburi köçküń kimi Sumqayıtda maskunlaşdır. 1998-ci ildə Sumqayıt şəhərində yerləşən 4 sayılı tam orta məktəbin 1-ci sinfina qəbul edilib. 2009-cu ildə həmin məktəbi bitirib. Elə həmin ildə Bakı Dövlət Dənizçilik Akademiyasına daxil olub. 2013-cü ildə akademiyani bitirib. Hərbi xidməti şərəflə başa vurub. Hazırda Sumqayıt şəhərində yaşayır.



MÜƏLLİF  
DƏYANƏT SƏLİMXANLI



Səlimxanlı Dəyanət Fətulla oğlu, 1960-ci ildə Yardımlı rayonun Çanaxbulaq kəndində müllim ailəsində doğulub. Ulu babaşı Səlimxan kişi (Cənubi Azərbaycanın Drağalda mahalının Qarabağlı kəndindən toxmınan III əsr bundan əvvəl) Şimali Azərbaycana hazırlı nəslin yaşadığı Yardımlı rayonunun Çanaxbulaq kəndinə gəlib. Bu kəndin bünövrəsini (əvvəlcə yurd yeri məşəlik olub) Səlimxan kişi və qardaşları Turabxan, İbrahimxan abad ediblər.

Dəyanət Səlimxanlı 1984-1989-cu illərdə ADU-nun (hazırkı BDU-nun) jurnalistika fakültəsinin bitirib. Uzun illər Azərbaycan televiziyyatı və ayri-ayrı mətbuat orqanlarında fəaliyyət göstərib. 1987-ci ildə "Azərbaycan gəncləri" qızetində görkəmli tənqidçi - adabiyatşünas alim, əməkdar elm xadimi, professor Qulu Xəlilli öz tələbəsinə "Dəyanətlə" adlı uğurlu yol yazmaqla ona adəbi aləmə yaradıcılıq zamanı verib. 1992-ci ildə Gənclik nəşriyyatında Dəyanət Səlimxanlının "Anam dua oxumasa" adlı ilk şeirlər kitabı çap edilib. Ustadı xalq şairi mərhum Məmməd Araz ona ön söz yazarraq adəbi yaradıcılığında böyük uğurlar arzulayıb. Bu xeyir-duadan sonra o, adəbi aləmdə az-çox uğurlar qazanıb. 1994-cü ildə Məmməd Araz mükafatına layiq görünlüb. Şeirlərinə mahnular bəstələnib. "Qayıt ata, qayıt gal" şeirinə bəstəkar Əlşəq Abbasovun yazdığı mahnu, 1990-ci ildə "Bəki 90" musiqi festivalında III yera, 1991-ci ildə Orta Asiyada keçirilən ümumi Şərqi xalqlarının musiqi festivalında müğənni Nurlan Əzizbəylinin ifasında I yeri qazanaraq "Komsomolkskaya Pravda" qəzetinin mükafatını alıb.

2003-cü ildə gənc lider Azərbaycanı dönyanın siyaset meydandasından ləyiqincə təmsil edən, Müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndərimiz və milli liderimiz Heydər Əliyevin dizinin yanında böyükən, o məktəbdən yüksən, şörküsüz siyasi lider "Diplomatiyadan Siyasi Olimpa" qədər yol, bu yol ilham Əliyevin yoludur" adlı təhliliyi xarakterli kitabı işq üzü görüb. 2016-ci ildə "İlahi Nur" kitabı çap olunub.

Etibar və Hidayət adlı övladları var.

İSTİFADƏ OLUNMUŞ  
ƏDƏBİYYAT

- 1) "Qurani-Kərim"
- 2) Z.M. Bünyadov, V.M. Məmmadaliyev. "Qurani-Kərim" in tərcüməsi.
- 3) Ə.Əhmədov. "Allahın hücrətləri"
- 4) H.Əmavəzadə. "Məcmui zəndeqanı çəhərdəh məsum"
- 5) Ustad Adil Ədib. "Pişəvani ma"
- 6) Şəhid Mürtəza Mütabəhəri. "Hamaseye-Hüseyni"
- 7) Ayətullah Əl-üzma Nasir Məkarim Şirazı
- 8) Əllausa Təbatəbabai. "Əl-mizan" (tafsir)
- 9) M. Hüseyn: "Hüccətül-balığa"
- 10) Azərbaycan ensiklopediyası
- 11) Doktor Seyyid Cəfər Şohidi. "İman Hüseyn (ə) Qiyməti"
- 12) Ayətullah Nasir Məkarim Şirazı "İmamət haqqın dili ilə". Şəhid Mürtəza Mütabəhəri "İman Hüseyn qohramanlığı".
- 13) Doktor Seyid Cəfər Şohidi "İman Hüseyn qiyməti".
- 14) Ayətullah Seyid Məhəmmədəqa Müddorri. "İmam Zeynalabdinin hayatı".
- 15) Prof. Dr. Ömer Çelik - Dr. Mustafa Öztürk. Dr. Murat Qaya. "Ən gözəl insan".
- 16) Mövlana Dargahından öşntilər.
- 17) Qadınlıq aləminin sultunu "Həzrəti Xədicə".
- 18) Elm və qohramanlıq timsali "Həzrəti Əli".
- 19) Hacı M.Cemal Ötük. "Fatimeyi - Zohra".
- 20) Mustafa Eriş. "Xanım Sohabalar".
- 21) Şeyx Məkarim Şirazı "Fatima dünyanın an üstün qadını"
- 22) Həsən Səffar. "Özəmətli qadın".
- 23) Seyid Əbdül - Münim Həsən. "Fatima Nuru ilə".
- 24) Seyid Məhəmmədkəzim Qəzvinî "Həzrət Zeynəbi Kubranın hayatı".
- 25) Osman Nuri Topbaş. "Saadət dəmlələri".  
"Məhəbbətdəki sırr".

## MÜNDƏRİCAT

Şeyxüislam Allahşükür PAŞAZADƏ. Sanballı tədqiqat əsəri .....	6
"Soy ağacı" və Mir Cəlal Paşayevin işqli yoluunun davamı .....	9
Yuxularının Təbrizi .....	19
Əndəbilin qonağı .....	24
Seyidler kəndi Əndəbil .....	26
Əndəbil möcüzələri .....	32
Qənd fabriki .....	54
İmamat .....	55
Rasuli-Əkram (s.ə.s)in nəsəbi! .....	99
Mühammedin Nurundan əhlə-beytdən kimlərə, hansi kişi və hansi qadınlara kimin vasitəsilə nur gəlib .....	101
Uca Allahan Yer üzündə yaratdığı nurlu qadınlar .....	103
Mədinədə Fatiməyi-Zəhranın (s.ə) Əli(ə.s) ilə evlənməsi .....	105
Hər Fatiməyi-Zəhranın özünəməxsus xüsusiyyətləri və xarici görünüşü .....	105
İmam Zeynül-abidinin (ə.s) qısa hayatı tarixçəsi .....	107
İmam Məhəmmad Baqırın(ə.s) qısa hayatı tarixçəsi .....	116
Həzrəti Əli (ə.s) Canabalarının fəzilətləri .....	121
Xasiyyəti və əxlaqi .....	125
Əli(ə.s) möcüzələri .....	127
Seyidler nəslinin ulu nənəsi, Şəhrəbanı kimin qızıdır? .....	128

## II- BÖLMƏ

### CƏNUBİ AZƏRBAYCAN DÖVRÜ

Ocağı ziyarət edirik.....	130
Fatima ana .....	131
İmamat nəslinin tarixindən .....	132
Mir Cəlil Mir Əliaşraf oğlu .....	135
Mir Xəlil Mir Əliaşraf oğlu .....	136
Mir Xəlil ağanın fəzilətlərindən .....	138

Mir Əliaşrafın oğlu Mir Cəlala vəsiyyətindən bir neçə nurlu kəlamlar .....	139
Nurlu və müqəddəs İmam övladı olan Mir Cəlal haqqında Azərbaycanda öyrəndiklərimizdən işqli kəlamlar .....	141
Mir Cəlal Mir əliaşraf oğlu Paşayev .....	142
Bu Taylı Azərbaycan .....	145
Bir müəllim kimi .....	146
Mir Cəlal ağanın tolım və tərbiyə metodları .....	147
Əsil şəxsiyyət idi .....	147
Sevgi və şəfqəti .....	148
Səbir və dözüm nümunəsi idi .....	148
Səhvləri bağışlayan insan .....	149
Ailəsinə sevgisi .....	149
Ailə başçısı kimi .....	151
Övladlarının tərbiyyəsinə diqqət göstərməsi .....	152
Səma ələmindən xəbər. Baba nəvəsinə qurban kasır .....	153
Qohumlarına münasibəti .....	156
Qonşulara münasibəti .....	156
Qonaqlarına münasibəti .....	157
Uşaqlara münasibəti .....	158
Qocalara münasibəti .....	159
Kasıblara münasibəti .....	161
Mir Cəlaldan gələn nur damlları .....	163
Hafız Mir Cəlal oğlu Paşayev .....	173
Aqil Mir Cəlal oğlu Paşayev .....	176
Ələddin Mir Xəlil oğlu Xəlili .....	178
Camaləddin Mir Xəlil oğlu Xəlili .....	179
Nizaməddin Mir Xəlil oğlu Xəlili .....	179

## III- BÖLMƏ

### XANIMLAR

Püstəxanım ana .....	182
Aida Əmanquliyeva .....	183
Aidə xanım Yusif bayın nəvəsidir .....	188

Həsənova Elmira Mircəlal qızı .....	189
Ədibə Mir Cəlal qızı Paşayeva .....	189
Məmmədova Madina Balaşlı qızı .....	190
Səriyyə Mir Xəlil qızı Çilani (Xəlili) .....	191
Simuzar Mir Xəlil qızı .....	191
Nərgiz Arif qızı Paşayeva .....	192
Mehriban Əliyeva .....	197
Fatimanın (s.a.) Nurundan bir nur .....	203
İslamda Qadının rolu .....	210
Həzrəti Zeynəb eyni zamanda Mehriban xanımın da bibisi sayılır .....	216
Fatmeyi Zohra .....	217
İlahi Eşq torpaqdan başlayır .....	219
Gəndən gələn xeyirxahlıq .....	224
Leyla Əliyeva .....	226
Arzu Əliyeva .....	227
Heydər İlham oğlu Əliyev .....	227
Minacat .....	228
Nə yaxşı yer üzündə sizlərin nurlu təbəssümünüz var .....	231
Şəcorələr (Nəslin Soy Ağacı) .....	251
Mehriban xanımın Fəzilət məqamından .....	264
Təşəkkür edirik! .....	267
Müəllif Dəyanət Salimxanlı .....	268
İstifadə olunmuş ədəbiyyat .....	269



**ŞƏRQ-QƏRB**

Formatı 70x100 1/16. Fiziki çap vərəqi 17.  
Ofset çap üsulu. Sifariş 851. Tiraj 500.

«Şərq-Qərb» ASC-nin mətbəəsində çap olunmuşdur.

AZ 1123, Bakı, Aşiq Ələsgər küçəsi, 17.

Tel: (+99412) 370 68 03, 374 83 43

Faks: (+99412) 370 68 03, 370 18 49

[www.eastwest.az](http://www.eastwest.az)



Əndəbil kəndində böyük bir tarix var,  
XIV əsrlik tarix.

Əndəbildə bir dəyirman var, Əliəşrəf dəyirmanı,  
Dünyanın dəyirmanı.

Əndəbildə bir Dərbənd var. Əliaşrəf Dərbəndi,  
dünyanın qapısı.

Əndəbildə bir süfrə var, Fatimə ana süfrəsi,  
bu dünyanın süfrəsi.

Əndəbildə bir mədrəsə var, Mir Məhəmməd  
(Paşa bay) mədrəssəsi, bu dünyanın mədrəsəsi.

Əndəbildə bir yol var, Mir Cəlal yolu. Bu yol da  
ədəbi dünyamızın və ədəbiyyat xəzinəmizin  
şöhrət yoludur.

DƏYANƏT SƏLİMXANLI

9 789952 343296